



Azərbaycan Xalqının Ümummilli Lideri
HEYDƏR ƏLİYEVİN əziz xatirəsinə ithaf olunur

GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİ

*Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.*

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

Ali məktəblər üçün dərslik

*Dərsliyə Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin 01 iyun 2006-ci
il tarixli 426 sayılı qərarı ilə qrif
verilmişdir*

**M.F.Axundov adına
Azərbaycan Mədəniyyət
Kitabxanası**

Bakı – “Qanun” – 2006

Redaktor: Gömrük xidməti general-mayoru, i.e.u.,
Ş.S.Bağirov

Rəyçilər: Elm və Təhsil Mərkəzi “Təfəkkür”
Universitetinin rektoru, i.e.d., professor,
M.S.Atakişiyev

Dövlət İqtisad Universitetinin prorektoru,
Əməkdar elm xadimi, i.e.d, professor
A.Ş.Şəkərəliyev

K.F.Heydərov, A.Ə.Əliyev, C.Q.Nuriyev, S.M.Mehdiyev. “Gömrük rəsmiləşdirilməsi” Ali məktəblər üçün dərslik. Azərbaycan dilində. Bakı, Qanun, 2006, 324 səh.

Dərslik ali məktəblərin bakalavr dərcələri tələbələri üçün tərtib olunan tədris programı əsasında hazırlanısa da, gömrük xidməti suhəsində çalışan dövlət məmurları, iş adamları, gömrük işi ilə maraqlanan mülki şəxslər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Q 0100010006-097 06-097
AB 022051

Az2

© QANUN – 2003
© Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.

ÖN SÖZ

3

Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyiniz kimi respublikamızın milli iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə alanda ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyesinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə integrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkili-nin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görmək mümkündür. Sizlərə gömrük işinin əhəmiyyətini xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq:

“...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birinci, gömrük işçisi gərək bilikli olsun, öz peşəsinə yaxşı mənimsemış adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadıq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il).

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bu tapşırığını özlərinin gələcək fəaliyyət programı kimi qəbul edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük rəqənlərinin maddi-texniki bazasını genişləndirmək, müasirleşdirmək və gömrük sistemini inkişaf etdirməklə bərabər, yüksək səviy-

yəli gömrük işçilərinin hazırlanması üçün də çox işlər görmüşdür. Belə ki, Ümummilli Liderin tapşırığını əldə rəhbər tutan K.F. Heydərov dərsliklərin və dərs vəsaitlərinin hazırlanması üçün hər cür şərait yaratmışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi altında "Gömrük işinin əsasları", "Gömrük hüququ", "Gömrük statistikası", "Gömrük işinin təşkili və idarə edilməsi", "Gömrük ekspertizası", "Gömrük işi – iqtisadi suverenlik və təhlükəsizlik", "Gömrük işi və dünya iqtisadiyyatının inkişafı" və sairlər hazırlanıb nəşr olunmuşdur.

Yeni hazırlanan "Gömrük rəsmiləşdirilməsi" dərsliyi gömrük işinin təşkili sahəsində mühüm əhəmiyyətə malikdir. Çünkü xarici iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və fiziki şəxs mütləq gömrük rəsmiləşdirilməsi proseduru ilə qarşılaşır. Əksər hallarda bu qaydaları biləmyənlər daha çox gömrük orqanlarının işçilərini günahlandırır. Başqa bir qrup iş adamları isə gömrük rəsmiləşdirilməsi qaydalarını daha yaxşı gömrük işini daha dərindən öyrənmək isteyirlər. Hazırlanan ərslik də məhz bu boşluqların aradan qaldırılması na xidmət edəcəkdir.

Dərslik 15 mövzudan ibarət olmaqla məntiqi ardıcılıqla düzülmüşdür. Bu mövzularda Azərbaycan Respublikasında gömrük siyasetinin yaranmasında Dahi Heydər Əliyevin rolu, gömrük nəzarəti və gömrük rejimləri, gömrük ödənişləri, gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri; xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi; "İnko/terms" - alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri; beynəlxalq yük daşımaları; dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdi-

rilməsi qaydaları; boru kəməri nəqliyyatı və elektrik ötürü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi qaydaları; gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolü; müvəqqəti saxlanc; gömrük brokeri və gömrük daşıyıcısı; bəyanetmə; fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən, istehsalat və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri və sair mövzular ətraflı şərh edilmişdir.

Dərslik barədə rəy və təkliflərinizi Dövlət Gömrük Komitəsinə və "Qanun" nəşriyyatına çatdırı bilərsiniz.

MÖVZU 1.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SİYASƏTİ

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 30 yanvar 1992-ci ildə dövlətçiliyin mühüm attributlarından biri olan Dövlət Gömrük Komitəsi yaradıldı.

Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf iqtisadiyyatımızı xarici müdaxilənin zərərlə təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı elementlərindən birinin təşkilini, labüdлəşdirdi.

Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni olmaqla, deimək olar ki, sıfır səviyyəsindən başlanılmalı idi. Bu tədbirlər kompleks xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri müəyyənləşdirilməli idi. Lakin, o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü tədbirlər planının işləniləbiləcək hazırlammasına, mütərəqqi və səmərəli gömrük siyasetinin aparılmasına nail olunmadı. Ölkə daxilində və dövlət sərhədlərində iş qabiliyyətli gömrük orqanları şəbəkəsinin yaradılması və onların texniki təminatı, gömrük xidməti kadrlarının hazırlanması,

lanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul edilməsi və tətbiqi, gömrük işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi.

1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərginliyi aradan qaldırmaq, ölkəni parçalanmaqdən qurtarmaq, vətəndaş mühəribəsinin qarşısını almaq, ölkənin müstəqilliyini və suverenliyini itirmək təhlükəsini aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün xalqımız öz böyük oğlunu Heydər Əlirza oğlu Əliyevi ikinci dəfə hakimiyətə təkidlə dəvət etdi.

Ölkədəki problemləri zərger dəqiqliyi tilə bir-bir həll edən möhtərəm H. Əliyev cənabları, 1995-ci ildən başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı. Əvvəlcə Dövlət Gömrük Komitəsinin rəhbərliyini dəyişdirdi. Gömrük sistemi və infrastrukturunu yenidən quruldu. Bütövlükdə gömrük işinin məzmununa yenidən baxıldı. İnkışaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük xidmətləri ilə sənədlərin və gömrük əməliyyatlarının unifikasiyası (vahid sistemə getirilməsi) əsasında yaxınlaşması kimi mühüm prinsiplər bu yeniləşmənin əsasını təşkil etdi.

Təşkilati tədbirlərlə bir vaxtda dövlətin gömrük siyasetinin də formalasdırılmasına başlandı. Ölkənin gömrük qanunvericiliyi təkmilləşdirildi. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük Tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Məcəllədə, gömrük orqanlarının qarşısında qoynulan vəzifələrdən çıxış edilərək, gömrük işinin əsas prinsipləri müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müdəələlərinə görə, hüquq-mühafizə orqanı statusu aldı.

Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta nəzareti həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması və vaxtında yığılaraq dövlət büdcəsinə köçürülməsi tələbini qoydu.

Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27 oktyabr 1998-ci il tarixli 6 sayılı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında” Əsasname mühüm yer tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasetini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır.

Heydər Əliyevin təklifi ilə gömrük siyasetinin strateji məsələlərinin müəyyən edilməsi mərhələsində Dövlət Gömrük Komitəsinə önemli yer verildi. Belə ki, vahid gömrük sisteminin yaradılması; xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi; milli bazarın xarici rəqabətin zərərlə təsirindən qorunması; keyfiyyətsiz malların idxalının qarşısının alınması; ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi; qacaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması və aradan qaldırılması; Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin, intellektual mülkiyyətinin, nadir flora və fauna nümunələrinin qeyri-qanuni dövriy-

yəsinin qarşısının alınması; valyuta əməliyyatlarına mükəmməl nəzarət sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasetinin hazırlanması və s. məsələlərdə Dövlət Gömrük Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə qədər uzaqgörən, bacarıqlı və əvəzolunmaz dövlət xadimi olmasını bir daha sübut edir.

Gömrük orqanlarının yaradılmasının beş illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi problemlərinə toxunaraq, Dövlət Gömrük Komitəsinin qarşısında duran birinci dərəcəli məsələləri belə xarakterizə etmişdir: “Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu istiqamətlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd edirəm, siz dünya təcrübəsindən istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük universiteti, nə də gömrük akademiyası olubdur...

Gömrük işçilərinin eksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sərf gömrük ixtisası üzrə təhsil alan adamlar çox azdır. Siz bu təhsili də işləyəişləyə almalısınız. Yəni işləyə-isləyə gömrük elminin və gömrük biliklərinin mənimsənilməsi sahəsində özünüüz təhsilləndirisiniz, təkmilləşdirirsiniz. Şübhəsiz ki, Gömrük Komitəsinin gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək, onlara xüsusi gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, üçillik planı olsun və onun əsasın-

da siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa sahələrə nisbətən ən çox lazımdır. Ona görə də siz bunu etməlisiniz.

Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsinə yaxşı mənimseməş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadıq olsun, Vətəninə, ölkəsinə sadıq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadıq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir..." ("Azərbaycan" qəzeti, 31 yanvar 1997-ci il).

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bu çıkışını özünün fəaliyyət Programı kimi qəbul edərək, bu dahi insanın fikirlərini ardıcıl olaraq həyata keçirməyə başladı.

Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi-texniki bazası müasirləşdirməklə bərabər, milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı. Qısa müddət ərzində 4 cildlik "Gömrük işinin əsasları" (1998-2000-ci illər) "Azərbaycan gömrük xidməti yeni dünya təsərrüfat münasibətləri şəraitində" (1998), "Gömrük işi iqtisadi suverenlik və təhlükəsizlik" (1999), "Gömrük statistikası" (2000), "Gömrük işi və iqtisadiyyatın inkişafı" (2002), "Gömrük hüququ" (2002), "Gömrük işinin təşkili və idarə edilməsi" (2003), "Gömrük ekspertizası" (2003) və "Gömrük işinin əsasları" (2004) adlı dərsliklər, dərs vəsaitləri və tədris proqramları nəşr olundu.

Gömrük işinin təşkil edilməsi və gömrük siyasetinin formalasdırılması ilə bağlı Ümummilli liderimiz H.Ə. Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir:

1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu, 1995.
2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, 1997.
3. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu. 11 noyabr 1999-cu il.
4. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu. 11 dekabr 1998-ci il.
5. "Gömrük orqanlarında xidmət haqqında əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu. 7 dekabr 1999-cu il.
6. Azərbaycan Respublikası gömrük orqanlarının bayraqı haqqında" Azərbaycan Respublikasının Qanunu. 1 iyun 2001-ci il.
7. "Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında" Azərbaycan Respublikasının Qanunu. 1 iyun 2001-ci il.
8. "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli, 616 sayılı Fərmanı.
9. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun və Əsasnamənin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 1998-ci il tarixli 7 sayılı Fərmanı.
10. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 1999-cu il tarixli Fərmanı.

11. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli Fərmanı.

12. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli, 389 sayılı Fərmanı.

13. "Azərbaycan Respublikası Cinayət-Proses-sual Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı.

Ölkə prezidenti olarkən, bütün türk dünyasının lideri səviyyəsinədək yüksəlmiş, İsləm aləminin liderlərindən biri olan H. Əliyevin təklifi və təşəbbüsü ilə həyata keçirilmiş, Azərbaycan Respublikasının iqtisadi və siyasi həyatında mühüm əhəmiyyət kəsb edən aşağıdakı xidmətləri qeyd etmək lazımdır:

1. İndi H. Əliyevin adını daşıyan Binə hava limanının tikilməsi. Burada gömrük işi dünya standartları səviyyəsində qurulmuşdur;

2. Naxçıvanda beynəlxalq stadartlara cavab verən hava limanının tikilməsi və orada müasir tələblərə cavab verən gömrük işinin təşkili;

3. Bakı, Naxçıvan, Biləsuvar, Astara, Xaçmaz, Tovuz, Lənkəran, Qusar, Qazax və Balakəndə müasir standartlara cavab verən gömrük orqanlarının binalarının və keçidlərinin tikilməsi və ya rekonstruksiyası;

4. İran İslam Respublikası və Türkiyə Cümhuriyyəti ilə sərhədyanı vizasız gediş-gəliş üçün sazişin imzalanması;

5. Qəzet kağızlarının əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilməsi;

6. Ölkəyə getirilən qəzet və jurnalların əlavə dəyər vergisindən azad olunması;

7. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astara-Astara dəmir yolunun çəkilməsinə razılığın alınması;

8. Gömrük sisteminin təmərküzləşməsi, vahid uniforma və digər atrubutların hazırlanıb, qəbul edilməsi;

9. Dövlət Gömrük Komitəsinin dünya arenasında özünəməxsus yer tutması və Ümumdünya Gömrük Təşkilatında aparıcı gömrük orqanlarından birinə çevrilməsi;

10. Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı gördüyü tədbirlərin nəticəsində qacaqmalçılığın və narkotik vasitələrin ölkə ərazisindən keçirilməsinin tamamilə qarşısının alınması;

11. Gömrük terminallarının yaradılması;

12. Mütərəqqi gömrük siyasetinin formalasdırılması;

13. MDB məkanında ən yaxşı, müasir texniki təchizatlı olan gömrük sisteminin yaradılması;

14. Dövlətin mühüm attributlarından biri olan gömrük sisteminə sərbəst fəaliyyətin qazandırılması və onun mühüm ideologiyaya çevrilməsi;

15. Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliliyinin qorunması sahəsində Dövlət Gömrük Komitəsinin mühüm nailiyyətlər qazanması.

14

Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş gömrük siyasetini onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanı işqli gələcəyə və nurlu sabahlara inamlı aparan, bütün Qafqazın vahid lideri, İlham Əliyev cənabları çox uğurla həyata keçirir.

Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.

MÖVZU 2.

GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ VƏ GÖMRÜK REJİMLƏRİ

Mövcud qanunvericiliyə görə mallar və nəqliyyat vasitələri bəyan ediləndən, gömrük rejimi altında yerləşdirilənə qədər gömrük nəzarəti altında olurlar.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 17-ci maddəsinin 17-ci bəndinə görə, gömrük nəzarəti-gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına hevələ edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riyət edilməsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər toplusudur.

Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir-birindən seçilir.

Mallara gömrük nəzarəti dedikdə, idxal (gətirilən), ixrac (aparılan) və tranzit mallarına gömrük nəzarəti növleri nəzərdə tutulur.

Gömrük nəzarətinin həyata keçirilməsində malların ayrı-ayrı mühüm xassələri böyük əhəmiyyət kəsb etdiyindən gömrük nəzarətinin yarımnövleri kimi el yükünə, müşayiət olunan və olunmayan baqaja gömrük nəzarətini göstərmək olar.

Nəqliyyat vasitələrinə gömrük nəzarəti onların növündən asılı olaraq aşağıdakı kimi təsnifatlandırılır:

- dəniz gəmilərinə gömrük nəzarəti;
- çay gəmilərinə gömrük nəzarəti;

15

GÖMRÜK
RƏSMİLƏŞDİRİLMƏSİ

- c) dəmiryol qatarlarına gömrük nəzarəti;
- ç) hava gəmilərinə gömrük nəzarəti;
- d) avtonəqliyfat vasitələrinə gömrük nəzarəti.

Əməkdaşlıq edən ölkələrin gömrük orqanlarının gömrük nəzarətində iştirakının xarakterindən asılı olaraq aşağıdakı nəzarət növləri seçilə bilər:

- 1) ikiterəfli gömrük nəzarəti (hər ölkənin gömrük orqanı ayrılıqda gömrük müayinəsi həyata keçirir);
- 2) birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi) həyata keçirir);
- 3) birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti (müayinəsi) həyata keçirilir).

Gömrük nəzarəti birdəfəlik və təkrar ola bilər.

Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulur ki, gömrük sərhədi ancaq bir istiqamətdə keçilir və gömrük nəzarəti (müayinəsi) bir dəfə keçirilir. Əgər mal və nəqliyyat vasitələri nisbətən qısa müddət ərzində gömrük sərhədini iki dəfə keçirse, onlar təkrar gömrük nəzarəti altına düşür. Təkrar gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədinin bir neçə dəfə keçilməsi hər vaxt tələb olunmur. Belə ki, xaricə üzən dəniz gəmisi təyinat limanına gələndə gömrük məntəqəsini keçərkən gömrük müayinəsinə cəlb edilmişsə, bir qayda olaraq təkrar gömrük nəzarəti həyata keçirilmir. Lakin qacaqmalçılıq barədə məlumat olduqdə gömrük orqanlarının gəmini liman suları hüdudunda və limanda dayanarkən, təkrar gömrük müayinəsini təşkil etmək hüququ var. Analoji qaydalar digər nəqliyyat vasitələrinə də şamil edilir.

Gömrük nəzarətinin həyata keçirilmə formallarına görə aşağıdakı növləri var:

1) mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması;

2) mal və nəqliyyat vasitələrinə gömrük baxışı;

3) mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi.

Gömrük nəzarətinin birinci forması sənədlə, ikinci və üçüncü formaları faktiki nəzarət kimi xarakterizə edilir.

Gömrük nəzarətinin gömrük orqanlarının vəzifəli şəxsləri həyata keçirir. Gömrük Məcəlləsinə gömrük nəzarətinin formaları: gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması; gömrük müayinəsi (yoxlanması) (mal və nəqliyyat vasitələrinin müayinəsi, şəxsi müayinə - gömrük nəzarətinin xüsusi forması); mal və nəqliyyat vasitələrinin uçotu; fiziki və vəzifəli şəxslərin şifahi sorğusu; uçot və hesabat sisteminin yoxlanılması; müvəqqəti saxlanc anbarlarına, gömrük anbarlarına, sərbəst anbarlara, sərbəst gömrük zonalarına, rüsumsuz ticarət mağazalarına, mal və nəqliyyat vasitələri yerləşən digər ərazilərə, tikililərə gömrük baxışıdır.

Bu siyahı gömrük nəzarətinin digər formaları: müşahidə, tədqiqat, təhqiqat, proqnozların hazırlanması və başqa bu kimi nəzarət funksiyalarını obyektlə bilavasitə təmasdan çıxarmağa və kənardan yerinə yetirməyə imkan verən sair formalardır.

Gömrük nəzarətinin həyata keçirilməsinin əsası Yük Gömrük Bəyannamasıdır (YGB). Gömrük nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür.

Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün yük şöbəsi tərəfindən ~~bəyannamananın~~ M.F. Axundov adlına Azərbaycan Mədəniyyət Kitabxanası

bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən edilir. YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvlerin düzəldilməsi üçün deklaranta qaytarılır.

İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır.

Üçüncü mərhələdə gömrük ödənişlərinin hesablanması dəqiqliyi, gömrük güzəştləri verilməsinin qanunamüvafiqliyi yoxlanılır, ödənişlərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.

Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını yoxlayır.

Nəhayət, beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük müayinəsi (yoxlaması) barədə qərar qəbul edir.

Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə “Buraxılışa icazə verilir” stampı vurulur. Bu stamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ kuncundə) şəxsi nömrəli möhürlə təsdiqlənir.

Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bir qayda olaraq, icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının gömrük işi haqqında qanunvericiliyinə, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və beynəlxalq müqavilələrinə riyət edilməsini təmin etmək üçün kifayət edən gömrük nəzarəti formalarından istifadə edə bilər.

Gömrük orqanlarının vəzifəsi gömrük sərhədindən keçirilən bütün mallara gömrük nəzarəti təşkil etməkdir. Gömrük nəzarəti predmetinin spesifikasiyası bəzi hallarda gömrük nəzarətinin özünün təşkilində mühüm əhəmiyyətli xüsusiyyətləri şərtləndirir. Belə ki, valyuta və valyuta qiymətlilərinin gömrük sərhədindən keçirilməsinə nəzarət edərkən, gömrük orqanları qanunvericilikdə nəzərdə tutulmuş digər orqanlarla birlikdə dövlət valyuta nəzarətinin həyata keçirilməsində iştirak edir.

Xarici ticarət obyekti olan bəzi spesifik malların gömrük nəzarətinə cəlb edilməsi əlahiddə ya-naşılma tərzi tələb edir. Məsələn, xam neft, qaz, neft və qaz məhsulları, enerji və s. Belə hallarda gömrük nəzarəti mexanizmi nəinki malların xüsusiyyətlərini, həmçinin nəqletmə üsullarını da nəzərə almalıdır.

Bunun üçün gömrük orqanlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki qüvvə, müxtəlif texniki vasitələr, odlu silah və digər vasitələr tətbiq edə bilər.

Bir qayda olaraq, mal və nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan onun seçilmiş gömrük rejiminə uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında yerləşir. Başqa sözlə mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerleşməsi müddəti bilavasitə seçilmiş gömrük rejimindən asılıdır. Əgər mallar sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilirsə bu müddət günlərlə ölçülür, əgər misal üçün gömrük anbarı rejimi altında bəyan edilirsə bu müddət üç ilə qə-

dər ola bilər. Bu halda gömrük nəzaretinin müddəti də rejim başa çatana qədər uzadılmış olur.

Mal və nəqliyyat vasitələrinin getirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı onların Azərbaycan Respublikasının gömrük sərhəddini keçdiyi an hesab edilir. Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması zamanı gömrük nəzarəti - gömrük bəyannaməsinin təqdim edildiyi andan başlanır.

Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istrisna edilməklə, mallar və nəqliyyat vasitələri buraxıldığı andan gömrük nəzarəti başa çatır. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mallar və nəqliyyat vasitələri buraxılarkən, onlar Azərbaycan Respublikasının gömrük sərhəddini keçdiyi andan gömrük nəzarəti başa çatır.

Gömrük nəzarəti altında malların yerləşdirilməsinin minimum müddətlərinin müəyyən edilməsi Dövlət Gömrük Komitəsinin səlahiyyətinə daxildir. Bu barədə texniki və texnoloji xarakterli qərarlar qəbul edilərkən eyni zamanda mühüm icimai-hüquqi prinsiplər nəzərə alınmalıdır:

- dövlət təhlükəsizliyinin təmin edilməsi;
- qanunun alılıyi;
- insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsi.

Təqdim edilmiş gömrük bəyannaməsinin, mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti üçün tələb olunan digər sənədlərin yoxlanılması üçün mövcud qanunvericilik maksimum müddət olaraq on gün müəyyən edir. Bu müddətin başlanğıçı olaraq gömrük bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim olunduğu gün hesab edilir.

Əgər gömrük rəsmiləşdirilməsi prosedurası mal və nəqliyyat vasitələrinin təqdim edilməsini nəzərdə tutursa, bu müddət belə təqdimetmə anından başlanır.

Mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirən, yaxud gömrük orqanlarının nəzərət sahəsinə aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər.

Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər nəzarət orqanlarından da ala bilerlər. Qanunvericilik gömrük orqanlarına bank və digər kredit idarələrdən mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslərin, gömrük brokerlərinin, yaxud nəzərəti gömrük orqanlarına həvələ edilmiş sahələrdə fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar, hesablarının vəziyyəti barədə arayış və məlumatlar almaq hüququ verir.

Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır.

1. Ticarət sənədləri. Bu sənədlərə müqavilə, hesab, faktura, spesifikasiya (Spesifikasiya göndərişin predmetini xarakterizə edən məlumatların, bəzi hallarda qiymət, göndərmə şərtləri, göndərmə müddətləri və sairənin eks olunduğu, göndərmə müqaviləsinin mətninə qoyulan sənəddir. Spesifikasiya müqavilənin ayrılmaz hissəsi sayılır), in-voys (malların adı və qiyməti göstərilən sənəd), qablaşdırılma sənədləri və s. aiddir. Gömrük nəzərətinin həyata keçirilməsi üçün müqavilələrin hər hansı, o cümlədən faksimil surəti və həmçinin, belə müqavilələrdən çıxarışlar da qəbul edilə bilər. Lakin müqavilələrin surətləri və onlardan çıxarışlar müqaviləni bağlayan təşkilatın rəhbərliyinin imzası və bu təşkilatın möhürü ilə təsdiqlənməlidir. Bununla belə təqdim edilən sənədlərdə məlumatların dəqiq olmadığını güman etməyə kifayət

qədər əsas olarsa, gömrük orqanının vəzifəli şəxsləri müqavilələrin orijinal nüsxələrini tələb edə bilərlər. Müqavilə tərəfləri barədə məlumatların təsdiqi üçün, qeydiyyat və bank rekvizitləri (latınca “reguisitum” - “tələb olunan”, “lazım olan” deməkdir). Sənədin həqiqiliyini tanımaq üçün lazımlı olan vacib məlumatlara rekvizitlər deyilir, göstərilmiş təşkilatın rəhbəri və baş mühəsibi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmiş məktub-ərizə qəbul edilə bilər.

2. Nəqliyyat sənədləri. Sadalanan nəqliyyat sənədlərinə əsasən mallar gömrük sərhədindən keçirilir: konosament (konosament beynəlxalq gəmiçilikdə yüklerin daşınması prosesində daşıyıcı və yük sahibi arasındaki münasibətləri müəyyən edən sənəddir), qaimə, dəmiryol nəqliyyatı üçün - yoldaşma cədvəlləri, vaqon vərəqi, təhvil cədvəlləri, baqaj qəbzələri.

3. Gömrük sənədləri. Belə sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən verilir və şəhadətləndirilir. Gömrük bəyannamələri, təyinat gömrükxanasına təqdim edilməsi tələb olunan digər sənədlər (çatdırılmaya nəzarət sənədləri), gömrük təminatları altında daşınmaya buraxılmış nəqliyyat vasitələrinin şəhadətnaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif lisenziyalar, ix-tisas attestatları və s. gömrük sənədləridir.

4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər. Belə sənədlərə xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri; uyğunluq və keyfiyyət sertifikatları (latınca “certifico” - “təsdiq edirəm” deməkdir). Müəyyən faktı təsdiq edən yazılı şəhadətnamə, sənəddir); digər dövlət nəzarət orqanları tərəfindən verilən karan-

tin, icazə sənədləri; sərhəd buraxılış vərəqələri və s. aid edilə bilər.

Malın idxalı (ixracı) üçün müəyyən gömrük rejimi barəsində bəyanat vermək lazımdır.

Gömrük rejimi Azərbaycan Respublikasının gömrük məqsədləri üçün (AR Gömrük Məcəlləsinin 17-ci maddəsinin 12-ci yarimbəndi) gömrük sərhədindən daşınan malların və nəqliyyat vasitələrinin hüquqi statusunu müəyyənləşdirən müddəalar məcmusudur. Azərbaycan Respublikasının gömrük sərhədindən daşınan bütün mallar aşağıdakılari müəyyən etmək üçün gömrük rejimlərinən keçirilməlidir:

- 1) Azərbaycan Respublikası ərazisinə gətirilən və ya aparılan malın sahibinin səlahiyyətinin səviyyəsi;
- 2) mallara vergi qoyulması qaydası;
- 3) gömrük rejiminin bəyan edilməsi ilə əlaqədar mal sahibinə qarşı qoyulan tələblər, şərtlər və məhdudiyyətlər;

Gömrük tənzimləmələri məqsədilə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaqqən aşağıdakı gömrük rejimləri müəyyənləşdirilmişdir:

- 1) sərbəst dövriyyə üçün buraxılış;
- 2) təkrar idxal;
- 3) tranzit;
- 4) gömrük anbarı;
- 5) rüsumsuz ticarət mağazası;
- 6) gömrük ərazisində emal;
- 7) gömrük nəzarəti altında emal;
- 8) müvəqqəti idxal (ixrac);
- 9) sərbəst gömrük zonası;
- 10) sərbəst anbar;

- 11) gömrük ərazisindən kənarda emal;
- 12) ixrac;
- 13) təkrar ixrac;
- 14) məhvətmə;
- 15) dövlətin xeyrinə maldan imtina.

Azərbaycan Respublikasının Nazirlər Kabinetini öz səlahiyyətləri daxilində AR-in Gömrük Məcəlləsində nəzərdə tutulmayan gömrük rejimlərini də tətbiq edə bilər: Məsələn, MDB respublikalarına ayrı-ayrı malların ixracı.

Azərbaycan Respublikasının gömrük sərhədin-dən mal daşıyan şəxs, daşınan malın xarakterindən asılı olaraq istədiyi gömrük rejimini seçmək hüqu-quna malikdir.

MÖVZU 3.

GÖMRÜK ÖDƏNİŞLƏRİ

Gömrük ödənişləri haqqında ümumi məlumat

Gömrük Yük Beyannaməsin təqdim edilənə qədər və ya təqdim edilən vaxt, həmin bəyannamə əsasında aparılan gömrük rəsmiləşdirilməsi zamanı, gömrük ödənişləri də ödənilməlidir (AR Gömrük Məcəlləsi, 117-ci maddə).

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə, gömrük ödənişlərinin tam siyahısı aşağıdakı kimidir:

(AR GM, 108-ci maddə):

- 1) gömrük rüsumu;
- 2) əlavə dəyer vergisi;
- 3) aksizlər;
- 4) AR-in gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən lisenziyaların verilməsi və lisenziyaların bərpa edilməsinə görə yiğimlar;
- 5) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin bərpa edilməsinə görə yiğimlar;
- 6) gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimları;
- 7) malların saxlancına görə gömrük yiğimları;
- 8) malların gömrük müşayətinə görə gömrük yiğimları;
- 9) məlumatlandırma və məsləhət verməyə görə haqq;
- 10) ilkin qərarların qəbuluna görə haqq;

- 11) gömrük hərraclarında iştirak etməyə görə haqq;
- 12) digər gömrük ödənişləri.

Bu ödənişlər Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Məsələn, Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-kommersiya məqsədi üçün keçirilən nəqliyyat vasitələri üçün belə ödənişlər alınır.

Yuxarıda göstərilən gömrük ödənişlərindən aşağıdakılard bilavasitə malların gömrük rejimləri altında yerləşdirilməsi ilə bağlıdır:

- gömrük rüsumları;
- əlavə dəyər vergisi;
- aksizlər;
- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları.

AR Gömrük Məcəlləsinin 17-ci maddəsinin 19-cu bəndinə görə, gömrük ödənişləri - müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan yığımlar, haqqlar və digər ödənişlərdir.

Gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük dəyərinə görə, vergi dərəcəsinin faizlə ifadəsinə uyğun hesablanır, yəni:

$$\text{Gömrük ödənişləri} = \text{Gömrük ödənişlərinin dərəcəsi} \times \text{Mahn gömrük dəyəri}$$

Gömrük ödənişlərinin vergiqoyma bazası mahn gömrük dəyəri götürülür.

AR Gömrük Məcəlləsinin 115-ci maddəsinə görə, gömrük ödənişlərinin hesablanması üçün

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanuna uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. Gömrük dəyərinin hesablanması və onu təsdiqləyən sənədlərə xüsusi tələblər nəzərdə tutulmuşdur. Belə ki, gömrük dəyərin təyin ediləsi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən 12 yanvar 1998-ci ildə 7 sayılı qərarı ilə qəbul olunmuş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları” əsasında həyata keçirilir.

AR Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1106 sayılı əmri ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə təsdiq edilmişdir.

AR “Gömrük tarifi haqqında” qanunun müddəalara uyğun olaraq, gömrük rüsumlarının dərəcələri AR Nazirlər Kabinetini tərəfindən müəyyənlenir.

Bu dərəcələr, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, respublikanın bütün ərazisində eynidir və kimsəyə görə dəyişilməyə məruz qala bilməz.

Azərbaycan Respublikasının ərazisində Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş və ölkənin gömrük sərhədindən keçirilən (idxal və ixrac) bütün mallara tətbiq edilən gömrük ödənişləri dərəcələrinin toplusu - Gömrük tarifi fəaliyyət göstərir.

Əgər Dövlət Gömrük Komitəsinin normativ aktlarında digər hallar nəzərdə tutulmamışdırsa göm-

rük ödənişlərinin dərəcələri gömrük bəyannaməsinin qəbul edildiyi gün tətbiq olunur. Gömrük ödənişləri aşağıdakı 3 əsas funksiyani yerinə yetirir:

1) fiskal ("fisk" latın sözü olub, "zənbil" deməkdir) - bu dövlət büdcəsinin gəlirlər hissəsinin bəndlərindən biri olduğu üçün, həm idxlə və həm də ixrac rüsumlarına aiddir;

2) proteksionist (müdafiə) - onun köməyi ilə dövlət milli istehsalçıları arzuolunmaz xarici rəqabətdən qorunduğu üçün, ancaq idxlə rüsumlarına aid edilir;

3) balanslaşdırıcı - daxili qiymətləri bu və ya digər səbəbdən dünya qiymətlərindən aşağı olan malların ixracının arzuolunmazlığını həyata keçirmək üçün ixrac rüsumlarına aiddir.

Növlərinə görə gömrük rüsumlarını aşağıdakı kimi təsnifatlandırmaq olar (cədvəl 1).

GÖMRÜK RÜSUMLARININ TƏSNİFAT NÖVLƏRİ

Təsnifat əlamətləri	Gömrük tariflərinin növləri
1. Alınma qaydasına görə	Advolar Spesifikasi Qarışiq
2. Qoyulma obyektiనə görə	İdxal İxrac Tranzit
3. Xarakterinə görə	Müvəqqəti (faslı) Antidempinq Kompensasiya Xüsusi
4. Mənşeyinə görə	Avtonom (fərdi) Konvension Preferensial
5. Stavka (dərəcə) tipinə görə	Daimi (sabit) Dəyişkən
6. Hesablanması qaydasına görə	Nominal Səmərəli (effektiv)

Cədvəl 1.

Alınma qaydalarına görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır:

1) advolar (latınca "ad valorem" sözündən götürüüb, mənası "dəyərdən" deməkdir) - rüsuma cəlb olunan malların gömrük dəyərindən faizlə hesablanır.

Gömrük rüsumlarının bu cür hesablanması aşağıdakı düsturla həyata keçirilir:

$$\text{Gömrük rüsumu} = \text{Malın gömrük dəyəri} \times \text{Advolar dərəcə}$$

Advolar rüsumlar satışa qoyulan vergiylə eynilik təşkil edir və adətən eyni mal qrupu daxilində müxtəlif keyfiyyət xüsusiyyətlərinə aid olan mallar rüsuma cəlb olunduqda tətbiq olunur. Advolar rüsumlarının müsbət cəhəti ondan ibarətdir ki, malların qiymətlərinin dəyişməsindən asılı olmayaraq daxili bazarın qorunması səviyyəsini eyni qaydada saxlayır. Bu zaman yalnız büdcənin gəlirləri dəyişikliklərə məruz qalır. Məsələn, əgər rüsumun dərəcəsi 20%-dirse, onda malın qiyməti 100 avro olduqda, büdcənin gəliri 20 avro olacaqdır. Malın qiyməti 200 avroya qədər artarsa, müvafiq olaraq büdcənin gəliri də 40 avroya çatacaqdır və ya qiyməti aşağı düşəcəksə büdcənin gəliri azalacaqdır. Lakin bütün hallarda idxlə olunan malın qiyməti advolar rüsumun faizi qədər artacaqdır.

Advolar rüsumun mənfi cəhəti ondan ibarətdir ki, bu halda rüsuma cəlb olunan mallar üçün gömrük dəyərinin hesablanması zəruri edir. Bildiyimiz kimi, malların qiyməti çoxsaylı iqtisadi (mübadilə məzənnəsi, faiz dərəcələri və s.) və inzibati (gömrük tənzimlənməsi) amillərdən asılıdır ki, bu da advolar rüsumların tətbiqi zamanı qiymətləndirmənin subyektivliyinə səbəb olur.

Gömrük rüsumu	=	Vergiyə cəlb olunacaq malla-rin miqdarı	x	Spesifik də-rəcə	x	Gömrük bəyan-naməsinin qəbul edildiyi gün avronun məzənnəsi. AR Milli Bankının müəyyən etdiyi kursa görə
---------------	---	---	---	------------------	---	--

Spesifik rüsumlar adətən standart mallara qoyulur və mühüm üstünlükləri vardır. Belə ki, inzibati cəhətdən çox sadədir və eksər hallarda sui-istifadə üçün heç bir imkəni yeri qoymur. Ancaq spesifik rüsumlar qiymətlərin dəyişilməsindən daha çox asılı olduğundan, onların köməyi ilə bazarın gömrük vasitəsi ilə qorunması səviyyəsi qənaətbəxş deyildir. Məsələn, idxal qiymətləri qalxan zaman, daxili bazarın spesifik tariflərlə qorunması səviyyəsi aşağı düşür. Belə ki, avtomobilin qiyməti 10 000 avro olduqda, spesifik rüsum 10% olduğundan 1000 avro rüsum alınırsa, onun qiyməti 12 000 avro olduqda spesifik rüsum 8,3% təşkil etdiyindən alınan rüsum 996 avro təşkil edəcəkdir. Nəzərə almaq lazımdır ki, idxal mallarının qiyməti düşən zaman, spesifik tarif artır.

Qoyulma obyektinə görə gömrük rüsumları 3 qrupa bölünür:

* düsturlar ona görə sxematik şəkildə verilir ki, daha asan başa düşülsün.

2) Spesifik - rüsuma cəlb olunmuş malların hər vahidinə müəyyənləşdirilmiş qaydada hesablanır (məsələn, hər kq-a görə avro ilə).

Spesifik gömrük rüsumları aşağıdakı düsturla hesablanır:*

1) idxal - ölkənin daxili bazarına sərbəst dövriyyə üçün buraxılan idxal mallarına qoyulan rüsumlar. Rüsumların ən üstün forması olub, bütün dünya ölkələri tərefindən milli istehsalçıları xarici rəqabətdən qorumaq üçün tətbiq olunur. Müxtəlif ölkələr öz inkişafının ayrı-ayrı mərhələlərində idxal rüsumlarının köməyi ilə vergi gəlirlərini təmin ediblər, lakin onların kəmiyyəti sonradan kəskin azalıb, fiskal funksiyani isə digər vergi gəlirləri əvəzləyib. Məsələn, gəlir vergisi. Əgər XIX yüzilliyin axıralında ABŞ büdcə mədaxilinin 50%-ni idxal gəlirləri ilə doldururdusa, hal-hazırda idxal gəlirləri büdcə mədaxilinin cəmisi 1,5%-ni təşkil edir.

2) ixrac - ölkənin gömrük ərazisindən kənara çıxarılan mallara qoyulan rüsumlar. Adətən çox nadir hallarda yerli qiymətlə dünya bazarı qiymətləri arasında kəskin fərq olduqda, büdcə mədaxilini artırmaq üçün istifadə olunur. İxrac rüsumları malın dünya bazarındaki dəyərini artırdıqdan, onun rəqabət qabiliyyətini aşağı salır. Başqa hallarda isə, ölkələr yerli xammalın ölkədən axınının qarşısını almaq üçün tətbiq olunur. Belə hallar Tailand və Myamadan (keçmiş Birma) döyü ixracı, Braziliyada isə kofe ixracı zamanı olmuşdur. Məsələn, Avstriya ölkədən emal olunmamış oduncaq məməlatlarının çıxarılmasını məhdudlaşdırmaq üçün ixrac rüsumları tətbiq edir. Anoloji hala Rusiyada da rast gəlmək olur.

Hal-hazırda idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri 05.VIII.1998-ci il tarixli 167 sayılı, 30.X.1998-ci il tarixli 218 sayılı, 27.02.1999-cu il tarixli 25 sayılı, 25.05.2000-ci il tarixli 94 sayılı, 6 iyul 2000-ci il tarixli 112 sayılı, 15.VIII.2000-ci il tarixli 138 sayılı, 07.09.2000-ci il

tarixli 164 sayılı, 25.09.2000-ci il tarixli 173 sayılı, 26.09.2000-ci il tarixli 174 sayılı, 26.X.2000-ci il tarixli 195 sayılı, 07.03.2001-ci il tarixli 62 sayılı, 12.04.2001-ci il tarixli 80 sayılı, 13.VIII.2001-ci il tarixli 138 sayılı, 15.04.2002-ci il tarixli 65 sayılı, 27.04.2002-ci il tarixli 71 sayılı, 31.01.2005-ci il tarixli 12 sayılı və 01.02.2006-ci il tarixli 31 sayılı qərarlara əsasən dəyişikliklər və əlavələr edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxald əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 22.04.1998-ci il tarixli 91 sayılı Qərarı ilə tənzimlənir (bax. Əlavələrə).

3) tranzit - ölkə ərazisindən keçirilib aparılan mallara qoyulan rüsumlar. Bu rüsumların miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Xarakterine görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlaşdırılır:

1) fəsili (müvəqqəti) - fəsili xarakter daşıyan məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətini operativ tənzimləmək üçün tətbiq olunan rüsumlardır. Adətən onlardan istifadə müddəti il ərzində bir neçə ay olur. Həmin vaxt ərzində bu mallara tətbiq olunan gömrük tarifinin fəaliyyəti dayandırılır. ("Gömrük tarifi haqqında" Qanun, 5-ci maddə);

2) antidermpinq (ingiliscə "dumping" hərfi mənada "dağıtma" deməkdir) - ölkə ərazisinə normal qiymətlərdən daha ucuz mal getirildikdə və bu cür idxlə yerli mallara və ya yerli sahibkarlara ciddi ziyan vurduqda, habelə belə malların yerli istehsalını genişləndirdikdə istifadə olunan rüsumlardır ("Gömrük tarifi haqqında" Qanun, 8-ci maddə);

3) kompensasiya (latınca "compensatio" sözündən olub, hərfi mənəsi "ödəmə" deməkdir) - ölkənin gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və ya dolayı yolla subsidiyalardan (latınca "subsidiū" sözündən olub, mənəsi "yardım", "kömək" deməkdir) istifadə olunduqda və belə bir idxlə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və yaxud bu hal istisna edilmədikdə tətbiq olunur ("Gömrük tarifi haqqında" Qanun, 9-cu maddə);

4) xüsusi - əgər ölkənin gömrük ərazisinə gətirilən malların miqdarı və getirilmə şərtləri, həmin malların yerli istehsalçılarına ziyan vurursa və ya ziyan vura bilərsə, onda müdafiə tədbiri kimi tətbiq olunan rüsumlardır.

Adətən xüsusi rüsumlar, ölkəni onun ticarət tərəfdaşlarından haqsız rəqabətbən qorumaq, yaxud da digər dövlətlər tərəfindən onun maraqlarına ziyan vuranlara qarşı cavab tədbiri kimi, birtərəfli qaydada istifadə olunur. Bu cür rüsumlar ölkə hökumətinin və ya parlamentinin tapşırığı ilə ölkə bazارında aparılan xüsusi təhqiqtardan sonra həyata keçirilir. Təhqiqt zamanı ticarət ortaqları ilə ikitərəfli danışıqlar aparılır, tərəflərin mövqeyi müəyyənləşdirilir, mövcud situasiyadan əmələ gələn mümkün izahatlar araşdırılır və əmələ gəlmış narazılığı aradan qaldırmaq üçün siyasi vasitələr və yollardan istifadə olunur.

Əgər ticarət razılığını tənzimləyən bütün cəhdələr boşça çıxarsa, onda xüsusi rüsumlar sonuncu vasitə kimi tətbiq olunur.

Mənşeyinə (əmələ gəlməsinə) görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır:

1) avtonom - ölkənin hakimiyət organlarının qərarı ilə birtərəfli qaydada tətbiq olunan rüsum-

lardır. Adətən gömrük tarifinin tətbiqi ölkə parlamenti tərəfindən qəbul olunan qanunla, gömrük rüsumlarının dərəcələri isə ölkə hökuməti tərəfindən qəbul olunmuş qərarla həyata keçirilir;

2) konvension (müqavilə yolu ilə) - ikitirəfli və ya çoxtərəfli razılaşmalar əsasında tətbiq olunan rüsumlardır. Məsələn, Tariflər və Ticarət haqqında Baş Sazişə - TTBS (CATT - **General Agreement on Tariffs and Trade**, 1995-ci ildən Ümumdünya Ticarət Təşkilatı - WTO - **World Trade Organization** adlanır) görə;

3) preferensial (güzəştli) - çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə olan ölkələrin mallarına mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı dərəcələrin tətbiq olunduğu rüsumlardır. Güzəştli rüsumların əsas məqsədi, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını ixracı genişləndirmək yolu ilə köməklik göstərməkdir. İnkışaf etməkdə olan ölkələrdən alınan hazır məhsullara, inkişaf etmiş ölkələr tərəfindən idxal tarif dərəcələrini kifayət qədər aşağı salan Ümumi güzəştər sistemi 1907-ci ildən fəaliyyət göstərir. Stavkaya (dərəcəyə) görə gömrük rüsumları 2 yerə ayrılır:

1) daimi (sabit) - dövlət orqanları tərəfindən müəyyənləşdirilən və şəraitdən asılı olaraq dəyişilməyə məruz qalmayan gömrük tarifi. Dünya ölkələrinin əksəriyyətində daimi tariflərdən istifadə olunur;

2) dəyişkən - mövcud şəraitdən asılı olaraq (dünya və ya yerli qiymətlərin səviyyəsi dəyişdikdə, dövlət subsidiyalarının səviyyəsi dəyişdikdə) hökumət tərəfindən dəyişdirilən gömrük rüsumları. Bu cür tariflərdən az da olsa, Qərbi Avropada vahid aqrar siyasət çərçivəsində istifadə olunur.

Hesablanması qaydasına görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır:

1) nominal - gömrük tarifində göstərilən tarif dərəcələridir. Bu tarif dərəcələri ölkənin idxal və ixraxının məruz qaldığı gömrük ödənişlərinin səviyyəsi haqqında ancaq ümumi təsəvvür yaradır;

2) səmərəli (effektiv) - son məhsula, rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük rüsumlarının real səviyyəsi.

Gömrük rüsumlarının dərəcələri malların mənşə ölkəsindən asılı olaraq, differensial şəkildə tətbiq olunur. MDB dövlət başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş Qaydalara görə, malın mənşə ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunması və ya kifayət qədər istehsal olunması (emala məruz qalması) başa düşülür.

Malın kifayət qədər emal edilmə meyarları aşağıdakılardır:

1) Azərbaycan Respublikası Xarici İqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına (XİF MN) görə təsnifat kodunun ilk dörd rəqəm səviyyəsində dəyişməsi - mal mövqeyinin dəyişməsi;

2) malın həmin ölkədə istehsal olunması üçün kifayət edən istehsal və ya texnoloji əməliyyatlara (əmək tutumlu, uzunmüddətli və s.) məruz qalması;

3) advolar hissə qaydası - istifadə olunmuş materialların faiz dəyerinin və ya əlavə edilmiş dəyerin göndərilən malın qiymətinin müəyyən hissəsinə çatdığı səviyyədə dəyişməsidir. Təcrübədə bu dəyer malın qiymətinin 30%-ni təşkil etdikdə qəbul edilir (elektron və mürəkkəb texnikaya aid edilən mallarda isə 15%-lən az olmayıaraq qəbul edilir).

Kifayət qədər emal meyarlarına cavab verməyənlər aşağıdakılardır hesab olunur:

- malların saxlanması və ya daşınması zamanı onların qorunmasını təmin edən əməliyyatlar;
- malların satışa və daşınmaya hazırlanması əməliyyatları (destlərə ayrılması, çeşidlənməsi, yenidən qablaşdırılması, göndərişlərin formalasdırılması);
- sadə yiğma əməliyyatları;
- ilkin mallardan seçilməyən dərəcədə malların xassələrini dəyişdirən qarışdırma əməliyyatları.

Mənşə ölkəsindən asılı olaraq aşağıdakı gömrük rüsum dərəcələri tətbiq oluna bilər:

- 1) baza;
- 2) preferensial (güzəştli);
- 3) maksimal.

Baza dərəcələri dedikdə, Azərbaycan Respublikasının digər dövlətlərə ticarət-siyasi münasibətlərdə daha əlverişli şərait rejimi zamanı istifadə etdiyi gömrük rüsumlarının dərəcələri başa düşülür. Bir qayda olaraq, bu dərəcələr ikitərəfli beynəlxalq müqavilələrlə və sazişlərlə müəyyənləşdirilir. Başqa sözlə, baza dərəcələri gömrük rüsum dərəcələrinin 100 faizinə bərabərdir.

Güzəştli (preferensial) dərəcələr, Azərbaycan Respublikasının milli güzəştlər sisteminə daxil olan gömrük rüsumlarının güzəşt dərəcələri hesab olunur. Hazırkı güzəşt dərəcələrinin miqdarı, gömrük rüsumlarının baza dərəcələrinin 75%-i həcmindədir. Göstərilən güzəşt dərəcələri Azərbaycan Respublikasının güzəşt tətbiq etdiyi ölkələrdən gətirilən mallara tətbiq olunur.

Azərbaycan Hökuməti müstəsna hal kimi tarif dərəcələrini aşağı salmağa, habelə aşağıdakı malları gömrük rüsumlarından tamamilə azad etmək hüququna malikdir ("Gömrük tarifi haqqında" AR Qanununun 35-37-ci maddələrinə əsasən):

1) Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən olunmuş gömrük rejimləri daxilində ölkənin gömrük ərazisinə gətirilən mallar;

2) Azərbaycan Respublikasının gömrük ərazisindən gətirilən xarici sərmayəli müəssisələrin qoyduğu vəsaitlər;

3) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Maksimal dərəcələr gömrük rüsumlarının baza dərəcələrinin iki dəfə artması deməkdir. Maksimal dərəcələr aşağıdakı hallarda nəzərdə tutulur:

- 1) ölkənin güzəştli ticarət siyahısına daxil olmayan ölkələrdən gətirilən mallara;
- 2) gömrük rəsmiləşdirilməsi zamanı mənşə ölkəsi müəyyənləşdirilə bilməyən mallara.

Əlavə dəyər vergisi (ƏDV)

Azərbaycan Respublikasının "Vergi Məcəlləsi"nin 153-cü maddəsinə görə, "Malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə köçürülen dəyər artımının bir hissəsinin büdcəyə alınması forması əlavə dəyər vergisidir". Əlavə dəyər vergisi mahiyyət etibarı ilə dolayı vergidir. Azərbaycan Respublikasının gömrük ərazisindən gətirilən mallar ƏDV-nin vergiqoyma obyektidir. Ölkənin gömrük ərazisindən aparılan mallar əlavə dəyər vergisinə cəlb olunmadığı üsün vergitutmanın obyekti sayılmır.

ƏDV-nin miqdarı vergi bazasından vergi dərəcəsinin faizi ilə müəyyənləşdirilir. Sxematik şəkilədə bu formula aşağıdakı kimi ifadə oluna bilər:

$$\text{ƏDV} = \text{Vergi}\text{ }\text{bazası}\text{ } \times \text{ } \text{ƏDV-nin}\text{ }\text{dərəcəsi}$$

Ümumi qaydaya görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar üçün ƏDV hesablanarkən vergi bazası gömrük rüsumlarına və aksizlərə (aksizli mallar və aksizli mineral xammallar) məruz qalan malların gömrük dəyərinin cəmi kimi götürülür. Yalnız gömrük ərazisindən kəndada emal gömrük rejiminə uyğun olaraq aparılmış mallar ölkənin gömrük ərazisinə gətirilərkən vergi bazası kimi, emal dərəcələrinin dəyərinə görə əlavə dəyər vergisi hesablanır.

Ölkənin gömrük ərazisinə gətirilən hər bir mal qrupunun adına, növünə və markasına görə ayrıca vergi bazası müəyyən olunur.

Əgər ölkənin gömrük ərazisinə gətirilən mal dəstinin (partiyasının) tərkibində həm aksizli, həm də aksızsız mallar olarsa, onda göstərilən hər mal qrupu üçün ayrıca vergi bazası müəyyənləşdirilir. Ölkə ərazisinə gətirilən malların içərisində, əvvəller gömrük ərazisindən kəndada gömrük rejiminə uyğun olaraq emal olunmuş mallar varsa, eyni qayda ilə onlar üçün də ayrı-ayrılıqda vergi bazası təyin olunur.

Əlavə dəyər vergisinin ümumi miqdarı, ayrı-ayrı vergi bazaları üzrə hesablanmış ƏDV-in cəmi götürülür.

Əlavə dəyər vergisinin dərəcəsi Azərbaycan Respublikası "Vergi Məcəlləsi"nin 173-cü maddəsinə görə 18% götürülür.

Azərbaycan Respublikasının ərazisinə gətirilən və əlavə dəyər vergisindən azad olunan mallar Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyənləşdirilir. Hal-hazırda AR Nazir-

lər Kabinetinin 13 iyul 2000-ci il tarixli 124 sayılı qərarı ilə qəbul edilmiş və 22 dekabr 2003-cü ildə 161 sayılı qərar ilə əlavələr və dəyişikliklər edilmiş "Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Qərar qüvvədədir. Bu qərara görə aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:

- 1) birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;
- 2) xarici investisiyalı müəssisələrin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);
- 3) Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;
- 4) texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökmətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
- 5) damazlıq heyvanlar, damazlıq quşlar, damazlıq yumurtalar, bioloji preparatlar, əkin üçün gətirilmiş cins toxumlar;
- 6) südəmər uşaqlar üçün qablaşdırılmış süd, qablaşdırılmış uşaq yeməkləri;
- 7) qeyri-üzvi kimya məhsulları, üzvi kimya birləşmələri, başqa kimyəvi məhsullar;
- 8) xarici iqtisadi fəaliyyətin mal nomenklatura-sına daxil olan bütün növ avtonəqliyyat vasitələri

istisna olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar;

9) fəvqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasətmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün AR-in Fəvqəladə Hallar Nazirliyinin təsdiqedici sənədi əsasında idxl olunan xüsusi texniki vəsaitlər, avadanlıqlar, cihazlar, alətlər, kompleksləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

10) Azərbaycan Respublikası vətəndaşlarının passportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi "Giriş-çıxış" avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;

11) qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya programında istehslin təşkili üçün nəzərdə tutulmuş mallar.

Qərara görə, ƏDV-dən azad olunan idxl olunan mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində ƏDV ödənilməlidir. Əgər buna əməl olunmazsa, onda mal sahiblərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcəkdir.

Vergi güzəştərinə düşən məhsulların kodlarını Azərbaycan Respublikası XİF MN-ə görə Nazirlər Kabinetin müəyyən edir. Qeyd etmək lazımdır ki,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2003-cü il tarixli 161 sayılı qərarına əsasən "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununa əsasən Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılaraq 10 rəqəmli sistemə keçilmişdir.

Gömrük rüsumlarına və aksızlərə cəlb olunan idxl malları üçün ƏDV aşağıdakı düsturla hesablanır:

$$\text{ƏDV} = (\text{Malın gömrük dəyəri} + \text{gömrük rüsumları} + \text{aksızlar}) \times \text{ƏDV-nin faizi}$$

İdxal gömrük rüsumlarına cəlb olunan, lakin aksız vergisindən azad olunan mallar üçün ƏDV aşağıdakı düsturla hesablanır:

$$\text{ƏDV} = (\text{Malın gömrük dəyəri} + \text{gömrük rüsumları}) \times \text{ƏDV-nin faizi}$$

İdxal gömrük rüsumlarından azad olan, lakin aksız vergisinə cəlb olunan mallar üçün ƏDV aşağıdakı düsturla hesablanır:

$$\text{ƏDV} = (\text{Malın gömrük dəyəri} + \text{aksız}) \times \text{ƏDV-nin faizi}$$

İdxal gömrük rüsumlarından və aksızlər azad olunan mallar üçün ƏDV aşağıdakı düsturla tapılır:

$$\partial DV = \boxed{\text{Malın}}_{\text{gömrük dəyəri}} \times \boxed{\text{∂DV-nin}}_{\text{faizi}}$$

Aksizlər

Aksiz, fransızca "accise", latınca "accido" sözlərindən götürüлüb, mənası "kəsirəm" deməkdir.

Aksiz dolayı vergi olub, malın qiymətinə daxil edilir. Kütlevi istehlak mallarına (duz, çay, tütün və s.) və hər cürə xidmətlərə qoyulur (Vergi Məcəlləsi, 182-ci maddə).

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 sayılı qərarı qüvvədədir. "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqındaki bu qərara görə, aşağıdakı idxal malları aksiz vergisinə cəlb olunurlar:

- 1) içməli spirit, pivə və spirtli içkilərin bütün növləri;
- 2) tütün məmulatları;
- 3) neft məhsulları.

Aksizin miqdarı vergi bazasından faiz hesabı ilə müvafiq vergi dərəcəsi əsasında müəyyən edilir:

$$\boxed{\text{Aksiz}} = \boxed{\text{Vergi}}_{\text{bazası}} \times \boxed{\text{Aksiz}}_{\text{dərəcəsi}}$$

Aksiz dərəcələrinin növündən asılı olaraq vergi bazası aşağıdakı kimi qəbul edilir:

- 1) natural ifadədə idxal olunan aksizli malların həcmi;

2) malın gömrük dəyəri və ödəniləcək gömrük rüsumlarının cəmi.

Ölkənin gömrük ərazisinə gətirilən aksizli malların hər bir dəsti üçün vergi bazası müəyyənləşdirilir.

Əgər ölkənin gömrük ərazisinə gətirilən aksizli mal dəstinin içərisində müxtəlif aksiz dərəcəli mallar olarsa, onda hər mal qrupu üçün ayrıca vergi bazası müəyyən edilir. Sonra isə alınan nəticələr cəmlənərək bütün mal dəsti üçün aksiz hesablanır.

Aksiz dərəcələrinin aşağıdakı növləri vardır:

1) advolar - vergi bazasına faizlərlə hesablanır. Bu hesablamada aşağıdakı düsturla həyata keçirilir:

$$\boxed{\text{Aksiz}} = \boxed{\text{Malın}}_{\text{gömrük dəyəri}} + \boxed{\text{gömrük rüsumları}} \times \boxed{\text{Advolar}}_{\text{dərəcə}}$$

2) Spesifik - vergi tutulan hər mal vahidi üzrə müəyyənləşdirilmiş miqdarda hesablanır.

Spesifik dərəcə aksizli malların hər biri üçün manatla ifadə olunur.

Spesifik stavka üzrə vergiyə cəlb olunan mallar üçün aksiz aşağıdakı düsturla hesablanır:

$$\boxed{\text{Aksiz}} = \boxed{\text{Aksizli}}_{\text{malların}} \times \boxed{\text{Spesifik}}_{\text{natural ifadədə}} \times \boxed{\text{stavka}}_{\text{(dərəcə)}} \text{ miqdarı}$$

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən aksizli malların aksiz dərəcəleri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 sayılı qərarı ilə təsdiqlənmişdir. Bu qərara görə aksiz dərəcələri hər bir ölçü vahidi (litr, ədəd, ton) üçün ABŞ dolları ilə müəyyən edilmişdir.

Aksiz markaları, idhalçı tərəfindən aksizli malları ölkə ərazisinə gətirənə qədər alınmalıdır. Aksiz markaları üçün ödənilən vəsait, faktiki olaraq “əvvəlcədən ödənilmiş” hesab olunur və aşağıdakı düsturla hesablanır:

44

$$\text{Aksiz} = \frac{\text{Aksızların ümumi miqdari}}{\text{Aksız markalarının alınması na çəkilmiş xərc}}$$

Aksiz vergilərindən azad etmə və ya güzəşt edilmə səlahiyyəti mövcud qanunvericiliyə görə AR Nazirlər Kabinetinə məxsusdur.

MÖVZU 4.

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ GÖRƏ GÖMRÜK YİĞİMLARI

45

Mal qismində ölkənin gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin, həmçinin seçilmiş gömrük rejiminin dəyişdirilməsi və ya onun qurtarması zamanı gömrük orqanları tərəfindən həyata keçirilən gömrük rəsmiləşdirilməsinə görə alınan məcburi ödənişlərə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları deyilir.

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mal və nəqliyyat vasitələrini keçirən şəxslərdən (fiziki və ya hüquqi), gömrük sərhədi ni keçirilməsi üsul və vasitələrindən (özü kecməsi və ya keçirilməsi, beynəlxalq poçt göndərişləri ilə, yükle və s.) və təyinatından (kommersiya məqsədləri üçün, şəxsi istifadə üçün, tranzit və s.) asılı olmayaraq ödənilməlidir (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla).

Azərbaycan Respublikasının ərazisində “Gömrük Məcəlləsi”nin 112-ci maddəsinə görə gömrük rəsmiləşdirilməsi üçün gömrük yığımlarının vahid dərəcələri fəaliyyət göstərir. Hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 sayılı qərarı ilə qəbul edilmiş gömrük yığımlarının miqdarı qüvvədədir. Bu qərara AR Nazirlər Kabineti 30.09.2002-ci il tarixli 151 sayılı, 22.04.2003-cü il tarixli 55 sayılı, 03.XI.2003-cü il tarixli 129 sayılı və 20.04.2004-cü il tarixli 58 sayılı qərarları ilə əlavələr edilmişdir (bax Əlavələrə).

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimları xarakterinə əsasən aşağıdakı kimi təsnifatlaşdırılıb ilər:

1) advolar - rəsmiləşdirilən mallara gömrük dəyərinə görə faizlə hesablanır. Advolar dərəcə üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri aşağıdakı düsturla hesablanır:

$$\boxed{\text{Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimları}} = \boxed{\text{Malın gömrük dəyəri}} \times \boxed{\text{Advolar dərəcə}}$$

2) spesifik - müəyyən olunmuş miqdarda bir gömrük rəsmiləşdirilməsi faktına (daha doğrusu bir gömrük bəyannaməsinin təqdim olunması faktı) görə hesablanır.

Spesifik dərəcələr müxtəlif valyutalarla müəyyənləşdirilsə də yalnız Azərbaycan manatı ilə ödənilməlidir.

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimları spesifik dərəcələr üzrə aşağıdakı düsturla hesablanır:

$$\boxed{\text{Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimları}} = \boxed{\text{Təqdim olunmuş gömrük bəyannamələrinin sayı (ədədlə)}} \times \boxed{\text{Spesifik dərəcə}} \times \boxed{\text{Gömrük bəyannaməsinin qəbul olunduğu gün spesifik dərəcənin müəyyənləşdirildiyi valyutanın AR Milli Bankı tərəfindən qoyulmuş valyuta məzənnəsi}}$$

Hal-hazırda gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimlarının qarşıq dərəcələrlə hesablanması iki növü tətbiq olunur:

1) gömrük rəsmiləşdirilməsi faktına görə, malın gömrük dəyərindən faizlə hesablanmış dərəcəsindən çox olmamaq (daha doğrusu, gömrük yiğiminin daha az miqdarda alındığı dərəcə qəbul olunur) şərti ilə hesablanmış dərəcə;

2) malın gömrük dəyərindən faizlə hesablanan dərəcə ilə gömrük rəsmiləşdirilməsi faktına görə xarici valyuta ilə olan dərəcənin cəmi.

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimlərinin baza dərəcəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 sayılı qərarına görə gömrük dəyərinin 0,15%-idir.

Mallar və nəqliyyat vasitələri, gömrük orqanlarının iş vaxtından kənar vaxtda müəyyən edilmiş ərazidən aralıda rəsmiləşdirilərsə, onda gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri ikiqat miqdarda alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 sayılı qərarının ikinci bəndin görə, "Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərra) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallardan və nəqliyyat vasitələrindən gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri alınmır".

Gömrük ödənişlərinin ödənilməsi müddətləri və qaydaları

Ümumi qaydalara görə, gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq bilavasitə deklarant və yaxud digər məsul şəxs tərəfindən ödənilir.

Bir qayda olaraq gömrük ödənişlərinin ödənilməsi üçün vaxt verilmir. Əgər müstəsna hallarda ödəyiciyə verilərsə və ya vaxt uzadılarsa, bu ancaq hüquqi şəxslərə şamil oluna bilər. Çünkü fiziki şəxslər üçün qanunvericilikdə güzəştər nəzərdə tutulmamışdır.

Ödəyicinin sərbəst formada tərtib etdiyi yazılı ərizəsinə əsasən gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının rəisi, gömrük ödənişlərini ödəmək üçün ona möhlət verilməsi və ya vaxtin uzadılması barədə qərar verə bilər. Həmin ərizə YGB ilə eyhi vaxtda gömrük orqanına təqdim edilir.

Ödənişlərin ödənilməsi üçün möhlətin verilməsi və ya vaxtin uzadılması müddəti, gömrük bəyannameşinin təqdim edildiyi gündən hesablanmaqla iki aydan çox ola bilməz. Mövcud qanunvericiliyə görə möhlətin verilməsi və vaxtin uzadılmasına görə, Azərbaycan Respublikasının verdiyi kreditlər üzrə həmin bankın verdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülmür. Milli Bankın verdiyi kreditlərə görə müəyyənləşdirildiyi dərəcələr haqqında məlumat DGK tərəfindən yerli gömrük orqanlarına çatdırılır. Qeyd etmək lazımdır ki, gömrük ödənişlərinin ödənilməsində vaxtin uzadılması və ya möhlət verilməsinə görə hesablanmış faizlər, ödəyici tərəfindən gömrük ödəmələrinin məbləğinin ödənişi ilə eyni vaxtda ödənilir.

Ödənişlərin ödənilməsinə möhlət verilərkən və ya vaxt uzadılarkən ödəyici uzadılmış vaxtin sonuncu günündən gec olmayıaraq, borcunu və faizləri ödəməlidir. Bu zaman pul vəsaitinin köçürülmə tarixi bank əməliyyatlarının həyata keçirilməsi haqqında ödəmə sənədindəki bankın qeyd tarixi sayılır.

Möhlət verilən və ya vaxtı uzadılan ödəmələrin ödənişini təsdiq edən ödəmə sənədlərinin surəti müəyyən edilmiş müddətlərdə gömrük orqanlarına təqdim edilmədiyi hallarda, ödəniş günü pul vəsaitinin gömrük orqanının hesabına faktiki daxilolma tarixi sayılır.

Gömrük ödənişlərinə möhlət verilməsi və ya vaxtin uzadılması aşağıdakı hallarda mütləq həyata keçirilməlidir:

- 1) əgər ödəyiciyə təbii fəlakət, texnoloji qəza və ya digər qarşısalınmaz güclər tərəfindən ziyan dəyərse;
- 2) əgər ödəyici dövlət sifarişini yerinə yetirirsə;
- 3) əgər gətirilən mallar tez xarab olan mallardırsa;
- 4) əgər ödəyici hökumətlərarası sazişlər üzrə mal göndərirse.

Aşağıdakı hallarda isə gömrük ödənişlərinə möhlət verilməsi və ya vaxtin uzadılmasına icazə verilə bilməz:

- 1) Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə gömrük hüquq pozuntusu ilə əlaqədar cinayət işi qaldırılmış şəxslərə. Qüvvədə olan Cinayət Məcəlləsinə görə bu cür cinayətlər bunlardır:

- Qaçaqmalçılıq (206 maddə);
- Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama (207 maddə);

- xarici valyuta vəsaitlərini xaricdən qaytarma-
ma (208 maddə);
- gömrük ödənişlərinin ödənilməsindən yayın-
ma (209 maddə);
- 2) iflas (bankrot) olması ilə bağlı iddia qaldırı-
lan şəxsə.

Əgər möhlət verildikdən və ya vaxt uzadıldıq-
dan sonra belə hallar baş verərsə, onda gömrük or-
qanı verdiyi qərarı ləğv etməlidir.

Gömrük ödənişlərinin ödənilməsi üçün verilən
möhlət üzrə faizlərə görə ödəmə aşağıdakı düstur-
la hesablanıbilər:

$$Mf = C + G + S / 365 \times 100, \text{ burada}$$

Mf - gömrük ödənişlərinin ödənilməsinə veri-
len möhlət faizi;

C - gömrük bəyannaməsinin qəbul olunduğu gün
Azərbaycan Respublikasının Milli Bankının müey-
yenləşdiriyi valyuta məzənnəsi üzrə möhlət müddətinə
görə hesablanmış gömrük ödənişlərinin cəmi;

G - gömrük ödənişləri üçün möhlət verilmiş
günlərin faktiki miqdarı;

S - möhlət müddətində bankın maliyyələşdirmə
stavkası;

365 - təqvim ilindəki günlərin sayı.

Verilən möhlət üzrə faizləri əyani misalla he-
sablayaq:

$$C=11564\ 600 \text{ man}; G=15; S=35.$$

$$Mf=(11564\ 600 \times 15 \times 35) : (365 \times 100)=166\ 340,2 \text{ man.}$$

Deməli, verilən möhlət bitdikdən sonra ödəni-
ləcək məbləğin miqdarı aşağıdakı kimi olacaqdır:

$$11\ 564\ 600 \text{ man} + 166\ 340,20 \text{ man} = 11\ 730\ 940,2 \text{ man.}$$

Ayni-ayrı gömrük ödənişləri üzrə də verilən
möhlətə görə hesablamalar eyni qayda ilə aparılır.

Gömrük ödənişlərinin ödənilməsi üçün veril-
miş vaxtin uzadılması üzrə faizlərə görə ödəmə
aşağıdakı düsturla hesablanıbilər:

$$Vf = C + G + S / 365 \times 100, \text{ burada}$$

Vf - gömrük ödənişlərinin ödənilməsinə veri-
len vaxt faizi;

C - vaxtin uzadılmasına görə hesablanmış gömrük
ödənişlərinin cəmi;

G - gömrük ödənişləri üçün vaxtin uzadılmasi-
na verilmiş günlərin faktiki sayı;

S - vaxtin uzadıldığı müddətində bankın maliyyə-
ləşdirmə stavkası.

Gömrük ödənişlərinin ödənilməsi üçün vaxt
uzadılarkən ödəmə qrafiki tərtib olunur. Vaxtin
uzadılması üzrə faktiki istifadə faizləri, gömrük
ödənişləri ödənmiş hər bir müddət üçün ayrıca he-
sablandıqdan sonra toplanır. Bu zaman ayrı-ayrı
vaxtlarda ödənilmiş ödənişlər ümumi cəmdən çı-
xılır. Məsələn, "Gilan" firmasına miqdarı 6 000
000 manat olan, idxal gömrük rüsumlarını ödəmək
üçün 21 gün vaxt verilmişdir. Vaxtin uzadılması
üzrə faizlər, gömrük orqanı və xarici iqtisadi fə-
aliyyətlə məşğul olan iştirakçı ilə birlikdə tərtib
olunmuş qrafikə əsasən hər həftədən bir olmaq
şərti ilə, daha doğrusu 7 gündən bir 2 000 000 ma-
nat ödənilməlidir. Vaxtin uzadılması üzrə faizlər
gömrük ödənişləri ilə eyni vaxtda ödənilir. Bu
müddət ərzində bank tərəfindən maliyyələşdirmə
faizini 45 qəbul etsək, onda "Gilan" firması hər
həftə aşağıdakı qədər vəsait ödəyəcəkdir:

$$Vf1 = (6\ 000\ 000 \times 7 \times 45) : (365 \times 100) = 51\ 780.80 \text{ man.}$$

Burada C ümumi gömrük ödənişlərinin cəmidir, çünki məhz bu məbləğə vaxt uzadılmışdır (7 gün).

Beləliklə, vaxtin uzadılması üçün birinci ödəmə aşağıdakı qədər olacaqdır:

$$2\ 000\ 000 + 51\ 780.80 = 2051780.8 \text{ m.}$$

İkinci həftə üçün isə aşağıdakı məbləğ ödəniləcəkdir:

$$Vf2 = (4\ 000\ 000 \times 7 \times 45) : (365 \times 100) = 34\ 520.5 \text{ man.}$$

Burada ona görə 4 mil. manat götürülür ki, birinci ödəmədə artıq 2 mln. manat ödənilmişdir. İkinci həftə üçün ödənilən məbləğ aşağıdakı kimi olacaqdır:

$$2\ 000\ 000 + 34520.5 \text{ m.} = 2\ 034\ 520.5 \text{ man.}$$

Üçüncü həftə üçün ödəniləcək məbləğ $Vf3 = (2\ 000\ 000 \times 7 \times 45) : (365 \times 100) = 17\ 260.3 \text{ man.}$ $2\ 000\ 000 + 17260.3 \text{ m.} = 2017\ 260.3 \text{ man.}$ olacaqdır.

Deməli, "Gilan" firması vaxtin uzadılması üçün ümumilikdə

$$\begin{aligned} & 6\ 000\ 000 + 51780.8 + 34520.5 + 17260.3 \text{ man.} \\ & = 6\ 103\ 561.6 \text{ manat pul ödəyəcəkdir.} \end{aligned}$$

52

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri

Mal qismində ölkənin gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, habelə müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklerin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş miqdarda gömrük yiğimləri alınır.

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yiğimləri, gömrük sisteminin xidməti xərcləri kimi qiymətləndirilməlidir. Bu gömrük yiğimləri birbaşa bündə vəsaiti hesab olunur.

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri mal və sənədlər gömrük rəsmiləşdirilməsinə təqdim olunana qədər və ya həmin vaxt həyata keçirilir. Bu gömrük yiğimləri ödənməsinin özü-nəməxsusluğunu aşağıdakılardır:

- 1) gömrük yiğimlərinin ödənilməsi üçün heç bir vaxt alma və ya vaxt uzatma nəzərdə tutulmayıb;
- 2) gömrük rəsmiləşdirilməsinə görə alınmış gömrük yiğimləri geri qaytarılmır.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 112-ci maddəsinə görə gömrük rəsmiləşdirilməsi üçün yiğimlərin miqdarını qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetini müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 sayılı qərarı ilə gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı gömrük yiğimlərinin miqdarı müəyyən edilmişdir:

- 1) mal qismində ölkənin gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla

53

malların, o cümlədən müşayiət olunmayan baqajda beynəlxalq poçt göndərişlərində keçirilən malların və yüklerin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayıraq), nəqliyyat vasitələrinin, həmçinin Azərbaycan Respublikasının Milli Bankı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda sifariş verilməklə (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və s. çəkilən xərclər nəzərə alınmaqla) gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici valyuta sərvətlərinin isə normal dəyərinin 0,15 faizi miqdarında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxali üzrə hər bir üçün malın dəyərindən asılı olmayıraq 275 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının MB tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yiğimləri alınır;

2) Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallardan və nəqliyyat vasitələrindən gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri alınır;

3) Yük Gömrük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olma-

yaraq 5 ABŞ dolları həcmində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır;

4) Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dollar, hər əlavə tranzit üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yiğimləri alınır;

5) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

- yüksək və minik avtomobil ləri, mikroavtobus və avtobuslar üçün 20 ABŞ dolları;

- digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yiğimləri ikiqat miqdarda alınır.

MÖVZU 5.

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

Gömrük rəsmiləşdirilməsi - mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən gömrük rejimi altında yerləşdirilməsi və bu rejimin təsirinin (fəaliyyətinin) bitirməsi əməliyyatlarının məcmusudur.

Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimləmə vasitələrinin tətbiq edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimi də anlaşıla bilər.

Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəələri, həm də Azərbaycan Respublikası Qanunvericiliyinin digər aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə, təkcə qanunlar deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük Komitəsinin qanun qüvvəli aktları nəzərdə tutulur.

Məsələn, "Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları üzrə Təlimat".

Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimləməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş normalarla da

həyata keçirilə bilər. BYD kitabçaları tətbiq edilməklə Beynəlxalq yük daşımaları Konvensiyası avtonəqliyyat vasitəleri və konteynerlərlə daşınan yüklərin gömrük rəsmiləşdirilməsinin qayda və şərtlərini tənzimləməklə ümumilikdə qəbul edilmiş normalar kimi mühüm əhəmiyyət kəsb edir.

Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı

Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanının fəaliyyət göstərdiyi, mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerləşdiyi ərazidə, xüsusi müəyyən edilmiş yerlərdə həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi gömrük orqanının müəyyən edilmiş iş vaxtı ərzində həyata keçirilməlidir. Gömrük orqanlarının iş rejimi DGK ilə razılışdırılmalıdır. Bununla belə, Gömrük Məcəlləsi gömrük rəsmiləşdirilməsinin digər yerlərdə və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da həyata keçirilməsini mümkün sayır. Bunun üçün maraqlı şəxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının razılığını almalıdır və bu halda meydana çıxan bütün xərclər maraqlı şəxs tərəfindən ödənilir. Başqa yerlərdə və iş vaxtından kənar vaxtda da aparılan gömrük rəsmiləşdirilməsi əməliyyatları üçün ikiqat haqq alınır.

Dövlət Gömrük Komitəsi ayrı-ayrı kateqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvələ edə bilər. Məsələn, DGK-nin 20 fevral 1998-ci il tarixli 002 sayılı əmri ilə idxal edi-

lən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan yeni struktur vahidi - Aksiz gömrük postu yaradılmışdır.

Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən, idxl olunan və gömrük ərazisindən keçirilən etil (yeyinti) spiritinin, alkoqollu içkilərin və tütün məmulatlarının gömrük rəsmiləşdirilməsini bu post həyata keçirir.

Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsi bir sıra faktorlardan asılıdır:

- 1) keçirilən malın xarakteri və xassələri (məsələn, aksizli malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri və s.);
- 2) malların daşındığı nəqliyyat növü (gəmi, qatar (vaqon), avtomobil);
- 3) keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;
- 4) keçirilən malların mənşə ölkəsi;
- 5) malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.

Gömrük rəsmiləşdirilməsi yerləri müvafiq gömrük rejimləri üzrə hazırlanmış təlimatlarla da müəyyən edilə bilər.

Əgər mallar gömrük sərhədindən keçənədək bir-dən artıq nəqliyyat növündən istifadə edilirsə (boru kəməri - dəmiryol, gəmi-dəmiryol və s.), ixracatçı yükləmə-boşaltma əməliyyatlarının yerinə yetirildiyi zonaya nəzarət edən gömrük orqanına, gömrük nəzarəti həyata keçirən gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş gömrük bəyannaməsinin bu orqanı tərəfindən təsdiq edilmiş surətini təqdim etməlidir.

Əgər mallar gömrük sərhədindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə edilsə, gömrük rəsmiləşdirilməsi malların doldurulub-boşaldıldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük orqanı tərəfindən həyata keçirilir.

Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı tərəfindən həyata keçirilməlidir.

Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirilən şəxslər, daşıyıcı, anbar sahibi, eləcə də mal və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil olmaq hüququna malikdirlər. Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüquq vəzifəyə çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər.

Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır. Bununla belə Gömrük Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndinə və 171-ci maddəsinin 3-cü bəndinə və 171-ci maddəsinin 5-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu orqanın vəzifəli şəxslərinin bildiyi xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər.

Bir dövlətin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, bəy-nəlxalq müqavilə və sazişlərdə başqa hal nəzərdə tutulmamışdırsa, yalnız müəyyən edilmiş qaydada təsdiq edildikdən (şəhadətləndirildikdən) sonra istifadə oluna bilər. Məsələn, Mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətlər və hüquqi yardım barədə 22 yanvar 1993-cü ildə qəbul edilmiş Bey-

nəlxalq Konvensiyaya görə, bu konvensiyanın üzvü olan ölkələrin birinin əraziində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən edilmiş formada xüsusi səlahiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış, yaxud şəhadətləndirilməsi (leqallaşdırılması) tələb olunmur. Belə sənədlərə təkçə notarius təsdiqi yetərlidir.

Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki üsulunda istifadə edilir: konsul leqallaşdırılması, apostil qoyulması.

Azərbaycan Respublikasının gömrük sərhədin-dən keçirilən, baytarlıq fitosanitar, ekoloji və digər dövlət nəzarəti növlərinə cəlb edilməsi gərəkən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, yalnız belə keçirilməyə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş icazənin gömrük orqanlarına təqdim edilməsindən sonra həyata keçirilə və bitirilə bilər.

Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olmalıdır.

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 sayılı Fərmanı ilə təsdiq olunmuşdur. 30 mart 1998-ci il tarixli 691 sayılı Fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir.

İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə həyata keçirilir.

MÖVZU 6.

XARİCİ TİCARƏT ƏMƏLİYYATLARININ RƏSMİLƏŞDİRİLMƏSİ

Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

İxrac əməliyyatları üzrə:

- xarici şəxslərlə bağlanmış müqavilə;
- istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə);
- ixrac qiymətini əsaslandırma arayışı;
- Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.

İdxal əməliyyatları üzrə:

- xarici şəxslərlə bağlanmış müqavilə;
- əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında məlumat;
- idxlə qiymətini əsaslandırma arayışı.

İqtisadi İnkişaf Nazirliyi müvafiq sənədlərin qəbul olunması barədə Rezidentlərə yazılı surətdə xəbərdar etməlidir.

Bu Qaydalarda nəzərdə tutulmuş hallarda İqtisadi İnkişaf Nazirliyində bağlanmış müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının Qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu araşdırılmalı və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlenilməsi yoxlanılmalıdır.

Bu qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün

Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidirlər:

İxrac əməliyyatları üzrə:

- hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu;
- xarici şəxslərlə bağlanmış müqavilə;
- ixrac olunan malların mənşəyi haqqında sənədlər;
- ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi;
- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi;
- gömrük yük bəyannaməsi.

İdxal əməliyyatları üzrə:

- bağlanmış müqavilə;
- gömrük yük bəyannaməsi;
- invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;
- yol-nəqliyyat sənədləri;
- malın mənşəyini təsdiq edən sənəd;
- malın keyfiyyət sertifikati;
- malın uyğunluq sertifikatı;
- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rəyi.

Lazımı sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı İqtisadi İnkişaf Nazirliyində 3 iş günü ərzində həyata keçirilir.

İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqan-

ları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidir.

Rezidentlər təqdim etdikləri sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqiliyinə cavabdehdirlər.

Dövlət Gömrük Komitəsi bütün ixrac-idxlə əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Milli Banka müəyyən edilmiş formada məlumat verir.

Malların təhlükəsizliyini və onların müəyyən edilmiş tələblərə uyğun olduğunu təsdiq edən sənəd - sertifikasiya sistemi qaydalarına əsasən verilmiş sertifikat hesab edilir. Sertifikat bir nüsxədə verilir. O həmçinin xarici sertifikatın tanınması barədə şəhadətnamə rolunu oynayır.

Bir qayda olaraq Azərbaycan ərazisinə gətirilən malların təhlükəsizlik tələblərinə uyğun olması zərurəti və bunun təsdiqi olaraq malların sertifikatlaşdırılması xarici ticarət müqavilələri və sazişlərinin təribəni nəzərdə tutmalıdır.

Sertifikatlaşdırılması məcburi olan mallar sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal, gömrük nəzarəti altında malların emalı (emal məhsullarının sərbəst dövriyyə üçün buraxılması üçün), gömrük ərazisindən kənarda malların emalı (emal məhsullarının geri gətirilməsi üçün) gömrük rejimləri altında yerləşdirilmiş mallar yalnız sertifikatlar gömrük orqanlarına təqdim edildikdən sonra buraxılır. Seçilmiş gömrük rejimindən asılı olmayaraq aşağıdakı mallar sertifikatsız buraxılır:

- 1) xarici dövlətlərin təmsilçiliklərinin və bəyənəlxalq dövlətlərarası təşkilatlarının və onların

personallarının rəsmi istifadəsi üçün nəzərdə tutulmuş mallar;

2) fiziki şəxslər tərəfindən gətirilən, istehsalat və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş (müəyyən edilmiş hədlərdən artıq olan mallar istisna olmaqla) mallar.

Qanunvericilik, həmçinin, vahid miqdarda gətirilən və yalnız gətirən şəxsin istifadəsi üçün nəzərdə tutulan malların sertifikat təqdim edilmədən buraxılmaq imkanını nəzerdə tutur.

Aşağıdakı hallarda mallar şərti olaraq buraxıla bilər:

a) mallar - sərbəst dövriyyə üçün buraxılış, təkrar idxlə, gömrük nəzarəti altında emal və gömrük ərazisindən kənarda emal rejimlərində bəyan edilmək üçün hazırlanır;

b) gömrük orqanına müəyyən öhdəliklə müraciət edildikdə (mallar özgəninkiləşdirilərkən müəyyən edilmiş qaydada sertifikatlaşdırılmalıdır).

Gömrük rəsmiləşdirilməsi zamanı aşağıdakılardan yoxlanılmalıdır:

- sertifikatdakı (surətindəki) imza və möhürlər;
- sertifikatı vermiş orqanın səlahiyyəti;
- gətirilən malın sertifikata uyğun olması;
- sertifikatın etibarlılıq müddəti;
- gömrük rəsmiləşdirilməsi üçün digər məlumatlar.

Heyvandarlıq məhsullarının bütün növləri hər hansı nəqliyyat vasitəsi ilə idxlə və ixrac olunduqda məcburi baytarlıq nəzarətindən keçməlidir. Heyvanların, heyvandarlıq məhsullarının və yemlərin, hərbi nəqliyyat vasitələrinin dövlət sərhədinən buraxılmasına, yalnız sərhəd baytarlıq nəzarət məntəqələri təşkil edilmiş yerlərdə yol verilir.

Bütün nəqliyyat və göndəriş növləri ilə, o cümlədən el yükleri daxil olmaqla keçirilən: bütün növ heyvan və quşlar (heyvanların rüşeym və spermaları, mayalanmış kürü də daxil olmaqla); heyvan mənşəli məhsullar (ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurtalar, arıcılıq məhsulları); heyvan mənşəli xammal (dəri, yun, xəz, tük, lələk, qan, sümük və digər məhsullar); heyvanlar üçün yemlər; baytarlıq preparatları, bioloji materiallar və heyvan mənşəli kolleksiya əşyaları dövlət sərhəd baytarlıq nəzarətindən keçməlidir. Sərhəd nəzarət-baytarlıq məntəqələri baytarlıq sertifikatı və baytarlıq şəhədnamələri verirlər, həmçinin malların sərhəddən idxlə, ixrac və tranziti üçün digər sənədlər rəsmiləşdirilir. Son zamanlar "quş qrip" xəstəliyinin yayılması bu tədbirlərin vacibliyini ikiqat artırır.

Bu funksiyaların yerinə yetirilməsi üçün sərhəd baytarlıq nəzarəti orqanlarına aşağıdakı hüquqlar verilir:

- xarici dövlətlərdən daxil olan və sərhəddən kənara çıxarılan nəzarətə cəlb edilməli olan yüklərə baxış keçirmək və onların daşınmasına davam edilməsinin mümkünluğu və şərtləri barədə qərar qəbul etmək;
- nəzarətə cəlb edilməli olan yüklerin tədarükü, saxlanması, emalı və daşınması ilə məşğul olan dəniz və çay limanlarının, aeroportların, dəmir yol stansiyalarının, poçtamtların, müəssisələrin ərazi-sinə maneəsiz girmək;
- gömrükxana, dəniz və çay limanları (körpüləri), aeroport, dəmiryol stansiyaları və i.a. müəssisələrin rəhbərliyindən gətirilən, saxlanılan və göndərilən heyvan mənşəli yükler barədə məlumatlar və müvafiq sənədlər almaq;

- Kənd Təsərrüfatı Nazirliyinin müvafiq icazəsi olmadan Azərbaycan ərazisinə gətirilən, nəzarətə cəlb edilməli olan yüklərin boşaldılmasını, bu yüklərin yüklənməsini və tranzitini, onların göndərilməsinin baytarlıq şərtlərinin pozulduğu təqdirdə saxlamaq və ya qadağan etmək;

- nəzarətə cəlb edilməli olan yüklərin daşınması zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;
- müayinə və laboratoriya ekspertizası məqsədi ilə prob və nümunələr götürmək.

Azərbaycanın gömrük sərhədindən bitkilər keçirilərkən, xarici ölkələrdən karantin və digər zərərvericilərin, həmçinin, bitki xəstəliklərinin daxil olmasının qarşısını almaq məqsədi ilə dövlət nəzarəti təşkil edilir.

Karantin xidmətinin əsas vəzifələri aşağıdakılardır:

- xarici ölkələrdən gətirilən bitki mənşəli məhsulların, o cümlədən baqaj, poçt göndərişləri və sərnişinlərin əl yükü ilə daxil olan digər materialların karantin müayinəsi və laboratoriya ekspertizasının aparılması;
- digər ölkələrdən gələn bitki mənşəli məhsulların və digər materialların, həmçinin nəqliyyat vasitələrinin sağlamlaşdırılması və karantin zərərsizləşdirilməsinin təşkil edilməsi;
- ixrac edilən bitki mənşəli məhsullar və digər materiallara karantin baxışının keçirilməsi.

Karantin xidməti orqanlarına verilən hüquqlar, baytarlıq xidməti orqanlarına verilən hüquqlarla əsasən uyğun gəlir.

Karantin nəzarətinə cəlb edilən mallar aşağıdakılardır:

1) kənd təsərrüfatı, meşə və dekorativ bitkilərin toxumları, əkin materialları və onların hissələri (çubuqlar, soğanaqlar, köklər, gül kəsimləri, dibçəkdə güllər və s.);

2) təzə meyvə, tərəvəz və giləmeyvələr;

3) ərzaq, məqsədli furaj və texniki taxıl, maya, jmix, pambıq, kətan və digər lifli-toxuma bitkilərinin lifi, dərman-bitki xammalı, dəri xammalı və yun;

4) düyü, hər növ qoz, araxis, un, yarma, dənəvər kofe və kakao, qurudulmuş meyvə və tərəvəz, xam tütün, yeyinti xarakterli ətriyyat və ədvayıyyatlar;

5) canlı göbələk, bakteriya, virus və törədiciləri;

6) həşərat, toxum, herbari kolleksiyaları;

7) tara, oduncaq, bitki mənşəli ayrı-ayrı sənaye malları, qablaşdırma materialları və məmulatlar;

8) monolitlər və əkin (torpaq) sükurları nümunələri;

9) furaj (quru ot, saman, kombinə edilmiş yem və s.), həmçinin heyvanlar keçirilərkən təmizlik üçün altlıq (salma, toxuma və s.);

10) gömrük nəzarətinə cəlb edilməli yükləri daşıyan və xaricdən gələn nəqliyyat vasitələri;

11) bitki mənşəli idxlə məhsullarının saxlanıldığı anbarlar.

Karantin nəzarətinə cəlb edilən malların ixracı yerli karantin müfəttişliyi tərəfindən verilən fitosanitar sertifikatlarının müşayiəti ilə aparılır.

Karantin nəzarətinə cəlb edilən malların idxlə üçün əsas olaraq aşağıdakı sənədlər tələb olunur:

- idxlə karantin icazəsi;

- ixrac ölkəsinin karantin üzrə dövlət orqanlarının verdiyi fitosanitar sertifikatı.

İdxal məntəqələrində bitki karantin üzrə dövlət müfəttişlərinin fiosanitar müayinəsindən sonra

müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş sertifikat verilir.

6.1. Barəsində gömrük rəsmiləşdirilməsi bitməmiş mal və nəqliyyat vasitələrindən istifadə edilməsi və üzərində sərəncam verilməsi

Gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olunmaqla, gömrük rəsmiləşdirilməsi tamamlanmamış mal və nəqliyyat vasitələrindən istifadə edilməsi və onların üzərində sərəncam verilməsi qadağan edilir.

Gömrük Məcəlləsinin 132-ci maddəsinə görə, gömrük orqanlarının icazəsi ilə belə mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yüksək əməliyyatları və başqa əməliyyatlar aparıla bilər.

Bu qadağanın yerinə yetirilməsi üçün gömrük rəsmiləşdirilməsi mərhələsində, bir qayda olaraq, yüklerin daşınması bağlı nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirilir. Ağırçəkili, iri-həcmli mallar, həmçinin qum, çinqıl və s. açıq nəqliyyat vasitələrində (məsələn, dəmiryol platformalarında) daşına bilər.

Bu halda belə malların dəyişdirilməsinə yol verməmək üçün gömrük orqanları bütün tədbirləri görməlidirlər (yol-nəqliyyat sənədlərində müfəssəl məlumat olmalı, mallara tanınma nişanları və digər eyniləşdirilmə vasitələri vurulmalıdır).

Barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmış mal və nəqliyyat vasitələrindən istifadə olunma-

sı və onlar üzərində sərəncam verilməsi üzrə şərtlər müəyyən edilməsi və məhdudiyyətlər qoyulması hüququ Dövlət Gömrük Komitəsinə məxsusdur.

6.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası

Azərbaycan gömrük sərhədində keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilər. Belə mal kateqoriyalarına təbii fəlakətlərin, qəzaların, bədbəxt hadisələrin nəticələrinin ləğv edilməsi üçün tələb olunan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütłəvi informasiya məqsədləri üçün məlumatlar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbul-dən olan mallar aid edilir.

Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi qaydalarının tətbiqinin hal və şərtlərini Dövlət Gömrük Komitəsi müəyyən edir.

Bu cür gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini açıqlamağa çalışaq.

Belə malların rəsmiləşdirilməsinin prioritetliyi - gömrük orqanlarına təqdim edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.

Sadələşdirilmiş qayda mal müşayiət, nəqliyyat və digər sənədlərin - (əgər bu sənədlərdə daşıyıcıının, mal göndərən və alan şəxslərin barəsində və həmçinin malların özünün adı, mənşəyi, miqdarı və dəyəri

barədə məlumatlar varsa), gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.

Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini, təqdim edilən sənədlərin lazımlı olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət qədər əsas varsa, onlar deklarantdan çatışmayan məlumatları əks etdirən əlavə sənədlər tələb edə bilərlər (Bəzi hallarda qoyulan tələbləri özündə əks etdirən sərbəst formada yazılmış ərizə də kifayət edə bilər).

Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan verir.

Mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yüksək əməliyyatları və başqa əməliyyatlar dedikdə, malların daşınması, çəkilməsi və ya miqdarının digər üsulla təyini, malların yüklənməsi, boşaldılması, başqa nəqliyyat vahidinə keçirilməsi, zədələnmiş qablamaların düzəldilməsi, taranın açılması, qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, mal və nəqliyyat vasitələrinin ola bileyəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur.

Gömrük rəsmiləşdirilməsi üçün yüksək və digər əməliyyatların aparılması, yalnız gömrük orqanının müvafiq tələbi olduqda məcburi hesab edilir.

Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamışsa, yüksək və digər əməliyyatlar, yalnız gömrük orqanının icazəsi ilə aparıla bilər.

Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.

6.3. Gömrük nəzarəti məqsədləri üçün mallardan prob və nümunələrin götürülməsi

Prob və nümunələr onların tədqiqatı (eksperti-zası) üçün götürülür. Prob və nümunələrin götürülməsi - gömrük orqanları tərəfindən, yaxud onların icazəsi ilə mallara münasibətdə səlahiyyətə malik şəxslər, bu şəxslərin nümayəndələri və digər dövlət orqanları (məsələn, ekoloji, baytarlıq nəzarəti orqanları) tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə - tətbiq edilir. (Əlavə 1,2).

Gömrük Məcəlləsində problemlərin götürülməsi prinsipi müəyyən edilir. Onlar tədqiqata imkan verən minimal miqdarlarda götürülür. Prob (nümunə) - bütün malın (partiyanın) təcəssümü hesab edilir, buna görə də laboratoriya təcrübəsi üçün onun elə minimal hissəsi götürülməlidir ki, malın gömrük sərhədini keçdiyi halında bütün keyfiyyət xarakteristikasını müəyyən etmək mümkün olsun. Təhlil nəticəsində nümunə götürüldüyü malın tərkibi və xassələri barədə laboratoriya tədqiqatlarının dəqiqliyi hüdudlarında fikir söyləmək mümkündür.

Problar - birdəfəlik, birləşdirilmiş və yoxlama kimi üç qrupla təsnifatlandırılır:

a) birdəfəlik (nöqtəvi) prob dedikdə bir qəbul (analiz) üçün götürülen prob nəzərdə tutulur. Bu cür problemlər malin bir bağlılında, rezervuarın, yaxud nəqliyyat vasitəsinin verilmiş səviyyəsində malın keyfiyyətini xarakterizə edir.

b) birləşdirilmiş (orta) prob bir neçə nöqtəvi probun səylə qarışdırılması nəticəsində tərtib edilir. Nöqtəvi problemlər uyğun qaydada və uyğun mütənasibliklə seçilməlidir.

c) yoxlama (arbitraj) probu birləşdirilmiş probun analiz üçün istifadə olunan hissəsidir və arbitraj sınaqları tələb olunduqda istifadə etmək üçün qorunub saxlanılır.

Probların götürülməsi üç mərhələdə aparılır:

- 1) mal partiyasına ümumi baxış;
- 2) nöqtəvi probaların və ya nümunə götürüləcək hissələrin seçilməsi;
- 3) orta probun tərtib edilməsi.

Əger prob və nümunələr gömrük orqanları tərəfindən götürülürsə, mal barəsində səlahiyyətli şəxslər və onların nümayəndələrinin bu əməliyyatlarda iştirak etmək hüquq var. Sonuncular probalar götürülərkən gömrük orqanlarına kömək etməlidirlər (məsələn, yük əməliyyatlarını öz hesablarına aparmalıdırılar).

Əger prob və nümunələrin götürülməsinə mal barəsində səlahiyyətləri olan şəxslər və onların nümayəndəleri təşəbbüs göstərirse, bu zaman gömrük orqanlarının səlahiyyətli şəxsləri iştirak etməlidirlər. Gömrük əməkdaşları - həmçinin digər dövlət nəzarət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən prob və nümunələrin götürülməsi prosesində iştirak etməlidirlər. Bu halda aparılmış tədqiqatların nəticələri barədə gömrük orqanlarına məlumat verilməlidir.

Aşağıdakı hallarda mallar barədə səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan gömrük orqanları tərəfindən prob və nümunələrin götürülməsinə yol verilir:

- 1) mallar gömrük orqaqlarına təqdim olunduqdan sonra 10 gün müddətində bu şəxslər gəlib çıxmadiqda;
- 2) təxirə salınması mümkün olmayan hallarda.

Bele hallarda probaların götürülməsi zamanı tədqiqatın nəticələrində maraqlı olmayan şəxslər iştirak etməlidirlər.

Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin onların malından götürülmüş prob və nümunələrin tədqiqatının nəticələri ilə tanış olmaq hüquq var.

Götürülmüş prob və nümunələr gömrük ekspertizasına daxil olur. Bu əməliyyat altında - xüsusilə biliklərdən istifadə edilməsi ilə gömrük nəzarətinin, gömrük rəsmileşdirilməsinin icraati zamanı meydana çıxan məsələlərin həll edilmə prosedurası başa düşülür.

Gömrük ekspertizası ilkin qərar qəbul edilmə prosesində və digər gömrük məqsədləri ilə aparılabilir. Bu zaman bütün hallar üçün müəyyən olunan prob və nümunə götürmə proseduralarından istifadə olunur.

Gömrük Məcəlləsinin 8-ci maddəsinə əsasən gömrük məqsədləri ilə ekspertiza və tədqiqatların aparılması gömrük laboratoriyalara həvalə olunur. Beləliklə, gömrük ekspertizası - gömrük orqanının səlahiyyətli vəzifeli şəxsi tərəfindən gömrük laboratoriyasına tapşırılmış prosessual hərəkətlərdir.

Ekspertiza təyin edilməsinin, ekspertlərin iştirakının, prob və nümunələr götürülməsinin, təqdim edilən məlumatın dəqiqliyinə məsuliyyət və digər məsələlərin hüquq əsası Gömrük Məcəlli si ilə müəyyən edilmişdir.

Gömrük laboratoriyalarda ekspertizalar gömrük və digər hüquq mühafizə orqanlarının - həm gömrük rəsmileşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı olaraq, həm də gömrük qaydalarının pozulması üzrə işlərin icraati və din-

lənilməsi ilə bağlı olaraq (bəzi hallarda gömrük ekspertizası cinayət və mülki işlərin məhkəmə araşdırılması ilə bağlı olaraq təyin edilə bilər) aparılır. Gömrük laboratoriyalarında, həmçinin, digər dövlət orqanlarının, müəssisələrin, vətəndaşların müraciəti əsasında, əgər onlar cinayət və mülki işlərin icraati ilə, iqtisad məhkəmələrində mübahisələrin həll edilməsi və gömrük qaydalarının pozulması işləri ilə bağlı deyilsə, aparıla bilər.

Lazım geldikdə təkrar ekspertizalar aparıla bilər. Gömrük rəsmiləşdirilməsi mərhələsində ekspertizanın əsas vəzifəsi - gömrük bəyannaməsində göstərilən məlumatların malların real xassə və xarakteristikalarına uyğun gəlib-gəlmədiyini araşdırmaqdan ibarətdir. Bu iş müxtəlif məqsədlər üçün nəzərdə tutulur: gömrük ödənişlərinin əsaslandırılmış və dəqiq müəyyən edilməsi üçün; gömrük sərhədindən keçirilən mallara iqtisadi siyaset tədbirlərinin tətbiq ediləb-edilməyəcəyini müəyyən etmək üçün və i.a.

Gömrük ekspertizası - malların kimyəvi, fiziki analizlərindən, texniki, əmtəəşunaslıq ekspertizalarından ibarət olur.

Gömrük laboratoriyalarında aşağıdaklar müəyyən edilir:

- malın XİFMN-da nəzərdə tutulmuş kodu;
- malın fiziki və kimyəvi strukturu, həmçinin, markası, növü və keyfiyyəti;
- malın mənşə ölkəsi və gömrük dəyəri;
- malın istismar və ekoloji təhlükəsizliyi;
- malın bədii, tarixi və arxeoloji dəyərlərə aidiyatı.

Gömrük rəsmiləşdirilməsi mərhələsində ekspertizanın aşağıdakı növləri mühüm əhəmiyyət kəsb edir:

a) malların mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizalar. Belə ekspertizanın nəticələrində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti rejimi, həmçinin gömrük rüsumlarının miqdarı bilavasitə asılı olur;

b) tarif təsnifatında malların yerinin təyin edilməsi məqsədilə aparılan ekspertizalar.

Bunun üçün fiziki və kimyəvi tədqiqatlardan istifadə edilir, gömrük nəzarəti rejimi, həmçinin gömrük tarifi stavkaları bu tədqiqatların nəticələrində asılı olur.

c) mal və xidmətlərin sertifikatlaşdırılması ilə bağlı olan ekspertizalar.

Gömrük ekspertizaları, həmçinin, malların ayrı-ayrı gömrük rejimləri altında yerləşdirilməsi ilə bağlı olaraq aparılır (məsələn, emal rejimlərində). Bu hallarda gömrük laboratoriyalarında malların eyniləşdirilməsi (identifikasiyası), o cümlədən xammalın emal əməliyyatlarından sonra identifikasiyası aparılır, xammalın emalında məhsulun çıxım normaları müəyyən edilir.

Həm gömrük sərhədindən keçirilən malların özü, həm də gömrük, mal-müşayiət sənədlərində və digər sənədlərdə olan bu mallar haqqında məlumat gömrük ekspertizasının obyekti ola bilər.

Gömrük Məcəlləsində ekspertizaların maliyyələşdirilməsi prinsipi müəyyən edilmişdir.

Bir tərəfdən, gömrük orqanları prob və nümunələrin götürülməsi nəticəsində şəxsə dəymış zərəri ödəmirlər. Digər tərəfdən prob və nümunələrin tədqiqinə gömrük orqanları və gömrük laboratoriyalarının çəkdiyi xərclər, mallar barəsində səlahiyyətlərə malik şəxslər tərəfindən (əgər belə təhqiqat bu şəxsin təşəbbüsü ilə keçirilmirsə) ödənilmir.

Gömrük ekspertizasının keçirilməsi ilə bağlı sənədləşmələrə aşağıdakılardır:

- ekspertizanın keçirilməsi üçün təqdim edilən sənədlər (ekspertizanın keçirilməsi üçün göstəriş, ekspertiza təyin edilməsi barədə qərar);
- ekspertiza aktı.

Gömrük nəzarəti keçirilməsi və ya gömrük rəsmiləşdirilməsi prosesində ekspertizanın keçirilməsinə ehtiyac yaranırsa, ekspertiza keçirilməsi barədə tapşırıq hazırlanır. Bütün hallarda belə tapşırıq gömrük qaydalarının pozulması üzrə iş açılana qədər (yəni, ondan əvvəl) tərtib edilir. Ekspertiza təyin edilməsi barədə qərar isə, həm gömrük qaydalarının pozulması üzrə artıq açılmış işin icraati prosesində, həm də cinayət işi üzrə tədqiqat aparılması zamanı verilə bilər.

Ekspertizanın nəticələrinə görə rəy (ekspertiza aktı) yazılır. Akt iki nüsxədə hazırlanır: birinci nüsxə ekspertiza təyin etmiş gömrük orqanına göndərilir; ikinci nüsxə gömrük laboratoriyasında qalır. Bir qayda olaraq ekspertiza aktı quruluşa aşağıdakılardan ibarət olur:

a) giriş hissəsi (ekspertizanın adı, ekspertiza təyin edən orqanın adı, ekspertlər barədə məlumat, ekspertiza təyin edilməsi üçün əsas, malların ekspertizaya daxil olma tarixi, ekspertizaya daxil olmuş material və digər tədqiqat obyektlərinin adı, ekspertizanın keçirildiyi yer və ekspertin müəyyən etməli olduğu məsələlər);

b) tədqiqat hissəsi (tədqiqat prosesinin və onun nəticələrinin təfsiri, müəyyən edilmiş faktlara elmi izah).

c) nəticələr (qoyulmuş suallara cavablar).

Əgər rəy (ekspertiza aktı) verilməsi mümkün olmazsa, bu haqda əsaslandırılmış məlumat verilir.

Rəy ekspertizanı aparan ekspertlər tərefindən imzalanır və gömrük laboratoriyasının möhürü ilə təsdiq edilir. Gömrük ekspertizası obyektləri olmuş əşyalar (prob və nümunələr) və sənədlər ekspertizanı təyin etmiş orqana qaytarılmalıdır.

6.4. Malların gömrük nəzarəti altında daşınması

Malların gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları mövcud qanunvericiliyə riayət olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Bu tədbirlər mal və nəqliyyat vasitələrinin qorunmasına zəmanət verməli, malların əsas keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını, nəhayət gömrük nəzarəti altında daşınan mallara münasibətdə hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının alınmasını təmin etməlidir.

Gömrük orqanları gömrük nəzarəti altında malların daşınmasının marşrut və müddətlərini müəyyən etmək hüququna malikdirlər.

Daşınma müddətlərini təyin edərkən gömrük orqanı adı halda yerinə çatdırma müddətlərini, konkret nəqliyyat növünün imkanlarını, seçilmiş marşrut və digər daşınma şərtlərini nəzərə almaqla qərar qəbul edir.

Daşıyıcı gömrük orqanının göstərdiyi marşrutla hərəkət etməlidir. Quru ərazidən idxal edilən bütün mallar, gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan gömrük orqanına, leqal, yaxud gömrük yolu adlanan ən qısa marşrutla çatdırılmalıdır. Bilavasi-

tə təyinat gömrük orqanına aparan dəmir yolu, çay və s. leqlə (gömrük) yolu hesab edilir.

Dünya təcrübəsi gömrük əməkdaşlarına leqlə yollarla hərəkət edən nəqliyyatı saxlamaq və daşınmaya əsas verən nəqliyyat sənədlərini tələb etmək hüququ verir. Belə nəzarətin məqsədi, daşıyıcının öz yükünü təyinat gömrükxanasına aparmasına əmin olmaqdır. Məsələn, Bakı Baş Gömrük İdarəsinin Qaradağ xüsusi nəzarət postu adı çeki-lən və digər operativ məsələlərin həlli üçün müüm əhəmiyyət kəsb edir.

Gömrük orqanlarının bu hüququna, daşıyıcının mal, nəqliyyat vasitəsi və yol-nəqliyyat sənədlərinin müəyyən edilmiş marşrut üzrə və daşınma müddətlərinə ciddi əməl etməklə təyinat gömrükxanasına çatdırmaq vəzifəsi uyğun gəlir.

Gömrük qanunvericiliyi nəzərə alır ki, malların gətirilməsi (aparılması) barədə xəbərdarlıq edildikdən dərhal sonra daşıyıcının mal və nəqliyyat vasitələrinin, həmçinin, mal-müşayiət sənədlərinin təbii aşınma və itkidən başqa qablaşdırma vasitələrini və malın vəziyyətini dəyişməden, tam qorunmaqla təyinat gömrükxanasına çatdırmaq vəzifəsi yaranır. Yükün müəyyən gömrük rejimi altında yerləşdirilməsi anınadək gömrük ödənişlərinin ödənilməsi məsuliyyəti daşıyıcının üzərinə düşür. Qəza, yaxud qarşısalınmaz qüvvənin təsiri şəraitində daşıyıcı aşağıdakı hallarda məsuliyyətdən azad edilir. Əgər o:

- 1) yükün saxlanması və ondan qeyri-qanuni istifadənin qarşısının alınması üçün tədbirlər görmüşsə;
- 2) yaranmış vəziyyət barədə yaxınlıqdakı gömrük orqanına nəqliyyat vasitəsinin yeri dəqiq göstəriləmkələ məlumat vermişsə.

Yüklerin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riyət edilməsi məqsədi ilə görülən əsas tədbirlər aşağıdakılardır:

- 1) gömrük müşayiəti;
- 2) gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi;
- 3) nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsi üzrə təşkilat-texniki tədbirlər kompleksi.

Axırıncı tədbir həm müstəqil, həm də birinci iki tədbire zəmanət kimi tətbiq edilə bilər. Bu zaman nəqliyyat vasitələrinin təchiz edilməsi üzrə daşıyıcının çəkdiyi xərclər gömrük orqanları tərəfindən ödənilmir.

Gömrük orqanları bu tədbirlərdən o zaman istifadə edir ki, adı daşınmanın gömrük qanunvericiliyinə əməl edilməsinə zəmanət verə bilməyəcəyini, mal və nəqliyyat vasitələrinin yerinə çatdırılmayacağını, yaxud ödənişlərin ödənməyəcəyini güman etməyə əsas olsun. Yaranmış vəziyyət başqa şərtlər də tələb edə bilər. Ona görə də qərar qəbul edərkən aşağıdakı məsələlərin nəzərə alınması müüm əhəmiyyət kəsb edir:

- a) daşıyıcının nəqliyyat vasitələrinin təchizatının gömrük orqanlarının tələblərinə uyğunluğu;
- b) daşıyıcı barədə gömrük orqanlarının müfəssel məlumatı;
- c) malın xarakteri (aksizli mallar, digər dövlət orqanlarının nəzarətinə cəlb edilən mallar);
- ç) malın gömrük statusu (rejimindən asılı olaraq tarif və qeyri-tarif tədbirlərinin tətbiqi üçün).

Əgər sadalanan tədbirlər daşınmada qanunvericiliyin tələblərinə riyət edilməsini təyin etmək üçünü kifayət deyilsə, gömrük orqanı gömrük ödə-

nişlerinin təmin edilməsini tələb edə bilər (girov, bank zəmanəti, depozit).

6.5. Gömrük müşayiəti anlayışı

Gömrük müşayiəti dedikdə, mal və nəqliyyat vəsitələrinin gömrük rəsmiləşdirilməsi mərhələsində elə daşınma üsulu başa düşülür ki, bilavasitə gömrük əməkdaşları tərəfindən müşayiəti olunur. Gömrük müşayiəti daşınan yüklerin yüksək qorunma dərəcəsinə və gömrük qanunvericiliyinə riayət olunmasına zəmanət verir. Bu tədbirin istifadə edilməsi nəqliyyat xərclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılmaması və bu səbəbdən çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən digər tədbirlər gömrük nəzarətini təmin etmək üçün yeterli olmadıqda, istifadə edilir.

Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda verirlər:

1) gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı tərəfindən həyata keçirilə bilməkdə;

2) əgər sərhəd gömrük orqanı tərəfindən sərhəd müvəqqəti saxlanc anbarlarında mallara baxış keçirilməsi barədə qərar qəbul edilmişsə;

3) gömrük qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi digər üsullarla mümkün olmursa.

Gömrük müşayiəti, malların gömrük nəzarəti altında daşınması qaydaları nəzərə alınmaqla həyata keçirilməlidir.

Gömrük müşayiəti həmin qərar qəbul edildikdən sonra 1 gündən gec olmayaraq təşkil edilməlidir.

Gömrük müşayiəti zamanı gömrük orqanlarının vəzifəli şəxsləri, Gömrük Məcəlləsində göstərilmiş normaları rəhbər tutaraq fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malikdirlər.

Müşayiət avtomobilinin sıradan çıxması, qəza və qarşısalınmaz hadisə zamanı avtomobilin təmiri başa çatanadək və ya mallar başqa nəqliyyat növüne yüklenənə qədər marşrut təxire salınır. Baş vermiş hadisə barədə sərbəst formada akt tərtib olunur.

MÖVZU 7.

ALQI-SATQI MÜQAVİLƏLƏRİNDE MAL GÖNDƏRİŞİNİN BAZIS ŞƏRTLƏRİ VƏ BEYNƏLXALQ KONVENTSIYALAR

Beynəlxalq təcrübədə alqı-satqı əməliyyatları müxtəlif kommersiya şərtlərində həyata keçirilir. Alıcı və satıcı arasında mal göndərişləri zamanı götürülən öhdəliklərin əsasını “Ticarət terminləri izahının beynəlxalq qaydaları” (“İnkoterms”) təşkil edir. İlk dəfə “İnkoterms” 1936-cı ildə işlənib, hazırlanmışdır. Hazırda istifadə olunan sonuncu redaksiya isə 2000-ci ilin təkmilləşdirilmiş nəşridir.

“İnkoterms” terminlərinə yenidən baxılma işi ilə əlaqədar olaraq Beynəlxalq Ticarət Palatasının işçi qrupu tərəfindən ticarət terminlərinin asan oxunması və başa düşülməsi məqsədilə başqa ardıcılığın təqdim edilməsi təklifi irəli sürülmüşdür. Bu terminlər dörd müxtəlif bazis kateqoriyalarına görə qruplaşdırılmışdır (Cədvəl 2):

“E” qrupu EXW şərtlərini özündə cəmləşdirir, bu şərə görə alıcı göndərilməyə hazır olan malı anbara qəbul edir (satıcının müəssisəsində);

“F” qrupunun şərtlərinə satıcının mütləq qaydada malları alıcının göstərdiyi nəqliyyat vasitəsinə qədər çatdırılması daxildir (FSA, FAS, FOB şərtləri);

“C” qrupu şərti daxilində nəzərdə tutulur ki, satıcı daşınma müqaviləsini bağlamalıdır, ancaq o malın yüklənilib yola salınmasından sonra və daşınma müddətində baş verəcək hadisərlərlə bağlı, - mallarınitməsi, zədələnməsi və əlavə xərclərə

görə risk (mümkün olan xətər) daşımir (CFR, CIF, CRT, CIP);

“D” qrupu şərtinə görə, satıcı malın təyinat məntəqəsinə çatdırılmasına qədər bütün mümkün ola bilən risk və xərcləri daşıyır (DAF, DES, DEQ, DDU və DDP).

<i>“E” qrupu</i>	<i>EXW</i>	<i>Franko-zavod</i>
“F” qrupu	FCA FAS FOB	Daşıyıcıının yanına sərbəst Gəmi bortu boyunca sərbəst Gəmi bortunda sərbəst
“C” qrupu	CFR CIF CRT CIP	Dəyer və fraxt Dəyer, sigorta və fraxt Daşınma... qədər ödənilmişdir Daşınma haqqı və sigorta... qədər ödənilmişdir
“D” qrupu	DAF DES DEQ DDU DDP	Sərhəda qədər daşınmışdır (çatdırılmışdır) Gəmidən daşınmışdır Gəminin yan aldığı körpüyüdək daşınmışdır (rüsumun ödənilməsi daxil olmaqla) Rüsum ödənilmədən daşınmışdır (çatdırılmışdır) Rüsum ödənilmədən daşınmışdır (çatdırılmışdır)

Cədvəl 2

Uyğun şərtlər 10 bəndə bölünmüş öhdəcilikdə izah edilmişdir ki, burada da eyni suallar üzrə satıcının hər hansı öhdəciliyinə uyğun olaraq alıcının da öhdəciliyi öz əksini tapmışdır. Məsələn, satıcının öhdəciliyi izah edilən A-3 bəndinə uyğun olaraq satıcı daşınmanı təşkil etməli və ödənilməsini yerinə yetirməlidirsə, alıcının öhdəciliyini təyin edən B.3 bəndində alıcının “öhdəciliyi yoxdur” sözləri qeyd olunmuşdur.

Bütün bunlar o demək deyildir ki, alıcı malın daşınmasına görə öhdəcilik götürə bilməz, ancaq şərə görə onun qarşısında belə bir “öhdəciliyi” yoxdur.

“İnkoterms” tərəflər arasında vergilərin, rüsumların, digər rəsmi yığımların, habelə gömrük rəsmiləşdirilməsinə çəkilən xərclərin bölüşdürülməsi bölg

məsində tərəflər arasında çəkilən xərclərin hansı ölçüdə bölünməsini izah edir, hərçənd ki, satıcı malın satışından sonra onu alıcı tərəfindən neçə istifadə olunmasında maraqlı olmaya bilər. Və əksinə, bəzi şərtlərə görə, məsələn, "D" tipinə görə, təyin edilmiş məntəqəyədək malın daşınmasına görə satıcı tərəfindən çəkilən xərclər alicını maraqlandırır.

Yaxşı olardı ki, malların gömrük təmizlənməsi öz ölkələrində müqavilə iştirakçıları tərəfindən və ya bu işlərə vəkil edilmiş şəxslər tərəfindən təşkil edilsin. Beləliklə, ixracatçı ixracə görə, idxalatçı isə öz növbəsində idxala görə gömrük təmizlənmələrini təşkil etməlidirlər. Ancaq, bir sıra ticarət şərtlərinə uyğun olaraq, alıcı məcburdur ki, gömrük təmizlənməsini satıcının ölkəsində həyata keçirsin (EXW, FAS və i.a.) və əksinə, satıcı - gömrük təmizlənməsini alicının ölkəsində yerinə yetirsin (DEQ və DDP). Aydındır ki, belə hallarda alıcı və satıcı müəyyən malların aparılması və gətirilməsi üçün qadağalarla əlaqədar mümkün hər hansı riski öz üzərlərinə götürürler.

Onlar, həmçinin, uyğun ülke tərəfindən həmin ölkənin vətəndaşı olmayan şəxsin gömrük təmizlənməsi əməliyyatı aparmasına icazə verilməsini müəyyən etməlidirlər (məsələn, Rusyanın gömrük qanunvericiliyi buna yol vermir).

Ola bilər ki, alıcı EXW şərtinə uyğun olaraq malı anbar meydançasından qəbul edilməsini arzu etsin və ya "FAS" şərtinə görə yükü gəmi bortu boyunca qəbul etsin və eyni zamanda isteyər ki, malın ixracına görə gömrük təmizlənməsi satıcı tərəfindən yerinə yetirilsin.

Bələ olan halda "ixracə görə gömrük təmizlənməsi daxil olmaqla" ifadəsi müəyyən ticarət termi-

nindən sonra əlavə edilir. Əksinə, elə hallar da olur ki, satıcı "DEQ" və ya "DDP" şərtlərinə uyğun olaraq malın çatdırılmasına hazırlıdır, lakin idxal üçün nəzərdə tutulan rüsum və rəsmi yığımların ödənilməsi üçün öz üzərinə tam və ya qismən öhdəcilik götürür. Bu hal üçün onda DEQ şərtinə "rüsum ödənilmişdir" ifadəsi əlavə edilməlidir və ya satıcı tərəfindən konkret hansı vergi və yığımların ödənilməsini istəmədiyi göstərilməlidir. Məsələn, DEQ və ya DDP VAT unrald (əlavə edilmiş dəyərin vergisi ödənilməmişdir).

Nəzərə alınmalıdır ki, xarici şirkətlər üçün bir çox ölkələrdə neinkı idxal lisenziyalarının alınması, hətta əlavə olunmuş dərəyə görə rüsum və vergilərin ödənilməsi müəyyən çətinliklərə qarşılır. Belə halda ən çox qəbul edilən şərt "DDU"dür (rüsum ödənilmədən daşınma).

Ancaq bir neçə halda elə olur ki, idxal olunacaq malın idxalatçının ölkəsindəki anbarlarına qədər çatdırılmasını (göndərişini) öz öhdəsinə götürmiş satıcı isteyər ki, gömrük rəsmiləşdirilməsini rüsumu ödəmədən həyata keçirsin. Onda "DDU" şərtindən sonra "gömrük təmizlənməsi daxil olmaqla" ifadəsi əlavə edilməlidir. Həmçinin D tipli terminlərinə də digər uyğun əlavələr edilə bilər. Məsələn, DDP, əlavə olunan dəyərin vergisi istisna olmaqla, DEQ, rüsum ödənilmədən və i.a.

Bir çox hallarda tərəflər arzu edirlər ki, malın təyinat yerinə qədər təhlükəsiz daşınması üçün hansı qablaşdırmadan istifadə olunması müəyyən edilsin.

Ancaq, daşınmanın müddətindən və növündən asılı olaraq satıcı tərəfindən götürülən öhdəcilik də müxtəlif olur ki, buna görə də satış kontraktının bağlanması qədər satıcı qablaşdırmanın şərtlərindən

xəbərdar olmalı və yerinə yetirməlidir. Bu müddəə malların beynəlxalq ticarətinə dair kontraktlar haqqında BMT-nin 1980-ci il Konvensiyasının 35.1 və 35.2.6 maddələrində öz əksini tapmışdır.

Bir çox hallarda alıcı tərəfindən malların keyfiyyətinin yoxlanılmasının təşkili malin satıcıdan alınana qədər və ya daşınmaya qəbul edilənədək həyata keçirilməsi məqsədyönlü hesab edilir (yüklənməyə qədər yoxlanılma - PSI rre-shirment insrektion). Əgər kontraktda başqa hal nəzərdə tutulmursa, alıcı marağına uyğun təşkil etdiyi belə yoxlamanın dəyərini özü ödəyir. Amma yoxlama yalnız lisensiya alınması məqsədilə satıcının ölkəsində aparıllarsa, onda malin yoxlanılması üçün çəkilən xərci o özü ödəyir.

Daşıyıcının yanında sərbəst (FSA)

Qeyd olunduğu kimi, FSA termini o vaxt işlədir ki, satıcı daşınma üzrə öz öhdəciliyinə əməl etsin və malı alıcıının təyin etdiyi daşıyıcıya təhvil versin. Bunun dəniz nəqliyyatında da istifadə olunması bu şərtlə gözlənilir ki, yüksək ənənəvi üsulla gəmiyə yüklənə bilməsin. Ənənəvi FOB şərtinin burada istifadəsi münasib deyil, çünkü satıcı gəminin gəlməsinə qədər malı yüksək terminalına təhvil vermək məcburiyyətindədir və əgər belə olmasa, o malın nəzarəti və saxlanması üçün müəyyən riskə və əlavə xərclərə yol verməlidir.

Qeyd etmək lazımdır ki, "F" tipli şərtə görə satıcı mütləq alıcıının təlimati üzrə malları daşımaq üçün təhvil verir, çünkü yalnız alıcı malların daşınmasına dair, daşıyıcını göstərməklə, müqavilə bağlayır.

CFR, CİF CRT və CİP tipli şərtlər

"C" şərtinə müvafiq olaraq, satıcı öz hesabına adı şərtlər daxilində nəqliyyat vasitələri ilə müqavilə bağlamalıdır. Buna görə də daşınmanın dəyəri hansı məntəqəyə qədər ödənilirsə bu məntəqənin adı uyğun "C" terminindən sonra mütləq yazılımalıdır.

"CİF" və "CİP" şərtlərinə müvafiq olaraq satıcı, həmçinin, mali sigorta etməli və sigorta üçün xərc çəkməlidir.

Satıcı və alıcı arasında xərclərin ayrılma məntəqəsi, adətən, təyinat ölkəsinə aid edilir və bəzən "C" şərtini səhvən "D" tipli şərtə aid edirlər, ancaq bu şərtlər arasında əsaslı fərq vardır:

"C" tipli şərtə görə satıcı daşınma prosesində hər cür riskdən azaddır, "D" tipli şərtə görə isə satıcı malin razılışdırılmış təyinat məntəqəsinə qədər mümkün olan hər cür risk və xərclərə görə məsuliyyət daşıyır. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, "C" tipli şərt "F" tipli şərtə yaxındır, belə ki, satıcı ölkədə yüklemə və yola salma üçün konkret öhdəciliyi yerinə yetirir.

Beləliklə, "C" və "F" tipli şərtlərlə bağlanmış satış kontraktları yüklemə kateqoriyalı kontraktlara aiddir. Bu kontraktlardakı qaydalara görə satışının payına malin razılışdırılmış təyinat yerinə qədər daşınması üçün adı nəqliyyat xərcləri, alıcıının payına isə malin daşınması üçün təhvil verildiyi andan etibarən onun məhv edilməsi, xarab olma riski və əlavə xərclər düşür. Məsələn, "C" tipli şərt bütün şərtlərdən fərqli olaraq iki kritik nöqtəyə malikdir: birincisi, xərclərin bölünməsi sahəsində, digəri isə risklərin bölüşdürülməsi sahəsində. Bu sebəbdən "C" tipli şərt daxilində satıcıya əlavə öhdə-

çiliklər verən zaman həddən artıq diqqətli olmaq lazımdır. Başlıcası odur ki, bütün bunlar vaxt etibarı ilə riskin alıcıdan satıcıya keçmə anına qədər həyata keçirilsin. "C" tipli şərtin əsas mahiyyəti, satıcı kontraktə əsasən daşınma üçün müqavilə bağlaşdırıdan və malı "CİF" və "CİP" şərtlərinə uyğun sığortaya təqdim etdikdən sonra onun gələcəkdə bütün mümkün riskdən və xərclərdən azad olunmasından ibarətdir. Satıcıya imkan yaradılmalıdır ki, yüksəndlərini banka təqdim etmək yolu ilə ödəmələri alıcı ilə razılaşdırınsın.

Aydındır ki, satıcı adətən, daşınma üçün çəkilən bütün xərcləri ödəməlidir; fərqi yoxdur, ödəniş fraxtin (Fraxt - (ingiliscə - freight) dəniz və ya havadən yolu ilə yükün daşınması xərcləridir. Daşınma müqaviləsi iştirakçılarının razılığı və ya tariflər fraxti müəyyən edirlər) qabaqcadan mal yükləndikdən dərhal sonra (re-raid uron shirment) və yaxud hesablaşma təyinat yerində olsun (freight collect).

Adətən, əgər məntəqələrarası yüklərin boşaldılib, yüklənməsi və həmçinin yükün bir nəqliyyat vasitəsindən digərinə keçirilməsi də daxil olmaqla daşınma bir neçə daşınma kontraktı ilə həyata keçirilsə, onda bu əməliyyatlar üçün bütün xərclər satıcı tərəfindən ödənilir. Yox, əgər daşıyıcı öz hüquqlarını həyata keçirərkən malı bir nəqliyyat vasitəsindən digərine yükləyirse və bu hərəkətləri ilə baş verə biləcək hadisələrdən uzaq olmaq üçün (yolun buz bağlanması, gəmilərin hərəkətsizliyi, əmək mübahisələri, dövlət sərəncamları, müharibə və müharibə əməliyyatları) digər tədbirlər görərsə, onda hər hansı əlavə xərclər alıcının hesabına ödənilir.

Satıcı və alıcı arasında riskin bölünməsi hissəsində "CFR" və "CİF" ifadələrinin adı mənəsanı o

zaman saxlamaq mümkündür ki, hadisə (malın satılmasının) satış müqaviləsi yenice qüvvəyə minməsindən sonra baş versin və alıcı bu hidisədən sonra riski öz üzərinə götürməyə razılıq versin. Digər mümkün variant - riskə keçid momenti ilə satış müqaviləsinin bağlanması üst-üstə düşməsindən ibarətdir. Birinci variantın imkanı olduqca realdır, necə ki, daşınma zamanı malın vəziyyətini təyin etmək qeyi-mümkündür.

Buna görə, BMT-nin 1980-ci il tarixli malların Beynəlxalq ticarətinə aid Konvensiyasının 68-ci maddeində nəzərə alınmışdır ki, əgər vəziyyət belə tələb edərsə, daşınma müqaviləsində göstərilən və daşınmanın əks etdirən sənədlər daşıyıcı tərəfindən yazılıdan və mal daşıyıcıya verildiyi andan sonra gələcəkdə mümkün olan riski alıcı öz üzərinə götürür.

"D" şərti ("DAF", "DES", "DEQ", DDU və DDP)

"C" şərtindən fərqlənir, belə ki, "D" şərtinə görə malın "D" tipli şərt öz mahiyyəti etibarı ilə malın razılışdırılmış təyinat yerinə daxil olanadək məsuliyyəti satıcı daşıyır. Satıcı mal təyinat yerinə çatanadək daşınmaya görə bütün riski və xərcləri satıcı daşıyır. "C" şərtində olduğu kimi "D" tipli şərtdə də malın gəlməsi ilə malın göndərilməsi təsdiq olunur. "D" şərti iki kateqoriyaya bölünür: "DAF", "DES" və "DDU" şərtlərinə görə satıcı malın idxlərinə görə əməliyyat aparmır, ancaq DEQ və DDP şərtlərinə uyğun olaraq o bu əməliyyati həyata keçirir.

Dəmir yolu daşınmalarında tez-tez DAF şərtindən istifadə olunur ki, burada kecid sənədlərinin dəmir yolundan alınması adət halını almışdır. Bu kecid sənədləri malın təyinat yerinə çatmasına qədər, sığorta da daxil olmaqla, daşınmayı əhatə edir.

Bununla əlaqədar “DAF” şerti A.8 bəndində xüsusi mənə kəsb edir. Bunun nəticəsi olaraq qeyd edilməlidir ki, həmin keçid sənədlərinin alıcıya təqdim olunanadək mümkün risk və xərclər satıcıının payına düşür və o bu barədə öhdəcılık götürür. Buna uyğun olaraq sığorta və vaxta görə, həmçinin, satıcıının malı sərhədə qədər getirilməsi üçün çəkilən hər hansı xərc alıcıının hesabına olmalıdır.

“DDU” şerti 1990-ci il “İnkoterms”in mətninə daxil edilmişdir. Satıcı malı təyinat ölkəsinə çatdırılmasına hazır olduqda bu şərt əsas rol oynayır.

Qeyd edilməlidir ki, “İnkoterms” yalnız satış kontraktlarında istifadə olunan ticarət şərtlərini izah edir, beləliklə o, bu və ya buna bənzər məzmunlu müqavilələrdə istifadə olunan ifadələrlə, xüsusilə müxtəlif Carter-Partiya terminlərinə aid deyildir.

Carterin şerti malların yüklənmə, boşaltma əməliyyatları üçün çəkilən xərclərə və bu əməliyyatların yerinə yetirilməsi üçün ayrılan vaxta (“demerc” adlanan) görə daha spesifik xarakterə malikdir.

Satış müqaviləsinin tərəflərinə təklif olunur ki, müqavilə bağlanarkən bu hissəyə aid xüsusi şərtlər tamamilə aydın olmalıdır, yəni satıcıya malın gəmiyə və ya digər nəqliyyat vasitəsinə yüklenməsinə nə qədər vaxtin ayrılması və həmçinin, alıcıya malın daşıyıcıdan təyinat məntəqəsinə çatdırılması üçün ayrılan müddət bəlli olmalıdır. Sonra, satıcıya “F” tipli şərtə görə yüklemə, “C” tipli şərtə görə isə boşaltma əməliyyatları zamanı mümkün risk və xərcin həcmi məlum olmalıdır.

Bu da faktdır ki, satıcı Carter-Partiya “Fri aut” şərtinə əsasən daşınma müqaviləsini elə bağlayır ki, bu şərtə görə daşıyıcı daşınma zamanı boşaldılma əməliyyatından azaddır, ancaq bu demək deyil-

dir ki, bağlanmış müqaviləyə görə bu əməliyyat zamanı bütün risk və xərclər alıcının üzərinə düşür, necə ki, limanın ənənəsinə görə hesab edilir ki, satıcı ilə bağlanmış daşınma müqaviləsinə yüksək boşaldılması əməliyyatı da daxildir.

BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları barədə gömrük konvensiyasının Azərbaycan Respublikası ərazisində tətbiqinə Azərbaycan Respublikası Prezidentinin 31 mart 1997-ci il tərixli 527 sayılı Sərəncamı ilə başlanılmışdır.

MÖVZU 8.

BYD (BEYNƏLXALQ YÜK DAŞIMALARI) BARƏDƏ GÖMRÜK KONVENTSIYASININ TƏTBİQİ

BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları barədə gömrük Konvensiyasının Azərbaycan Respublikası ərazisində tətbiqinə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının 31 mart 1997-ci il tarixli 527 sayılı Sərəncamı ilə başlanılmışdır.

BYD kitabçası tətbiq edilməklə yük daşımaları barədə gömrük konvensiyasının Azərbaycan Respublikası ərazisində tətbiqi qaydaları haqqında Əsasnamə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 may 1998-ci il tarixli 024 sayılı əmri ilə təsdiq edilmiş, 26 may 1998-ci il tarixdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə razılışdırılmışdır, 30 may 1998-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir.

BYD konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq boşaltma-yükləmələri həyata keçirilmədən yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda və konteynerlərdə müqavilə tərəflərinən birinin göndərilmə gömrükxanasından bir və ya bir neçə sərhəddən keçməklə digər müqavilə iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir. Bu zaman BYD əməliyyatının başlangıcı və

sonu arasındaki müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.

Azərbaycan Respublikasında BYD prosedurasına əməl olunmaqla daşınan mallar aralıq gömrükxanalarında (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsumlarının və vergilərinin ödənilməsindən və depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yiğimlar tutulmur.

BYD prosedurasına əməl olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış yol nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar, bir qayda olaraq, aralıq gömrükxanalarında gömrük baxışından azad olunurlar. Gömrük baxışı müstəsna hal kimi, nəqliyyat vasitələrinin plomblanmış bölmələrində və ya konteynerlərdə BYD kitabçasının yük manifestində göstərilməyən əşyalar olmasına güman etməyə kifayət qədər əsaslar olduğu təqdirdə həyata keçirilə bilər.

BYD Konvensiyasının müddəaları Azərbaycan Respublikasında ictimai mənəviyyat, ictimai asayıf, səhiyyə və ya gigiyena, elcə də baytarlıq və ya fitosanitar nəzarət mülahizələrindən irəli gələn məhdudiyyətlərin tətbiq olunması üçün maneçilik törədilməsinə xidmət etməməlidir.

BYD prosedurası Azərbaycan Respublikasında o şərtlə tətbiq olunur ki, mallar:

- BYD Konvensiyasına və təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq doldurulmuş və sənədləşdirilmiş BYD kitabçası ilə müşayiət olunsun;
- zəmanətverici birliyin zəmanəti (təminatı) ilə təmin olunsun;
- əvvəlcədən gömrük möhür və plombları altında (ağırçəkili və irihəcmli malların daşınması istisna ol-

maqla) daşınmaya buraxılmış (icazə verilmiş) avtomobilərdə, yol nəqliyyat vasitələrindən ibarət qatarlarda (karvanlarda) və ya konteynerlərdə daşınır.

Nəqliyyat vasitələrinə "TİR" yazısı olan düzbucaqlı lövhəcik qabaqda yerləşdirilir, digər bu cür lövhəcik isə yol nəqliyyat vasitələrinin qatarının arxasına ele bərkidilir ki, onlar aydın görünüşün. Bu lövhəciklər çıxarıla bilən olmalıdır.

Göndərilmə gömrükxanaları yalnız bir ölkədə, təyinat gömrükxanaları isə ikidən artıq olmayan ölkələrdə yerləşməlidirlər. Göndərilmə və təyinat gömrükxanalarının ümumi sayı dördən artıq olmamalıdır. Azərbaycan Respublikasının giriş və çıxış gömrükxanaları malların müvafiq olaraq Azərbaycan Respublikasının təyinat və ya çıxış gömrükxanalarına çatdırılma müddətini müəyyən edə və nəqliyyat vasitələrinin hərəkət marşrutunu təyin edə bilərlər.

Daşınan mallar üçün ödənilməli olan gömrük rüsum və yiğimlarının məbləği verilmiş təminatın məbləğindən çox olduğu və ya daşıyıcının Azərbaycan Respublikası gömrük qanunvericiliyinin müddəalarına əməl olunmasına zəmanət verə bilməyəcəyi ni güman etməyə kifayət qədər əsas olduğu halda, malların gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən müşayiət edilməsi tətbiq oluna bilər.

BYD kitabçası tətbiq edilməklə daşınmanın bir hissəsi BYD Konvensiyası və ya BYD prosedurasının müqavilə tərəfi olmayan ölkənin ərazisindən keçən zaman daha güzəştli nəqliyyat sistemləri ilə aparılırsa, bu zaman BYD əməliyyatı yolun bu hissəsində dayandırılır. BYD prosedurasına əməl olunmaqla daşima, gömrük möhürləri və plombları və digər identifikasiya (eyniləşdirmə) vasitələrinin zədələnmədiyi təqdirdə yenidən davam etdirilir.

BYD kitabçası, 4 səhifəli üz qabığından, kəsilməyən (qoparılmayan) 1/2 nömrəli sarı vərəqdən və 1/2 nömrəli kötükdən, 1 nömrəli (kəsilən) vərəqlərdən və 1 nömrəli kötülərdən (ağ rəngli), 2 nömrəli kəsilən vərəqlərdən və 2 nömrəli kötülərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı rəngli) ibarətdir.

Kəsilən vərəqlərin və onların kötülərinin (1 və 2) birləşməsi (kombinasiyası) bir qayda olaraq hər bir ölkədə (göndərilmə ölkəsində və giriş gömrükxanalarında), 2 nömrəli kəsilən vərəq və 2 nömrəli kötük isə çıxış və təyinat gömrükxanalarında istifadə olunmaq üçün nəzərdə tutulmuşlar.

Hal-hazırda istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 komplektdən) ibarətdir və müvafiq olaraq 7 və ya 10 dövlətin ərazi-sindən keçməklə daşima üçün nəzərdə tutulmuşdur.

BYD kitabçasına çoxnövlü (qarışq) daşımalar (nəqletmə əməliyyati bir neçə nəqliyyat növündən istifadə edilməklə həyata keçirilən zaman) nəzərdə tutulmuş xüsusi vərəq əlavə edilə bilər. Göstərilən vərəq müstəsna olaraq daşıyıcıların ehtiyacları üçün nəzərdə tutulmuşdur, gömrük orqanları tərəfindən doldurulmur və ona nəzarət edilmir, ancaq onlar tərəfindən əlavə məlumat almaq məqsədilə, zəruri olduqda, istifadə edilir.

BYD prosedurasına əməl olunmaqla daşınmayı həyata keçirməyə yalnız BYD kitabçasının sahibinin hüququ vardır. BYD kitabçaları 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir.

Azərbaycan Respublikasında BYD kitabçaları ABADA tərəfindən verilir. Bu cür kitabçalar ingilis və rus dillərində çap olunan, birinci kəsilməyən sarı vərəqi çıxməq şərti ilə, fransız dilində çap olunur.

BYD kitabçasında pozmalara və ləkələmələrə yol verilmir. Bütün düzəlişlər yanlış məlumatların üstündən xətt çəkilməsi yolu ilə aparılır. Düzgün məlumatlar yuxarıdan yazılır və müvafiq olaraq BYD kitabçasının sahibi (gömrük rəsmiləşdirməsinədək), yaxud da gömrükxana tərəfindən təsdiq edilir.

Zəmanət birliyi BYD kitabçasının etibarlıq müddətini müəyyən edir və üz qabığının birinci səhifəsində birinci qrafada göstərilir. Bu müddət bitdikdən sonra BYD kitabçası göndərilmə gömrükxanası tərəfindən rəsmiləşdirmə üçün qəbul edilə bilməz. Əgər BYD kitabçası, onun etibarlılıq müddətinin sonuncu günü və ya tarixdək göndərilmə gömrükxanası tərəfindən rəsmiləşdirmə üçün qəbul edilmişsə, onda BYD kitabçası proseduraya əməl edilməklə daşıma başa çatanadək etibarlıdır. BYD kitabçasının etibarlılıq müddəti yalnız BYD kitabçalarını verən zəmanət birlikləri tərəfindən uzadıla biler. Müddətin uzadılmasına dair məlumatlar BYD kitabçasının birinci qrafasında göstərilir və zəmanət birliyinin möhürü ilə təsdiqlənir.

BYD kitabçaları qeyd-şərtlərlə və qeyd-şərtlərsiz rəsmiləşdirilə bilər. Qeyd-şərtlər BYD prosedurasına əməl edilməklə malların çatdırılmasını və tranziti zamanı qayda pozuntularına aid olmalıdır. Qeyd-şərtlər kəsilən vərəqin 27-ci qrafasında və BYD kitabçasının, kötüyünün 5-ci qrarfasında göstərilir. Bu zaman həmin qrafalarda "R" simvolu qoyulur və qayda pozulmasının rus dilində qısa təsviri verilir.

BYD kitabçası qeyd-şərtsiz rəsmiləşdirilmişsə, həyata keçirilmiş gömrük rəsmiləşdirilməsinə dair şəhadətnamə qeyri-qanuni və ya aldatma yolu ilə alındığı və ya malların təyinat gömrükxanalarına və ya çıxış gömrükxanalarına çatdırılmışlığı hallar

istisna olunmaqla, gömrük orqanları zəmanət birliyindən gömrük rüsumları və vergilərinin ödənilməsini teləb edə bilməzlər.

Azərbaycan Respublikasına gətirilən BYD kitabçalarının blankları gömrük rüsumları və vergilərinin ödənməsindən azad edilir və gətirilmə və ya aparılma zamanı hər hansı bir məhdudiyyətə məruz qalmırlar.

BYD prosedurasına əməl olunmaqla malların gömrük nəzarəti altında Azərbaycan Respublikasına çatdırılması və tranziti zamanı zəmanət assosiasiyası - Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasıdır (ABADA). Zəminlik barədə müqaviləyə uyğun olaraq ABADA, Azərbaycan Respublikasının Qanunvericiliyi pozulduğu halda daşıyıcılar tərəfindən ödənilməli olan gömrük rüsum və ya vergilərini ödəməlidir. ABADA-nın məsuliyyəti, BYD kitabçasının hansı maddi zəmanət assosiasiyası tərəfindən verilməsindən asılı olmayaraq, BYD prosedurasına əməl edilməklə malları Azərbaycan Respublikası ərazisi üzrə daşıyan həm Azərbaycan, həm də əcnəbi daşıyıcılarına şamil edilir.

ABADA, BYD kitabçası sahibi və həmin tədiyyələri ödəməli olan, daşimanın yerinə yetirilməsinə də iştirak edən digər şəxslərlə birlikdə əsasnamə ilə müəyyən edilmiş sənədlər təqdim edildikdən sonra, gömrük rüsum və vergilərinin ödənilməsini təmin edir.

Hər bir BYD kitabçası üçün 50.000 (elli min) ABŞ dolları həddində gömrük rüsumlarının və vergilərinin ödənilməsinə təminat verilir. Göstərilən məbləğ Milli Bankın ödəmə günündən əvvəlki gündə qüvvədə olan məzənnəsi üzrə manatla

ödənilir. Hər bir BYD kitabçası üzrə ən yüksək məbləğin məhdudlaşdırılması Əsasnamənin birinci bölməsində göstərilən alkoqollu içkilər və tütün məmulatlarırtı şamil edilmir.

BYD prosedurası ilə hər daşıma əməliyyatı üzrə ABADA-nın məsuliyyəti göndərilmə gömrükxanasında (gömrükxanalarında) BYD kitabçası üzrə məsuliyyəti üzərinə götürdüyü andan başlanır və təyinat gömrükxanasında (gömrükxanalarında) gömrük plomblarının çıxarıldığı və ya digər rejim müəyyən edildiyi anda sona çatır.

ABADA təkcə BYD kitabçasında sadalanan mallar üçün yox, həm də kitabçada sadalanmayan, lakin yol nəqliyyat vasitəsinin plomblanmış yük bölməsində və ya plomblanmış konteynerdə olan istənilən mallar üçün də məsuliyyət daşıyır.

Yol nəqliyyat vasitələri və konteynerlər BYD konvensiyasının texniki tələblərinə uyğun olmalıdır. Yəni, yol nəqliyyat vasitələri buraxılış (icazə) şəhadətnaməsi ilə müşayiət olunmalıdır, konteynerlərdə isə buraxılışa icazə verilməsi barədə lövhəciklər olmalıdır. Buraxılmaya (icazə verilməsinə) dair şəhadətnamə gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının müvafiq gömrükxanasına təqdim edilir.

Azərbaycan nəqliyyat vasitələrinə icazə verilməsinə dair şəhadətnamələr mütləq qaydada Azərbaycan Respublikasının göndərilmə gömrükxanasına təqdim olunur. Digər hallarda icazəyə dair şəhadətnamələr təqdim olunmaya bilər, buna baxmayaraq yol nəqliyyat vasitələri (konteynerlər) BYD Konvensiyasının texniki tələblərinə uyğun olmalıdır və nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük möhür və plombları altında daşımaya

bir dəfə üçün verilmiş icazə prosedurasından keçməlidirlər. Belə icazə barədə qeyd BYD kitabçasının "Xidməti istifadə üçün" qrafasında edilir.

İcazəyə dair şəhadətnamələr, həmçinin, ağırçəkili və ya irihəcmli malların daşınması halında da təqdim edilmir.

Azərbaycan Respublikasının ərazisinə gətirilərkən gömrük rəsmiləşdirilməsi qaydası

Giriş gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

- göndərilmə ölkələrinin və tranzit ölkələrin gömrük orqanları tərəfindən doldurulmuş və rəsmiləşdirilmiş BYD kitabçası;
- icazəyə dair şəhadətnamə;
- yük və əmtəə nəqliyyat sənədləri.

Giriş gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayır.

BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir:

- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş məlumatlar yük və malı müşayiət edən sənədlər göstərilən məlumatlara uyğun olmalıdır);
 - BYD kitabçalarının kötüyündə göndərilmə gömrükxanasının və aralıq gömrükxanaların gömrük ştamplarının olmasına;
 - Gömrükxananın vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların daşınmasının BYD kitabcasının kəsilməyən (qo-

parılmayan) vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasının düzgün doldurulduğuna əmin olmalıdırlar.

Giriş gömrükxanaları: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini, konteynerlərdə icazə (buraxılma) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını, nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar, müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər.

BYD prosedurasında hər hansı qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tranzit gömrük rejimi və ya çatdırılma prosedurası altına sala bilər.

Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurasının hər hansı bir pozuntusu aşkar edilməmişsə, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə bu proseduraya uyğun olaraq hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi üzrə BYD prosedurasına uyğun olaraq hərəkət edə bilməsinin mümkünluğu barədə qərar qəbul edildikdən sonra zəruri olduqda, əlavə gömrük təminatları qoyulur və bu barədə hər iki kəsilən vərəqdə "Xidməti istifadə üçün" qrafasında qeydiyyat aparılır, həmçinin malların gömrük dəyəri müəyyən edilir.

Malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və siğorta sənədlərindən, göndərilmə ölkələrinin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, mali müşayiət edən digər sənədlərdən istifadə olu-

nur. Gömrük dəyəri hər iki kəsilən vərəqin "Rəsmi istifadə üçün" qrafasında kontrakt valyutası ilə göstərilir. Gömrük dəyərini müəyyən etmək üçün mümkün olmadıqda, bu qrafada "Dəyər müəyyən olunmayıb" qeydi edilir.

Hər iki kəsilən vərəqin 10-cu qrafasında daşınan malların verilməsi, itirilməsi və çatdırılmaması hallarında, onların identifikasiyası (eyniləşdirilməsi) üçün kifayət edəcək qədər müfəssəl təsviri verilir;

- çatdırılma müddəti müəyyən edilir. Çatdırılma tarixi BYD kitabçasının hər iki kəsilən vərəqinin 20-ci qrafasında göstərilir;

- komplektin hər iki kəsilən vərəqinin 18-23-cü qrafaları və komplektin 1 nömrəli kötüyü doldurulur (komplektin doldurulmuş 1 nömrəli kötüyü gömrükxananın möhürü ilə BYD kitabçasında qalır);

- komplektin 1 nömrəli (ağ) vərəqi ayrıılır;

BYD kitabçası xüsusi jurnalda qeydiyyata alınır. Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır;

Nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına nömrəli kəsilən vərəqin 23-cü qrafasında və 1 nömrəli kötüyünün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli stampı vurulması, imzası və tarix qoyulması yolu ilə icazə verilir.

Komplektin 1 nömrəli vərəqi giriş gömrükxanada nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.

Nəqliyyat vasitəsi və konteyner gəlib çıxdıqdan sonra təyinat gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır: giriş gömrükxanasının qeydləri olan BYD kitabçası; malların rəsmiləşdirilməsi üçün zəruri olan yük və müşayiət edən sənədlər.

Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçalarının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu və BYD kitabçalarında giriş gömrükxanasının ştamplarının olmasını yoxlayırlar.

Təyinat gömrükxanalı: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini, nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinə gömrük möhürlərinin və plomblarının vəziyyətini yoxlayır, nəqliyyat vasitələrindən, yaxud konteynerlərdən malların boşalmasına nəzarət edirlər.

BYD prosedurasına əməl edilməklə malların daşınması zamanı Azərbaycan Respublikası Qanunvericiliyinin hər hansı bir pozulması halı aşkar edildikdə, təyinat gömrükxanası BYD kitabçasını yuxarıda müəyyən edilmiş qaydada qeyd-şərtlərlə rəsmiləşdirməlidir.

Sənədli və faktiki nəzarət nəticəsində Azərbaycan Respublikası Qanunvericiliyinin pozulması halları aşkar edilmədikdə:

- komplektin 2 nömrəli kəsilən vərəqinin 24, 25, 26, 27, 28-ci qrafaları və komplektin 2 nömrəli kötüyü doldurulur;

BYD kitabçasının 2 nömrəli kəsilən vərəqinin 28-ci qrafasında və kötüyü 6-ci qrafasında tarix, gömrük orqanının vəzifəli şəxslərinin şəxsi nömrəli möhürləri, imzaları və tarix qoyulur (kötük kitabçada qalır);

- komplektin 2 nömrəli kəsilən vərəqi ayrılır;
- rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır.

Azərbaycan Respublikasının ərazisindən malların aparılması zamanı gömrük rəsmiləşdirilməsi qaydası

BYD prosedurasına əməl edilməklə malların daşınmasının rəsmiləşdirilməsi üçün doldurulmuş BYD kitabçası, nəqliyyat vasitəsinin gömrük möhür və plombları altında malların daşınmasına, buraxılmasına dair şəhadətnamə göndərilmə gömrükxanasına təqdim olunur.

Gömrük orqanları BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayırlar. Bu zaman BYD kitabçasının üz qabığının birinci səhifəsində möhür və imzaların olmasına, BYD kitabçası sahibinin üz qabığının birinci səhifəsində, kəsilməyən vərəqdə, kəsilən vərəqlərin hamısında imzalarının uyğunluğuna, BYD kitabçasının etibarlılıq müddətinə xüsusi diqqət yetirilir. Göndərilmə gömrükxanasının vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların daşınması üçün BYD kitabçasının kəsilməyən vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasında göstərilən şəxs tərəfində həyata keçirildiyinə əmin olmalıdırlar.

Göndərilmə gömrükxanaları nəqliyyat vasitələrinin yük bölmələrinin və konteynerlərin texniki vəziyyətini, konteynerlərdə buraxılma (icazə) şəhadətnamələrinin və buraxılma (icazə) ləvhəciklərinin olmasını yoxlayır, malların nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə nəzarət edirlər. Nəqliyyat vasitələrinin yük bölmələrinə və konteynerlərə gömrük möhürləri və plombları vurulur.

Rəsmiləşdirmə zamanı hər hansı bir qayda pozuntusu aşkar edildiyi halda, göndərilmə gömrük-

xanası həmin pozuntular aradan qaldırılana lək malların BYD prosedurasına uyğun olaraq daşınmasına icazə verməyə bilər.

Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurası tətbiqinin bütün şərtlərinə əməl olunduğu müəyyən edilmişsə, aşağıdakılardan doldurulur:

- BYD kitabçasının kəsilən vərəqlərinin hamisində 16-ci qrafa;
- 1 nömrəli kəsilən vərəqin "Xidməti istifadə üçün" qrafasında və 1 nömrəli kötüyün 5-ci qrafasında digər məlumatlar içərisində malların Azərbaycan Respublikasından aparılmasının müvafiq gömrük rejiminin kodu və malların faktiki aparılmasına nəzarət həyata keçirilirsə "Nəzarət" sözü də göstərilir;
- komplektin kəsilən vərəqinin 1 nömrəli kötüyü;
- komplektin hər iki kəsilən vərəqinin 18-23 qrafaları;
- 1 nömrəli kəsilən vərəqin 23-cü qrafasında və 1 nömrəli kötüyün 6-ci qrafasında gömrük orqanının vəzifəli şəxsinin nömrəli möhürü vurulur, imzası və tarix qoyulur.

Komplektin 1 nömrəli vərəqi BYD kitabçasından ayrıılır və lazımlı gəldikdə nəzarətə götürülür. Rəsmiləşdirilmiş BYD kitabçası xüsusi jurnalda qeydiyyata alınır. Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır.

Mallar təkrar ixrac gömrük rejimi altına qoyulduğda, həmçinin aşağıda göstərilən gömrük rejimləri altında yerləşdirildikdə, onların Azərbaycan Respublikası ərazisində faktiki aparılmasına nəzarət göndərilmə gömrükxanası tərəfindən həyata keçirilir:

- müvəqqəti gətirilmə (idxal) (kod 31);
- gömrük anbarı (kod 74);

- gömrük nəzarəti altında emal (kod 52);
- malların azad iqtisadi zonalara idxalı (gətirilməsi) (kod 74);
- rüsumsuz ticarət mağazası (kod 72).

Bu halda göndərilmə gömrükxanası tərəfindən komplektin 1 nömrəli vərəqəsinin 20-ci qrafasında malların çatdırılma müddəti göstərilir. Göstərilən vərəqlərdə "Xidməti istifadə üçün" qrafasında daşınan malların gömrük dəyəri, 10-cu qrafada isə onların XİFMN kodları göstərilməklə müfəssəl təsviri göstərilir. Əgər bütün məlumatların daxil edilməsi üçün 10 qrafa yetmirsə, iki nüsxədən ibarət qoşma vərəqlərdən istifadə olunmasına yol verilir. Qoşma vərəqlərdə, həmçinin, BYD kitabçasının nömrəsi, sahibinin adı və ünvanı da göstərilir. Qoşma vərəqlər gömrük orqanının vəzifəli şəxslərinin şəxsi nömrəli möhürü ilə təsdiqlənir. Bu cür vərəqlərin olması barədə komplektin hər iki kəsilən vərəqinin 8-ci qrafasında qeydiyyatlar aparılır. Komplektin 1 nömrəli vərəqi nəzarətə alınır və ayrıca qovluqda saxlanılır.

BYD kitabçası və göndərilmə gömrükxanasının qeydləri olan yük və malı müşayiət edən sənədlər çıxış gömrükxanasına təqdim edilir.

Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulması eley müəyyən olunmuş qaydalara uyğunluğunu, komplektin 1 nömrəli kötüyündə göndərilmə gömrükxanasının ştamplarının olmasını, eləcə də həmin kötükdə göstərilmiş gömrük kodunu, nəqliyyat vasitələrinin yük bölmələrinin və ya konteynerlərin texniki vəziyyətini, nəqliyyat vasitələrinin yük bölmələrində və ya konteynerlərdə gömrük möhür və plombaların vəziyyətini yoxlaysı, müstəsna hallarda nəqliyyat va-

sitələrinin yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər. (Əlavə 3).

BYD kitabçasına əməl edilməklə malların daşınması zamanı, Azərbaycan Respublikası Qanunvericiliyinin hər hansı bir pozulması halı aşkar edildikdə, çıxış gömrükxanası BYD kitabçasını nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirilir. (Əlavə 4).

Sənədli və faktiki nəzarət nəticəsində Azərbaycan Respublikası Qanunvericiliyinin pozulması faktları aşkar edilmədikdə 2 nömrəli kəsilən vərəqin 24,25,26,27,28-ci qrafaları və 2 nömrəli kəsilən kötük doldurulur, komplektin 2 nömrəli kəsilən vərəqi ayrılır, BYD kitabçası jurnalda qeydiyyata alınır, rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır. Kəsilən 2 nömrəli vərəqin 28-ci qrafasında və 2 nömrəli kötüyün 6-ci qrafasında şəxsi nömrəli möhür vurulmaqla, imza və tarix qoyulmaqla gömrük nəzarəti zonasından çıxmaga icazə verilir.

Malların Azərbaycan Respublikası ərazisindən tranzit zamanı gömrük rəsmiləşdirilməsi giriş və çıxış gömrükxanalarında analoji qaydada aparılır.

Malların bir neçə göndərilmə və təyinat gömrükxanasından daşınması zamanı gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri

Mallar Azərbaycan Respublikasından aparılar kən onların BYD prosedurası üzrə daşınması bir neçə göndərilmə gömrükxanasından və ya mallar Azərbaycan Respublikasına gətirilərkən bir neçə təyinat gömrükxanasında həyata keçirilə bilər. Hər bir göndərilmə və ya təyinat gömrükxanası üçün əlavə kəsilən vərəqlər komplekti (dəsti) tələb olunur.

Göndərilmə gömrük xidmətində və ya təyinat gömrük xidmətində müvafiq olaraq aşağıdakılardan həyata keçirilir:

- Azərbaycan Respublikasından aparılar kən malların qismən yüklənib-tamlanması;
- Azərbaycan Respublikasına gətirilərkən malların qismən boşaldılması.

Malların qismən yüklənib-tamlanması həyata keçirilən gömrük xidməti bu bənddə göstərilən xüsusiyyətlər nəzəre alınmaqla, əsasnamə ilə nəzərdə tutulmuş qaydada malların daşınmasının rəsmiləşdirilməsini həyata keçirir.

Göstərilən gömrük xidmətinin vəzifəli şəxsləri birinci göndərilmə gömrükxanasının möhür və plomblarını çıxarırlar, yüklənmiş malların adlarını və sayını BYD kitabçasının bütün kəsilən vərəqlərində göstərirler, BYD kitabçasının kəsilən vərəqlərinin hamısının 16-ci qrafasında gömrük möhür və plombları barədə qeydlərin üstündən xətt çəkirirlər, doldurulmuş kəsilən vərəqlərin 16-ci qrafasında və komplektin 1 nömrəli kötüyündə yenidən vurulmuş gömük möhürləri və qoyulmuş gömrük plombları haqqında qeydiyyatlar aparırlar.

Malların qismən boşaldılmasına nəzarət edən gömrük xidməti bu bənddə göstərilən xüsusiyyətlər (öhdəliklər) istisna edilməklə, malların rəsmiləşdirilməsini həyata keçirir.

Göstərilən gömrük xidmətinin vəzifəli şəxsləri əvvəlki gömrükxanaları gömrük təminatlarını çıxarırlar, BYD kitabçasının doldurulmuş kəsilən vərəqlərinin hamısında boşaldılmış malların adlarının və sayının üstündən xətt çəkirər və boşaldılmış mallar barədə qeydiyyatlar aparırlar, BYD kitabçasının 16-ci qrafasında gömrük təminatları barədə qeydlə-

rin üstündən xətt çəkirlər, doldurulmuş kəsilən və rəqlərin hamısının 16-ci qrafasında və komplektin I nömrəli kötüyündə yenidən qoyulmuş gömrük təminatları barədə qeydiyyatlar aparırlar.

108

Ağırçəkili və irihəcmli malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri

Ölçüləri və xarakterləri ilə bağlı nəqliyyat vasitələrinin plobanmış yük bölmələrində və ya konteynerlərdə daşınması mümkün olmayan malları açıq nəqliyyat vasitələrində daşınarkən BYD kitabçasının üz qabığında bütün vərəqlərində ingilis və ya fransız dilində "Ağırçəkili və İrihəcmli Mallar" sözləri yazılımalıdır. ("HEAVYOR BULKY GOODS").

Göndərilmə gömrükxanası BYD kitabçasına fotosəkillər, qablaşdırma vərəqləri, çertyoqlar (cizgiler) və daşınan malların eyniləşdirilməsi üçün zəruri olan digər sənədlər əlavə edilməsini tələb edə bilər. Bu cür sənədlər göndərilmə gömrükxanası tərəfindən təsdiq olunur və BYD kitabçasının hər bir vərəqinə bərkidilir. Bu zaman vərəqlərin hamısının 8-ci qrafasında bu cür sənədlərin olmasına dair qeydlər edilir. Bu cür mallar Azərbaycan Respublikasının ərazisi ilə hərəkət edərkən gömrük xidmətləri: əsasnamənin tələblərinə əməl olunmasını izləməli, mallar Azərbaycan Respublikasına gətirilərkən, zərurət olduqda əlavə gömrük eyniləşdirilməsi vasitələri qoymalı, gətirilmə (aparılma) zamanı BYD kitabçasının yük manifestində bəyan edilməmiş malların daşınması hallarını aşkar etmək məqsədi ilə mallara baxış keçirilməlidir.

Aksiz vergisinə cəlb olunan bəzi malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri

Mallar BYD prosedurasına əməl edilməklə daşınma üçün yüksək zəmanət həddi olan BYD kitabçası təqdim olunduqda rəsmiləşdirilir. Bu cür kitabçaların üz qabığında və kəsilən vərəqlərində aydın "Tütün Məmulatları", yaxud "Alkoqollu İçkiler" yazılımalıdır. Bu cür kitabçanın örnəyi (nümunəsi) həmin əlavədə verilmişdir. Bundan başqa, bu cür kitabçalarla daşınan malların müfəssəl adları və Xİ-FƏN kodları göstərilmiş əlavə vərəq qoşulmalıdır.

Əlavə vərəq BYD kitabçasına bərkidilir və göndərilmə gömrükxanasının vəzifəli şəxsinin stampı ilə təsdiqlənməlidir.

Bu cür BYD kitabçaları üzrə zəmanət 200.000 (iki yüz min) ABŞ dolları təşkil edir.

Malların çatdırılmasına nəzarət

Giriş gömrükxanası və ya təyinat gömrükxanası arasında, tranzit zamanı - giriş gömrükxanası və çıxış gömrükxanası arasında və müəyyən gömrük rejimləri başa çatdıqdan sonra, göndərilmə gömrükxanası və çıxış gömrükxanası arasında BYD prosedurasına əməl edilməklə daşınan malların çatdırılmasına nəzarət, Azərbaycan Respublikası DGK-nin bu bölmədə göstərilən xüsusiyyətlər istisna olmaqla, müvafiq olaraq tranzit və gömrük nəzarəti altında malların çatdırılması gömrük rejiminin tətbiqinə dair normativ aktlarında nəzerde tutulmuş qaydada həyata keçirilir.

109

BYD prosedurasına əməl edilməklə malların daşınmasının uçotu müəyyən edilmiş jurnallarda aparılır.

Giriş gömrükxanaları və ya göndərilmə gömrükxanası malların çatdırılmasına nəzarət üçün giriş gömrükxanasında və ya göndərilmə gömrükxanasında qalan BYD kitabçasının kəsilən nəzarət vərəqinin surətini poçtla çıxış gömrükxanasına göndərir.

Təyinat gömrükxanası və ya çıxış gömrükxanası bir sutka ərzində giriş gömrükxanasına və ya göndərilmə gömrükxanasına müəyyən rabitə kanalları ilə malların adı, sayı, BYD kitabçasının nömrəsi, daşıyıcının adı, malların daxilolma tarixləri göstərilməklə malların daxil olması barədə məlumatlar göndərir. Giriş gömrükxanasına və ya göndərilmə gömrükxanasına 5 (beş) sutka müddətində malların çatdırılması barədə operativ məlumat daxil olmadığı təqdirdə giriş və göndərilmə gömrükxanaları qanunla müəyyən olunmuş qaydada tədbirlər görür.

BYD prosedurasına əməl edilməklə daşıma başa çatdıqdan sonra BYD kitabçası təyinat gömrükxanasının və ya çıxış gömrükxanasının müvafiq möhürləri ilə daşıyıcıya qaytarılır və BYD prosedurasının lazımı qaydada başa çatmasının məqsədinə xidmət edir.

Əgər gömrük rəsmiləşdirilməsi qeyd-şərtlərlə həyata keçirilmişsə (yəni gömrük qaydalarının pozulması halı olmuşsa), BYD kitabçasının kötüklərində və kəsilən vərəqlərində qeyd-şərtlər edilir.

Yol-nəqliyyat hadisələri

BYD zamanı nəqliyyat vasitələrinin yük bölməlerinin və gömrük möhür plomblarının zədələnməsinə səbəb olmuş təsadüfi hallar yol-nəqliyyat hadisələri (YNH) hesab olunur.

Daşıyıcı nəqliyyat vasitələrinin yük bölməlerinin və ya gömrük möhür və plomblarının pozulması barədə müraciət edərkən, fəaliyyət zonasında bu YNH baş vermiş gömrükxana YNH-nin hallarına dair daşıyıcıdan müfəssəl izahat almalı, BYD prosedurasına əməl edilməklə malların sonrakı daşınmasının mümkünüy barədə qərar qəbul etmeli, YNH-nə dair protokolu doldurmalo və ya protokol Dövlət Yol Polisi orqanları tərəfindən doldurulmuşsa, onu təsdiq etməlidir.

BYD prosedurasına əməl edilməklə YNH barədə bir sutka ərzində yazılı surətdə operativ rabitə kanalları ilə giriş gömrükxanasına və ya göndərilmə gömrükxanasına məlumat verilməsi zəruridir.

YNH-dən sonra mallar üzərində bütün əməliyyatlar barədə təyinat gömrükxanasına və ya göndərilmə gömrükxanasına məlumat verilməsi zəruridir.

YNH-dən sonra mallar üzərində bütün əməliyyatlar gömrükxananın nəzarəti altında həyata keçirilməlidir.

Nəqliyyat vasitəsinin yük bölməsinin zədələnməsi və ya eyniləşdirmə vasitələrinin pozulması YNH-nin nəticəsində baş vermədiyi təqdirdə, gömrük qaydalarının pozulmasına dair protokol tərtib olunur və kəsilən vərəqlərin müvafiq qrafalarında və ya BYD kitabçasının kötüklərində qeydlər edilir.

YNH-dən sonra mallar boşaldılıb başqa yol-nəqliyyat vasitəsinə və ya konteynerə yüklənə və

BYD prosedurasına əməl edilməklə təyinatı üzrə göndərilə bilər. BYD prosedurasına əməl edilməklə daşımada mümkün olmadığı halda, mallar təyinat gömrükxanasına malların gömrük nəzarəti altında çatdırılması prosedurasına müvafiq olaraq göndərilə bilər.

Daşıyıcının və zəmanət birliyinin məsuliyyəti

BYD prosedurası üzrə malların daşıyıcısı. Əsasnamənin müddəalarının pozulması halında Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Malların gömrük orqanının icazəsi olmadan verilməsi, təyinat gömrükxanasına çatdırılmaması halında, fəaliyyət zonasında bu hüquq pozuntusu aşkar edilmiş gömrük orqanı müəyyən olunmuş qaydada gömrük qaydalarının pozulmasına dair iş açır və ona baxıldıqdan sonra tənbeh qoyulmasına dair qərar çıxarır. Malların gömrük orqanlarının icazəsi olmadan verilməsinə, itirilməsinə və çatdırılmamasına dair işlər bir qayda olaraq aşağıdakı gömrük xidmətləri tərəfindən araşdırılır:

- mallar Azərbaycan Respublikasına gətiriləkən giriş-gömrük xidməti;
- malların Azərbaycan Respublikası ərazisindən tranziti zamanı giriş-gömrük xidməti;
- mallar Azərbaycan Respublikasından aparılar-kən göndərilmə gömrük xidməti.

Gömrük qaydalarının pozulmasına dair işlər Azərbaycan Respublikası ərazisi ilə gömrük nəzarəti altında daşınmasının başladığı gömrük xidmət-

lərindən daxil olmuş sənədlər yoxlanıldıqdan və təyinat gömrükxanasında və ya çıxış gömrükxanasında malların çatdırılmaması faktı təsdiq edildikdən sonra açılır.

Gömrük qaydalarının pozulmasına dair protokolda və tənbeh qoyulmasına dair qərarda daşımamın BYD prosedurası üzrə həyata keçirildiyi və BYD kitabçasının nömrəsi göstərilir.

Malların icazəsiz verilməsi, itirilməsi və çatdırılmaması üçün tutulmalı olan gömrük rüsumları və vergiləri, daşıyıcı və ya zəmanət birliyindən Azərbaycan Respublikasının gömrük qanunveiciliyinə uyğun olaraq tutulur. Malların gömrük orqanının icazəsi olmadan verilməsinin, itirilməsinin və ya çatdırılmamasının gömrük rüsumlarının və vergilərinin mübahisəsiz tutulmasına səbəb olan hər bir halına dair Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq akt tərtib olunur. Mübahisəsiz qaydada tutulmalı olan gömrük rüsumlarının və vergilərinin məbləği Azərbaycan Respublikasının "Gömrük Tarifi" haqqında Qanuna uyğun olaraq gömrük dəyəri əsasında hesablanır. Gömrük rüsumları və vergiləri faktiki olaraq tutulduqdan sonra mübahisəsiz tutulmaya dair aktda göstərilmiş məbləğ, onun gömrük orqanının hesabına daxil olması tarixi və bank sənədinin tarixi göstərilir.

Gömrük rüsumları və vergilərinin daşıyıcıdan mübahisəsiz qaydada tutulması mümkün olmadığı halda, ödəmə barədə tələb aktında bir ay ərzində mübahisəsiz tutulacağı göstərilir. Həmin aktda gömrük rüsumlarının və vergilərinin tutulmasını mümkünksüz edən səbəblər də göstərilir.

Göstərilən qeydi olan akt, gömrük qaydalarının pozulmasına dair protokolün, tənbeh qoyulmasına

dair qərarın və BYD kitabçasının kəsilən vərəqinin surətləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili Baş İdarəsinə və Maliyyə-tarif və valyuta nəzarəti Baş İdarəsinə göndərilir. Akta imkan daxilində tələb olunan məbləğlərin ödənilməsinin mümkünluğu barədə bankın və ya digər kredit idarəsinin təsdiqəcisi sənədi də əlavə edilməlidir.

Gömrük rüsumlarının və vergilərinin qismən ödənildiyi halda da, yuxarıda sadalanan bütün sənədlər Azərbaycan Respublikası DGK-nin GNTBİ-nə və MT və VNBİ-nə göndərilir. Bu zaman mübahisəsiz tutulma barədə aktda məbləğ göstərilir və ödəmə tapşırığının surəti əlavə edilir.

GNTBİ, QGQPMBİ və BMT və VNİ alınmış materiallar əsasında gömrük rüsum və vergilərinin ödənilməsinə dair tələbnamələr hazırlanır və göstərilən sənədlər alındıqdan 5 gün sonra, bu tələbnaməni BYD kitabçasının kəsilən vərəqinin surəti və digər zəruri sənədlərlə birlikdə ABADA-ya təqdim edilir.

GNTBİ, QGQPMBİ BYD Konvensiyası ilə müəyyən olunmuş ödəmə barədə tələbnamələr baxılması müddətlərinə əməl olunmasına, MT və VNBİ gömrük rüsum və vergilərinin Azərbaycan Respublikası DGK-nin hesabına daxil olmasına nəzarət edirlər.

Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat vasitələrinin təchiz edilməsinə tələblər və onların yüklerin daşınmasına buraxılması qaydaları

Bir qayda olaraq, gömrük rəsmiləşdirilməsi mərhələsində yükler bağlı nəqliyyat vasitələri ilə

daşınmalıdır. Ağırçəkili və iriqabaritli yükler və topa daşınan (qum, çinqıl və s.) yükler açıq nəqliyyat vasitələrində daşına bilər. Belə hallarda gömrük orqanı bu malların dəyişdirilməsinə imkan verməmək üçün lazımı tədbirlər görməlidir.

Gömrük qanunvericiliyi malların gömrük təminatları altında daşındığı nəqliyyat vasitələrinə bir tələb irəli sürür - texniki təchizat normalarına uyğun gəlmək. Bu texniki normativlər "Gömrük möhürləri və plombları ilə yüklerin daşınmasından ötrü nəqliyyat vasitələrinin (konteynerlərin) təchizati Qaydaları"nda (Komitə sədrinin 8 sentyabr 1997-ci il tarixli 825 sayılı əmri ilə təsdiq edilmişdir) öz əksini tapmışdır. Bu Qaydalarda nəqliyyat vasitələrinin konstruksiyalarına texniki tələblər ifadə olunur:

- a) nəqliyyat vasitələrinin yük bölmələri;
- b) brezentlə örtülmüş nəqliyyat vasitələrinin yük bölmələri;
- c) konteynerlər (brezentlə örtülmüş konteynerlər də daxil olmaqla).

Müəyyən olunmuş qaydada təchiz edilmiş nəqliyyat vasitesi dedikdə elə nəqliyyat vasitələri başa düşülür ki, onların yük bölmələri aşağıda göstərilən kimi olsun:

- a) malların möhürlənmış yük bölmələrindən götürülməsi, yaxud oraya yığılması, gömrük təminatlarının gözəl görünən qırılması və ya zədələnməsi olmadan mümkün olmasın;
- b) gömrük təminatları asan və etibarlı vurula bilsin;
- c) orada malların gizlədilməsi üçün naməlum yerlər olmasın;
- ç) malların yerləşə bilecəyi yerlər gömrük baxışı üçün asan olsun.

Nəqliyyat vasitələrinin yük bölmələrinin konstruksiyası (konteynerlərin konstruksiyası) bu Qaydalarla müəyyən edilmiş texniki tələblərə müvafiq olmalıdır:

a) yük bölməsinin tərkib elementləri (divarları, döşəməsi, qapıları, damı, dayaqları, çərçivəsi, kəndələn elementləri və s.) elə bir mexanizmin vasitəsilə birləşdirilməlidir ki, onları gözlə görünən izlərə yol vermədən bayır tərəfdən açıb çıxarmaq və yenə də yerinə qoymaq mümkün olmasın, ya da elə üsullarla birləşdirilməlidir ki, həmin konstruksiya da zahiri izlərə yol vermədən dəyişikliklər etmək mümkün olmasın. Divarlar, döşəmə, qapılar və dam müxtəlif elementlərdən hazırlanğı hallarda da onlar həmin tələblərə cavab verməli və lazımi qədər möhkəm olmalıdır;

b) qapıların və digər qapama sistemlərinin (bağlayıcı kranları, baca qapaqları, flanslar və s. daxil olmaqla) elə mexanizmi olmalıdır ki, onların üzərinə gömrük möhürləri və plomblarını vurmaq mümkün olsun. Həmin mexanizm elə olmalıdır ki, onu zahiri izlərə yol vermədən bayır tərəfdən açıb çıxarmaq və yenə də yerinə qoymaq, gömrük möhürlərinin və plomblarının zədələnməsinə yol vermədən qapıları və qapayıçı qurğuları açmaq mümkün olmasın. Gömrük möhürləri və plombları müvafiq tərzdə mühafizə olunmalıdır. Açılan qapaqların (lyukların) düzəldilməsinə icazə verilir;

c) ventilyasiya və drenaj deşikləri yük bölməsinə daxil olmağa imkan verməyən qurğularla təchiz edilməlidir. Həmin qurğunun elə konstruksiyası olmalıdır ki, onu gözlə görünən izlərə yol vermədən bayır tərəfdən çıxarmaq və yenə də yerinə qoymaq mümkün olmasın.

Yük bölməsinin tərkib elementlərinə praktik baxımdan içərisi boş sahələrin (məsələn, divarın tərkib hissələri arasında) daxil edilməsinə icazə verilir. Həmin sahələrdən malların gizlədilmesi məqsədi ilə istifadə etməyin mümkün olmamasından ötrü:

- daxili örtük yük bölməsinin bütün hündürlüyü boyunca, döşəmədən tavana qədər bürdüyü hallarda, yaxud örtük ilə zahiri divar arasındakı sahə bütünlükə bağlı olduğu hallarda, daxili örtük elə bərkidilməlidir ki, gözlə aşkar görünən izlərə yol vermədən onu sökmək və yenə də yerinə bərkitmək mümkün olmasın;

- örtük yük bölməsinin bütün hündürlüyü boyunca, bürümədiyi və örtük ilə zahiri divar aarsındakı sahə bütünlükə bağlı olmadığı hallarda, yük bölməsinin konstruksiyasında içibos sahələrin olduğu bütün digər hallarda, göstərilən sahələrin miqdarı mümkün qədər az və həmin sahələr gömrük nəzətindən ötrü çox asan olsun.

Pəncərələrin qurulmasına bu şərtlə icazə verilir ki, onlar möhkəm materiallardan düzəldilmiş olsun və aşkar görünən izlərə yol vermədən onları bayır tərəfdən çıxarmaq və yenidən yerinə bərpa etmək mümkün olmasın. Şüşə salmağa yol verilə bilər, lakin bu zaman pəncərənin bayır tərəfdən çıxarılması mümkün olmayan möhkəm metaldan hazırlanmış qəfəsi olmalıdır; qəfəsin dəliklərinin ölçüləri 10 mm-dənq çox olmamalıdır.

Döşəmədə yaqlama, xidmət göstərmək, qumqabını doldurmaq kimi texniki məqsədlər üçün düzəldilən dəliklərə, elə şərtlə yol verilə bilər ki, onların qapaqları olsun və bu qapaqlar elə düzəldilsin ki, bayır tərəfdən yük bölməsinə daxil olmaq mümkün olmasın.

Nəqliyyat vasitələri aşağıdakı tələblərə də cavab verməlidir.

Brezent ya möhkəm qalın kətandan, ya da üzüne plastik kütlə çəkilmiş, yaxud rezinləşdirilmiş, dərtildiqdə uzanmayan, çox möhkəm parçadan (qumasdan) hazırlanmalıdır. Brezent saz vəziyyətdə olmalıdır və elə hazırlanmalıdır ki, qapayıcı mexanizmlə bərkidildikdən sonra gözə görünən izlərə yol vermədən, yük bölməsinə keçmək mümkün olmasın.

Brezent bir neçə parçadan ibarət olduqda, həmin parçaların ucları bir-birinin üstüne qatlanır və ən azı bir-birindən 15 mm aralı olan cüt tikişlə bir-birinə sırınır. Həmin tikişlərdən birisi yalnız isəridən görünməlidir və bu tikiş üçün seçilən sapın rəngi həm brezentin, həm də digər tikiş üçün seçilən sapın rəngindən fərqlənməlidir. Bütün tikişlər mexaniki üsulla sıyrılmalıdır.

Əgər brezent plastik kütlə ilə örtülmüş bir neçə parça qumasdan tərtib edilmişsə, həmin parçalar lehimləmə üsulu ilə bir-birinə birləşdirilməlidir. Hər parçanın kənarları digər parçanın kənarlarının üstünü ən azı 15 mm örtməlidir. Parçaların birləşdirilməsi həmin enlikdə bütünlükə aparılmalıdır. Birləşmənin bayır tərəfdəki kənarı elə həmin lehim üsulu ilə ən azı 7 mm enlikdə plastik kütlə zolağı ilə örtülməlidir. Həmin zolağın üzərinə, habələ onun hər tərəfinə ən azı 3 mm enlikdə dəqiq bir-tipli relyef vurulmalıdır. Lehimləmə elə yerinə yetirilir ki, gözlə görünən izləri yol vermədən həmin parçaları bir-birindən ayırmak və yenə də bir-birinə birləşdirmək mümkün olmasın.

Gömrük möhürləri və plombları altında beynəlxalq yük daşınmasına yalnız aşağıdakı şəkildə hazırlanmış və təchiz edilmiş konteynerlər buraxıla bilər:

a) yükleri konteynerlərin möhürlənmiş hissəsindən çəkib çıxarmaq mümkün olmasın və ya qırımasın, gömrük möhürlərinin, plomblarının zədələnməsinin zahiri izi qalmadan oraya yükləmə mümkün olmasın;

b) gömrük möhürləri və plomblarını adı və möhkəm vurmaq mümkün olsun;

c) onlarda yük gizlətmək üçün gizli yerlər olmasın;

ç) yükler gömrük nəzarətini həyata keçirməyə imkan verən yerlərdə yerləşdirilsin.

Konteynerlərin tərkib hissələri (divarlar, döşəmə, qapılar, dam, dayaqlar, çərçivələr, göndələn elementlər və s.) ya xaricdən çıxartmaq mümkün olmayan qurğu vasitəsilə, yaxud da zahiri izlər qoyulmadan dəyişdirilməsi mümkün olmayan konstruksiyani təmin edən üsulların köməyi ilə birləşdirilməlidir.

Qapılar və başqa bağlanan sistemlərdə gömrük möhürü və plombları vurmaq mümkün olan qurtular olmalıdır:

Ventilyasiya və drenaj deşikləri konteynerlərə daxil olmağa mane olan qurğu ilə təmin olunmalıdır. Bu qurğu elə olmalıdır ki, onu xaricdən zahiri iz qoymadan çıxartmaq, sonra isə yerinə qoymaq mümkün olmasın.

Qatlanan və sökülen konteynerlər bu qaydalar-da göstərilən tələblərə cavab verməlidir.

Yığılmış konteynerlərin bayır tərəfində olan cəmləşdirici qurğular elə konstruksiyaya malik olmalıdır ki, onların üzərinə gömrük plombu və möhürü vurmaq mümkün olsun.

Nəqliyyat vasitələri texniki normativlərin tələblərinə uyğun olduqda, onlar malların gömrük təminatları altında daşınmasına buraxıla bilər.

Buraxılma prosedurası DGK-nin “Nəqliyyat vasitərinin (konteynerlərin) gömrük möhürləri və plombları ilə yük daşımalarına buraxılması qaydaları haqqında” Təlimatı ilə müəyyənlenirdir.

Nəqliyyat vasitəsinin buraxılışı haqqında şəhadətnamə almaqdan ötrü onun ülkىyyətçisi, yaxud sahibi nəqliyyat vasitəsinin növünü, cinsi və fərdi əlamətlərini, dövlət qeydiyyat nömrələrini, buraxılış haqqında qərarın qəbul edilməsindən ötrü istifadə oluna bilən digər məlumatları göstərməklə müəyyənlenmiş regional gömrük orqanlarına yazılı surətdə ərizə təqdim edir. Ərizə sərbəst formada tərtib olunur.

Ərizəyə nəqliyyat vasitəsinin foto-şəkilləri, habelə nəqliyyat vasitəsinə dair mülkiyyətçilik, tam təsərrüfat idarəetməsi, operativ idarəetmə, yaxud sahibkarlıq hüququnu təsdiq edən sənədlər də əlavə olunur.

Ərizə verildiyi gündən 10 gün müddətində gömrük orqanları tərəfindən baxılmalıdır. Bu müddət ərzində gömrük xidməti nəqliyyat vasitəsinin təchizat qaydaları ilə nəzərdə tutulan texniki tələblərə müvafiqliyini yoxlayır.

Əgər nəqliyyat vasitəsi nəzərdə tutulan texniki tələblərə müvafiqdirlər, gömrükxana tərəfindən buraxılış barədə şəhadətnamə verilir.

Nəqliyyat vasitərinin buraxılışı haqqında şəhadətnamə

Buraxılış haqqında şəhadətnamə iki nüsxədə tərtib olunur; onun biri gömrük orqanında saxlanılır, digəri isə nəqliyyat vasitəsinin mülkiyyətçisi-

nə, yaxud sahibinə verilir (Şəhadətnamənin nümunəsi 5 sayılı əlavədə göstərilmişdir).

Buraxılış haqqında şəhadətnaməyə sıra nömrəsi verilir. Şəhadətnamə, onu verən gömrük orqanının möhürü ilə təsdiq edilir.

Əgər şəhadətnamə vermiş gömrük orqanı zəruri hesab edərsə, həmin gömrük orqanı tərəfindən təsdiq edilmiş foto-şəkillər və yaxud şəkillər şəhadətnaməyə əlavə olunur. Belə halda həmin sənədlərin miqdarı şəhadətnamənin 6-cı qrafasında göstərilir.

Yol-nəqliyyat vasitəsinin buraxılışı haqqında şəhadətnamənin üz tərəfindən əlavə olaraq aşağıdakılardan çap edilməlidir:

“1975-ci il 14 noyabr tarixli BYD Konvensiyaşı”, “TIR Convention of November 1975”.

Buraxılış haqqında şəhadətnamə nəqliyyat vasitəsinin müşayiət etməlidir.

Gömrük möhürləri və plombları altında yük daşınmasına buraxılan nəqliyyat vasitərinin mülkiyyətçiləri və sahibləri verilmiş şəhadətnamənin yaxşı saxlanması təmin etməlidirlər.

Şəhadətnamə 2 ill müddətinə verilir.

Nəqliyyat vasitələri hər iki ildən bir fəaliyyət regionunda olduğu (nəqliyyat vasitələrinin mülkiyyətçisinin, yaxud sahibinin daimi yaşadığı) gömrük orqanı tərəfindən yoxlanılmaq və şəhadətnaməni təzələmək üçün təqdim edilir.

Əgər nəqliyyat vasitəsi təchiz qaydaları ilə nəzərdə tutulan texniki tələblərə daha müvafiq deyilsə, bu zaman gömrük möhürləri və plombları altında yüklerin daşınmasından ötrü, ondan istifadə etməyin mümkün olması üçün nəqliyyat vasitəsi buraxılışa cavab verən vəziyyətə getirilməlidir.

Əgər nəqliyyat vasitəsinin əsas xarakteristikaları dəyişilmişsə, onda bu nəqliyyat vasitəsinin buraxılışı qüvvədən düşmüş hesab olunur və gömrük möhürləri və plombları altında yüklerin daşınmasından ötrü istifadə etməyin mümkün olması üçün nəqliyyat vasitəsi yenidən buraxılışdan keçirilməlidir.

Bələ halda üstündən xətt çəkilməklə və üzərində baş hərfərlə “Ləğv olunmuşdur” sözləri yazılıqla şəhadətnamə ləğv edilir. Bununla bərabər ləğv etmənin tarixi və gömrük orqanının vəzifəli şəxsinin soyadı göstərilir. Ləğvetmə barədə göstərilən qeyd vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq olunur.

Əgər gömrük möhürləri və plombları altında yük daşınması üçün buraxılan nəqliyyat vasitəsinde hər hansı gömrük orqanı ciddi nasazlıqlar aşkar edərsə, o, gömrük plombları və möhürləri altında yüklerin daşınması məqsədilə bu kimi nəqliyyat vasitəsinin hərəkətinin davam etdirilməsini ya qadağan edə bilər, ya da gömrük nəzarətinin təmin edilməsi üzrə lazımi tədbirlər görərək, bu kimi nəqliyyat vasitəsinin hərəkətinin davam etdirilməsinə icazə verə bilər. Buraxılan nəqliyyat vasitəsi mümkün qədər qısa müddətə və hər halda gömrük möhürləri və plombları altında yüklerin daşınmasından ötrü yenidən istifadə olunana qədər lazımi vəziyyətə gətirilməlidir.

Gömrük orqanı nasazlıq barədə nəqliyyat vasitəsinin buraxılışı haqqında şəhadətnamənin 10-cu qrafasında müvafiq qeyd edir. Nəqliyyat vasitəsi təmirdən sonra gömrük orqanına təqdim olunmalıdır ki, o, bundan əvvəlki qrafanın qeydini ləğv etmək üçün 11-ci qrafaya müvafiq qeyd etmək yolu ilə şəhadətnamənin etibarlılığını bərpa etsin. Şə-

hadətnamenin 10-cu qrafasına nasazlıq barədə qeyd edilən nəqliyyat vasitəsi müvafiq təmir aparılanadək və 10-cu qrafanın qeydi ləğv olunanadək gömrük möhürləri və plombları altında yüklerin daşınmasından ötrü istifadə edilə bilməz.

Şəhadətnaməyə edilən hər bir qeydin tarixi göstərilmək şərtidə, gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü ilə təsdiq olunmalıdır.

Əgər nəqliyyat vasitəsinin, gömrük orqanının vəzifəli şəxslərinin fikrincə, ciddi xarakterə malik olmayan nasazlıqları varsa, onda gömrük möhürləri və plombları altında yüklerin daşınmasından ötrü həmin nəqliyyat vasitəsindən istifadə edilməsinə icazə verilə bilər. Buraxılış şəhadətnaməsinin sahibine həmin nasazlıqlar barədə xəbərdarlıq edilir, o isə əlverişli vaxtda, lakin gömrükxana möhürləri və plombları altında yüklerin daşınmasından ötrü yenidən istifadə edilməyə qədər, qısa müddətde həmin nəqliyyat vasitəsinin müvafiq tərzdə təmir olunmasını təmin etməlidir.

Yol nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş buraxılış haqqında şəhadətnamə, Azərbaycan Respublikası gömrük orqanları tərəfindən o halda etibarlı hesab edilə bilər ki, əgər bu ölkə 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin BYD Konvensiyasının üzvü olsun.

Azərbaycan Respublikasının gömrük orqanları 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin BYD Konvensiyasının, yaxud da konteynerlərə aid 1972-ci il Gömrük Konvensiyasının iştirakçısı olan dövlətin səlahiyyətli orqanı tərəfindən verilən konteynelərin buraxılışını və buraxılış haqqında şəhadətnaməni etibarlı hesab edirlər.

Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan Respublikasının mənafeyinə ciddi zərər gətirə bileyək qacaqmalçılığın və gömrük işi, yaxud gömrük qaydalarının pozuntusu sahəsində digər cinayətlərin baş verməsindən ötrü imkan yaranan ciddi nasazlıqlar aşkar olunduqda, 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin BYD Konvensiyasının, yaxud da konteynerlərə aid 1972-ci ilin Gömrük Konvensiyasının iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş yol nəqliyyat vasitələrinin və konteynerlərin buraxılışını etibarlı hesab etməmək hüququna malikdir.

İcazə fərdi qaydada verilir. İcazə prosedurasını həyata keçirən gömrük orqanı icazə şəhadətnaməsi verir.

Konteynerin mülkiyyətçisi və ya sahibi yük daşınmasına buraxılması üçün müvafiq gömrükxanaya ərizə ilə müraciət etməlidir. Ərizədə istehsalçı zavod tərəfinən konteynerə verilmiş nömrə, onun əsas əlamətləri, eləcə də buraxılmaya icazə verilməsi üçün zəruri olan digər məlumatlar göstərilməlidir.

Verilmiş ərizəyə 10 gün maddətində baxılmalıdır. Göstərilən müddət ərzində konteynerin texniki tələblərə cavab verməsi yoxlanılmalıdır. Texniki tələblərə cavab verən konteynerlərə yük daşınmasına buraxılması barədə gömrükxana tərəfindən şəhadətnamə verilir.

Yük daşınmasına buraxılması haqqında şəhadətnamənin verilməsi ərizəciyə həmin konteynerə buraxılış haqqında lövhəcik vurmaq hüququ verir.

Buraxılma haqqında lövhəcik aydın görünən yerdə, xüsusi məqsədlər üçün verilmiş nömrələrlə yanaşı vurulmalıdır.

Yük daşınmasına buraxılması barədə konteynerə vurulan metal plastikadan ibarət lövhəciyin ölçü-

sü 20 sm x 10 sm olmalıdır. Onun üzərində Azərbaycan və ingilis dillərində “Gömrük möhürü və plombu altında yük daşınmasına buraxılmışdır” sözləri yazılmalıdır. Bununla yanaşı lövhəcikdə şəhadətnamə verən ölkənin adı tam və ya fərqləndirici nişanı formasında, buraxılma ili Azərbaycan və ingilis dilində yazılmalıdır (məsələn, AZ/00100-8/97 - ölkənin adı Azərbaycan, şəhadətnamənin nömrəsi 8, buraxılma ili 1997-ci il). Lövhəcikdə istehsalçı zavodun konteynerə verdiyi nömrə mütləq göstərilməlidir.

Gömrük rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşı konteynerə lövhəciyin vurulmasını, orada yazılın məlumatların həqiqiliyini, eləcə də konteynerə baxış keçirərək texniki tələblərə müvafiq olub-olmadığını yoxlayır.

Əger konteynerin əsas xarakteristikası dəyişdirilmişdirse, onda verilmiş şəhadətnamə öz qüvvəsinə itirir və yük daşımaya buraxılmamışdan əvvəl həmin konteynerə yenidən baxış keçirilməli, texniki tələblərə cavab verdiyi təqdirdə yeni şəhadətnamə yazılmalıdır.

Azərbaycan gömrük orqanları tərəfindən daşınmaya buraxılmış nəqliyyat vasitələrinin getdiyi BYD kitabçası tətbiq etməklə Beynəlxalq Yük Daşınması Gömrük Konvensiyasının üzvü olan ölkədə yenidən həmin prosedurunu keçmək ehtiyacı qalmır.

50-dən artıq üzvü olan bu Konvensiyaya Azərbaycan Respublikası da qoşulmuşdur.

MÖVZU 9.

DƏMİR YOLU İLƏ DAŞINAN YÜKLƏRİN GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ QAYDALARI

126

Yük dedikdə - marşrutla, vəqonla, konteynerlər lə və kiçik həcmərdə dəmir yolu ilə daşınan və ya daşınması nəzərdə tutulan mallar nəzərdə tutulur.

Azərbaycan Respublikasının gömrük ərazisindən gətirilən və ərədan aparılan bütün yüksək gömrük rəsmilikləşdirilməsindən keçməlidirlər.

Gömrük rəsmilikləşdirilməsi qaydası DGK-nin normativ sənədləri ilə müəyyən olunur. Gömrük orqanlarının və dəmir yolu qarşılıqlı münasibətləri qaydası hüquqi-normativ aktlarla müəyyən edilir.

Yüklərin gömrük rəsmilikləşdirilməsi Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə icra olunur. Yüklərin gömrük rəsmilikləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüksək müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi və ya faktiki yerləşdirilməsi (müəssisələrin keçid yollarında yerləşdirilməsi) ilə Dəmir yolu şöbələri tərəfindən təsis edilmiş müvəqqəti saxlanc anbarları DGK-nin tələblərinə müvafiq təchiz olunmalıdır.

Dəmir yolu müəssisələri tərəfindən təsis edilən müvəqqəti saxlanc anbarlarında gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlanc haqqında Əsasnamədə (müvəqqəti saxlanc anbarlarında) nəzərdə tutulan qeydiyyat (uçot) sistemində yayınmalara yol verilə bilər. Dəmir yolu ilə yük daşımalarının təkmilləşdirilməsi məqsədilə DGK və Nəqliyyat Nazirliyinin Dəmir Yolu İdarəsi ilə DYİ birgə avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri tətbiq edə bilərlər.

Gömrük rəsmilikləşdirilməsi başa çatmamış yüksəklerin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında, daşınmanın icra edən dəmir yollarının məsuliyyəti ilə həyata keçirilir. Gömrük nəzarəti altında daşınan yüksək haqqında gömrük orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri qərarın icrası dəmir yolu işçiləri üçün vacibdir.

Dəmir yolu tərəfindən yüksəklerin gömrük nəzarəti altında daşınması yüksəklerin daşınması qaydalarına, beynəlxalq yük daşımaları haqqında müvafiq razılışmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayət olunmaqla həyata keçirilir. Dəmir yolu tərəfindən yüksəklerin gömrük nəzarəti altında nəqli texniki vəziyyəti yüksəklerin saxlanması təmin edən vəqonlarda və konteynerlərdə (bundan sonra daşınma vasitələri) həyata keçirilir.

Göndərən gömrük orqanı adı daşima müddətlərinə əsaslanaraq, dəmir yolu nəzərdə tutulan marşrut imkanlarını və başqa şərtləri nəzərə alaraq, yüksək təyinat gömrük orqanına çatma müddətini təyin edir. Dəmir yolu normal daşınma və saxlanma şəraitində təbii aşınma və ya azalma istisna olunmaqla, qablaşdırma materiallarını və malları dəyişməmiş vəziyyətdə təyinat stansiyasına çatdırmağa və yüksək çatdırılması haqqında müvafiq gömrük orqanına məlumat verməyə borcludur.

Dəmir yolu ilə yüksəklerin gömrük nəzarəti altında daşınması zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin olunması tələb olunmur. Ancaq dəmir yolu işçiləri gömrük nəzarəti altında daşınan yüksəklerin gömrük orqanlarının razılığı olmadan sahiblərinə vermə hüququ yoxdur. Bu halda dəmir yolu Gömrük Məcəlləsinə müvafiq olaraq məsuliyyət daşıyır.

9.1. Yüklerin gömrük ərazisinə gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi qaydası

Azərbaycan Respublikasının gömrük ərazisinə yüklerin gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi, sərhəd stansiyasının işçiləri tərəfindən gömrük orqanının vəzifəli şəxslərinin yükün xaricdən daxil olması haqqında məlumatlandırılması ilə başlayır. Məlumatlandırma iki nüsxədə ötürmə cədvəllərinin (peredatočnaya vedomostm), həmçinin, daşınma və müşayiət etmə sənədlərinin gömrük orqanına verilməsindən ibarətdir (əlavə 6).

Gömrük orqanının vəzifəli şəxsi ötürmə cədvəllərinin hər iki nüsxəsinin yuxarı sağ küncündə aşağıdakı formada stamp vurur:

"Sənədlər gömrük tərəfindən qəbul edilib _____ saat _____ dəq. dəmir yol stansiyasına qaytarılıb _____ saat _____ dəq. gömrük orqanının vəzifəli şəxsinin imzası _____ dəmir yolu stansiyasının işçisinin imzası _____" stamp

Öturmə cədvəlinin bir nüsxəsi gömrük məqsədləri üçün nəzərdə tutulmuş malı müşayiət edən sənədlərin əlavə nüsxələri ilə birlikdə (əgər belə nüsxələr varsa) gömrük orqanında qalır, digər nüsxəsi isə öturmə cədvəli ilə birlikdə təqdim edilmiş bütün sənədlərlə stansiyanın əməkdaşına qaytarılır.

Gömrük orqanının vəzifəli şəxsləri öturmə stansiyasının əməkdaşları ilə birlikdə stansiyanın fəaliyyətinin texnoloji prosesində nəzərdə tutulmuş müddətlərdə daşınma vasitələrinin sayını, nömrələrini, plombların vəziyyətini, açıq hərəkət tərkibində yükün vəziyyətini və s. yoxlayırlar. Stansiyasının əməkdaşları tərəfindən bütün aşkar

olunmuş uyğunsuzluqlar haqqında ümumi formada akt və yük daşımaları Qaydalarında nəzərdə tutulmuş hallarda kommersiya aktları tərtib edilir. Yoxlamada iştirak etmiş sərhəd gömrük orqanının vəzifəli şəxsinin soyadının tərtib edilmiş aktlarda göstərilməsi zəruridir. Tərtib edilmiş aktların surəti gömrük orqanlarının tələbi ilə onlara verilir.

Sərhəd gömrük orqanının vəzifəli şəxsi yuxarıda göstərilən, idxl olunan yüklerin sənədlərini yoxlaysı, onları qeydiyyata alır və aşağıdakı qərarlardan birini qəbul edir:

- a) yükün tam gömrük rəsmiləşdirilməsi haqqında;
- b) yükün və sənədlərin alınması və ya təkrar yoxlama aparılması haqqında;
- c) yükün gömrük nəzarəti altında təyinat gömrük orqanına göndərilməsi haqqında.

DGK-nin müəyyən etdiyi hallarda, daxili gömrük orqanlarında tam gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş qaydada və müddətlərdə tam gömrük rəsmiləşdirilməsi sərhəd gömrük orqanında aparıla bilər.

Yükün geri qaytarılması haqqında qərar dəmir yolu qaiməsində yükün adının altında səbəbi göstərilməklə "Geri qaytarılmalıdır" stampı ilə və ya analoji yazı ilə göstərilir. Stamp və ya yazı gömrük orqanının vəzifəli şəxsinin nömrəli şəxsi möhürü ilə təsdiq edilir. Texniki, kommersiya və başqa xarakterli daşımaların şərtlərlə bağlı yüklerin geri qaytarılması zamanı daşınma sənədlərinə ümumi formada akt əlavə edilir.

Yükün və onun sənədlərinin alınması və ya yükün təkrar yoxlanılması haqqında qərar daşınma sənədlərində səbəbi göstərilməklə "Buraxılması qadağandır" stampı ilə göstərilir. Stamp və yazı

gömrük orqanının vəzifəli şəxsinin nömrəli şəksi möhürü ilə təsdiq edilir. Bu halda stansiyanın işçiləri ümumi formada akt tərtib edir, yükün çatdırılma müddəti isə saxlanma dövrüne müvafiq artırılır.

Sərhəd gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi (tam gömrük rəsmiləşdirilməsindən başqa) və yüklərə nəzarət sərhəd kecid stansiyasının işinin texnoloji prosesi ilə müəyyən olunan və gömrük rəsmiləşdirilməsi məqsədilə gömrük orqanları ilə razılışdırılmış müddətlərdə aparılır.

Xaricdən gəlmış gömrük yükləri təyinat stansiyalarında ümumi istifadə yerlərində olan müvəqqəti saxlanc anbarlarında yerləşdirilir və ya müvəqqəti saxlanc anbarı olan müəssisələrin kecid yollarına verilir.

Müvəqqəti saxlanc anbarları olmayan müəssisələr gömrük orqanlarına aşağıdakı öhdəlikləri vərərlərsə yüklerin bu müəssisələrin kecid yollarına verilməsinə icazə verilir:

- gömrük orqanlarının icazəsi olmadan yüklərlə heç bir əməliyyat aparmamaq;
- yük kecid yoluna daxil olduqdan sonra sekkiz saatlıq, üç iş günü ərzində və ya gömrük orqanı fasiləsiz iş rejimində işlədiyi hallarda, bir sutka ərzində gömrük rəsmiləşdirilməsini başa çatdırmaq. Bu şərtləri yerinə yetirən müəssisələrin siyahısı gömrük orqanları tərəfindən müvafiq dəmir yolu stansiyalarına verilir.

Yük təyinat stansiyasına çatdıqdan sonra stansiyanın işçiləri təyinat gömrük orqanına və yük alana xəbər verməlidirlər.

Gömrük orqanının vəzifəli şəxsi yükün daxil olması haqqında məlumatı qeydə alır və gömrük rəsmiləşdirilməsinin vaxtı haqqında qərar qəbul edir.

Yük alan, stansiyadan məlumat aldıqdan sonra, gömrük nəzarəti və rəsmiləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları gömrük orqanına təqdim edir. Ərazisində gömrük orqanlarının struktur bölmələri yerləşən dəmir yolu stansiyalarında daşınma sənədləri gömrük orqanlarının vəzifəli şəxslərinə bilavasitə stansiyanın işçiləri tərəfindən verilir və bu fakt xüsusi kitabda rəsmiləşdirilir. Bu stansiyalarda daşınma sənədlərinin gömrük orqanının vəzifəli şəxsinə təqdim etmədən yük alana verilməsi qadağan olunur.

Gömrük orqanının vəzifəli şəxsləri təqdim olunmuş sənədləri yoxlayır və müəyyən olunmuş qaydada gömrük rəsmiləşdirilməsini həyata keçirirlər. Gömrük rəsmiləşdirilməsinin nəticələrinə görə təyinat stansiyası üçün nəzərdə tutulmuş beynəlxalq dəmir yolu qaiməsinin müvafiq qrafasında "Buraxılmağa icazə verilib" və ya səbəbi göstərilək "Buraxılması qadağandır" stampı vurulur və sənədlər stansiyanın işçilərinə qaytarılır. Gömrük rəsmiləşdirilməsi başa çatanadək gömrük orqanının "Buraxılmağa icazə verilib" stampı vurulana qədər yüklerin müvəqqəti saxlanc anbarlarından verilməsi və ya kecid yollarına verilmiş yüklərə sərəncam verilməsi qadağandır.

9.2. Yüklərin Azərbaycan Respublikasından kənara aparılması zamanı gömrük rəsmiləşdirilməsi qaydası

Yüklərin Azərbaycan Respublikasından kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra icazə verilir. Yüklərin dəmir yolu ilə da-

şinmasına təhvil verilməsindən əvvəl yüksək göndərən planlaşdırılan yükləmə gününə kimə əvvəlcədən aşağıdakı sənədləri gömrük orqanlarına təhvil verməlidir:

- yükün xaricə aparılması məramı haqqında məlumat kimi daşınma Qaydalarına müvafiq olaraq doldurulmuş (vaqon və dəmir yolu qaimələrinin nömrələri göstəriləmədən) daşınma sənədləri (gömrük nəzarəti məqsədilə qaimənin və ya yol cədvəlinin əlavə nüsxəsi ilə birlikdə);
- bəyan edilmiş gömrük rejiminə müvafiq olaraq yükün mümkün buraxılması haqqında qərarın qəbul edilməsinə imkan verən sənədlər.

Gömrük orqanının vəzifəli şəxsi:

- daşınma sənədlərini (məlumatı) gömrük orqanının müəyyən etdiyi qaydada qeydə alır;
- təqdim olunmuş sənədləri yoxlayır;
- yükün buraxılmasının mümkünüyü haqqında qərar qəbul edir;
- müsbət həll olunduğu halda qaimənin birinci nüsxəsində, qaimənin və ya yol cədvəlinin əlavə nüsxələrində bilavasitə yükün adının altında "Yükləməyə icazə verilib" stampı vurur, yaxud analogi ifadəni yazar və nömrəli şəxsi möhürü ilə təsdiq edir;
- qaimənin və ya yol cədvəlinin əlavə nüsxəsinin yuxarı sol küncündə "Gömrük üçün nüsxə" qeydini edir;
- tam gömrük rəsmiləşdirilməsi üçün vaxt təyin edir. Gömrük rəsmiləşdirilməsi zamanı yüksək vəqqəti saxlanc anbarında və ya müəssisənin keçid yolunda yerləşdirilə bilər.

Gömrük orqanının vəzifəli şəxsi Gömrük Məcəlləsi və DGK-nin normativ aktlarında nəzərdə

tutulan əsaslar olduqda yükləmə əməliyyatının qadağan edə bilər.

"Yükləməyə icazə verilib" stampı əsasında dəmir yolu işçiləri qaimələri imzalayırlar və yükləmə üçün daşıma vasitələri ayıırlar (yüklənməsi üçün ayrıca vaqon tələb olunmayan kiçik həcmlərdə yüklerin yüklənməsi üçün daşıma vasitəsi, həmçinin, gömrük orqanının icazəsindən sonra ayrırlar).

Yük, daşıma vasitəsinə yükləndikdən sonra, yüksək göndərən YGB-ni, daşınma sənədlərini və gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün zəruri olan digər sənədləri gömrük orqanına təqdim edir.

Gömrük orqanının vəzifəli şəxsləri müəyyən olunmuş müddətlərdə yükün gömrük rəsmiləşdirilməsini həyata keçirir və xaricə buraxılması haqqında qərar qəbul edirlər.

Gömrük orqanının qərarı beynəlxalq dəmir yolu qaiməsinin "Gömrük qeydləri" qrafasında, göndərmə yolu üçün nəzərdə tutulmuş yol cədvəlinin əlavə nüsxəsində və daxili nəqletmə sənədlərində dəmir yolu qaiməsinin 4-cü qrafasında "Buraxılmasına icazə verilib" stampı ilə göstərilir. Bu sənədlərin yuxarı sağ küncündə YGB-nin nömrəsi yazılır. Göstərilən ştamplar və yazılar gömrük orqanının vəzifəli şəxsinin nömrəli şəxsi möhürü ilə təsdiq olunur. Yük sərhəd stansiyasına çatdıqdan sonra bu stansiyanın işçiləri YGB-nin 4-cü vərəqəsini, iki nüsxədə ötürmə cədvəlini, həmçinin, daşınma və müşayiət sənədlərini gömrük orqanına təqdim etməlidirlər.

Gömrük orqanının vəzifəli şəxsləri gömrük və daşınma sənədlərini yoxladıqdan sonra yüksək sərhəddən buraxılması haqqında son qərar qəbul edirlər. Bu qərar qəbul edildikdən sonra ötürmə cədvə-

linin hər iki nüsxəsinə “Buraxılmasına icazə verilib” ştampı vurulur və gömrük orqanının vəzifəli şəxsinin nömrəli şəxsi möhürü ilə təsdiq edilir. Yüksün xaricə buraxılması haqqında qərar qəbul edildikdən sonra daşınma və müşayiət sənədləri sərhəd stansiyasının işçilərinə qaytarılır. Gömrük orqanının işlərində ötürmə cədvəlinin surəti və yük ilə birlikdə daxil olmuş YGB-nin 4-cü vərəqi qalır.

DGK-nin müvafiq əmri ilə təsdiq olunmuş daxili gömrük tranziti haqqında Əsasnamənin müvafiq bölməsinə uyğun olaraq yük sənədlərində göndəriş gömrük orqanı tərəfindən qoyulmuş gömrük qeydləri olduğu halda, ixrac olunan yüklərin gömrük rəsmiləşdirilməsi YGB-nin 4-cü vərəqi olmadan da aparıla bilər. Bu halda sərhəd gömrückhanaları tərəfindən tərtib edilən yüklərin Azərbaycan Respublikasından faktiki ixracı haqqında jurnal və məlumatlarda YGB-nin nömrəsi yazıldıqdan sonra “yoxdur” qeydi edilir.

9.3. Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi qaydası

Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi, sərhəd stansiyası tərəfindən belə yüklərin Azərbaycan Respublikasına daxil olması haqqında müvafiq gömrük orqanına verdiyi məlumatdan sonra başlayır. Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklər üçün müəyyən edilmiş qaydada aparılır.

Tranzit yüklərin sərhəd idxlə məntəqəsindən sərhəd ixrac məntəqəsinə kimi daşınması gömrük nəzarəti altında həyata keçirilir. Tranzit yüklər mü-

vafiq gömrük orqanında bəyan edilməlidir. Bəyanedilmə gömrük, dəmir yolu, yükün ekspeditoru və ya gömrük brokeri tərəfindən həyata keçirilə bilər.

Gömrük rəsmiləşdirilməsinin baqa çatdırılması mümkün olmayan və ya Azərbaycan Respublikasının ərazisi ilə hərəkətini mümkünzsudan edən yük daşımaları Qaydalarının pozulması halları ilə daxil olmuş tranzit yükler, sərhəd ötürmə stansiyasının işinin texnoloji prosesində nəzərdə tutulmuş müdafiətlərdə geri qaytarılmalıdır.

Tranzit yükün daşınmasının mümkünlüyü haqqında qərar qəbul edildikdən sonra, gömrük orqanının vəzifəli şəxsi tranzit bəyannaməsinin bütün nüsxələrinə istiqamətləndirici ştamp vurur. Qaiməyə və çıxış sərhəd məntəqəsində alınan yol cədvəlinin əlavə nüsxəsinə də ştamp vurulur. Tranzit yüklərin daşınmasına nəzarət DGK tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Əgər yükün tranzit daşınması və ya gömrük ərazisinə gətirilməsinin qadağan olunması ehtimalı üçün kifayət qədər əsas varsa, tranzit yük gömrük orqanları tərəfindən nəql edilən yolu ixtiyarı məntəqəsində yoxlanıla bilər. Belə yüklərin yoxlanılması gömrük orqanının rəisinin və ya onu əvəz edən şəxsin icazəsi ilə yoxlama aparılan stansiyanın işçisinin iştirakı ilə aparılır. Tranzit yüke baxış zamanı yük göndərənin (dəmir yolu) plombu açılırsa gömrük orqanı yüke baxış aktı, dəmir yolu isə vaqonun (konteynerin) açılması aktı tərtib edirlər. Yeni plombların vurulması dəmir yolu işçisinin iştirakı ilə gömrük orqanlarının əməkdaşları tərəfindən həyata keçirilir. Gömrük yoxlaması zamanı gömrük orqanının və dəmir yolu vurduğu plomblar yük göndərənin və ya göndərilmə stansiyasının plombları ilə eyni tutulur.

Azərbaycan yüklerinin xarici dövlətlərin ərazi-si ilə tranziti zamanı, yükün Azərbaycan Respublikasının ərazisinə çatdırılmasına nəzarət DGK-nin müəyyən etdiyi qaydada həyata keçirilir. Xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin mövcud qanunvericiliyinə zidd hərəkətləri nəticəsində bu dövlətin ərazisi ilə tranzit olunan yük özgəninkiləşdirilərsə dəmir yolu buna məsuliyyət daşıdır.

9.4. Yüklerin başqa ünvana göndərilməsi vaxtı gömrük rəsmiləşdirilməsi qaydası

Təyinat və ya gömrük yükünün buraxılma stansiyasının ixtiyarı dəyişdirilməsi (ünvandəyişmə), bu yükün olduğu ərazinin gömrük orqanının yazılı razılığı ilə yüklerin daşınma Qaydalarında müəyyən olmuş şərtlərlə dəmir yolu tərəfindən həyata keçirilir.

Dəmir yolu yük daşımaları Qaydalarına və öz Nizamnamələrinə müvafiq olaraq yük sahibindən ünvandəyişmə haqqında ərizə alırlar. Ünvandəyişmə haqqında qərar, bunun gömrükxananın razılığ olduğu halda mümkünlüyü qeyd edilməklə dəmir yolu-nun vəzifəli şəxsinin müvafiq əmri ilə rəsmiləşdirilir. Ünvandəyişmə haqqında əmr müəyyən olmuş qaydda yükün olduğu stansiyaya verilir. Stansiyanın işçiləri dəmir yolu-nun ünvandəyişmə haqqında əmri əsasında yükle daxil olmuş sənədləri yenidən rəsmiləşdirir və yüklerin gömrük baxımından yenidən rəsmiləşdirilməsi zərurəti haqqında stansiyanın yerləşdiyi ərazinin gömrük orqanına məlumat verirlər.

Yük gömrük orqanı tərəfindən yeni stansiyaya rəsmiləşdirilmiş və buraxılmışsa, ünvandəyişməyə gömrük orqanları tərəfindən əlavə razılıq tələb olunmur.

Ünvandəyişməni rəsmiləşdirmək üçün yük sahibi gömrük orqanına ünvanın dəyişdirilməsi haqqında ərizə və yükün yeni təyinat stansiyasına göndərilməsinin zəruriliyini təsdiq edən sənədləri təqdim etməlidir.

Aşağıdakı şərtlərə əməl olunduğu hallarda gömrük orqanı tərəfindən ünvandəyişməyə icazə verilir:

- yeni təyinat yerində gömrük orqanının olması;
- bank qarantiyası və ya pul depoziti formasında gömrük ödənişlerinin ödənilməsinin təminatı;
- yükün gömrük nəzarəti altında daşınması.

Gömrük orqanının məsul işçiləri yükün yenidən rəsmiləşdirilməsi zamanı aşağıdakı əməliyyatları icra edirlər:

- göndəriş və ya təyinat gömrük orqanına yükün verilməsi və onun başqa gömrük orqanına ünvanlanması haqqında məlumat verirlər;
- DC-də göndəriş (və ya sərhəd) gömrük orqanının istiqamətləndirici stampını ləğv edir və yeni istiqamətləndirici stamp vururlar;
- gömrük nəzarəti altında yükün yeni gömrük orqanına çatdırılmasına nəzarət edirlər.

Gömrük yüklerinin ünvandəyişməsi ilə bağlı gömrük orqanlarının və dəmir yolu-nun xərcləri yük sahibi tərəfindən ödənilməlidir.

Azərbaycanın gömrük orqanları arasında xarici dövlətlərin ərazisi ilə tranzit hərəkət edən Azərbaycan yük sahiblərinə məxsus gömrük yüklerinin Azərbaycanın gömrük orqanlarının razılığı olma-dan xarici dövlətlərin ərazisində ünvan dəyişməsi-ne icazə verilmir.

Yüklerin bir nəqliyyat vasitəsindən digərinə yüklenməsi bu əməliyyatın icra olunduğu ərazinin gömrük orqanının nəzarəti altında həyata keçirilir.

Yenidən yüklənmə və nəzarət qaydası gömrük orqanının və dəmir yolunun birgə texnologiyaları ilə müəyyən edilir. Yenidən yüklənmə zamanı gömrük orqanının vəzifəli şəxsi nəzarəti həyata keçirir, YGB-nə və (və ya) Daşınma Cədvəlinə müvafiq dəyişiklikləri qeyd edir və onları nömrəli şəxsi möhürü ilə təsdiq edir.

138

Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.

MÖVZU 10.

AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK SƏRHƏDINDƏN BORU KƏMƏRİ NƏQLİYYATI VƏ ELEKTRİK ÖTÜRÜCÜ XƏTLƏRİ ÜZRƏ KEÇİRİLƏN MALLARIN GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİ QAYDALARI

Boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri ilə malların Azərbaycan Respublikası gömrük sərhədindən müvafiq gömrük rejiminə uyğun keçirilməsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və gömrük işinə dair digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri ilə Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən mallar mövcud təlimata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin digər normativ aktlarına uyğun olaraq gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçməlidirlər. Gömrük orqanlarının icazəsi olmadan malların keçirilməsinə yol verilmir. Gömrük orqanlarının icazəsi olmadan malları keçirən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qayda-da məsuliyyət daşıyırlar.

Malları keçirən şəxslər gömrük və valyuta nəzarəti üçün zəruri olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etməlidirlər. Tələb olunan sənədlər və məlumatlar, onların gömrük orqanlarına təqdimat qaydası, Gömrük Məcəlləsinə, valyuta qanunvericiliyinə və Azərbaycan Res-

139

GÖMRÜK
RƏSMİLƏŞDIRİLMƏSİ

publikası Dövlət Gömrük Komitəsinin digər normativ aktlarına əsasən müəyyən edilir.

Malların gömrük rəsmiləşdirilməsi, ixracatçının və ya idxalatçının yerləşdiyi yeri əhatə edən ərazi gömrükxanasında həyata keçirilir. Malların keçirilməsi zamanı bir neçə nəqliyyat növü (boru kəməri, dəmir yolu, boru kəməri - avtomobil və s.) istifadə olunursa, ixracatçı onun yerləşdiyi yeri əhatə edən ərazi gömrükxanasında müvafiq qaydada rəsmiləşdirilmiş və təsdiq edilmiş yük gömrük bəyannaməsinin kserosurətini, malların yüklənib-boşaldılması yerini əhatə edən ərazi gömrükxanasına təqdim etməlidir.

Kserosurət rəsmiləşdirmə aparmış gömrük orqanının rəisi və onun müavinin imzası ilə imzalanmalı və möhürlə təsdiqlənməlidir. Mallar, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanında bəyan edilməlidir. Həcmindən asılı olmayağın mallar bir təqvim ayı ərzində, elektrik enerjisi isə bir rüb ərzində bir müqavilə üzrə göndərilirsə, bir mal partiyası kimi bəyan edilə bilər.

Tam yük gömrük bəyannaməsi (bundan sonra YGB) 4 nüsxədən ibarət olaraq doldurulur və gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra aşağıdakı qaydada paylanılır:

1. Birinci vərəq - gömrükxananın statistika bölməsində qalır;
2. İkinci vərəq - gömrükxananın maliyyə-tarif şöbəsinə verilir;
3. Üçüncü vərəq - deklaranta qaytarılır və malın nəql edilməsi üçün icazə kimi istifadə edilir;
4. Dördüncü vərəq - Dövlət Gömrük Komitəsinə göndərilir.

Müxtəlif nəqliyyat növlərinən istifadə edilməklə, malların Azərbaycan Respublikası gömrük

ərazisindən aparılması üçün, daşınma sənədlərinin gömrük orqanının "buraxılsın" stampının basğışı və YGB-nin nömrəsi, gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhürü ilə təsdiqlənməlidir.

Bu müqavilə üzrə göndərilən mallar bir mal partiyası kimi bəyan edilərkən, YGB-nin 31 qrafasında deklarant tərəfindən əlavə olaraq təqvim ayının və ilin və ya rübün və ilin adı göstərilməklə "_____ göndərilir" qeydiyyati aparılır. Məsələn, 2006-cı il ərzində göndərilir". Mallar Azərbaycan Respublikasının gömrük sərhədindən daşıyıcı tərəfindən yalnız YGB-də göstərilən dövr ərzində keçirilməlidir.

10.1. Müvəqqəti yük gömrük bəyannaməsi verilməklə malların gömrük rəsmiləşdirilməsi

Deklarant xüsusi səbəblərə görə YGB-ni vere bilmədiyi hallarda, onun tərəfindən müvəqqəti yük gömrük bəyannaməsinin (bundan sonra MYGB) təqdim edilməsinə icazə verilir.

Xüsusi səbəblər deyildikdə aşağıdakılardan nəzərdə tutulur:

- YGB verildiyi vaxtda gömrük orqanına faktiki olaraq təqdim oluna biləcək formalasdırılmış mal partiyasının olmaması;
- YGB verildiyi vaxtda malın miqdarını, keyfiyyətini və dəyərini müəyyən etmək qeyri-mümkün olduğu halda.

Deklarant tərəfindən MYGB, mallar üçün göndərilmə ayından əvvəlki ay ərzində, elektrik enerjisi üçün isə göndərilmə rübündən əvvəlki ay ər-

zində gömrük orqanına verilməlidir. Bəyan edilmiş gömrük rejiminə uyğun, gömrük və valyuta nəzarətinin keçirilməsi və gömrük rəsmiləşdirilməsinin aparılması üçün MYGB ilə eyni zamanda Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş zəruri sənədlər və məlumatlar təqdim edilməlidir. Əsaslandırılmış hallarda, MYGB malın göndərildiyi ayda gömrük orqanına verilə bilər.

MYGB aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla, müvafiq gömrük rejimində YGB-nin doldurulması qaydalarına uyğun doldurulur:

- "Bəyannamə tipi" qrafasının üçüncü yarım-bəndində "MB" - müvəqqəti bəyannamə hərfi indeksi göstərilir;
- nəqliyyat sənədlərinin nömrəsi və tarixi göstərilmədən malın planlaşdırılmış miqdarı göstərilir;
- göndərilən malın planlaşdırılmış miqdarı nəzərə alınmaqla, YGB-də bəyan edilən keyfiyyət və miqdardan asılı olan digər məlumatlar təxmini olaraq göstərilir;
- malın dəyeri, xarici ticarət əqdində göstərilən qiymət nəzərə alınmaqla bəyan edilir.

Əgər müqavilədə malın qeti müəyyən edilmiş (dəqiq) qiyməti yoxdursa, yalnız qiymətin təyin edilmə şərtləri göstərilmişsə, eləcə də MYGB verilən vaxtda aparılan malın miqdarı və keyfiyyəti barədə dəqiq informasiya yoxdursa, aparılan-gətirilən malın şərti (müvəqqəti) qiymətləndirilməsi üçün, müqavilədə təsbit olunmuş ilkin (təxmini) qiymətdən, yaxud MYGB verilən vaxt müqavilənin hesablaşma qiymətlərinə uyğun hesablanmış qiymətdən istifadə olunur.

Qiymətin təyin edilmə şərtləri aşağıdakılardan ibarət ola bilər:

- qiymətin, müəyyən vaxtla əlaqələndirilərək təyin edilməsi;

- qiymətin, malın satışı zamanı birja məzənnəleri ilə müəyyən edilməsi.

Bu cür hesablamaların aparılması mümkün olmadığı təqdirdə, aparılan (gətirilən) malın şərti qiymətləndirilməsi üçün gömrük orqanının sərenəcamında olan qiymət informasiyasından istifadə etmək olar.

e) 31 qrafada deklarant tərəfindən əlavə olaraq təqvim ayının və ilin və ya rübü və ilin adı göstərilməklə "_____ ərzində göndərilir" qeydiyyatı aparılır.

Mallar Azərbaycan Respublikasının gömrük sərhədindən daşıyıcı tərəfindən yalnız MYGB-də göstərilən dövr ərzində keçirilməlidir. MYGB-nin gömrük orqanı tərəfindən rəsmiləşdirilməsi, YGB-nin rəsmiləşdirilməsi qaydalarına uyğun həyata keçirilir.

MYGB-də bəyan edilən mal göndərildikdən sonra, 20 gündən gec olmayıaraq, deklarant MYGB-də bəyan edilmiş malın tam YGB-ni, gömrük rəsmiləşdirilməsi aparılan gömrük orqanına təqdim etməlidir. Göstərilən müddət, konosamentin, təhvil-təslim aktının və ya daşıyıcı tərəfindən tərtib olunan digər sənədin (bundan sonra nəqliyyat sənədinin) sənədləşdirildiyi gündən etibarən hesablanır. Bəyan edilən mala dair bir neçə ardıcıl nəqliyyat sənədi tərtib olunubsa, yuxarıda göstərilən müddət sonuncu nəqliyyat sənədinin sənədləşdirildiyi tarixdən etibarən hesablanır.

Təbii qaz və elektrik enerjisi üçün yuxarıda göstərilən müddət malın göndərildiyi ayın sonuncu günündən etibarən sayılır. Müstəsna hallarda

YGB-nin verilmə müddəti gömrükxaan rəisinin icazəsi ilə 10 gündən çox olmayaraq artırıla bilər.

YGB-nin deklarant tərəfindən doldurulub verilməsi və gömrük orqanı tərəfindən rəsmiləşdirilməsi MYGB-nin, qəbul edildiyi tarixdə qüvvədə olan normativ aktlara uyğun olaraq həyata keçirilir. YGB ilə birgə deklarant eyni vaxtda gömrük orqanına hesab qaimələrini, nəqliyyat sənədlərini, təhvil-təslim aktlarını və ya onların Azərbaycan ixracatçısı (idxalatçı) tərəfindən təsdiq edilmiş kserosurətlərini təqdim etməlidir.

YGB aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla doldurulur:

- 1-ci “Beyannamə tipi” qrafasının üçüncü yarımbəndində “TB - tam bəyannamə” hərfi indeksi qeyd edilir;
- 40-cı (ümumi bəyannamə / əvvəlki sənəd) qrafasında MYGB-nin qeydiyyat nömrəsi göstərilir;
- D “Gömrük nəzarəti” qrafasında gömrük orqanının vəzifəli şəxsi əlavə olaraq nəqliyyat sənədinin tərtib olunma tarixini, təbii qaz və elektrik enerjisi üçün isə göndərilmə ayının son gününü qeyd edir;

YGB-nin vərəqləri aşağıdakı qaydada paylanılır:

- 1-ci vərəq statistika bölməsində qalır;
- 2-ci vərəq maliyyə-tarif şöbəsinə verilir;
- 3-cü vərəq deklaranta qaytarılır;
- 4-cü vərəq Dövlət Gömrük Komitəsinə göndərilir.

MÖVZU 11.

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNDE İLKİN ƏMƏLİYYATLARIN ROLU

İlkin əməliyyatların mahiyyəti

İlkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq mərhələsi hesab edilir.

İlkin əməliyyatlar, gömrük sərhədindən Azərbaycan ərazisindən gətirilməsi qadağan edilmiş mal və nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir. Bu mərhələdə mallar gömrük məqsədləri üçün identifikasiya edilir.

İlkin əməliyyatlara aşağıdakılardır:

- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya malların, nəqliyyat vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük orqanlarına məlumat verilməsi;
- malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılması;
- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi.

Xarici ticarət praktikasında elə hallar olur ki, fors-major şəraitin təsiri altında zədələnmiş mallar, sanitari-gigiyena və bəzi digər mülahizələrdən (məsələn, xarab olmuş meyvə və tərəvəz, kon-

servlər və s.) təxirə salmadan məhv edilməli olur. Maraqlı olan kəs, fors-major şəraitin təsiri altında malların məhv edilməsinin sübut olunmasını təmin etməlidir. Belə ki, birincisi, mülki-hüquqi məsuliyyətdən yaxa qurtarmaq (əgər yüksək sahibi daşıyıcıya, nəqliyyat şirkətinə iddia irəli sürürsə), ikinciisi isə tələb olunan gömrük rüsumundan azad olunmaq mümkün olsun. Bu halda notarius lazımlı gələn köməyi göstərə bilər.

Dəniz protesti

Dəniz daşımalarının xüsusiyyətləri gəmi sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün sübutlar təmin edilməsinin əlahiddə prosedurasından istifadə olunmasını nəzərdə tutur.

Bu məqsədlərlə notarius gəmi kapitanından gəmi üzən və ya dayanan müddətdə baş vermiş fövqəladə hadisə barədə ərizə qəbul edir. Bu ərizə kapitana və ya gəmi sahibinə əmlak tələbləri, o cümlədən də daşınan mallara görə gömrük rüsumlarının və yiğimlarının ödənilməsi üzrə tələblər üçün əsas sayıla bilər. Belə ərizə dəniz ticarət təc-rübəsində dəniz protesti adlanır.

Gömrük ödənişlərindən azad olmaq məqsədi ilə kapitana məsləhət görülür ki, təbii fəlakət zamanı ekipajın zəruri tədbirlərin görülməsi hərəkətlərini təfsilatlı ilə göstərsin. Gəmi kapitanı, həmçinin, gəmi jurnalından təsdiq edilmiş çıxarışı notariusa təqdim etməlidir. Gəmi kapitanının əri-zəsi, gəmi jurnalındaki qeydlər və dörd nəfərdən az olmayan şahidlərin sorğu-sual (iki nəfər gəmi heyəti, iki nəfər komanda heyəti) əsasında notari-

us dəniz protesti aktı tərtib edir. Bu akt dəniz daşımalarında gömrük ödənişlərinin ödənilməsindən azad edilmək üçün hüquqi əsas ola bilər.

Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə gömrük nəzarətinə təqdim edilməsi

Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yükler bəyan edilməlidir. Deklarant, mal göndərişinin bir hissəsini - hətta bu hissə tam göndərişin digər hissələri ilə bir vaxtda və eyni xarici ticarət müqaviləsi əsasında göndərilmiş və ünvana tez çatmış olsa belə, gömrük rəsmileşdirilməsinə elan edə bilməz.

Hələ gəlib, çatmamış malların bəyan edilməsi-ni istisna etmək məqsədi ilə yüklerin gömrük rəsmileşdirilməsinin ilkin əməliyyatlarına mal və nəqliyyat vasitələrinin gömrük nəzarətinə təqdim edilməsi prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırıldığı barədə gömrük orqanlarının xəbərdar edilməsi ilə ifadə olunur. İş vaxtından sonra gəlmiş mal və nəqliyyat vasitələri gömrük nəzareti zonasında yerləşdirilməlidir.

Gömrük orqanı gətirilmiş mal və nəqliyyat vasitələrinin faktiki olaraq təqdim edilməsini tələb edə bilər. Malların idxali zamanı təqdim etmə-malları keçirən şəxsə, yaxud daşıyıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə, ya da təyinat gömrükxanasına çatdırılması barədə xəbər verilməsi kimi ifadə edilir.

Mal və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana qədər gömrük nəzarəti altında müvəqqəti saxlanca qalır.

Qısa bəyannamə

Qısa bəyannamə təqdim edilməsi, gömrük sərhədinin keçilməsi barədə gömrük orqanlarına məlumat verilməklə iki halda zərurdur:

a) xarici gömrük ərazisindən Azərbaycanın gömrük ərazisinə mal və nəqliyyat vasitələrinin gətirilməsi zamanı;

b) Azərbaycanın gömrük ərazisi hüdudlarında - sərbəst gömrük zonası və sərbəst anbarlardan mallar və nəqliyyat vasitələrinin gömrük ərazisinin qalan hissəsinə çıxarılması zamanı.

Belə məlumatın verilməsi daşıyıcının vəzifəsidir. Mal və nəqliyyat vasitələrinin gömrük ərazisindən çıxarılması niyyəti barədə məlumat - onları çıxaran şəxs tərəfindən verilməlidir. Əgər malları çıxaran şəxs bu məlumati verməmişsə, bu vəzifə daşıyıcıya həvəle olunur.

Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilənə qədər qısa bəyannamə tətbiq edilə bilər. Qısa bəyannamə gömrük rəsmiləşdirilməsi üçün məcburi atribut hesab edilmir.

Qısa bəyannamə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bir vaxtda, yaxud təqdim edilmədən sonrakı iş günü ərzində verilir. Axırıncı halda gömrük orqanının xüsusi icazəsi tələb olunur.

Əgər mallar təqdim edilmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi

altında yerləşdirilirsə, qısa bəyannamə verilmir. Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksinə tapmalıdır:

- mal göndərən şəxs, mal göndərən ölkə;
- malı alan şəxs, təyinat ölkəsi;
- daşıyıcı;
- nəqliyyat vasitəsi barədə məlumat;
- nəqliyyat sənədlərinin nömrələri;
- malın adı;
- yerlərin sayı;
- brutto çəkisi;
- plomblar və digər identifikasiya vasitələri;
- digər məlumatlar.

Əgər gömrük daşıyıcısı tərəfindən qısa bəyannamə vermək üçün səlahiyyətli şəxs müəyyən edilmişsə, yaxud gəlməmişsə, gömrük məqsədləri üçün belə şəxs gəmi kapitanı, sürücü ola bilər.

Gömrük Məcəlləsi gömrük orqanlarının icazəsi ilə qısa bəyannamə kimi, nəqliyyat, kommersiya və digər sənədlərin istifadə edilməsinə yol verir, bu şərtlə ki, bu sənədlər qısa bəyannamədə tələb olunan məlumatları özündə əks etdirmiş olsun.

Gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə kimi əmtəə və nəqliyyat sənədləri istifadə olunur. Bu sənədlər, bir qayda olaraq göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək yükü müşayiət edir və ona görə də mal-müşayiət sənədləri adlanır.

Əmtəə sənədləri malın dəyər, keyfiyyət və miqdardan xassələri barədə məlumatları əks etdirir.

MÖVZU 12.

MÜVƏQQƏTİ SAXLANC

İlk növbədə müvəqqəti saxlanc anbarı və gömrük rejimlərinin bir növü olan gömrük anbarı məfhumlarını bir-birindən ayırmak lazımdır.

Gömrük anbarı rejimində getirilən mallar gömrük nəzarəti altında gömrük rüsum və vergiləri tutulmadan və iqtisadi siyaset tədbirləri tətbiq edilmədən 3 il müddətində saxlanıla bilər.

Mallar müvəqqəti saxlanc anbarına isə bəyanname verilməsi və gömrük rejimi seçilməsinə həzirlıq ərzəfsində yerləşdirilir. Müvəqqəti saxlanc anbarı elə bir yerdə ki, mallar gömrük orqanına təqdim edildiyi andan, müəyyən gömrük rejiminin seçilib, onların buraxılmasına qədər gömrük nəzarəti altında yerləşdirilir. Beləliklə, elə hal ola bilər ki, mal müvəqqəti saxlanc anbarından gömrük anbarına göndərilsin və gömrük anbarlaşdırılması rejimində saxlanılması davam etsin.

Mal və əşyaların gömrük nəzarəti altında müvəqqəti saxlanması rejimində yerləşdirilməsinin texnoloji sxemi DGK tərəfindən 14 aprel 1995-ci il tarixli əmrlə təsdiq edilmiş 22.01.98-ci il tarixli 035 sayılı əmrlə dəqiqləşdirilmişdir.

Müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitəlerinin saxlanmasıının ümumi müddəti iki aydan, Gömrük Məcəlləsində nəzərdə tutulan digər müddətlər üçün isə həmin müddətlərdən artıq olmamalıdır. Dövlət Gömrük Komitəsi malların ayrı-ayrı kateqoriyaları üçün daha qısa saxlanc müddətinin son həddini müəyyən edə bilər. Tez xarab olan

malların, canlı heyvanların, bitkilərin və həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan edilən malların saxlancı üçün Dövlət Gömrük Komitəsi tərəfindən minimum vaxt müəyyən edilir (məsələn, üç günə qədər).

Müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi prosedurası üçün məcburi mərhələ sayılmır. Əgər xarici ticarət yükü gömrük orqanına təqdim edildiyi gün, gömrük rəsmiləşdirilməsi bitirilirsə müvəqqəti saxlanc əməliyyatına ehtiyac qalmır.

Bütün digər hallarda yük avtomatik olaraq müvəqqəti saxlanca verilmiş mal statusu alır və bir sutka ərzində gömrük orqanının icazəsi ilə anbara yerləşdirilir. Bu zaman mühüm məsələlərdən biridə odur ki, malların müvəqqəti saxlanca verilməsi, qabaqcadan baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarət tədbirlərinin həyata keçirilməsindən asılı olmur.

Müvəqqəti saxlanc daxil olan yüklərin uçotunun aparılmasını nəzərdə tutur. (Əlavə 7). Bu məqsədlə daşıyıcı malların gəldiyi barədə gömrük orqanlarına xəbər verdikdən iki gündən gec olmayıaraq nəqliyyat, mal-müşayiət və digər kommersiya sənədlərini təqdim etməlidir ki, mal və nəqliyyat vasitələrini identifikasiya etmək mümkün olsun. Əgər bu müddət ərzində sənədlər təqdim edilə bilmirsə, qısa bəyannamə verilir.

Müvəqqəti saxlanca yüklerin yalnız məxsusi müvəqqəti saxlanc üçün məqbul olan tikililərə (yerlərə) yerləşdirilməsi şərti ilə yol verilir. Qanunvericiliyə riayət olunmasını təmin etmək üçün müvafiq maddi-texniki baza yaradılmalıdır. Bu məqsədlə, xarici ticarət yüklerinin daşındığı hava və dəniz limanlarında, yüksək həyətlərində, stansiya

meydanlarında, həmçinin beynəlxalq avtomobil yollarının keçdiyi sərhəd buraxılış məntəqələrində müvəqqəti saxlanc anbarlarının açılmasının məcburi qaydaları müəyyən edilir.

Müvəqqəti saxlanc anbarı həm gömrük orqanları, həm də ayrı-ayrı Azərbaycan şəxsləri tərəfindən təsis edilə bilər.

Dövlət Gömrük Komitəsi, yalnız gömrük orqanının müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verilən malların siyahısını müəyyən edə bilər.

Gömrük orqanı tərəfindən təsis edilmiş müvəqqəti saxlanc anbarı fəaliyyət zonasında yerləşdiyi gömrük orqanının struktur bölməsi sayılır.

Müvəqqəti saxlanc anbarı təsis edən digər şəxslər:

a) Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hüquqi şəxs statusuna malik olmalıdır;

b) müvəqqəti saxlanc anbarı təsis etmək üçün Dövlət Gömrük Komitəsindən müvafiq lisenziya almalıdır.

Müvəqqəti saxlanc anbarının sahibinə müəyyən öhdəliklər həvələ edilir. Anbar sahələrinə irəli sürülen texniki tələblər - mal və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar daxil olunmasını və çıxarılmasını istisna etməlidir.

Gömrük orqanlarının müvəqqəti saxlanc anbarının quruluşu, avadanlığı və yerləşdiyi yerlərə aid tələblər müəyyən etmək hüququ var. O cümlədən açarının biri gömrük orqanlarında qalan ikiqat qiflla bağlanması belə tələblərdən biri ola bilər.

Anbar sahibi kənar şəxslərin anbara daxil olmasını qeyri-mümkün etməlidir.

Anbara daxil olmaq hüququ olan şəxslərin siyahısı tərtib edilib, aidiyyəti üzrə Gömrük orqanlarına

təqdim edilməlidir. Bu siyahı, təsdiq edildikdən sonra, gömrük orqanının vəzifəli şəxsləri ilə anbar sahibi arasında gömrük nəzarətinin təşkili üzrə münasibətlərin tənzimlənməsində mühüm sənəd olaraq qəbul edilir. Anbarın mühafizəsi və buraxılış rejiminin təşkili üçün çəkilən xərcləri anbar sahibi ödəyir.

Müvəqqəti saxlanc anbarı rejiminin pozulmasına görə, bilavasitə qanun pozuntusunun obyekti olan mal və nəqliyyat vasitələri müsadirə oluna bilər.

Qanunvericilik müvəqqəti saxlanc anbarlarının, qapalı və açıq olmaqla, iki tipini nəzərdə tutur.

Açıq tipli anbarların xidmətindən bütün şəxslər istifadə edə bilər. Qapalı anbarlarda yalnız müəyyən şəxslərin mal və nəqliyyat vasitələri saxlanılıla bilər.

Gömrük orqanları tərəfindən təsis edilən anbarlar açıq tipli anbarlardır. Qapalı anbar təsis etmək istəyən şəxslər açıq tipli anbarın məqsədə müvafiq olmaması barədə əsas təqdim etməlidirlər.

Anbar sahibi və anbara saxlanmaq üçün mal və rən şəxslər arasındaki münasibətlər bu barədə bağlanan müqavilələrlə tənzimlənir. Bu müqavilənin mətni qanunvericiliyin tələblərinə zidd olmamalı, nəzərdə tutduğu müddət gömrük orqanının müəyyən etdiyi müddətləri olmalıdır. Müvəqqəti saxlanc anbarlarında yalnız gömrük sərhədindən keçirilməsi (idxal, ixrac) nəzərdə tutulan mal və nəqliyyat vasitələri yerləşdirilə bilər. Bu məhdudiyyət gömrük orqanları tərəfindən təsis edilmiş anbarlara şamil edilmir.

Müvəqqəti saxlanc anbarına yerləşdirilən mal və nəqliyyat vasitələri uçot kitabında qeydiyyata salınır. Bu sənəd gömrük orqanları tərəfindən aparılan müxtəlif yoxlamalarda hesabat sənədi kimi istifadə olunur.

Həqiqi əqd olaraq saxlanc müqaviləsi mal və nəqliyyat vasitələrinin anbara yerləşdiyi andan qüvvəyə minir. Gömrük orqanına məxsus olmayan anbarlarda anbara yerləşdirilmə faktının və vaxtının təsdiq edilməsi üçün gömrük uçot sənədindən istifadə olunur. Belə sənəd kimi, adətən yüksək gömrük bəyannaməsi, qısa bəyannamə, yaxud nəqliyyat və mal müşayiət sənədləri istifadə edilə bilər. Bir qayda olaraq, bu sənədlərə gömrük orqanının səlahiyyətli şəxsi iki stamp vurur. Birinci stampın təsvirində daşıyıcı təhvil verdiyini, anbar sahibi isə aldığı təsdiq edir. İkinci stamp təsvirində isə anbar sahibi malı və ya nəqliyyat vasitəsini təhvil verdiyini, alıcı isə qəbul etdiyini təsdiqləyir. Yukün təhvil-təslim əməliyyatı gömrük orqanı vəzifəli şəxsinin şəxsi nömrəli möhürü ilə təsdiq edilir.

Gömrük anbarı sahibinin hüquqi statusu qanunvericiliklə müəyyən edilir.

Anbar sahibinin hüquqları şərti olaraq iki qrupa bölünür:

- 1) anbara yerləşdirilmiş mallarla davranış hüququ;
- 2) müvəqqəti saxlanca görə xidmətlərin ödənilməsi hüququ (müəyyən edilmiş stavkalara və ya razılaşmaya görə).

Birinci qrupa daxil edilən hüquqlar - baxış, malların ölçülməsi, anbar daxilində yerlərinin dəyişdirilməsi, zədələnmiş taranın düzəldilməsi və s. yalnız gömrük orqanının icazəsi ilə reallaşa bilər.

Anbar sahibinin əsas vəzifələri mülki qanunvericiliklə müəyyən edilir: əmlakın qorunub saxlanılması üçün tədbirlər görülməsi; ona saxlanca verilmiş əmlakdan istifadə etməmək. Gömrük hüququ gömrük nəzarətinin həyata keçirilməsi üçün normal şəraitin yaradılmasına görə anbar sahibinə əlavə öhdəliklər müəyyən edir.

Müvəqqəti saxlanc prosedurasi ilə bağlı olan mühüm məsələlərdən biri gömrük ödənclərinin ödənməsinə görə məsuliyyətdir. Qanunvericiliyə görə anbar sahibi bu məsuliyyəti daşıyır. Bu səbəbdən gömrük orqanı anbar sahibinin ödəməqabiliyyətli olduğunu müəyyən etməli, lazımdıqda bank zəmanəti tələb etməli və ya digər əlaqədar tədbirlər görməlidir.

Müvəqqəti saxlanc barədə müqavilə gömrük ödənişləri üçün məsuliyyəti mal anbara yerləşdirən şəxsin daşımاسını nəzərdə tutə bilər. Amma bu halda da anbar sahibi mal sahibi ilə birgə məsuliyyət daşıyır.

Əger müvəqqəti saxlanc anbarının sahibi gömrük orqanıdırsa, gömrük ödənişlərinin ödənilməsinə görə mal və nəqliyyat vasitələrini bu anbara verən şəxs, bu cür şəxs olmadıqda isə mallar və nəqliyyat vasitələrinin mülkiyyətçisi məsuliyyət daşıyır.

MÖVZU 13.

GÖMRÜK BROKERİ VƏ GÖMRÜK DAŞIYICISI

Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan gömrük brokeri peşəsidir. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış hüquqi şəxslər gömrük brokeri ola bilərlər.

Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətləp, notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid edilir və ödəniş xarakterlidir.

Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər vasitəçilik əməliyyatları apara bilər.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o, malların əsil sahibi qədər onun vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır.

Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi münasibətlərin şahidi olmuş oluruz:

1) gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında;

- 2) gömrük brokeri ilə üçüncü şəxslər arasında;
- 3) təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker lisenziyasının fəaliyyəti dayandırıldıqda).

Gömrük brokerinin gömrük orqanları qarşısında hüquqları, vəzifələri və məsuliyyəti təmsil etdiyi şəxslə bağlılığı müqavilə ilə məhdudlaşdırılır.

Gömrük brokerinin fəaliyyəti lisenziyalasdırılır. Brokerlik lisenziyası almaq istəyən hüquqi şəxs Gömrük Məcəlləsinin 156-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verməlidir.

Gömrük brokeri fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın verilmə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabinetin müəyyən edir. Lisenziya verilməsi məsələsini DGK həll edir və onun fəaliyyət müddətini müəyyənləşdirir. Gömrük Məcəlləsi broker lisenziyasının geri çağırılmasına və ləğv edilməsi hallarını müəyyən edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 1998-ci il tarixli 101 sayılı qərarı ilə Gömrük brokeri haqqında Əsasnamə və gömrük brokeri fəaliyyətinə lisenziya verilməsi Qaydaları təsdiq edilmişdir.

Lisenziyanın ləğv edilməsi qərarı lisenziyanın verilməsi tarixindən başlanan fəaliyyətə şamil edilir. Lisenziyanın geri alınma qərarı qəbul edildiyi gündən qüvvəyə minir.

Ləğvetmə və geri alma lisenziyanın fəaliyyətinə xitam verir. Bununla belə onlar lisenziya sahibini yeni lisenziya almaq hüququndan məhrum etmir.

Lisenziya verilməsi barədə tekrar müraciətə DGK tərəfindən ləğvetmə, yaxud geriçağırmə qərarı verilən vaxtdan iki il keçdikdən sonra bu qərar meydana çıxaran səbəblərin aradan qaldırılması şərti ilə baxıla bilər.

Bundan başqa gömrük orqanları, brokerin vəzifəsindən sui-istifadə etdiyini güman etməyə kifayət qədər əsas olduqda, lisenziyanın fəaliyyətini üç ay müddətinə dayandıra bilər.

Dövlət Gömrük Komitəsi gömrük brokerinin reyestrini aparır və bu reyestrin nəşrini təmin edir.

Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu

Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklerin daşınması üçün lisenzya verilmiş hüquqi şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödəmədən daşıyır.

Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər. Gömrük daşıyıcısından könüllü istifadə o zaman olur ki, maraqlı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə şəxsi təşəbbüsü əsasında istifadə etsin.

Gömrük orqanının vəzifəli şəxsi daşınan malların xarakteri və statusu barədə məlumatə əsaslanaraq, gömrük qanunvericiliyinin pozulmasının mümkündüyünü güman etdikdə, daşınmanın spesifikasiyasını nəzərə alaraq gömrük rəsmiləşdirilməsi mərhələsində həmin malların gömrük daşıyıcısı tərəfindən daşınması barədə qərar qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərəncam vermək hüququ olan şəxs gömrük orqanının qəbul etdiyi qərara etinəz qala bilməz.

Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə qərarı həm daşıyıcı, həm mal-

göndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir. Belə qərar adı daşıyıcının, mal göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərinin ödənməsi üçün əsas ola bilər.

Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödənişlərinin ödənməsinin təminatı olduqda belə, gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər:

a) Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş mallar (gömrük orqanları arasında daşınması zərurəti yarandıqda);

b) Lisenziyalasdırılmalı, sertifikatlaşdırılmalı və digər orqanların nəzarətinə cəlb edilməli (əgər belə nəzarət həyata keçirilməmişsə) mallar.

BYD kitabçıları tətbiq edilməklə və gömrük müşayiəti ilə yük daşınması zamanı gömrük daşıyıcısından istifadə edilməsi məcburiyyəti tətbiq edilmir.

Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. Onun maliyyə imkanları tələb olunan bütün gömrük ödənişlərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir. Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müqavilə bağlamalıdır.

Texniki tələblərə gelincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük orqanları tərəfindən müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat vasitələrinin təchiz edilməsi və onların yük daşınmasına buraxılması qaydalarına” uyğun olmalıdır.

Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə əsasında qurulur. Bağlanmış müqavilədə digər müddəalarla bərabər, göm-

rük nəzarəti altında malların daşınması ilə bağlı gömrük daşıyıcısının xərclərinin ödənilməsi də tənzimlənir. Müqavilə ilə təsbit edilmiş hüquq və vəzifelərdən başqa gömrük daşıyıcısı aşağıdakı öhdəlikləri də yerinə yetirməlidir:

- 1) malları təyinat gömrükxanasına onların tərəsi və ya mövcud hali dəyişilmədən çatdırılmalı;
- 2) gömrük orqanları tərefindən müəyyən edilmiş çatdırılma müddətlərinə və hərəkət marşrutuna riayət etməli;
- 3) malları və sənədləri təyinat gömrükxanasına yetirməli, lazımlı gəldikdə təqdim etməli;
- 4) gömrük nəzarəti altında olan mallarla birgə digər mallar daşımamalı;
- 5) gömrük nəzarəti altındakı daşımaların uçotunu aparmalı, gömrük orqanlarına müvafiq hesabat verməli;
- 6) mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri açıqlamamalı;
- 7) malları təyinat gömrükxanasına çatdırıldıqdan sonra, onları nəzarətsiz qoymamalı, dayanacaq yərini dəyişdirməməli, malları boşaltmamalı və başqa nəqliyyat növünə yükləməməli, qablaşdırılmanın pozmamalı, gömrük eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir.

Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki, gömrük daşıyıcısı nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün, həmçinin, mal və nəqliyyat vasitəsinin məhv edilməsinə görə real təhlükə yaradığını sübut etmiş olsun.

Gömrük daşıyıcısı malların çatdırıldığı yerdə müvəqqəti saxlanca və ya mallara görə səlahiyyətli şəxsə verilənə qədər gömrük ödənişlərinin ödənilməsinə məsuliyyət daşıyır. Əger gömrük daşıyıcısı

malları gömrük orqanının icazəsi olmadan vermişse, gömrük ödənişlərinin ödənməsi sərbəst dövriyə üçün buraxılış və ya ixrac gömrük rejimində (məbləğ ondan az deyilsə) tələb olunan məbləğdə gömrük daşıyıcısına həvalə olunur.

MÖVZU 14.

BƏYANETMƏ

162

Gömrük qanunvericiliyində bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraati və gömrük nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və nəqliyyat vasitələri barədə səhih məlumatların müəyyən edilmiş (şifahi, yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür.

Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur:

- 1) mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə;
- 2) malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən Gömrük Məcəlləsinin 27-ci maddəsinə müvafiq olaraq dəyişdirildikdə;
- 3) Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (məsələn, rüsumsuz ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş mallar, verilmiş lisenziya geri alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir).

Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifeli şəxsləri tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

- hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə);
- vergi;
- xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalasdırma, lisenziyalasdırma);
- gömrük sərhədində digər dövlət nəzarəti növlərinin təşkili (baytarlıq, fitosanitar, ekoloji və s.);

- xarici ticarət statistikasının aparılması və s.

Bəyanetmə gömrük-tarif tənzimlənməsi mexanizmi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İlkin gömrük tarif münasibətlərində (mal və nəqliyyat vasitəleri bilavasitə gömrük sərhədindən keçirilərkən) gömrük vergi və rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.

Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki, gömrük qanunvericiliyi gömrük rüsumlarının və vergilerinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və nəqliyyat vasitələri barədə məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi barədə son məlumatları özündə eks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir. Çünkü deklarant bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır.

Gömrük bəyanetmə prinsipi o deməkdir ki, ödənilmesi gerekən gömrük ödənişlərinin hesablanması üçün lazım olan məlumatları malları gömrük sərhədindən keçirən şəxsin özü və ya gömrük brokeri vermelidir.

Bəyanetmədən istifadə gömrük orqanlarına mal və nəqliyyat vasitələrinə seçmə nəzarət tətbiq etməyə imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə və nəzarət prosesini sadələşdirir. Öks halda mallar gömrükxanalarda yığılib qalmış olar və iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət mübadiləsinə ləngidici, neqativ təsir göstərilmiş olardı.

Gömrük bəyanetmə prinsipinə alternativ kimi gömrük rüsumları miqdarının, mal və nəqliyyat

vasitələrinin keyfiyyət və kəmiyyət xarakteristikalarının müəyyən edilməsinin inzibati üslubundan da istifadə edilə bilər. Lakin bu zaman gömrük orqanları deklarantın bəyan etdiyi məlumatları gömrük nəzarətinin nəticələri ilə müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin azalmasına getirib çıxarırdı. Bundan başqa gömrük bəyannaməsindən istifadə edilməməsi meydana çıxan mübahiseli məsələlərin həlli ni çətinləşdirir, məhkəmə və inzibati araştırma hallarının çoxalmasına səbəb olardı. Məhkəmədə əsas sübut rolunu oynayan yazılı bəyannamə olmadan belə mübahisələrin həlli çox çətin, hətta qeyri-mümkün olardı.

14.1. Bəyanetmə formaları

Bəyanetmənin forma və qaydaları Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Əsas bəyanetmə formaları yazılı və şifahi formalar olaraq qəbul edilir. Qanunvericilik digər bəyanetmə formalarına da yol verir - bunlar məlumatların elektron ötürülməsi və konklyudentl hərəketlər hesab olunur. Müasir gömrük təcrübəsi konklyudent hərəketlər vasitəsi ilə bəyanetmədən beynəlxalq hava limanlarında "yaşıl" və "qırmızı" dəhlizlər metodu tətbiq edilməklə istifadə olunmasını məqbul sayır.

Sərnişin yazılı bəyannamə təqdim etmədən, "yaşıl dəhliz" seçmə faktının özü ilə gətirilməsi, yaxud aparılması qadağan edilmiş, həmçinin, vergitutma obyekti olan mallara bu anda sahib olduğunu elan etmiş olur.

Bir qayda olaraq sərnişinin əl yükü və şəxsi bəqajının gömrük rəsmiləşdirilməsi zamanı bəyannamə tətbiq edilir.

Yük Gömrük Bəyannamələrinin doldurulması qaydaları

Bu qaydalar malların ixrac və sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrəyük gömrük bəyannaməsinin (əvvəldə var idi) doldurulma qaydalarını müəyyən edir. Qaydalar Dövlət Gömrük Komitəsinin 17.06.1998-ci il tarixli 027 sayılı əmri ilə təsdiq edilmişdir (bax əlavələrə).

YGB dəsti dörd dəstləşdirilmiş əsas vərəqdən, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə vərəqlərdən ibarətdir. (Əlavə 8.9). Barter əməliyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır.

Qrafalarının adlarının rus dilində yazıldığı, həmçinin informasiya şəbəkəsi xaricində əlavə qeydlərin olduğu blanklardan da istifadə olunmasına yol verilir.

YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar (XİF MN üzrə mal mövqeyi 10-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.

Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə edilir. Əlavə vərəqlərin hər biri üç adda mali bəyan etməyə imkan verir.

Bir YGB-də 100-e qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə 33-dən artıq əlavə

vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin əsas vərəqlərinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.

YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların üzərindən xətt çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir.

Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir.

YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə və ya yazı makinasında Azərbaycan dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük dəyəri) 10 işarədən çox ədədlə ifadə edilərsə, onları əl ilə doldurmaq olar.

Keyfiyyetsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi baxılmır.

YGB-nin hər hansı bir qrafasın ləki mətn məlumatı, əvvəl doldurulmuş qrafanın mətn məlumatının təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya - "bax, qrafa N-—" şəkildə istinad edilir.

Kodlara münasibətdə belə istinadlar edilə bilməz.

YGB-nin hər hansı qrafasında lazımi məlumatların bəyan edilməsi üçün (müəssisənin adı, vəqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların bəyannamənin arxa tərəfində yazılımasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq olunur.

Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.

YGB-nin əsas vərəqinin arxa tərəfindən digər nəzarət orqanlarının ştamplar vurması və qeydlər aparması üçün icazə verilir.

Bəyannaməcılərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsi-nə icazə verilmir.

Gömrük orqanı YGB-nin əsas vərəqəsinin 7-ci qrafasında və hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir.

YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürürlür:

- birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;
- ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır;
- üçüncü vərəq - bəyannaməciyə qaytarılır;
- dördüncü vərəq:

a) malların ixracı zamanı bəyannaməciyə - yük göndərənə qaytarılaq, mal müşayiət sənədlerinə əlavə olunur və mallarla birləşdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir;

b) malların idxləi zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməcidiə - malı alanda qalır.

Burada istifadə olunan əsas anlayışlar aşağıdakılari bildirir:

- "nəqliyyat sənədi" - gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhədindən təyinat yerinə (malların idxləi zamanı), daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq daşımalarını həyata keçirmək üçün uyğun sənəddir;

- "mali göndərən" - gömrük bəyannaməsinə təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən, alana çatdırılması üçün daşma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən, habelə, daşıyıcının xidmətlərindən istifadə etməyərək, aliciya çatdırıran hüquqi və ya fiziki şəxsdir;

- "mali alan" - nəqliyyat sənədinə müvafiq daşıyıcı tərəfindən və ya göndərənin göstərişi əsasında gömrük sərhədindən keçikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və ya fiziki şəxsdir;

- "maliyyə tənzimlənməsi üzrə məsul şəxs" - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr (alqı-satçı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır;

- "faktura dəyəri" - ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;

- "gömrük dəyəri":

- idxlə olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən olunan dəyəridir;

- ixrac olunan mallar üçün:

- ödənişli əsasda sövdələşmələr üçün - gömrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşalma, sığorta) üçün xərclər, habelə digər lazımi dəqiqləşdirmələr də nəzərə alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında təyin olunan dəyərdir;

- ödənişsiz əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə çatdırılması xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri haqq-

ında məlumat - kommersiya, nəqliyyat, bank, mühəsibat və digər təsdiqedici sənədlə təyin olunan qiymətlər əsasında müəyyən olunan dəyərdir;

- "ticarət edən ölkə" - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyətdən asılı olmayaraq müqavilə bağlayan şəxsin qeydiyyata düşdüyü (yaşadığı) ərazinin olduğu ölkədir.

Gömrük qanunvericiliyində bəyanetmə yeri mal və nəqliyyat vasitələri üçün ayrılıqda müəyyən olunur.

Malların bəyanolunma yeri gömrük rəsmiləşdirilməsinin aparıldığı yer üzrə müəyyən olunur.

Nəqliyyat vasitələrinin bəyanolunma yerinin təyin edilmə qaydası nəqliyyat vasitəsinin növündən və daşınmanın xarakterindən (nəqliyyat, yaxud yük) asılıdır.

Malları daşıyan nəqliyyat vasitəleri (çay, dəniz hava gəmilərindən başqa) mallarla bir vaxtda bəyan edilir. Dəniz, çay və hava gəmiləri limanda Azərbaycan Respublikası ərazisine gələrkən, yaxud onu tərk edərkən bəyan edilir.

Sənişin daşıyan digər nəqliyyat vasitəleri, həmçinin boş nəqliyyat vasitəleri gömrük sərhədini keçərkən bəyan edilir.

DGK nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin bəyan edilməsinin xüsusi qaydalarını müəyyən edə bilər.

Dövri gömrük bəyannaməsinin verilməsi, tətbiqi və sənədlesdirilməsi qaydaları DGK-nin 22.11.1997-ci il tarixli 1095 sayılı əmri ilə təsdiq edilmiş, Respublika Ədliyyə Nazirliyində 31 mart 1998-ci ildə qeyde alınmışdır.

Bu qaydalar sərhədyani rayonlarda yaşayan fiziki şəslər, yəni Azərbaycan Respublikasının və-

təndaşları, vətəndaşlığı olmayan və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış postlarından istehsalat və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar şəxsi nəqliyyat vasitələri ilə eyni bmr şəxs tərəfindən müntəzəm (daimi) olaraq keçirildikdə, bir dövri gömrük bəyannamesinin verilməsi, tətbiqi və sənədləşdirilməsi qaydalarını tənzimləyir.

Fiziki şəxslər bu Qaydalarla və Azərbaycan Respublikasının gömrük məsələlərinə aid digər normativ aktları ilə müəyyən olunmuş qaydada, Azərbaycan Respublikası ərazisindən aparılması və Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan olunmuş və icazəsi müvafiq orqanlar tərəfindən verilən mallar istisna olmaqla, istənilən malları Azərbaycan Respublikasının gömrük buraxılış postlarından keçirə bilərlər.

Dövri gömrük bəyannamesi verilməsi üçün fiziki şəxs sərhəd gömrük buraxılış postunun rəisiinin adına ərizə ilə müraciət edir.

Fiziki şəxs ərizə ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədin və nəqliyyat vasitəsinin texniki sənədinin surətlərini təqdim etməlidir.

Dövri gömrük bəyannamesinin verilməsinə icazə fiziki şəxsin ərizəsi üzərinə gömrük buraxılış postunun rəisi tərəfindən müvafiq dərkənar qoyulduğdan sonra verilir.

Dövri gömrük bəyannamesi 3 (üç) aydan artıq olmayan müddətə verilir və ondan istifadə bu müddətən artıq olmamalıdır.

Gömrük buraxılış postunun rəisi dövri gömrük bəyannamesinin verilməsinə icazə verdikdən sonra, fiziki şəxs dövri gömrük bəyannamesini doldurur və gömrük nəzarətini həyata keçirmək üçün

gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşına təqdim edir.

Dövri gömrük bəyannaməsi (bundan sonra "bəyannamə") fiziki şəxslərə məxsus olan mallara və əşyalara gömrük nəzarətini həyata keçirən zaman tətbiq olunur.

Eyni mallar və nəqliyyat vasitələri sərhədyanı rayonlarda yaşayan eyni bir fiziki şəxs tərəfindən müntəzəm olaraq (hər gün və ya tez-tez) eyni gömrük buraxılış postundan keçirildikdə, gömrük orqanının icazə verdiyi müddət ərzində bir nüsxədən ibarət bəyannamə imza etməklə doldurulur.

16 yaşına çatmış hər bir şəxsin bəyannamə doldurması nəzərdə tutulur. 16 yaşına çatmadış şəxslərə məxsus mallar haqda məlumat onlarla birlikdə gedən şəxslərin bəyannamələrində göstərilir.

Bəyannamədə bütün qrafalar doldurulmalı, "hə" və ya "yox" yazılmış damaların üstündən xətt çəkməklə bütün suallara cavab verilməlidir. Məlumatlar bəyannamədə sığışmadıqda əlavə vərəqlərdən istifadə etmək olar. Bu zaman 1-ci bənddəki məlumatlar əlavə vərəqlərdə təkrar olunmalı, istifadə olunmayan boş qalmış yerlərin isə üstündən xətt çəkilməlidir.

Bəyannamənin 1-ci bəndində nəzərdə tutulan məlumatlar pasportdan götürülür.

Bəyannamənin 3.1 və 4.1 bəndlərindəki malların və əşyaların təsviri, imkan daxilində onların hazırlanıqları materialların səciyyəvi xüsusiyyətləri, qiymətli metalların əyyarları (probları), rəngləri, formaları, markaları və s. göstərilməkə yerinə yetirilir. 4.1 bəndində malların və əşyaların dəyəri ABŞ dollarında və yaxud da milli valyutada göstərilir.

Gömrük nəzarəti başa çatdıqdan sonra bəyannamə gömrük nəzarətini həyata keçirən gömrükxana əməkdaşının şəxsi nömrəli möhürü ilə təsdiqlənir. Gömrükxana əməkdaşının şəxsi nömrəli möhürü gömrük bəyannaməsinin 3.1 bəndinə və bəyannamənin arxa tərəfinin axırına vurulur.

Bəyannamə gömrük rəsmiləşdirilməsi aparan gömrük əməkdaşı tərəfindən nömrələnir və qeydiyyat jurnalında qeyd edilərək, gömrük orqanları tərəfindən icazə verilmiş müddət ərzində hər dəfə gömrük ərazisindən keçidkədə gömrük orqanına təqdim etmək üçün fiziki şəxsə qaytarılır.

Gömrük orqanı əməkdaşının təsdiq etdiyi bəyannamə orada göstərilən malların və əşyaların maneəsiz gətirilməsi, yaxud uyğun olaraq çıxarılması üçün mal və əşya sahibinin özünə verilir.

Bəyannamənin "Xidməti qeydlər" qrafası aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

- gömrük qaydalarının pozulması hallarını qeyd etmək üçün (protokolun N-si və tarixi);
- gömrük orqanının verdiyi sənədləri (qəbz, vəsiqə və s.), rekvizitlərini (adlarını, nömrələrini, tarixlərini) göstərmək üçün;
- lazımi hallarda fitosanitariya, baytarlıq və s. başqa nəzarət xidmətlərinin möhürlərini vurmaq üçün.

Dövri gömrük bəyannaməsinin istifadə müddəti bitdikdə bəyannamə fiziki şəxslərdən alınır və qovluğa tikilir.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən hazırlanmış bu Qaydaların tələblərinin yeri yetirilməməsinə görə gömrük əməkdaşları İntizam Nizamnaməsində və eləcə də qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

Deklarant

Gömrük qanunvericiliyində deklarant anlayışı özünəməxsus yer tutur. Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslər və gömrük brokerləri deklarant ola bilər.

Deklarantın hüquqi statusu müəyyən edilərkən, onun malları gömrük sərhədindən keçirən şəxs, yaxud gömrük brokeri olub-olmamasından asılı olmayaraq, mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirməli olduğu və məsuliyyət daşıdığı müəyyən edilir.

Bəyanetmə institutunun bütün əsas xüsusiyyətləri gömrük tənzimlənməsinin "sərhəd" xarakteri ilə bağlıdır.

Gömrük-tarif mexanizmində deklarant yalnız gömrük orqanına bəyannamə vermək hüququ olan şəxs deyil (bəzi hallarda gömrük orqanı bu bəyannamədə göstərilən məlumatlarla razılaşmaya da bilər), o ilk növbədə gömrük rüsum və vergilərinin ödənilməsi öhdəliyini üzərinə götürən şəxstdir.

Deklarant və bəyanetməni həyata keçirən şəxs anlayışlarını bir-birindən ayırmalıdır. Əgər deklarant hüquqi şəxstdirsə, bu anlayışlar üst-üstə düşmür. Bəyanetməni deklarant - təşkilat adından bu iş üçün xüsusi səlahiyyət verilmiş fiziki şəxs (şəxslər) - aparır (vəkalət və ya ona bərabər sənəd əsasında). Bilavasitə bəyanetməni həyata keçirən şəxs gömrük ödənclərinə görə üzərinə mülkiyyət öhdəliyi götürdüyündən, ona verilən vəkalətnamə müəyyən edilmiş tələblərə cavab verməlidir.

Bəyanetməni həyata keçirən şəxs təşkilatın rəhbərliyi tərəfindən müstəqil seçilir. Bununla belə, əgər gömrük orqanı tərəfindən keçirilən yoxla-

ma müvəkkil edilmiş şəxsin biliyinin səviyyəsinin kifayət qədər olmadığını müəyyən etsə, yaxud bu şəxsin gömrük orqanı qarşısındaki öhdəliklərini vicedanla yerinə yetirmədiyi aşkarlansa, bu şəxsin başqası ilə əvəz edilməsi gömrük orqanının vəzifəli şəxsi tərəfindən tələb edile bilər.

174

Bu Məcəllədə nəzərdə tutulan digər hüquqlardan başqa deklarantın bəyannaməni verməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək və onlar üzərində ölçü aparmaq, həmçinin, Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ vardır.

Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.

MÖVZU 15.

FİZİKİ ŞƏXSLƏRİN TƏRƏFINDƏN KEÇİRİLƏN, İSTEHSAL VƏ KOMMERSİYA FƏALİYYƏTİ ÜÇÜN NƏZƏRDƏ TUTULMAYAN MALLARIN GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

175

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə uyğun olaraq, fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi qaydalarını. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təsdiq edir. Hazırda AR Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixində 105 sayılı Qərarı ilə təsdiq olunmuş "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları" qüvvədir.

Fiziki şəxsin səfərinin bütün formaları nəzəre alınmaqla, fiziki şəxs və ya onun ailə üzvləri tərəfindən gömrük sərhədindən keçirilən malların şəxsi istifadə və istehsal məqsədləri üçün keçiriləyini yəqinləşdirmək, onların xarakterini və miqdarını, habelə sərhəddən keçirilməsi tezliyini gömrük orqanları müəyyənləşdirir.

Fiziki şəxslər istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları (nəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) sadələşdirilmiş qaydada bəyan etməklə, (Əlavə 10)

GÖMRÜK
RƏSMİLƏŞDIRİLMƏSİ

aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişləri ödəmədən ölkəmizin gömrük sərhədindən keçirə bilərlər:

1) fiziki şəxs ölkənin gömrük sərhədini keçməklə ümumi dəyəri 1000 ABŞ dollarına bərabər və ya çəkisi 50 kq-dan artıq olmayan malları gətirdikdə və yaxud da apardıqda;

2) beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına bərabər və ya çəkisi 20 kq-dan artıq olmayan malları aldıqda və ya göndərdikdə;

3) fiziki şəxslər, şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən çox xarici ölkədə yaşadığı barədə lazımi qeydlər olduğu halda, daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən və ya köçüb gedərkən 20 min ABŞ dollar dəyərində ailə üçün zəruri olan məişət əşyalarını, özü gömrük sərhədindən keçəcək gömrük orqanlarına bəyan etməkdə müşayət olunan və ya müşayət olunmayan baqajla gətirdikdə və ya apardıqda;

4) Azərbaycanda daimi yaşayan və xarici ölkələrdə müvəqqəti yaşama müddəti bir ili keçən vətəndaşlar Azərbaycan qayıdan zaman 10 min ABŞ dollarına bərabər dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını gətirdikdə;

5) zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyaları gömrük qaydalarına əməl etməklə müvəqqəti olaraq gətirdikdə və ya apardıqda;

6) açılmış vərəsəlik hüquqi əsasında əldə edilmiş əşyaları (gətirilməsi və aparılması qadağan edilmiş əşyalardan başqa) ölkənin gömrük sərhədindən keçdikdə.

Fiziki şəxslər tərəfindən ölkənin gömrük sərhədindən keçirilən istehsal və kommursiya məqsəd-

ləri üçün mal vahidinin və dəstinin (komplekt) dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) 1000 ABŞ dollarını ötdükdə, həmin malların gömrük rəsmiləşdirilməsi xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.

Gömrük sərhədindən müşayiət olunmayan baqaja, habelə müəyyən edilmiş miqdar və dəyər hədlərindən artıq gətirilən (aparılan) malların gömrük rəsmiləşdirilməsi xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq gömrük ödənişləri alınmaqla aparılır.

Ölkənin gömrük sərhədindən müşayiət olunmayan baqajla fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada keçirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə mövcud qanunvericiliyə uyğun aparılır.

Fiziki şəxslər tərəfindən ov silahları, onların sursatları ölkənin gömrük sərhədində AR Daxili İşlər Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.

Fiziki şəxslər tərəfindən heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal Azərbaycan Respublikasının gömrük sərhədindən baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə bilər.

Fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən 600 qrama qədər balıq kürüsü gömrük ərazisindən aparla bilər.

Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr alkoqollu içki, 3 blok sıqaret və avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilərlər.

Bədii, tarixi, elmi və digər mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ixracın mümkünluğu barədə verdiyi şəhadətnamə Azərbaycan Respublikasının gömrük orqanlarına təqdim etdiyi və komissiyon dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənilidikdən sonra, mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri isə sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər.

Fiziki şəxslər tərəfindən xarici valyuta sərvətlərinin və milli valyutanın (manatın) ölkənin gömrük buraxılış məntəqələrindən keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir.

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, XİF-in Mal Nomenklurasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda güzəştli və ya sadələşdirilmiş qaydada ölkənin gömrük sərhədindən keçirilə bilər:

1) iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşmış fiziki şəxslər daimi yaşayış məqsədilə Azə-

baycana köçüb gəldikdə, habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarda 1 ildən almamaq şərti ilə işləmiş Azərbaycan vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıtdıqda, istehsal-buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsinə ölkənin gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilmədən gətirə bilərlər:

2) ölkəmizdən daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə onların sahibliyində olan avtonəqliyyat vasitəsinə qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödənilmədən ölkənin gömrük ərazisindən aparmağa icazə verilir;

3) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır;

4) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və

qanunvericiliklə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır.

Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük müraciəti tətbiq olunmaqla alınır.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmində gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına əməl edilməklə 30 günədək müddətə, bu müddətin azaldılmasına görə isə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmində gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.

Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.

Əlliñər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqədici sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.

Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.

Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərdən yuxarı sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və mal qismində nəqliyyat vasitələri xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.

Azərbaycan Respublikası xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların idxləna gömrük idxlə rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur, onda mənşə ölkəsi həmin ölkələr olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxlə rüsumları tətbiq edilmir.

Fiziki şəxslər tərəfindən ölkəmizə gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunan mallar aşağıdakılardır:

- 1) yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- 2) radioaktiv maddələr;
- 3) narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;

- 4) əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən edən materiallar;
- 5) narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Azərbaycandan fiziki şəxsler tərəfindən aparılması və beynəlxalq poçt vasitəsi ilə göndərilməsi qadağan olunan mallar aşağıdakılardır:
 - 1) aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya olunmasına AR Ekologiya və Təbii sərvətlər Nazirliyinin icarəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri;
 - 2) qiymətli ağaç cinsləri (qoz, şabalıd, cökə, palıd, fistiq, dəmir ağacı);
 - 3) yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
 - 4) radioaktiv maddələr;
 - 5) narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimati;
 - 6) əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
 - 7) narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
 - 8) xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
 - 9) Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
 - 10) dövlət əhmiyyətli sənədlər, ixtiralar, layihələr;
 - 11) xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;

12) Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;

13) müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər.

Malların Beynəlxalq Poçt Göndərişləri (BPG) ilə daşınması

Azərbaycan vətəndaşlarının müəyyən qismi xaricə qazanc dalınca, oxumağa, qohumlarının yanına qonaq gedirlər. Bir qayda olaraq, onlar Azərbaycanda qalmış qohum-əqrəbalarına və ya tanışlarına, xüsusilə də bayram günlərində banderol, bağlama və s. göndərirlər. Bu sayaq göndərişlər Beynəlxalq Poçt Göndərişləri (BPG) sayılır və Azərbaycan Respublikasının gömrük sərhədini keçən digər mallar kimi gömrük qeydiyyatına və gömrük nəzarətinə alınmalıdır. Poçt rabitəsi xidmətindən istifadə ilə malların göndərilməsi xüsusiyyətlərindən asılı olaraq onların sənədləşməsi və vergi haqqının ödənilməsi qaydası ümumi qaydadan fərqlidir. BPG ilə malların daşınmasına beynəlxalq poçt mübadiləsi yerlərində yerləşmiş gömrük orqanları tərəfindən nəzarət edilir. Hazırda bu o deməkdir ki, BPG-nin gömrük sənədləşməsini və nəzarətini gömrük orqanları həyata keçirir. BPG-də yük yerləri (palletlər, kisələr) beynəlxalq poçt mübadiləsi yerində gömrükçülərin yanında açılır və onlar BPG-nin gömrük dəyərini müəyyənləşdirərək üzə-

rinə gömrük ödənişi hesablayırlar. Onlar eyni zamanda gömrük ödənişi məbləğinə TPO və poçt baratını da sənədləşdirirlər. Bundan sonra BPG və ona əlavə edilən sənədlər paketi, o cümlədən onun daxil olması haqqında bildiriş, alıcıının, fəaliyyət regionunda olduğu poçt rabitəsi obyektinin ünvanına göndərilir. Bildirişdə ödəniş üçün tələb olunan gömrük ödənişi məbləği göstərilir.

Poçt fəaliyyəti regionunda olan alıcıya, BPG ünvanına gələn adı çəkilən bildiriş bilavasitə fiziki şəxsə göndərir. BPG-nin özünün verilməsi, alıcıının bütün gömrük ödənişlərini yerinə yetirməsinə qədər həyata keçirilmir.

BPG-nin gömrük dəyeri, eləcə də onunla bağlı hesablanmış ödənişə məqbul məbləğ gömrükçülər tərəfindən müəyyənləşdirilir.

Qeyd etmək lazımdır ki, bağlamanın gömrük dəyeri göndərmə zamanı, malın bəyan olunmuş dəyerindən və göndərmə məbləğindən asılı olaraq formallaşacaq.

Xarici vətəndaşlar tərəfindən malların daşınması

Söhbət xarici vətəndaşların kifayət qədər geniş kateqoriyasından gedir və onların siyahısına aşağıdakılardır.

- 1) Azərbaycan Respublikasındaki xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları;
- 2) Azərbaycan Respublikasındaki xarici dövlətlərin konsulluq nümayəndəliklərinin başçıları;
- 3) Diplomatik personalın üzvləri. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensi-

yasına uyğun olaraq diplomatik personalin üzvləri dedikdə - xarici dövlətin nümayəndəliyi personalının elə üzvləri nəzərdə tutulur ki, onlar diplomatik rütbəyə malikdirlər (1961-ci il Vyana Konvensiyasının 1-ci maddəsi);

4) Konsulluq müəssisəsinin vəzifəli şəxsləri. Bu vəzifədə konsulluq funksiyalarını yerinə yetirmək tapşırığı almış istənilən bir şəxs, o cümlədən konsulluq müəssisəsinin başçısı həmin şəxslər sırasına aid edilə bilər (Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana konvensiyasının 1-ci maddəsi);

5) Xarici dövlətlərin diplomatik nümayəndəliklərin inzibati-texniki penrsonalının əməkdaşları, yəni nümayəndəliyin inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik personalının üzvləri;

6) Konsulluq müəssisəsində inzibati və ya texniki vəzifə yerinə yetirən konsulluq xidmətçiləri adlandırılan şəxslər;

7) diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin bütün yuxarıda sadalanan işçilərinin ailə üzvləri;

8) xarici dövlətlərin nümayəndələri, parlament və hökumət nümayəndəliklərinin üzvləri, habelə qarşılıqlı razılaşma əsasında - dövlətlərarası danışqlarda, beynəlxalq konfranslarda və müşavirələrde iştirak etmək üçün və ya başqa rəsmi tapşırıqlarla Azərbaycan Respublikasına gələn xarici dövlətlərin nümayəndəliklərinin əməkdaşları. Qarşılıqlı razılaşma prinsipi ondan ibarətdir ki, Azərbaycan Respublikası, o dövlətlərin nümayəndələrinə gömrük imtiyazları göstərir ki, həmin dövlətlər Azərbaycan Respublikasının nümayəndələrinə bu sayaq imtiyazlar göstermiş olsunlar (bir qayda olaraq, müvafiq beynəlxalq aktlar: qərarlar, sazişlər, müqavi-

lələr və s. vardır). Göstərilən şəxsləri müşayiət elə-yən ailə üzvlərinə də eyni imtiyazlar göstərilir.

Adları sadalanan şəxslərə göstərilən gömrük imtiyazlarının dərəcəsi və xarakteri imtiyazlıların özlerinin statusundan və Azərbaycan Respublikasının ərazisindən daşınanların xarakterindən asılı olaraq fərqlənir. Lakin ümumi qaydaya görə adları sadalanan şəxslərə göstərilən imtiyazların məhiyyətini qısaca olaraq belə izah etmək olar:

a) diplomatik nümayəndəliklər və konsulluq müəssisələri işçilərinin daşıdları və ya onların ünvanına, daxil olan malların gömrük ödənişləri haqqında azad olması (saxlanılma üçün gömrük yığımı, nəzərdə tutulmayan yerlərdə və ya gömrük iş vaxtından kənarda malların gömrük sənədləşməsi və bu kimi xidmətlər istisna olmaqla);

b) göstərilən kateqoriya mallar üçün sadələşdirilmiş bəyannamə qaydasına görə gömrük bəyannaməsi əvəzinə sərbəst formada tərtib olunmuş yazılı ərizədən istifadə edilir. Həmin ərizə iki nüsxədə tərtib edilir, diplomatik nümayəndəliyin və ya konsulluq müəssisəsinin möhürü ilə təsdiq edilir və müvafiq orqanın rəhbəri tərəfindən imzalanır.

Mallar və nəqliyyat vasitələri də güzəştli qaydada (yəni, gömrük ödənişlərinin yerinə yetirilməməsi və sadələşdirilmiş bəyannamə qaydasının tətbiqi) tərtib edilir:

1) diplomatik nümayəndəliklərde və ya konsulluq müəssisələrində rəsmi istifadə üçün nəzərdə tutulanlar;

2) diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin başçıları və vəzifeli şəxslərinin, habelə onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulanlar, Azərbay-

cana mal idxal edilən hallarda ilkin tədarük üçün mallar da güzəşt kateqoriyasına daxil edilir;

3) diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin inzibati-texniki personalının eməkdaşlarının, habelə onlarla birlikdə yaşayan ailə üzvlərinin ilkin ehtiyat tədarükləri üçün nəzərdə tutulan mallar. Bu kateqoriya mallar üçün gömrük güzəştlerinin göstərilməsinin labüb şərtlərindən biri göstərilən şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti (bir ildən az) yaşamalarıdır.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995.
2. "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" Bakı, 1997.
3. Azərbaycan Respublikasının Vergi Məcəlle-si, B.: 2000.
4. "Gömrük tarifi haqqında" AR Qanunu. Bakı, 1995.
5. "Azərbaycan Respublikasının Gömrük Məcəl-ləsinin tətbiqi haqqında" AR Prezidenti H. Ə. Əliyevin 1997-ci il 25 iyul tarixli 616 sayılı Fərmanı.
6. "Azərbaycan Respublikası Gömrük Komitə-sinin strukturu və Əsasnaməsi"nin təsdiq edilməsi barədə AR Prezidenti H. Ə. Əliyevin 20 oktyabr 1998-ci il tarixli Fərmanı.
7. Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbir-lər haqqında" Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli Fərmanı.
8. "Azərbaycan Respublikası regionlarının sosi-al-iqtisadi inkişafi Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı.
9. "Azərbaycan Respublikasında idxlal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı haqqında" AR Nazirlər Kabinetinin 22 dekabr 2003-cü il tarixli 161 sayılı qərarı
10. Əliyev A.Ə. Azərbaycanın xarici ticarət-iqtisadi əlaqəsi. Bakı - "Ozan", 2001.

11. Əliyev A.Ə., Nuriyev C.Q., Nuriyeva G.C. "İqtisadiyyat və hüquq" Ensiklopedik izahla lügət. Bakı, "Qanun" - 2002.
12. K.Heydərov, C.Həsənov. Azərbaycan gömrük xidməti yeni dünya-təsərrüfat münasibətləri şəraitində. B.: Azərnəş, 1998
13. Heydərov K.F. Gömrük işinin əsasları. Bakı, "Qanun"-2004.
14. Heydərov K.F., İbrahimov T.T. Gömrük iş-iqtisadi suverenlik və təhlükəsizlik. B.: 1999
15. Nuriyev C.Q. Gömrük hüququ. B.: 2002, ikinci nəşri - 2004.
16. Şəkərəliyev A.Ş., Nuriyev C.Q., Əliyev A.Ə. Gömrük işinin təşkili və idarə edilməsi. B.: 2003, ikinci nəşri - 2004.
17. Nuriyev C.Q., Şəkərəliyev A.Ş., Əliyev A.Ə., Əhmədov S.T. Gömrük ekspertizası. B.: 2003.
18. Драганов В.Г. Основы таможенного дела. М.: Экономика. 1998.
19. Международная Конвенция о Гармони-зации системе описания и кодировании товаров: Словарь-справочник. 1994.
20. Алиев А.А. Таможенное дело и развитие мировой экономики. Б.: 2002
21. Шреплер Х.А. Международные органи-зации: Справочник. М.: Международные отно-шение, 1995
22. Экономика внешних справочник России (Под ред.А.С. Булатова: М.: БЕК, 1995
- 23 Шмиттгоф К.М. Экспорт: право и прак-тика международного торговли. М.: Юридичес-кая литература, 1993
24. Шалашов В.П., Шалашова Н.Т. Новое в валотном регулировании и учете валовых опе-рации. М., 1996

25. Ходов Л.Г. Основы государственно экономического политики. М.: БЕК, 1998
26. Ховард К., Журавлева Г. Принципы экономики свободного рыночного системы. М.: Златоуст, 1995
27. Федоров М.В. Практика внешнеэкономического деятельности. М.: РАИМ, 1995
28. Фишер С., Дорнбуш Р., Шмалензи Р. Экономикс. М.: Дело, 1993
29. Таможенный кодекс Российской Федерации от 18.06.93
30. Теория, методология и практика таможенного дела. Часть 1-2: М.: РТА, 1996
31. Предприятия на внешних рынках: Внешнеторговое дело (Под ред. С.И. Долгова, И.И. Кретова. М.: БЕК, 1998
32. Пресняков В.Е. Современная зарубежная практика регулирования внешне торговли: таможенное аспект. М.: РТА, 1996
33. Пресняков В. Таможенная политика Россия на современном этапе. М.: РТА, 1996
34. Международные перевозки грузов. М.: ПРИОР, 1996
35. Свинуков В.Г. Таможенно-тарифное регулирование внешнеэкономической деятельности. Уч. пос., Москва, "Экономист", - 2004.
36. Соболевская С.Я. Таможенное оформление. М., "Бератор" - 2003.

'ƏLAVƏLƏR

Əlavə I

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

NÜMUNƏNİN GÖTÜRÜLMƏ AKTİ

"—" 1999-cu il
(aktiin tərtib olunduğu yer)

(gömrük orqanı, onun vəzifəli şəxsinin soyadı, adı, atasının adı)
tərəfindən hal şahidlərinin:

1. _____
(soyadı, adı, atasının adı, ünvanı,
pasport və ya onu əvəz edən sənədin adı və nömrəsi)
2. _____
3. _____

iştiraki ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 133-cü maddəsinə və ya
№-li DÜİST-ə (SS, TŞ) uyğun olaraq _____
tərəfindən

(göndərən ölkə və təşkilat)
_____ ünvanına
(alan ölkə və təşkilat)
(nəqliyyat v-nin adı və №-si) göndərilən (gedən);

1. Müəssisə (təşkilat) _____
(müəssisə və təşkilatın adı,
mal sahibinin tam adı, onun hüquqi ünvanı)

1. Vətəndaş
(ünvanı, iş yeri, anadan olduğu yer və tarix,
vətəndaşlığı, pasport və ya onu əvəz edən sənədin adı və nömrəsi
soyadı, adı və atasının adı)

tərəfindən “ ” 2006-cı il tarixdə
gömrük rəsmiləşdirilməsinə təqdim olunmuş

(əl yükündə, baqajda, poçt göndərişlərində
yerləşən
(malın adı)

ekspertiza məqsədi ilə nümunə götürülmüşdür.
Nümunələr _____ şəraitində
(tutqun, günəşli, təbii, sünə işıqlanmada və s.)

(elmi-texniki və texniki nəzarət vasitələrinin adı)
tətbiq olunmaqla götürülmüşdür.
Götürülmüş nümunələr _____

(iştirakçılar tərafından
qablaşdırılmışdır.
imzalanmış etiketlə təchiz olunmuş qabın adı və növü)
Nümunələrin götürülməsində iştirak edən şəxslər
onların hüquq və vəzifələri, nümunənin götürülməsi
faktını təsdiq edən öhdəlikləri aydınlaşdırılmışdır.
Bu akt üzrə aşağıdakı nümunələr götürülmüşdür:

Sıra nömrəsi	Nüunə kimi götürülən mal və əşyaların təsviri	Malın ümumi miqdarı	Nümunənin miqdarı

Nümunənin götürülməsində iştirak edən şəxslərin
irad və məlumatları

(şəxsin adı, soyadı, atasının adı)

(irad və məlumatların mahiyyəti)

Akt oxunmuşdur. Düzgün yazıldığını imzalarımız
la təsdiq edirik.

Hal şahidləri: 1. _____
(imza, soyadı, adı, atasının adı)

2. _____

Digər şəxslər: 1. _____
(imza, soyadı, adı, atasının adı)

2. _____

3. _____

Aktin surətini aldım:
(mal sahibinin soyadı, adı, atasının adı)

“ ” 2006-cı il

Akta əlavə olunur: 1. _____

2. _____

3. _____

Akti tərtib etdi: _____
(gömrük orqanı)

(gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı, atasının adı)

Qeyd: _____

MALLARDAN GÖTÜRÜLMÜŞ NÜMUNƏLƏRİN
TƏMİNATINI TƏCHİZ OLUNAN ETİKET FORMASI

Forma № 2

Nümunə № _____

(gömrük orqanının adı)

(mal nümunələrinin növü və adı)

İmzalar _____
müəssisə, təşkilat, vətəndaş

Hal şahidləri 1. _____
2. _____

Mütəxəssislər: 1. _____
2. _____
3. _____

İnspektor: _____

M.Y. “ ____ ” 2006-cı il

Qeyd: tərtib olunmuş etiket sayılı möhür ya da
gömrük orqanlarından “zərflər üçün” şam-
pi ilə mətnin üzərinə vurularaq təsdiq olu-
nur. Bu forma nümunələrin götürülməsi və
gömrük nəzarətinin aparılması zamanı tə-
tbiq olunur.

Əlavə 2

Əlavə 3

1. YOXLAMA TAPŞIRİĞİ

1. _____ *gömrük orqanının adı*
2. _____ YOXLAMA TAPŞIRİĞİ
3. “ _____ əməkdaşlarına”
Adı, soyadı
4. _____ *malların (nəqliyyat vasitələrinin növü, adı, qeydiyyat nömrəsi)*
5. _____ *mal alanın / göndərənin (daşıyıcının adı,
fiziki şəxsin adı, soyadı, atasının adı)*
5. “N _____ sənədləri üzrə”
*yük gömrük bayannaməsi, gömrük nəzarəti altında malların
çatdırılması üzrə nəzarət (BYD kitabçası), mal müşayiət sənədləri*
6. “ _____ sayda _____ yer, _____ netto _____
brutto çekisində”
7. “Çatdırılma yeri _____
(idxləda - təyinat yeri, ixracda - təyinat ölkəsi)
yoxlama yeri _____
*Mallara gömrük yoxlaması keçirildiyi yer (an-
barın növü, anbarın adı, təsis olunmasına da-
ır icazə sənədinin nömrəsi, həqiqi ünvani və s.)*
8. “Yoxlama həcmi: [] -5%; [] -10%; [] - 30%; []
-50%; [] -100%.”
9. “Yoxlamanın növü _____”
10. “Yoxlama dərəcəsi
[] 1 - yük yerlərinin sayılması və çekilməsi ilə ke-
çirilən yoxlama
[] 2 - yük yerləri açılmadan (sökülmədən) keçiri-
lən yoxlama
[] 3 - seçmə yolu ilə sökülmə (qismən sökülmə)
[] 4 - bütün yük yerlərinin açılması ilə (tam sökülmə)

- [] 5 - yük yerlərində əşyaların sayılması ilə keçirilən yoxlama
[] 5,1 - seçmə yolu ilə
[] 5,2 - bütün yük yerlərində
[] 6 - ölçmə və malların xüsusiyyətinin müəyyən edilməsi yolu ilə keçirilən yoxlama
[] - 6,1 - prob və nümunələr götürülməsi ilə keçirilən yoxlama
[] - 7 digər üsullar tətbiq edilməklə”
11. Gömrük nəzarətinin texniki vasitələrindən istifadə etməklə
[] -1 rentgen qurğusu
[] -2 metal detektor (daşınan və stasionar)
[] -3 sənədlərin, qiymətli kağızların və valyutanın pul vahidlərinin eyniləşdirmə vasitələri
[] -4 qiymətli metalların və qiymətli daşların eyniləşdirmə vasitələri
[] -5 məsafədən müainə edən və narkotik vasitələri müainə edən vasitələr
[] -6 dozimetrik nəzarət vasitələri
[] -7 foto, audio, videoyazan və digər aparatlar
[] -8 şuplar, nəzarət dəstləri, alətlər dəsti
[] -9 Gömrük nəzarətinin texniki vasitələrindən istifadə etməməklə
12. “_____ sayda gömrük təminatı qoyulmuşdur.
13. “_____ 2006-ci il

14. “Yoxlama tapşırığının yazılıdığı vaxt saat _____ dan Aktin alınma vaxtı saat _____ dəq. “_____ 2006-ci il”.

II. GÖMRÜK YOXLAMA AKTI

1. “_____ gömrük orqanının adı”
2. _____ “GÖMRÜK YOXLAMA AKTI”
3. “_____ yoxlama tapşırığı”
4. “_____ yoxlamanın başlanılması vaxtı”
5. “Bu akt _____ əməkdaşları tərəfindən
_____ iştirakı ilə tərib olunmuşdur ondan ötəri ki,”

6. “Əsas yoxlama (məqsədli yoxlama) keçirilmişdir”
7. “yük göndərən tərəfindən (nəqliyyat vasitəsilə)
göndərilən bir partiya mallar _____ ”

8. “Haradan _____ haraya”
9. “_____ yük alanın ünvanına”
10. “_____ ” sənədləri üzrə
11. “_____ ” yoxlama yeri
12. “_____ yerdən ibarət
mal partiyası təqdim edilib”
13. “Sənədlər üzrə brutto çəkisi _____ kq”
14. Malların faktiki çəkisi Netto _____ kq., Brutto
kq aşağıdakı üsulla müəyyən edilmişdir.
[] 1. faktiki çəkilmə üsulu ilə;
[] 2. bir yerin orta çəkisinin çəkilmə yolu müəyyən edilməsi üsulu ilə _____
[] 3. hesablaşdırma üsulu ilə
[] 4. digərləri

15. " _____ nəqliyyat vasitələri (konteynerlərin)"
16. " _____ " təminatı ilə gətirilən. _____ ədəd
17. təminatları - [] pozulmayıb; - [] pozulub.
18. _____

19. İstismar olunmayıb. Yük yerləri bizim iştirakımızla qablaşdırılıb. Prob və nümunələr götürülüb. aktına əsasən.

20. " _____ üzrə gömrük qaydalarının pozulması əlamətləri müşahidə olunub".
21. " _____ sayda gömrük təminatı tətbiq olunub".
22. " _____ əməkdaşları

*Adları, soyadları, imzaları, şəxsi nömrəli möhürlərinin nömrələri
iştirakı ilə"*

- Adları, soyadları, imzaları*
23. "Gömrük yoxlamasının başa çatdırılması _____"
" _____ / _____ vərəq"
24. " _____ gömrük yoxlaması aktına əlavə vərəq"
25. "Yoxlama nəticəsində aşağıdakılardan müəyyən edilmişdir:"
- _____
- _____
26. " _____ " 2006-ci il.

**Gömrük möhürləri və plombları
ilə yüklerin daşınmasına
yol nəqliyyat vasitələrinin**

**BURAXILIŞI HAQQINDA
ŞƏHADƏTNAMƏ
APPROVAL CERTIFICATE**

**Of a road vehicle for the transport
of goods Under Customs seal**

**Şəhadətnamənin N-si
Certificate N**

**1975-ci il 14 noyabr tarixli
BYD Konvensiyası
TİR Convention of
14 November 1975**

**Kimin tərəfindən verilmişdir
(Səlahiyyətli orqanın adı)
Issued by:
(Competent Authority)**

EYNİLƏŞDİRME IDENTIFICATION	Səhadətnamənin №-si Certificate N
1. Qeydiyyat №-si Registration №	
2. Nəqliyyat vasitəsinin tipi Type of vehicle	
3. Şassinin №-si Chassis №	
4. Markası (yaxud istehsalçı zavodun adı) Trade mark (or name of manufacturer)	
5. Digər məlumatlar Other Particulars	
6. Əlavələrin miqdarı Number of annexes	
7. BURAXILIŞ APPROVAL	Valid until dək etibarlıdır
<input checked="" type="checkbox"/> Fərdi buraxılış Individual approval <input checked="" type="checkbox"/> Konstruksiyanın tipinə görə buraxılış Approval by design type İcazənin nömrəsi (əgər tələb olunarsa) Authorization № (if applicable) Yeri BAKI-63 Place Tarix Date İmza BBGİ-nin rəisi Signature	
Möhür Stamp	
8. SAHİB (istehsalçı zavod, mülkiyyatçı, yaxud operator) (yalnız qeyde alınmamış nəqliyyat vasitələri üçün) HOLDER (manufacturer, owner or operator) (for unregistered vehicles only)	
Adı və ünvanı Name and address	
9. Uzadılma RENEWALS	
Etibarlıdır Valid until	
Yeri Place	
Tarixi Date	
İmza Signature	
Möhür Stamp	

* (müvafiq damada xəçla "x" qeyd etməli)
* (mark applicable alternative with an "x")

QEYDLƏR (səlahiyyətli orqanlar tərafından doldurulur) REMARKS (reserved for the use of Competent Authorities)	Səhadətnamənin №-si Certificate N		
10. Aşkara çıxarılan nasazlıqlar Defect noted	11. Nasazlıqların aradan qaldırılması Rectification of defects		
Səlahiyyətli orqan Authority	Möhür Stamp	Səlahiyyətli orqan Authority	Möhür Stamp
İmza Signature		İmza Signature	
10. Aşkara çıxarılan nasazlıqlar Defect noted		11. Nasazlıqların aradan qaldırılması Rectification of defects	
Səlahiyyətli orqan Authority	Möhür Stamp	Səlahiyyətli orqan Authority	Möhür Stamp
İmza Signature		İmza Signature	
10. Aşkara çıxarılan nasazlıqlar Defect noted		11. Nasazlıqların aradan qaldırılması Rectification of defects	
Səlahiyyətli orqan Authority	Möhür Stamp	Səlahiyyətli orqan Authority	Möhür Stamp
İmza Signature		İmza Signature	
12. Digər qeydlər Other remarks			

DİQQƏT IMPORTANT NOTICA

202

1. Əgər Buraxılış haqqında şəhadətnaməni vermiş səlahiyyətli orqan lazım bilərsə, şəhadətnaməyə həmin orqan tərəfindən təsdiq edilmiş fotoskillər və yaxud şəkillər əlavə olunur. Bu halda şəhadətnamənin 6-cı bəndində həmin orqan tərəfindən bu sənədlərin miqdarı göstərilir.

When the authority which has granted the approval deems it necessary, photographs or diagrams authenticated by the authority shall be attached to the approval certificate. The number of those documents shall then be inserted by the competent authority, under item № 6 of the certificate.

2. Bu şəhadətnamə yol nəqliyyat vasitəsində saxlanılmalıdır. Onun fotosurəti deyil, əslİ saxlanılmalıdır.

The certificate shall be kept on the road vehicle. This must be the original of the certificate, not, however, a photocopy.

3. Yol nəqliyyat vasitəsi onun qeydə alındığı ölkənin səlahiyyətli orqanı tərəfindən, qeydə alınmamış nəqliyyat vasitələri isə onun sahibinin, yaxud ondan istifadə ednən yaşıdığı ölkənin səlahiyyətli orqanı tərəfindən, hər iki ildən bir yoxlanılmaq və əgər lazım gələrsə, şəhadətnamənin etibarlıq müddətinin uzadılması üçün təqdim olunur.

Road vehicles shall be produced every two years, for the purposes of inspection and of renewal of approval where appropriate, to the competent authorities of the country in which the vehicle is registered or, in the case of unregistered vehicles, of the country in which the owner or user is resident.

4. Əgər yol nəqliyyat vasitəsi buraxılış üsulu ilə nəzərdə tutulan texniki tələblərə daha cavab vermirsə, bu zaman BYD kitabçasının tətbiqi ilə yüklerin daşınmasından ötrü həmin nəqliyyat vasitəsin-dən istifadə etməyin mümkün olması üçün, o buraxılışa əsas verə bilən elə bir vəziyyətə gətirilməlidir ki, yenə də həmin texniki tələblərə cavab versin.

If a road vehicle no longer complies with the technical conditions prescribed for its approval, it shall, before it can be used for the transport of goods under cover of TIR Carnets, be restored to the condition which had justified its approval so as to comply again with the said technical conditions.

5. Əgər yol nəqliyyat vasitəsinin əsas xarakteristikaları dəyişilmişsə, onun buraxılışı qüvvədən düşmüş hesab olunur, ona görə də, BYD kitabçasının tətbiqi ilə yüklerin daşınmasından ötrü həmin nəqliyyat vasitəsindən istifadə etməyin mümkün olması üçün, o, səlahiyyətli orqan tərəfindən yenidən istismara buraxılmalıdır.

If the essential characteristics of a road vehicle are changed, the vehicle shall cease to be covered by the approval and shall be reapproved by the competent authority before it can be used for the transport of goods under cover of TIR Carnets.

203

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ



204

Əlavə 6

DAŞINMA CƏDVƏLİ № GÖMRÜKXANA " " 2006-cı il	
VERİLİR _____	
(kimi vəndidini göstərmək) _____	
va _____	deş, daşınma üçün gömrükxanası çatdırılmaq üçün Yüklənmiş gömrük yükü - Teyinat gömrükxanasına çatdırılma müddəsi
ünvani _____	
miqdən _____ adəd/çəkisi _____ təyara, avtomobil № _____	
kq, vəqon ləyka - Nr-i qalma özə - (yukun göndərilmə meqsədi)	
üçün _____	
Səsat _____	
Daşınma cədvəlini tərtib etdi Daşınma vərəqəsini ve burada göstərilən yükü qəbul etdi, yük daşıyan təşkilatın nümayəndəsi Yük daşıyan təşkilatın məhərrü (vəzifəsi) ve byrdin oxunmuş imzası	
müraciət _____	
Yük miqdəri Qablaşdırılma növü	
Yükün adı, alıcısı və onun ünvani	
Çəkisi	
Gömrük təminatının say/ (plombalar)	
QEYD	
İmza _____	
Daşınma cədvəlini tərtib etdi Daşınma vərəqəsini ve burada göstərilən yükü qəbul etdi, yük daşıyan təşkilatın nümayəndəsi Yük daşıyan təşkilatın məhərrü (vəzifəsi) ve byrdin oxunmuş imzası	

Əlavə 7

AKT

şəhəri " " 2006-cı il

Ünvan _____

1. _____ gömrükxanasının _____
yük şobəsinin
inspektoru _____
tərəfindən idxlacının səlahiyyətli nümayəndəsi _____
və anbar mübiri _____
iştirakı ilə tərtib olunur ondan ötəri ki,
daxil olmuş gömrük yükü

2. _____ nəqliyyat vasitələri ƏYQ-ri üzrə (konosament)

3. Yük haqqında məlumat

S/N	Yükün adı	Yerin sayı	Çəkisi	Dəyəri	Qeyd

İdxalçı _____ tərəfindən bəyanna-mələşdirilmə və buraxılış barədə məsələlər başa çatana qədər _____ müddətə anbar müdürüne _____ müvəqqəti saxlanca təhvil verilir.

4. İdxalçının məktubu _____

5. Anbar gömrükxana tərəfindən _____
saylı plombla möhürlənmişdir.

Plombların sayı _____
Gömrük məcəlləsinin müvafiq maddələrinin tələbi ilə tanış oldum, razıyam.


Yük şobəsinin inspektoru

İdxalçının səlahiyyətli nümayəndəsi _____



Anbar müdürü _____

Əlavə 8

YÜK GÖMRÜK BƏYANNAMASI		YGB 1	
1. Başlıq / İstəvə	2. Gözəldəmə / İstəvə	3. Gözəldəmə / İstəvə	4. Gözəldəmə / İstəvə
5. Nömrə	6. Yükləmə tarixi	7. Sənəd nömrəsi	8. Hər alış-hər satış məsələsi
9. Tətbiq olunan qanun	10-11. Tətbiq olunan qanun	12. Tətbiq olunan qanun	13. Tətbiq olunan qanun
14. Dəstəkçi	15. Gözəldəmə / İstəvə	16. Gözəldəmə / İstəvə	17. Gözəldəmə / İstəvə
18. Gücləndirici məsələ	19. Kombeyner	20. Gücləndirici məsələ	21. Gücləndirici məsələ
22. Vəzifə və məsləhətli işləmə	23. Vəzifə və məsləhətli işləmə	24. Vəzifə və məsləhətli işləmə	25. Vəzifə və məsləhətli işləmə
26. Gücləndirici məsələ	27. Gücləndirici məsələ	28. Gücləndirici məsələ	29. Gücləndirici məsələ
GÖMRÜK ÜÇÜN - NÜXƏ			



6 evlər



№	Həndəməni işlənən adət	Tətil dərəcəsi	Mərhəng	
№	Cəmi	Mərhəng	Mərhəng	Yolun
№	Nov	Mərhəng		
№	Həndəməni işlənən adət	Tətil dərəcəsi	Mərhəng	
№	Cəmi	Mərhəng	Mərhəng	Yolun
№	Nov	Mərhəng	Mərhəng	
№	Həndəməni işlənən adət	Tətil dərəcəsi	Mərhəng	
№	Cəmi	Mərhəng	Mərhəng	
№	Nov	Mərhəng	Mərhəng	
№	Həndəməni işlənən adət	Tətil dərəcəsi	Mərhəng	
№	Cəmi	Mərhəng	Mərhəng	
№	Nov	Mərhəng	Mərhəng	
Cəmi				
Cəmi				
№	Həndəməni işlənən adət	Tətil dərəcəsi	Mərhəng	
№	Cəmi	Mərhəng	Mərhəng	
№	Nov	Mərhəng	Mərhəng	
№	Həndəməni işlənən adət	Tətil dərəcəsi	Mərhəng	
№	Cəmi	Mərhəng	Mərhəng	
№	Nov	Mərhəng	Mərhəng	

Ümumi məsləq
GÖMRÜK ÜÇÜN - NÜŞƏ
Yar. və tərt. məzənnə
məzənnə və məsləq

1

Əlavə 10



213

GÖMRÜK BƏYANNAMƏSİ

- 16 Yaşına çatmış hər bir şəxs tərəfindən doldurulur.
- Lazımı cavab uyğun dəmada bu qayda ilə işarəlenir.
- Müvəqqəti giriş (çixış) müddətinin sonuna kimi saxlanılır və qayıdan baş gömrük orqanlarına təqdim olunur. İtirildikdə bərpə olunmur.

giriş çıkış tranzit

1. Şəxş haqqında məlumat:

soyadı _____ adı _____ atasının adı _____
 daimi yaşadığı ölkə _____ seriya _____ № _____
 vətəndaşlığı _____ pasport _____
 hansı ölkədən gəlib _____ hansı ölkəyə gedir _____
 (yola düşdüyü ölkə göstərilir) (təyinat ölkəsi göstərilir)

Mənimlə həddibuluğa

çatmayış uşaqlar var ha yox sayı _____

2. Bağaj haqqında məlumat:

2.1. Əl yükü də daxil olmaqla
 müşayiət olunan bağaj ha yox _____
 Yerlərin sayı _____

2.2. Müşayiət
 olunmayan bağaj ha yox _____
 (yük müşayiətəcisi
 sənədlər üzrə)
 Yerlərin sayı _____

3. Mallar haqqında məlumat:

Mənim üstündə və bağajında bəyannaməyə mütləq daxil
 edilmesi tələb olunan və sərhəddən keçirilməsi müvafiq
 selahiyətli orqanlar tərəfindən verilmiş icazə sənədləri ha yox
 üzrə həyata keçirilən mallar var:

3.1. Hər növdə və vəziyyətdə nəğd milli və başqa valyuta, valyuta servat-
 ləri, qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məməkulatlar.

Valyutam, servatları və ya məməkulatın adı	Miqdarı/sayı
Rəqəmli	Səhifə

*Heydarov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.*

214

3.2. Hər növ silah, sursat, partlayıcı maddələr	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.3. Narkotik və psixotrop maddələr	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.4. Qədim aşyalar və sənət əsərləri	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.5. Çap məhsulları və başqa informasiya daşıyıcıları	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.6. Zəhərləyici və güclü təsira malik maddələr və dərmanlar	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.7. Radioaktiv maddələr	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.8. Flora və fauna obyektləri, onların hissələri və onlardan alanın məhsullar	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.9. Yüksək iżliklili radio- elektron qurğular və rabitə vasitələri	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.10. Gömrük ödənişləri tutulmalı olan mallar	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.11. Müvəqqəti aparılan (gətirilən) mallar	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox
3.12. Naqliyyat vasitələri	<input type="checkbox"/> ha	<input type="checkbox"/> yox

* Gömrük nəzarəti məqsədilə 3.2-3.12 bəndlərdə göstərilən mallar möv-
cud olduqda, həmin mallar haqqında atraflı məlumatın, bəyannamənin arxa
tarafının 4-cü bəndində, göstəriləməsi zəruriyidir.

4. Mallar haqqında məlumat:

4.1. 3.2. - 3.11 maddələrində göstərilən mallar haqqında məlumat

№№	Mallın adı və digər fərqləndirici əlamətləri, icazə sonadıla verilmə tarixi və nümrəsi, sonadı versus organ	MIODARI		Milli vəlyuts və ya ABŞ \$ ilə dövri
		Rəqəmis	Səslə	
Cinumi dəyari (yekun)				

215


4.2. Naqliyyat vasitəsi haqqında məlumat:

Növü, markası	istehsal	Mühərrikin həcmi (sm³)	
Şassi №-si	Bankın №-si	Mühərrikin №-si	
Gömrük rejimi:	gətiriləmə	müvəqqəti gətiriləmə	geri qaytarılma
aparılma	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
aparılma	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Bəyannamədə yanlış məlumat göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur

" " il Şəxsin imzası _____

Xidməti qeydlər:

	_____

M.Y.

**GÖMRÜK
RƏSMİLEŞDIRİLMƏSİ**



“Qeydə alınmışdır”

*Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində*

Qeydiyyat № 110

“23” iyun 1998-ci il

Nazir S.Həsənova

“Təsdiq edilmişdir”

*Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsi
Əmr № 027
“17” iyun 1998-ci il
Komitənin sədri
K.Heydərov*

YÜK GÖMRÜK BƏYANNAMƏLƏRİNİN DOLDURULMASI QAYDALARI

1. Ümumi müddəələr

1.1. Bu qaydalar malların ixrac və sərbəst dövriyə üçün buraxılmış gömrük rejimləri üzrə yük gömrük bəyannaməsinin (**sonrakı yazılışlarda – YGB**) doldurulma qaydalarını müəyyən edir.

1.2. YGB dəsti dörd əsas vərəq, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə vərəqlərdən (1 sayılı əlavə) ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır.

Qrafaların adları üçün Azərbaycan dilində (bəzi hallarda rus dilində) olan blanklardan, habelə, məlumat qrafasından kənarda əlavə qeydləri olan blanklardan da istifadə etmək olar.

*Heydərov, K.F., Ədliyyə A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.*

1.3. YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyni adlı mallar (XİF MN üzrə mal mövqeyi 9-cu işaret səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.

1.4. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan etməyə imkan verir.

1.5. Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə, 33-dən artıq əlavə vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərefindən doldurulmayan A qrafasi istisna olunmaqla, YGB-nin əsas vərəqlərinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.

1.6. YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların üzərində xətt çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir.

Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir.

1.7. YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə və ya yazı makinasında Azərbaycan dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük dəyəri), 9 işaretdən çox ədədə ifadə olunarsa, onları əl ilə doldurmaq olar.

Keyfiyyətsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərefindən gömrük bəyannaməsi kimi baxılır.

1.8. YGB-nin hər hansı bir qrafikasındaki mətn məlumatı, əvvəl doldurulmuş qrafanın mətn məlu-

matının təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya- "bax, qrafa № ____ "şəkil-də istinad edilir.

Kodlara münasibətdə belə istinadlar edilə bil-məz.

1.9. YGB-nin hər hansı qrafasına lazımi məlumatların bəyan olunması üçün (müəssisənin adı, vəqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların bəyannamənin arxa tərəfindən yazılımasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq olunaraq "arxa-ya bax" ifadəsi yazılır.

Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.

YGB-nin əsas vərəqənin arxa tərəfində digər nəzarət orqanlarının ştamlar vurması və qeydlər aparması üçün icazə verilir.

1.10. Bəyannaməcılərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə verilmir.

1.11. Gömrük orqanı bu qaydaların 2.4 bəndində göstərilən sxem üzrə YGB-nin əsas vərəqinin 7-ci qrafasında və hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bəyannamə və əlavə vərəqələri qeydiyyatdan keçirir.

1.12. YGB-nin vərəqləri aşağıdakı qaydada bölüdürlülür:

- **birinci vərəq-gömrük** orqanında və xüsusi arxivdə saxlanılır;
- **ikinci vərəq (statistik)** – gömrük statistikası şöbəsində (bölməsində) qalır;
- **üçüncü vərəq** – bəyannaməciyə qaytarılır;
- **dördüncü vərəq**:

a) malların ixracı zamanı bəyannaməciyə – yük göndərənə qaytarılıraq, mal müşayiət sənədlərinə əlavə olunur və mallarla birlikdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir;

b) malların idxalı zamanı – gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməcidiə – mali alanda qalır.

1.13. Burada istifadə olunan əsas anlayışlar aşağıdakılari bildirir:

- "**nəqliyyat sənədi**" – gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhədindən təyinat yerinə (malların idxalı zamanı) daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq daşımalarını həyata keçirmək üçün uyğun sənəddir:

- "**mali göndərən**" – gömrük bəyannaməsinə təqdim olunmuş malların nəqliyyat sənədində göstərilən, alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən habelə, daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdırılan hüquqi və ya fiziki şəxsdir;

- "**mali alan**" – nəqliyyat sənədinə müvafiq daşıyıcı tərəfindən və ya göndərilən göstərişi əsasında gömrük sərhədindən keçidkən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və ya fiziki şəxsdir;

- "**maliyyə tənzimlənməsi üzrə məsul şəxs**" – ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır;

- "**faktura dəyəri**" – ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malla-

rın faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal ödəniləcək, habelə, qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətidir;

- "gomrük dəyəri":

- idxl olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən olunan dəyəridir;

- ixrac olunan mallar üçün:

- ödənişli əsasda sövdələşmələr üçün - gomrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, yüklənmə, boşalma, siğorta) üçün xərclər, habelə, digər lazımi korrektirovkalar da nəzərə alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında təyin olunan dəyərdir;

- ödənişsiz əsasda digər sövdələşmələr üçün - gomrük ərazisindən ixrac yerinə çatdırılması xərc-ləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyni-ləşdirilmiş olan bircinsli malların dəyəri haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqədici sənədlə təyin olunan qiymətlər əsasında müəyyən olunan dəyəridir;

- "ticarət edən ölkə" - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyətindən asılı olmayaraq müqavilə bağlayan şəxsin qeydiyyatda olduğu (yasadığı) ərazinin olduğu ölkədir.

2. İxrac gomrük rejimi altında olan mallar üçün yük gomrük bəyannaməsinin doldurulması qaydaları

2.1. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:

- rəqəmle göstərilən:

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27,

28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 54;

- hərfələ göstərilən: - A B

2.2. Gomrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və S qrafaları doldurulur.

2.3. Qrafaların bəyannaməçi tərəfindən doldurulma qaydaları:

Qrafa "A"

Qrafanın yuxarı hissəsində YGB-nin gomrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixdə Mərkəzi (milli) bank tərəfindən ABŞ dollarının milli valyuta ilə ifadə olunmuş məzənnəsi göstərilir.

Qrafa 1. "Bəyannamənin tipi"

Qrafanın birinci yarımbölməsində malların keçirilmə istiqaməti - "IX" göstərilir.

Qrafanın ikinci yarımbölməsində malların gomrük sərhədlərindən keçirilmə prosedurları Təsnifatına uyğun olaraq gomrük rejiminin iki rəqəmli kodu göstərilir (2 sayılı əlavə).

Üçüncü yarımbölmədə:

- əgər ixracatçı öz istehsal etdiyi məhsulu ixrac edirsə - "1" rəqəmi;

- əgər ixracatçı özü istehsal etmədiyi məhsulu ixrac edirsə - "0" rəqəmi yazılır.

Qrafa 2. "Göndərən"

Qrafada malları göndərən haqqındaki aşağıdakı məlumatlar:

- sağ yuxarı kündə hüquqi şəxslərə Dövlət Statistika Komitəsi (DSK) və ya fiziki şəxslər üçün gomrük orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilir.

- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan göstərilir.

- sol aşağı kündə hüquqi şəxslər üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alınmış təşkilatın qeydiyyatı haqqında şəhadətnamənin verilmə nömrəsi, fiziki şəxslər üçün isə Vergi Mütəttişliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən lisenziyanın nömrəsi və verilmə tarixi göstərilir.

Qrafa 3. “Əlavə vərəqlər”

Qrafa əlavə vərəqlər istifadə olunduqda doldurulur. Qrafanın birinci yarımbölməsində vərəqin sıra nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilir.

Qrafa 4. “Yükləmə spesifikasiyası”

Qrafa əlavə vərəqlər istifadə olunarsa, doldurulur. Əlavə vərəqlərin ümumi sayı göstərilir.

Qrafa 5. “Malların ümumi sayı”

Qrafada YGB-nin əsas vərəqlərinin və əlavə vərəqlərinin 31-ci qrafalarında göstərilən, bəyan olunan hissədəki malların ümumi sayı rəqəmlə göstərilir.

Qrafa 6. “Yerlərin sayı”

Qrafada bəyan olunan mallar partiyasında yerlərin ümumi sayı göstərilir.

Tökülüb-doldurula bilən, səpələnib-tökülmə və axıçılıq qabiliyyətli yükler, habelə boru kəməri nəqliyyatı, elektrik xətləri vasitəsilə və qalaq ha-

lında gömrük sərhədindən mallar keçirildikdə, bu qrafada “0” rəqəmi yazılır.

Qrafa 8. “Mali alan”

Qrafada malları alan haqqında aşağıdakı məlumat göstərilir:

- xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı.

Qrafa 9. “Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs”

Qrafada ödəniş əsasında xarici ticarət sövdələşməsi məsul şəxs haqqında məlumatlar bildirilir:

- qrafanın aşağı hissəsində “___” işarəsindən sonra hüquqi şəxslərə DSK tərəfindən verilmiş 7 rəqəmli və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;

- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin S.A.A, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;

- sağ yuxarı gündündə Baş Dövlət Vergi Mütəttişliyi tərəfindən vergi ödəyicisinə verilmiş uçot nömrəsi;

Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulur.

Qrafa 11. “Ticarət edən ölkə”

Qrafada dünya ölkələrinin Təsnifatına (3 sayılı əlavə) uyğun olaraq ticarət edən ölkənin rəqəmlə istifadə olunan kodu göstərilir.

Qrafa 12. “Ümumi gömrük dəyəri”

Qrafada əsas və əlavə vərəqlərin 45-ci qrafalarında göstərilən mallar dəyəri üzrə alınmış ümumi

məbləğ bəyan olunmuş malların ümumi gömrük dəyəri kimi göstərilir.

Qrafa 14. “Bəyannaməçi”

Qrafada malları bəyan edən – deklarant haqqında məlumat göstərilir:

- sağ yuxarı künçündə hüquqi şəxslər üçün Dövlət Statistika Komitəsi (DSK) və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş 7 rəqəmli identifikasiya kodları;
- bəyannaməçinin adı və ünvanı (poçt indeksi göstərilməklə).

Qrafanın aşağı hissəsində vergi ödəyicisinin uçot nömrəsi, həmin müəssisə müqavilə əsasında bəyannaməçilik (broker, vasitəçi) fəaliyyəti göstərdiyi hallarda isə dövlət gömrük nəzarəti orqanları tərəfindən həmin təşkilatın bəyannaməçi kimi tanınmasına səlahiyyət verən lisenziyanın nömrəsi və verildiyi tarix göstərilir.

Qrafa 15. “Göndərən ölkə”

Qrafada dünya ölkələrinin Təsnifatına (3 sayılı əlavə) uyğun göndərən ölkənin qısa adı göstərilir.

Qrafa 15a. “Göndərilən ölkənin kodu”

Qrafada 3 sayılı əlavədə göstərilmiş dünya ölkələrinin Təsnifatına uyğun göndərən ölkənin rəqəmlə ifadə olunan kodu göstərilir.

Qrafa 16. “Mənşə ölkəsi”

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı göstərilir. Eyni adlı mallar (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara mü-

nasibətə eyni bir gömrük rejimi tətbiq edilən) müxtəlif ölkələrdə istehsal olunduqda qrafada “müxtəlif” sözü yazılır.

Qrafa 17. “Təyinat ölkəsi”

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq, təyinatı ölkəsinin qısa adı göstərilir (3 sayılı əlavə).

Qrafa 17a. “Təyinat ölkəsinin kodu”

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun təyinat ölkəsinin qısa adı göstərilir (3 sayılı əlavə).

Qrafa 18. “Göndərmə zamanı nəqliyyat vasitəsi”

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı, bundan sonra isə bir hərf tərtibində məsafə buraxılmaqla gömrük sərhədi buraxılış məntəqəsinə aparılmaq üçün malın yükləndiyi nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmir yol vagonunun nömrəsi, yol nəqliyyatı vasitələrinin qeydiyyat nömrəsi və digər məlumatlar) göstərilir.

YGB-də bütün məlumatları göstərmək mümkün olmadıqda, “arxaya bax” ifadəsi yazılmıqla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa hissəsində, nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunmaqla göstərilir.

Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin Təsnifatına (3 sayılı əlavə) uyğun nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 19. "Konteyner"

Qrafada:

- mallar konteynerdə keçirildikdə - "1" rəqəmi
- mallar konteynerdə keçirilmədikdə - "0" rəqəmi yazılır.

Qrafa 20. "Göndərmə şərtləri"

Qrafanın birinci bölməsində göndərmə şərtlərinin Təsnifatına uyğun olaraq (3 sayılı əlavə) göndərmə şərtlərinin iki rəqəmli kodu göstərilir.

Qrafanın ikinci yarımbölməsinin sol hissəsində coğrafi məntəqə göstərilməklə göndərmə şərtinin hərfə ifadə olunmuş qısa hərfi adı göstərilir.

Üçüncü yarımbölmədə qarşılıqlı hesablaşmanın tətbiq üsulundan asılı olaraq aşağıdakılardır:

- "001" – qarşılıqlı hesablaşma vəsaitinin köçürülməsi ilə həyata keçirildikdə;
- "002" – akkreditiv açılması ilə;
- "003" – malın dəyəri ödənilmədikdə.

Qrafada ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 21. "Sərhəddə nəqliyyat vasitəsi"

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı, bir hərf təribində boş məsafə buraxılmaqla, malların gömrük ərazisindən kənara aparacaq nəqliyyat vasitəsi haqqında (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys və nəqliyyat vasitəsinin qeydiyyat vasitəsi və s.) məlumatlar göstərilir.

Bütün məlumatları YGB-də göstərmək mümkün olmadıqda, "arxaya bax" ifadəsi yazılmışsa, ona istinad edilərək, YGB-də 1-ci və 4-cü vərəqələrinin arxa hissəsində nəqliyyat vasitələrinin

nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməcini möhürü ilə təsdiq olunmaqla göstərilir.

Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin təsnifatına uyğun (3 sayılı əlavə) nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin iki rəqəmli kodu göstərilir.

Bəyannaməcide malların gömrük ərazisi hüdudlarından aparacaq nəqliyyat vasitəsi haqqında məlumat olmadığı halda (gömrük nəzarət altında malların yenidən yüklənməsi zamanı) qrafa doldurulmur.

Qrafa 22. "Valyuta və malların ümumi faktura dəyəri"

Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş malların faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların Təsnifatına (5 sayılı əlavə) uyğun olaraq göstərilir.

Faktura dəyəri bəyan olunan valyuta, milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Qrafanın sağ yarımbölməsində göstərilən ümumi faktura dəyəri YGB-nin əsas və əlavə vərəqlərinin 42-ci qrafalarında göstərilən dəyərinin toplanmasında alınır.

Qrafa 23. "Valyuta məzənnəsi"

Qrafada YGB gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixə Mərkəzi (milli) bank tərəfindən müəyyən olunan valyuta məzənnəsi üzrə bəyan olunan faktura dəyəri göstərilir.

Qrafada faktura dəyəri milli valyuta ilə bəyan olunan hallarda - "1" rəqəmi yazılır.

Qrafa 24. "Sövdələşmənin xarakteri"

Qrafanın sol yarımbölməsində sövdələşmənin xarakteri Təsnifatına uyğun olaraq (6 sayılı əlavə) sövdələşmə xarakterinin iki rəqəmli kodu göstərilir.

Bu qrafada sövdələşmə xarakterinin iki rəqəmlə kodundan əvvəl göndərişlərin xüsusi şərtini xarakterizə edən əlavə üçüncü işarə göstərilir;

- “1” – xarici kreditlər hesabına göndərişlər;
- “2” – dövlət kreditləri hesabına göndərişlər;
- “3” – kommersiya kreditləri hesabına göndərişlər;
- “4” – birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
- “7” – yeni texnika və texnologiya nümayəndələrinin göndərişləri.

Qrafa 25. “Sərhəddə nəqliyyat növü”

Qrafa 26. “Ölkə daxilində nəqliyyat növü”

Qrafada nəqliyyat vasitələrinin Təsnifatına uyğun (7 sayılı əlavə) nəqliyyat vasitəsi növünün kodu göstərilir.

Qrafa 27. “Yükləmə/böşaltma yerləri”

Qrafada malların yükləmə yerləri konkret (şəhər, rayon) göstərilir.

Qrafa 28. “Maliyyə və bank məlumatı”

Qrafada 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxs haqqında bank və maliyyə məlumatları, rekvizitlərdən hər biri yeni sətirdən başlanılmaqla və onlardan hər birinin qarşısına növbəti sıra nömrəsi qoyulmaqla göstərilir:

- 1 – valyuta nəzarəti sənədinin nömrəsi, ya da bankın identifikasiya nömrəsi;
- 2 – bankın qısaltılmış adı;
- 3 – 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;

4 – 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin valyuta hesabının nömrəsi;

5 – vergi ödəyicisinin Baş Dövlət Vergi Mütəşəkkiliyi tərəfindən verilmiş uçot nömrəsi.

Qrafa pul hesablaşmaları nəzərdə tutulmayan müqavilələr üzrə mal keçiriləcək hallarda doldurulmur. Bu qrafada mövcud qanunvericiliyə müvafiq olaraq valyuta nəzarəti məqsədi üçün lazım olan məlumatlar da göstərilə bilər.

Qrafa 29. “Sərhəddəki gömrükxana”

Qrafada fəaliyyət bölgəsi gömrük sərhədi bura-xılış məntəqəsində yerləşən gömrük orqanı (gömrükxana) göstərilir. Sağ yuxarı kündə gömrük rəsmiləşdirilməsini həyata keçirən bölmənin gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun (11 sayılı əlavə) kodu göstərilir.

Qrafa 30. “Mallara baxış yeri”

Malların gömrük rəsmiləşdirilməsi dövründə onların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi zamanı doldurulur.

Qrafada müvəqqəti saxlanc anbarını təsis etmiş gömrük orqanının kodu göstərilir.

Əgər malların gömrük rəsmiləşdirilməsi digər yerdə aparılırsa, bu halda qrafada belə malların hesabatını aparan, müvəqqəti saxlanc anbarının nömrəsi göstərilir.

Qrafa 31. “Yük yerləri və malların təsviri”

“Markalama və miqdar – konteynerlərin nömrəsi, malların təsviri”

Qrafada malların ticarətdə istifadə olunan adları və onların modelləri, tipləri, ölçüləri, DÖST-lə-

ri, parametrləri və s. daxil olmaqla onların texniki xarakteristikaları göstərilir ki, onlar da bəyan olunan mallar XİF MN üzrə təsnifat qaydalarına uyğun olaraq xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİF MN) 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilərək, müəyyən mal mövqeyində təsnifinə imkan verir.

Bəyan olunan malların XİF MN-dəki mal mövqelərinin ümumi adı altında göstərilməsinə yol verilmir.

Sonra yük yerlərinin sayı və növü, onların mərkəzində kalanması haqqında məlumatlar göstərilir.

Konteynerlərdə aparılan mallar üçün qrafanın sağ yuxarı hissəsində konteynerlərin sayı və bir hərf tərtibində boş yer buraxıldıqdan sonra onun nömrəsi göstərilir.

Əgər bu qrafada bəyan olunan mallar yük yerini və ya konteyneri tam doldurmursa, bu haqda qrafada “qutunun bir hissəsi”, “konteynerin bir hissəsi” və s. göstərilir.

Tarif tənzimlənməsi üçün qrafanın aşağı sağ küncündə xüsusi ayrılmış sahədə malın miqdarı, XİF MN üzrə ölçü vahidinin qısalılmış adı yazılımaqla göstərilir.

Əlavə vərəqələrdə doldurulmamış “Malın təsviri” qrafalarına xətt çəkilərək çizilir.

Qrafə 32. “Mal” (malın nömrəsi)

Qrafada 31-ci qrafada bəyan olunan malın sıra nömrəsi göstərilir.

Qrafə 33. “Malın kodu”

Birinci yarimbölmədə malların XİF MN üzrə 9 rəqəmli kodları göstərilir.

Kod strukturuna görə, hərf tərtibində boş yer buraxılmadan və digər ayırcı işaretlər olmadan yazılır.

Bu mərhələdə müvəqqəti olaraq qrafanın kənarındakı sağ yarimbölmə ehtiyat qrafa kimi saxlanılır.

Qrafə 34. “Mənşə ölkəsinin kodu”

Dünya ölkələrinin Təsnifatına uyğun qrafada (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunan) bəyan olunan eyni adlı malların mənşə ölkəsinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşdursa), lakin mənşəcə müxtəlif ölkənindirsə, belə halda qrafada “000” göstərilir.

Bir neçə adda mallar bəyan olunarkən, dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqələrdə malların hər birinin mənşə ölkəsinin kodu göstərilir.

Qrafə 35. “Brutto-çəki (kq)”

Qrafada malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla göstərilir.

Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırılır.

Qrafə 36. “Preferensiya” “İmtiyaz”

Qrafə gömrük tədiyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştərə əsas verən milli Təsnifata (12 sayılı əlavə) uyğun olaraq doldurulur.

Qrafə 37. “Prosedura” “Üsul”

Qrafada bəyan olunmuş gömrük rejiminə uyğun malların keçirilmə prosedurlarının 6 rəqəmli kodu göstərilir. Birinci iki rəqəm malların gömrük sə-

hədindən keçirilmə prosedurları Təsnifatına uyğun birinci bölmənin iki sayılı əlavəsindəki gömrük rejiminin kodunu göstərir.

Əgər əvvəlki gömrük rejimi məlumdursa, ikinci iki rəqəm həmin rejimin kodunu göstərir. Əvvəlki gömrük rejimi naməlum olduqda, ya da olmadığı hallarda “00” göstərilir.

Altı rəqəmli kodun sonuncu iki rəqəmi bəyan olunan gömrük rejiminə müvafiq Təsnifatın ikinci bölməsinə (2 sayılı əlavə) əsasən, malların keçirilmə xüsusiyyətini göstərir. Əgər Təsnifatın ikinci bölməsində nəzərdə tutulmuş xüsusiyyətlər yoxdursa, bu halda “00” göstərilir.

Qrafə 38. “Netto (kq)” “Çəki” “Xalis (kq) çəki”

Qrafada malların qablaşdırılma vasitəsi nəzərə alınmadan onların xalis çekisi kiloqramla göstərilir. Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam kəmiyyətə qədər yuvarlaqlaşdırılır.

Qrafə 39. “Kvota”

Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur.

Qrafada, alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə göstərilir. Kvota qalığının təyini zamanı bəyan olunan mal hissəsi nəzərə alınır.

Qrafə 40. “Ümumi bəyannamə/əvvəlki sənəd”

Bəyan olunan gömrük rejimindən əvvəl digər gömrük rejiminin olduğu (mal mübadiləsi əməliyatlarında – qarşılıqlı mal göndərişləri) hallarda və ya müvəqqəti, natamam (orderli göndəriş) dövrü

ümumi bəyannamələrin təqdim olunması zamanı doldurulur.

Qrafada əvvəlki bəyannamənin nömrəsi göstərilir.

Qrafə 41. “Əlavə ölçü vahidləri”

Qrafada XİF MN üzrə 31-ci qrafada əlavə ölçü vahidləri ilə bəyan olunmuş malların miqdarı və onun ölçü vahidinin qısa adı göstərilir.

Qrafə 42. “Malın faktura dəyəri”

Qrafada mövcud qanunvericiliyə uyğun olaraq, 22-ci qrafada göstərilmiş, valyuta ilə 31-ci qrafada bəyan olunmuş malların faktura dəyəri göstərilir.

Qrafə 44. “Əlavə məlumat/təqdim olunan sənədlər”

Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sırə nömrəsi qoyulmaqla aşağıdakılardır:

1. – lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;
2. – nəqliyyat sənədinin nömrəsi;
3. – daşima cədvəlinin nömrəsi və tarixi;
4. – müqavilənin (kontraktın, sazişin və s.) nömrəsi və tarixi;

Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarix və nömrəsindən sonra xüsusi simvol “**” və milli valyuta ilə xarici şəxslə hesablaşmanın aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.

5. – əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;

6. – digər dövlət orqanlarının (onların adı göstərilməklə), bu orqanların mallara nəzarəti lazımlı olan hallarda mallara nəzarəti lazımlı olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;

7. – malların gömrük ərazisindən xaricdə emalına verilən lisenziyanın nömrəsi və verildiyi tarix, habelə, onun fəaliyyət müddəti;

8. – malların mənşə sertifikatları haqqında məlumat;

9. – gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

Bütün məlumatları blankda göstərmək mümkün olmadıqda “arxaya bax” ifadəsi yazılmışsa, ona istinad edilir və yuxarıdakı məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında göstərilərək, bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Qrafə 45. “Gömrük dəyəri”

Qrafada 31-ci qrafada bəyan olunan malların gömrük dəyəri göstərilir. Gömrük dəyəri göstərilən valyuta mil'i qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Qrafə 46. “Statistik dəyər”

Qrafada bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir.

Qrafə 47. “Gömrük rüsumları və yiğimlarının hesablanması”

Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, heç bir gömrük ödəniş növünə cəlb olun-

mayan, bəyan olunan mallar istisna olunmaqla qalan bütün hallarda YGB-nin rəsmiləşdirilməsi zamanı 47-ci qrafə doldurulur.

YGB-nin 47-ci qrafasının bütün sütunları doldurulur. Bu zaman sütunlarda yazılmış rəqəmlər və hərfərlər arasında hərf tərtibində boş yer buraxılmalıdır. Əgər sütunda eyni zamanda rəqəmli və simvollu işarələr olarsa, onlar arasında və hərf tərtibində boş yer buraxılmasına yol verilmir. Hesablanmış gömrük ödənişlərinin məbləği MDB iştirakçıları dövlətlərinin milli banklarında tətbiq olunan qaydalara uyğun olaraq yuvarlaqlaşdırılır.

47-ci qrafanın ayrı-ayrı sütunlarının doldurulması:

“Növ” sütununda gömrük ödənişlərinin Təsnifatında (8 saylı əlavə) uyğun olaraq gömrük ödənişi növünün kodu göstərilir.

“Hesablamaya əsas” sütununda aşağıdakılardan göstərilir:

- 38-ci qrafada və ya 31-ci qrafanın aşağı sağ küncündə və ya 41-ci qrafada miqdarı göstərilən mala münasibətdə gömrük ödənişləri dərəcəsinə uyğun olaraq bir əmtəə vahidi ilə müəyyən edilmiş ölçüdə tətbiq olunan gömrük ödənişləri dərəcəsi;

- ixrac gömrük rüsumunun hesablanması üçün YGB-nin 45-ci qrafasında gömrük dəyəri göstərilən mala və ya gömrük rəsmiləşdirilməsinə görə, gömrük yiğimlarının hesablanması üçün 12-ci qrafada ümumi gömrük dəyəri göstərilən mala münasibətdə tətbiq olunan gömrük dəyərindən faizlə gömrük ödənişləri dərəcəsi.

Bu sütunda yalnız rəqəmli işarələr göstərilir.

“Məbləğ” sütununda malların gömrük dəyəri ifadə olunan valyuta ilə hesablanmış, ödəniləcək gömrük ödənişlərinin məbləği göstərilir.

“ÖÜ” ödəniş üsulu sütununda ödəniş üsulunun iki rəqəmli və ya hərfi kodları mövcud gömrük tədiyələrinin ödənişi şərtləri və üsulundan asılılıq qaydalarına (10 sayılı əlavə) uyğun olaraq göstərilir:

- 01 və ya “NH” – bank vasitəsilə nağdsız hesablaşma;
- 02 və ya “GK” – gömrük kassasına nağd ödənilmişdir;
- 03 və ya “ÖM” – ödənişə möhlət verilmişdir;
- 04 və ya “ÖMU” – gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddəti uzadılmışdır;
- 05 və ya “ŞH” – gömrük ödənişlərində şərti hesablanma olunmuşdur;
- 06 və ya “QÖ” – ödəniş qarşılıqlı hesablaşma əsasında aparılmışdır.

“Hesablamanın təsvilatı”

Qrafada hər bir gömrük ödəniş növünün kodu ayrıca qeyd edilir, YGB-nin əsas vərəqi və hər bir əlavə vərəqi üzrə ödənişlərindən ibarət-ödəniş məbləği, habelə, valyutaların və valyuta məzənnələrinin kodları yazılırlar.

Gömrük ödənişlərinin ödənilməsi, gömrük dəyəri göstərilən valyutadan fərqli olan hallarda ödənmış gömrük ödənişlərinin məbləği 47-ci qrafanın “Məbləğ” sütununda göstərilən məbləğin ödəniş valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu gündən MDB dövlətlərinin Mərkəzi (milli) Bankı tərəfindən müəyyən etdiyi valyutanın məzənnəsinə görə yenidən hesablanır.

Ödəniş valyutası əsasında yenidən hesablanaraq alınmış gömrük ödənişi məbləği MDB iştirakçıları-dövlətlərinin Mərkəzi (Milli) banklarında

tətbiq olunan yuvarlaqlaşdırılma qaydalarına uyğun olaraq aparılır.

Əgər 47-ci qrafanın “ÖÜ” (ödəniş üsulu) sütununda – “05” işarəsi göstərilərsə, belə hallarda bu gömrük ödənişi növü üzrə “V” qrafası doldurulmur.

“V” – qrafasının doldurulması zamanı bütün elementlər bir-birindən defis “-” işarəsi ilə ayrıılır və elementlər daxilində simvol təribində boş yer qoyulmasına yol verilmir.

Gömrük ödənişlərinin ödənilməsi zamanı, gömrük ödənişlərinin ödənməsi üzrə məlumatlar “V” qrafasında aşağıdakı sxem üzrə formalasır:

99-999999999-99 – burada:

1-sayılı element 8 sayılı əlavədə göstərilən gömrük ödənişlərinin Təsnifatın uyğun olaraq göstərilən ödəniş növünün ikirəqəmli kodunu;

2-sayılı element gömrük ödənişi ödəniləcək ödəncin miqdarnı;

3-sayılı element isə milli valyutanın üç işarəli rəqəmli kodlarını göstərirler.

Gömrük ödənişlərinin ödəniş üzrə müddətinin uzadılması və ya ödənişə möhlət verildiyi hallarda “V” qrafası aşağıdakı sxem üzrə formalasır:

99-999999999-999-99 – burada:

1 – sayılı element, ödəniş müddətinin uzadılması və ya ödənişə möhlət verilməsində istifadə olunan təsdiq olunmuş gömrük ödənişlərinin Təsnifatına uyğun olaraq ödəniş növünün iki işarəli rəqəmli kodunu;

2 – sayılı element, təminat valyutası ilə göstərilən müddətin uzadılması, ya da ödənişə möhlət üçün alınacaq gömrük ödənişi ödəncinin miqdarnı;

3 – sayılı element, valyutaların Təsnifatına uyğun olaraq gömrük ödənişinin ödənməsini təmin edən valyutanın üç rəqəmli kodunu;

4 – sayılı element gömrük ödənişlerinin ödənilməsinə təminat növlərinin Təsnifatına (9 sayılı əlavə) uyğun olaraq, gömrük ödənişlerini təmin edən növlərin iki işaretli rəqəmli və ya hərfi kodlarını göstərir.

“Təminat valyutası” aşağıdakılardı:

- gömrük ödənişlerinin ödənilməsi müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı müvəkkil bankın və ya digər müəssisənin zəmanitində göstərilən valyuta məbləğini;

- girov mallara və nəqliyyat vasitələrinə gömrük ödənişlerinin ödənc müddətinin uzadılması ya da ödənilməyə möhlət verilməsi zamanı həmin malların gömrük dəyərini göstərən valyutani;

- gömrük ödənişlerinin ödənc müddətinin uzadılması və ya ödənilməyə verilməsi zamanı gömrük orqanının depozitinə keçirilməsi üçün hesablanmış məbləği – yəni depozite keçirilmiş pul vəsaiti valyutasını bildirir.

Qrafə 48. “Ödənişlərə möhlət”

Qrafada gömrük ödənişlerinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhletin son müddəti altı rəqəmle (99.99.99) göstərilir. Nöqtələr vasitəsilə bir-birindən ayrılan, hər bir rəqəm cütü müvafiq olaraq – günü, ayı və ili bildirir.

Qrafə 50. “Vəkalət verən”

Qrafada “YGB və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq edirəm” ifadəsi yazılaraq bəyannaməçinin (yük göndərənin) imzası və möhürü ilə təsdiq olunur.

Qrafə 54. “Yer və tarix”

Qrafada YGB-nin doldurulduğu yer, və tarix, 14-cü qrafada göstərilən təşkilat tərəfindən malla-

rin bəyan olunmasına vəkalət-səlahiyyəti olan şəxsin adı və soyadı, tutduğu vəzifə, onun şəxsi imzası, müəssisənin-bəyannaməçinin telefon və teletayp nömrəsi göstərilir.

YGB-də göstərilən məlumatlar müəssisənin resmi möhürü ilə təsdiq olunur.

2.4. Gömrük orqanı tərəfindən qrafaların doldurulması qaydaları.

Qrafə 7. “Sorğu nömrəsi”

Qrafada aşağıdakı sxem üzrə gömrük rəsmiləşdirilməsinə qəbul edilən YGB-nin qeydiyyat nömrəsi göstərilir;

9999 / 9 / 99 / 9999, burada:

1-sayılı element, gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun olaraq, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının kodunu;

2-sayılı element YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu ilin son rəqəmini;

3-sayılı element, cari ayın sıra nömrəsini;

4-sayılı element isə müvafiq gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş YGB-nin sıra nömrəsini bildirir.

Əlavə vərəqlər tətbiq olunan hallarda “A” qrafasının aşağı hissəsində 33-cü qrafanın üzərində əsas YGB vərəqinin qeydiyyat nömrəsi göstərilir.

Qrafə D

Qrafaya gömrük orqanının stamp və möhürü vurulur. Lazım olan hallarda isə gömrük nəzarəti nəticələrini eks etdirən başqa qeydlər olunur.

YGB-nin arxa tərəfində əlavə məlumatlar yazılarən məsuliyyətli şəxs tərəfindən stamp və ya möhür vurulması zəruridir.

Qrafa S

YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər.

3. Sərbəst dövriyyəyə buraxılış gömrük rejimi altında yerləşdirilən mallar üçün yüksək gömrük bəyannaməsinin doldurulması qaydaları

3.1. Bəyannaməçi YGB-nin aşağıdakı qrafalarını doldurur:

- rəqəmle göstərilən:

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 53, 54;

- hərfle göstərilən:

V 3, 4, 5, 6, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 19, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 44, 45, 46, 48, 54.

A və V qrafaları ixrac gömrük reximi altında yerləşdirilən mallar üçün yüksək gömrük bəyannaməsinin doldurulmasına uyğun qaydada doldurulur (**bu Təlimatın 2, 3 bölməsi**).

3.2. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən 7, 43, D və S qrafaları doldurulur.

7. D və S qrafaları ixrac rejimi altında yerləşdirilən mallar üçün yüksək gömrük bəyannaməsinin doldurulması uyğun olaraq yerinə yetirilir (**bölmə 2.2.**).

Qrafa 43. "Gömrük dəyəri səhvlerinin düzəldilməsi"

Qrafada - birinci halda:

- əgər göstərilən gömrük dəyərində düzəliş olmamışdırsa - "O" rəqəmi;

- əgər göstərilən gömrük dəyərində düzəliş olmamışdursa - "1" rəqəmi göstərilir.

İkinci halda:

- gömrük dəyərinin təyini Təsnifatına (13 sayılı əlavə) uyğun olaraq təyinat metodunun nömrəsi göstərilir.

3.3. Bəyannaməçi tərəfindən qrafaların doldurulma qaydaları

Qrafa 1. "Bəyannamənin tipi"

Qrafanın birinci yarımbölməsində malların keçirilmə istiqaməti - "ND" göstərilir.

Qrafanın ikinci yarımbölməsində malların gömrük sərhədindən keçirilmə üsulları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu göstərilir.

Qrafanın üçüncü yarımbölməsində aşağıdakılardır:

"1" - idxlətçi tərəfindən idxlə olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulduqdır;

"O" - idxlətçi tərəfindən idxlə olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulmadıqdır - yazılır.

Qrafa 2. "Mali göndərən"

Qrafada mälləri göndərən haqqında məlumat - xarici müəssisənin adı və ünvanı, ya da fiziki şəxsin S.A.A. və ünvanı - göstərilir.

Qrafa 8. "Mali alan"

Qrafada mallar alan haqqında aşağıdakı məlumatlar göstərilir:

- sağ yuxarı kündə hüquqi şəxslər üçün DSK ya da fiziki şəxslər üçün gömrük orqanları tərəfindən 7 işarəli eyniləşdirmə kodları;

- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;

- sol aşağı kündə hüquqi şəxslər üçün təşkilatın qeydiyyatı haqqında Azərbaycan Respublikası Ədliyyə Hazırkıyi tərəfindən verilmiş şəhadətnamə, fiziki şəxslər isə vergi müfəttişliyi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın nömrəsi və verilmə tarixi göstərilir.

Qrafa 18. "Göndərmə zamanı nəqliyyat vasitəsi"

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı göstərilir. Bundan sonra simvol tərtibində boş yer buraxılaraq, gömrük rəsmileşdirilməsini aparacaq fəaliyyət bölgəsi gömrükxanasına malları gətirən nəqliyyat vasitəsi haqqında (dəniz ya da çay gəmisinin, hava gəmisinin reys və bort nömrələri, dəmiryolu vagonunun nömrəsi, yol nəqliyyatı vasitəsinin qeydiyyat nömrəsi və buna oxşar məlumat) məlumat göstərilir.

Blankda bütün məlumatları göstərmək mümkün olmadıqda, "arxaya bax" ifadəsi yazılmıqla ona istinad edilərək, YGB-nin birinci və dördüncü vərəqələrinin arxa tərəfində nəqliyyat vasitələrinin nömrəsi göstərilərək səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 20. "Göndərmə şərtləri"

Birinci və ikinci yarımbölmə mallarının ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur:

- "100" – malın dəyəri əvvəlcədən ödənilmişdir;
- "110" – malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir;

- "120" – malın dəyəri ödənilməmişdir;
- "130" – mal kredit hesabına idxlə olunur;
- "200" – malın dəyəri kredit hesabına əvvəlcədən ödənilmişdir;

- "210" – malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən ödənilmişdir;

- "220" – malın dəyərinin ödənilməsi üçün akkreditiv açılmışdır.

Əgər material kredit hesabına getirilərsə, belə hallarda yuxarıda göstərilən rəqəmlərin (sözlərin) – kodların əvəzinə ayrılmış kredit əsasında hər bir ay üzrə bank tarif dərəcəsinin faizi yazılır.

Qrafa 21. "Sərhəddə nəqliyyat vasitəsi"

Qrafanın sol yarımbölməsində bəyan olunan malların beynəlxalq daşınmasını həyata keçirmiş nəqliyyat vasitəsi haqqında məlumat (dəniz ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrələri) yazılır.

Bütün məlumatları YGB blanklarında göstərmək mümkün olmadıqda, "arxaya bax" ifadəsi yazılmıqla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa tərəflərində nəqliyyat vasitələrinin nömrəsi göstərilməklə, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 27. "Yüklənmə/bosaltma yerləri"

Qrafada malın konkret boşaldıldığı yer (şəhər, rayon) göstərilir.

Qrafa 34. "Mənşə ölkəsinin kodu"

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq eyniadlı bəyan olunan malların (XİF MH üzrə 9-cu işarə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşsa), mənşə ölkələrinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MH üzrə 9-cu işarə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə, onlara eyni bir gömrük rejimi müəyyən olunmuşsa), lakin mənşəcə müxtəlif ölkələrə mənsubdursa, belə hallarda qrafada "000" göstərilir.

Bir neçə adda mallar bəyan olunan zaman dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə və rəqlərdə malların hər birinin mənşə ölkələrinin kodu göstərilir.

Qrafa 44. "Əlavə məlumat təqdim olunan sənədlər"

Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla aşağıdakılardır:

1. - lisenziyanın nömrəsi və verildiyi tarix, habelə, onun fəaliyyət müddəti;
2. - nəqliyyat sənədinin nömrəsi;
3. - daşınma cədvəlinin nömrəsi və tarixi;
4. - müqavilənin (kontraktin, sazişin və s.) nömrəsi və tarixi;

Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarix və nömrəsindən sonra xüsusi simvol "*" və milli valyuta ilə xarici şəxslə hesablaşmanı aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.

5. - əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;

6. - digər dövlət orqanlarının (onların adı göstərmək) ləğv etmək), bu orqanların mallara nəzarəti lazımlı olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;

7. - malların gömrük ərazisindən xaricdə emalına verilən lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;

8. - malların mənşə sertifikatları haqqında məlumat;

9. - gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

Bütün məlumatları blankda göstərmək mümkün olmadıqda, "arxaya bax" ifadəsi yazılmıqla, ona istinad edilir və yuxarıdakı məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arkasında göstərilərək, bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Qrafa 47. "Gömrük rüsumları və yiğimlarının hesablanması"

Qrafanın doldurulma qaydası 2.3. bəndində göstərilən qaydalar kimidir.

"Hesablanması üçün əsas" sütununda aşağıdakılardır göstərilir:

- dəyərdən faizlə gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 45-də göstərilən gömrük dəyəri;
- çeki vahidindən gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 38-də göstərilən netto-xalis çeki;
- təqdim olunmuş miqdardan gömrük ödəniş dərəcəsi tətbiq olunan mallar üzrə – 31-ci qrafanın

sağ aşağı yarımbölməsində və ya 41-ci qrafasında göstərilən miqdardır;

- gömrük ödənişləri gömrük dəyəri məbləğindən faizlə və digər gömrük ödənişləri ilə müəyyən olunan mallar üzrə gömrük dəyəri məbləği və göstərilən ödəniş göstərilir.

246

Qrafa 50. "Vəkalət verən"

Qrafada "YGB-də və əlavə vərəqlərdə göstərilən məlumatları təsdiq edirəm" yazılır, ifadə bəyannaməçinin (yükü alınan) imza və möhürü ilə təsdiq olunur.

Qrafa 53. "Gömrükxana və təyinat ölkəsi"

Qrafada gömrük rəsmiləşdirilməsinin aparılması üçün malların daxili gömrükxanaya gətirməyə əsas verən gömrük tranziti sənədləri haqqında məlumat (hər rekviziti yeni setirdən başlamalı və onların hər birinin qarşısına sıra nömrəsi qoyulmalıdır) göstərilir;

- gömrük sərhədində gömrük orqanı tərəfindən tərtib olunmuş daşınma cədvəlinin nömrəsi;

- Beynəlxalq Yol Daşınmaları (BYD) kitabçasının nömrəsi və verildiyi tarix.

Yük gömrük bəyannamələrinin doldurulması qaydalarına 2 sayılı əlavə

GÖMRÜK SƏRHƏDİN DƏN MALLARIN KEÇİRİLMƏ ÜSULLARININ TƏSNİFATI

247

1. Gömrük rejimləri

Sıra du №	Gömrük rejiminin adı	Ko-
1.	İxrac	10
2.	Təkrar ixrac	11
3.	Müvəqqəti idxl (ixrac)	31
4.	Sərbəst dövriyyə üçün buraxılış	40
5.	Təkrar idxl	41
6.	Gömrük ərazisində emal	51
7.	Gömrük nəzarəti altında emal	52
8.	Gömrük ərazisindən kənardə emal	61
9.	Sərbəst gömrük zonası	71
10.	Rüsumsuz ticarət mağazası	72
11.	Sərbəst anbar	73
12.	Gömrük anbarı	74
13.	Dövlət xeyrinə imtina	75
14.	Məhv etmə	76
15.	Tranzit	80

2. Malların keçirilmə xüsusiyyətləri

Sıra №	Göndərilən malların keçirilmə xüsusiyyətlərinin adı	Kodu
1.	Dövlət, hökumət, beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək və xeyriyyəçilik məqsədilə malların keçirilməsi	01
2.	Humanitar kömək məqsədilə malların keçirilməsi	03
4.	Hədiyyə verilən malların keçirilməsi	04
5.	Təbii fəlakət, qəza və faciəli hadisələrin nəticəsini aradan qaldırmaq üçün malların keçirilməsi	05
6.	Azərbaycanın ehtiyacları üçün malların keçirilməsi	06
7.	Beynəlxalq daşınma həyata keçirilən nəqliyyat vasitələrinin normal istismarı üçün material-texniki təchizat, vasitə və ləvazimatların, yanacaq, ərzaq və başqa əmlakların keçirilməsi	07
8.	MDB iştirakçıları ölkələrinin gömrük əraziləri hüdudlarından kənar da, dəniz mədənlərində iş gorən şəxslər tərəfindən (kirayəyə) götürülmüş və milli gəmilərin fəaliyyətini təmin etmək üçün material-texniki təchizat vasitələri və ləvazimatın, ərzaq və digər əmlakın aparılması	08

9.	Bu şəxslər tərəfindən (kirayəyə) götürülmüş və milli gəmilərdə olan dəniz mədənləri məhsullarının idxalı	09
10.	Bu şəxslər tərəfindən icarəyə (kirayəyə) götürülmüş və milli gəmilərin bunkerləşdirilməsi üçün yanacaq və sürkü ixracı	10
11.	Komplekt obyektlər üçün avadanlıq, xammal və materialların keçirilməsi	11
12.	Diplomatik və onlar səviyyəli xarici dövlətlərin nümayəndəlikləri üçün malların idxalı	12
13.	Xarici sərmayəli müəssisələr və xarici müəssisələrin nizamnamə fonduna əmanət ödənişi şəklində malların idxalı	13
14.	Sərmayələr şəklində malların ixracı	14
15.	Qiymətli kağızlar, milli valyutaların (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa), qiymətli kağızların keçirilməsi	15
16.	Xarici valyutaların (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa), qiymətli kağızların keçirilməsi	16
17.	Təminatlı xidmətlər üzrə malların keçirilməsi	17
18.	Səhv göndərişlər	18
19.	Hümayəndəliklər məqsədi üçün malların keçirilməsi	19
20.	Sərgi eksponatları	21
21.	Reklam materialları və suvenirlər	21

- | | | |
|-----|---|----|
| 22. | Bir il müddətində icarə müqaviləsinə uyğun olaraq malların keçirilməsi | 22 |
| 23. | Bir ildən artıq müddətə icarə müqaviləsinə uyğun malların keçirilməsi | 23 |
| 24. | Konsiqnasiya sazişləri üçün keçirilən mallar | 24 |
| 25. | İdman və əyləncə tədbirləri üçün malların keçirilməsi | 25 |
| 26. | Xarici sərmayəli müəssisələrin öz istehsalı olan materialların keçirilməsi | 26 |
| 27. | Çoxdövriyyəli taraların keçirilməsi | 27 |
| 28. | Fiziki şəxslər tərəfindən istehsal ya da digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan müəyyən olunmuş dəyər və kvotadan artıq malların keçirilməsi | 28 |
| 29. | Milli və şəxslər tərəfindən icarə olunmuş hava gəmiləri üçün yanacaq və sürtgü materiallarının ixracı | 29 |
| 30. | Hümünelər kimi malların keçirilməsi | 30 |
| 31. | Xaricdə olan təşkilatları fəaliyyətinə təminat üçün malların ixracı | 31 |
| 32. | Sərmayəçilik fəaliyyətinin dividentləri hesabına malların keçirilməsi | 32 |
| 33. | Girov hesabına malların ixracı | 33 |

*Yük gömrük bayannamələrinin
doldurulması qaydalarına
3 sayılı ƏLAVƏ*

DÜNYA ÖLKƏLƏRİNİN TƏSNİFATI

Ölkənin qısa adı	Ölkənin tam adı	Hərfi kod alfa-1	alfa-2	Rəqəmli kod
Avstraliya	Avstraliya	AU	AUS	036
Avstriya	Avstriya	AT	AUT	040
Azərbaycan	Azərbaycan Respublikası	AZ	AZE	031
Albaniya	Albaniya Respublikası	AL	ALB	008
Əlcəzair	Əlcəzair Xalq Demokratik Respublikası	DZ	DZA	012
İngiltərə	İngiltərə (Britaniya)	AL	AIA	660
Anqola	Anqola Xalq Respublikası	AO	AGO	024
Andorra	Andorra Knyazlığı	AD	AND	020
Antarktika	Antarktika	AQ	ATA	010
Antiqua.Barb	Antiqua və Bar- buda	AG	ATG	028
Antil Adaları	Hiderland Antil Adaları	AN	ANT	530
Aomın (Makao)	Aomın	MO	MAC	446
Argentina	Argentina Respublikası	AR	ARG	032
Ermənistan	Ermənistan Respublikası	AM	ARM	051
Aruba	Aruba Adaları	AW	ABW	533
Əfqanistan	Əfqanistan İslam Dövləti	AF	AFG	004
Baham Adaları	Baham Adaları Birliyi	BS	BHS	044
Banqladeş	Banqladeş Xalq Respublikası	BD	BGD	050
Barbados	Barbados	BB	BRB	052
Behreyn	Behreyn Dövləti	BH	BHR	048
Belarus	Belarus Respublikası	BY	BLR	112

Beliz	Beliz	BZ	BLZ	084
Belçika	Belçika Krallığı	BE	BEL	056
Benin	Benin Xalq Respublikası	BJ	BEN	204
Bermud Adaları	Bermud Adaları	BM	BMU	060
Bolqaristan	Bolqaristan Respublikası	BG	BGR	100
Boliviya	Boliviya Respublikası	BO	BOL	068
Bosniya və Hersoq Botsvana	Bosniya və Herseqovina Botsvana Respublikası	BA	BIH	070
Braziliya	Braziliya Federativ Respublikası	BW	BWA	072
Hind Okean Brit. Əraz.	Hind Okeanı Britaniya Ərazisi (Britaniya)	BR	BRA	076
Brunei	Brunei-Darus- salam	IO	IOT	086
Buve	Buve Adaları	BV	BVT	074
Burkina-Faso	Burkina-Faso	BF	BFA	854
Burundi	Burundi Respublikası	BI	BDI	108
Butan	Butan Krallığı	BT	BTN	064
Vanuatu	Vanuatu Respublikası	VU	VUT	548
Böyük Britaniya	Birleşmiş Böyük Britaniya ve Şima- li İrlandiya Krallığı Birliyi	GB	GBR	826
Macaristan	Macaristan Respublikası	HU	HUN	348
Venesuela	Venesuela Respublikası	VE	MUT	862
Virgin Adaları (ABŞ)	Virgin Adaları	VI	VIR	850
Virgin Adaları (Britaniya)	Britaniya Virgin Adaları	VG	VGB	092
Şərqi Samoa (ABŞ)	Amerika Samoası	AS	ASM	-16
Şərqi Timor	Şərqi Timor	TR	TMR	626
Vyetnam	Vyetnam Xalq Respublikası	VN	VNM	704

Qabon	Qabon Respublikası	GA	GAB	266
Qezza Bölgəsi	Qezza Bölgəsi (Feləstin)			274
Haiti	Haiti Respublikası	HT	HTI	332
Qayana	Qayana Kooperativ Respublikası	GY	GUY	328
Koreya (KXDR)	Koreya Xalq-De- mokratik Respu- likası	KP	PRK	408
Koreya Resp.	Koreya Respu- likası	KR	KOR	410
Kosta-Rika	Kosta-Rika Res- publikası	CR	CRI	188
Kot-D'ivuar	Kot-Divuar Res- publikası	CI	CIN	384
Kuba	Kuba Respublikası	CU	CIV	192
Küveyt	Küveyt Dövləti	KW	KWT	414
Qırğızistən	Qırğızistən Respu- likası	KG	KGZ	417
Laos	Laos Xalq-Demok- ratik Respublikası	LA	LAO	418
Latviya	Latviya Respubli- kası	LV	LVA	428
Lesoto	Lesoto Krallığı	LS	LSO	426
Liberiya	Liberiya Respu- likası	LR	LBR	430
Livan	Livan Respubli- kası	LB	LBN	422
Liviya	Liviya Ərəb Sosia- list Xalq Camahiriyy- əsi	LY	LBY	434
Litva	Litva Respublikası	LT	LTU	440
Lixtenşteyn	Lixtenşteyn Knyaz- lığı	LI	LIE	438
Lüksemburq	Böyük Lüksem- burq Hersoqluğu	LU	LUX	442
Mavriki	Mavriki	MU	MUS	480
Mavritaniya	Mavritaniya İslam Respublikası	MR	MRT	478
Madaqaskar	Madaqaskar De- mokratik Respu- likası	MG	MDG	450

Makedoniya	Makedoniya	MK	MKD	807
Malavi	Malavi Respublikası	MW	MWI	454
Malayziya	Malayziya	MY	MYS	458
Mali	Mali Respublikası	ML	MLI	466
Kiçik Sakit Okean Adaları	Ayrılmış Kiçik Sakit Okean Adaları (ABŞ)	UM	UMI	581
Maldivi	Maldiv Respublikası	MV	MDV	462
Malta	Malta Respublikası	MT	MLT	470
Marian Adaları	Şimali Marian Adaları Birliyi	MR	MNR	580
Marokko	Marokko Krallığı	MA	MAR	504
Martinika	Martinika (FR)	MQ	MTQ	474
Marşal Adaları	Marşal Adaları (ABŞ)	MH	MHL	584
Meksika	Meksika Ştatları Birliyi	MX	MBX	484
Mikronezya	Mikronezya Federatif Ştatları	FM	FSM	583
Mozambik	Mozambik Xalq Respublikası (MXR)	MZ	MOZ	508
Moldova	Moldova Respublikası	MD	MDA	498
Monako	Monako Respublikası	MC	MCO	492
Monqolustan	Monqolustan	MN	MNG	496
Monserrat	Monserrat (Brit.)	MS	MSR	500
Myanma	Myanma İttifağı	BU	BUR	104
Namibiya	Namibiya	NA	NAM	516
Nauru	Nauru Respublikası	NR	NRU	520
Nepal	Nepal Krallığı	NP	NPL	524
Niger	Niger Respublikası	NE	NER	562
Nigeriya	Niger Federativ Respublikası	NE	NGA	566
Niderland	Niderland Krallığı	NL	NLD	528
Nikaraqua	Nikaraqua Respublikası	NI	NIC	558

Niuc	Niuc (Yeni Zelanda)	NU	NUI	570
Yeni Kaledoniya	Yeni Kaledoniya (FR)	NC	NCL	540
Yeni Zelanda	Yeni Zelanda	NZ	NZL	554
Norveç	Norveç Krallığı	NO	NOR	578
Normand Adaları	Normand Adaları			830
Norflok	Norflok (Avustraliya)	NF	NFK	574
MCH Adaları	MCH Adaları	IM	IMY	833
Milad Adaları	Milad Adaları (Avustraliya)	CX	CXR	162
Müqəddəs Yelena Adası	Müqəddəs Yelena Adası (Britaniya)	SH	SHN	654
Ueyk Adası	Ueyk Adası	WK	WAK	872
Akuka Adası	Akuka Adası (Yeni Zelanda)	CK	COK	184
Birləşmiş Ərəb Əmirlikləri	Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)			782
Oman	Oman Sultanlığı	OM	OMN	512
Pakistan	Pakistan İslam Respublikası	PK	PAK	586
Palau	Palau Respublikası (Belau)	PW	PLW	585
Panama	Panama Respublikası	PA	PAN	591
Papua-Yeni Qvineya	Papua-Yeni Qvineya	PG	PNG	596
Paraqvay	Paraqvay Respublikası	RY	RRY	600
Peru	Peru Respublikası	PE	PER	604
Pitkern	Pitkern (Britaniya)	PN	PCN	612
Polşa	Polşa Respublikası	PL	POL	616
Portuqaliya	Portuqaliya Respublikası	PT	PRT	620
Puerto-Riko	Puerto-Riko (ABŞ)	PR	PRI	630
Reyunon	Reyunon (FR)	RE	REU	638
Rusiya	Rusiya Federasiyası	RU	RUS	643
Ruanda	Ruanda Respublikası	RW	RWA	646

Rumınıya	Ruminiya Respublikası	RO	ROM	642
S-Pyer və Mikelon	S-Perimikelon (FR)	PM	SPM	666
S.Vinsent-Qrenad	S.Vinsent və Qrenadalar	VC	VCT	670
Salvador	El-Salvador Respublikası	SV	SLV	222
San-Marino	San-Marino Respublikası	SM	SMR	674
San-Tome və Prinssipi	San-Tomeiprins Demokratik Respublikası	ST	STR	678
Səudiyyə Ərəbistanı	Səudiyyə Ərəbistan Krallığı	SA	SAU	682
Svazilend	Svazilend Krallığı	SZ	SWZ	748
Seyşel Adaları	Seyşel Adaları Respublikası	SC	SYC	690
Seneqal	Seneqal Respublikası	SN	SEN	686
Sen-Kits və Nevis	Sent-Kits Federasiyası (Sent-Kristofer) və Nevis	KN	KNA	659
Sent-Lyusiya	Sent-Lyusiya	LC	LCA	662
Sinqapur	Sinqapur Respublikası	SG	SGR	702
Suriya	Suriya Ərəb Respublikası	SY	SYR	760
Slovakiya	Slovak Respublikası	SK	SVK	703
Sloveniya	Sloveniya Respublikası	SI	SVN	705
Solomon Adası	Solomon Adası	SB	SLB	090
Somali	Somali Demokratik Respublikası	SO	SOM	706
Sudan	Sudan Respublikası	SD	SDN	736
Surinam	Surinam Respublikası	SR	SUR	740
ABŞ	Amerika Birleşmiş Ştatları	US	USA	840
Serra-Leone	Serra-Leone Respublikası	SL	SLE	694

Syanqan (Honkonq)	Syanqan (Honkonq) (Britaniya)	HR	HKG	344
Tacikistan	Tacikistan Respublikası	TC	TCK	762
Tailand	Tailand (Çinin tərkibində)	TH	THA	764
Tayvan	Tayvan (Çinin tərkibində)	TW	TWN	158
Tanzaniya	Tanzaniya Birləşmiş Respublikası (TBR)	TZ	TZA	834
Terys və Kaykos	Terys və Kaykos (Britaniya)	TS	TSA	796
Toqo Ştatı	Toqo Respublikası	TG	TGO	768
Tokelau	Tokelau (Ştat) (Yeni Zelandiya)	TK	TKL	772
Trinidad və Tobaqo	Trinidad və Tobaqo Respublikası	TT	TTD	780
Tuvalu	Tuvalu	TV	TUV	798
Tunis	Tunis Respublikası	TN	TUN	788
Türkmenistan	Türkmenistan	TM	TKM	795
Türkiyə	Türkiyə Respublikası	TR	TUR	792
Uqanda	Uqanda Respublikası	UG	UGA	800
Özbəkistan	Özbəkistan Respublikası	UZ	UZB	860
Ukrayna	Ukrayna	UA	UKR	804
Uollis və Futuna	Uollis və Futuna Adaları	WF	WLF	876
Uruqvay	Şərqi Uruqvay Respublikası	UY	URY	858
Farer Adaları	Farer Adaları (Danimarkanın tərkibində)	FO	FRO	234
Ficci	Ficci Respublikası	FY	FYI	242
Filippin	Filippin Respublikası	RH	RHL	608
Finlandiya	Finlandiya Respublikası	FI	FIN	238
Folkland Adaları	Folkland (Malvin Adaları) (Mübahisəli Britaniya-Argentina Ərazisi)	FK	FLK	238

FR. Polineziya	Fransız Polineziyası (Fransa)	PF	PYF	258
FR. Cənub Əraziləri	Fransız Cənub Əraziləri (Fransa)	TF	ATF	260
Fransa	Fransa Respublikası	FR HM	FRA HMD	250 334

258

Xorvatiya	Xorvatiya Respublikası	HR	HRVS	190
Mer. Afr.Respub.	Mərkəzi Afrika Respublikası (MAF)	CF	CAF	140
Çad	Çad Respublikası	TD	TSD	148
Çexiya	Çex Respublikası	CZ	CZE	203
Çili	Çili Respublikası	CL	CHL	152
İsveçrə	İsveçrə Konfederasiyası	CH	CHE	756
İsveç	İsveç Krallığı	SE	SWE	752
Şpisbergen Adaları	Şpisbergen və Yan-Mayen (Norveç)	SJ	SJM	744
Şri-Lanka	Şri-Lanka Demokratik Sosialist Respublikası	LK	LKA	144
Ekvador	Ekvador Respublikası	EC	ECU	218
Ekvator.Qvineya	Ekvatorial Qvineya Respublikası	GQ	GHQ	226
Eritreya	Eritreya	ER	ERI	232
Estoniya	Estoniya Respublikası	EE	EST	233
Efiopiya	Efiopiya	ET	ETH	231
Yuqoslaviya	Yuqoslaviya İttifaqı Respublikası (CAR)	YU	YUG	891
Cənubi Afr.Respubl.	Cənubi Afrika Respublikası (CAR)	ZA	ZAF	710
Yamayka	Yamayka	YM	YAM	388
Yaponiya	Yaponiya	JR	JPN	392

Kodu	Adı
004	Əfqani
008	Lek
012	Əlcəzair dinarı
020	Andorra peseti
024	Yeni Kvanza
032	Argentina pesosu
036	Avstraliya dolları
040	Şillinq
044	Baham dolları
048	Behreyn dinarı
050	Taka
052	Barbados dolları
056	Belçika frankı
060	Bermud dolları
064	Nqultrum
068	Boliviano
072	Pula
084	Beliz dolları
090	Solomon adaları dolları
096	Bruney dolları
100	Lev
104	Kyat
108	Burundi frankı
116	Riel
124	Kanada dolları
132	Eskudo Kabo-Verde
136	Kayman adaları dolları
144	Şri-Lanka rupisi

Əlavə 4

VALYUTALARIN TƏSVİFATI

259

152	Çili pesosu	352	İsland kronu
156	Çin yuanı	356	Hindistan rupisi
170	Kolumbiya pesosu	360	Rupi
174	Frank Komor adaları	364	İran rialı
180	Yeni Zair	368	Irak dinarı
188	Kosta-Rika kolonu	372	İrland funtu
191	Kuna	376	Şekel
192	Kuba pesosu	380	İtaliya liri
196	Kipr funtu	388	Yamay dolları
200	Çex kronu	392	Yen
208	Dat kronu	398	Tengə (qazax)
214	Dominikan pesosu	400	İordan dinarı
218	Sukre	404	Keniya şillinqi
222	Salvador kolonu	408	Şimali-Koreya vonu
230	Efiopiya biri	410	Vona
233	Krona	414	Kuveyt dinarı
238	Folkland adaları funtu	417	Som (Qırğız)
242	Ficci dolları	418	Kip
246	Marka	422	Livan funtu
250	Fransız frankı	426	Loti
262	Cibuti frankı	428	Latviya latı
268	Gürcü larisi	430	Liberiya dolları
270	Dalasi	434	Liviya dinarı
276	Alman markası	440	Litva liti
288	Sedi	442	Lüksembağ frankı
292	Qibraltar funtu	446	Pataka
300	Draxma	450	Malaqasiya frankı
320	Ketsal	454	(Malaviya) kvaçası
324	Qvineya frankı	458	Malayziya rinqqiti
328	Qayana dolları	462	Rufiya
332	Qurd	470	Maltiya lirası
340	Lempira	478	Uqiya
344	Honkonq dolları	480	Mavrikı rupisi
348	Forint	484	Yeni Meksika pesosu

496	Tuqrik	702	Sinqapur dolları
498	Moldav leyi	703	Slovak kronu
504	Mərakeş dirhəmi	704	Donq
508	Metikal	705	Tolar
512	Oman riali	706	Somali şillinqi
516	Namibiya dolları	710	Rend
524	Nepal rupisi	716	Zimbabwe dolları
528	Niderland quldeni	724	İspan resetası
532	Niderland antil quld	726	Sudan dinarı
533	Aruban quldeni	740	Surinam quldeni
548	Vatu	748	Lilanjeni
554	Yeni Zelandiya dolları	752	İsveç kronu
558	Qızıl Kordoba	756	İsveçrə frankı
566	Nayra	760	Suriya funtu
578	Norveç kronu	764	Bat
586	Pakistan rupisi	776	Paanqa
590	Balboa	780	Trinidad və Tobaqo
598	Kin	784	Dirhem (BƏƏ)
600	Quarani	788	Tunis dinarı
604	Yeni sol	792	Türkiyə lirəsi
608	Filippin pesosu	795	Türkmən manatı
616	Zlot	800	Uqanda şillinqi
620	Portuqal eskudosu	804	Qrvnna
624	Qvineya-Bisau pesosu	807	Denar
626	Timor eskudosu	818	Misir funtu
634	Katar riali	826	Funt sterlinq
642	Ley	834	Tanzaniya şillinqi
643	Rusiya rublu	840	ABŞ dolları
646	Ruanda frankı	858	Uruqvay pesosu
654	Müqəddəs Yelena Adası	862	Bolivar
678	Dobra	882	Tala
682	Səudiyyə riali	886	Yəmən riali
690	Seyşel rupisi	890	Yuqoslav dinarı
694	Leone	894	Kvaça (Zambiya)

901	Yeni Tavyan dolları
950	KFA VEAS frankı
952	KFA VSEAO frankı
954	AVRO
960	SDR (Xüsusi hüquqi avro)
987	Kruzeyro real
932	Azərbaycan manatı
914	Tacik rublu
928	Özbək sumu
906	Belarus rublu

*Yük gömrük bayannamələrinin
doldurulması qaydaları
5 sayılı əlavə*

**SÖVDƏLƏŞMƏ XARAKTERİNİN
TƏSHİFATI**

<i>Kodu</i>	<i>Adı</i>
01	Milli valyuta ilə hesablaşmaqla malların keçirilməsi
21	Sərbəst dönerli valyuta (SDV) ilə hesablaşmalar SDV hesablaşmaları (dövlət krediti və dövlət kreditinin ödənişindən başqa) üzrə malların keçirilməsi
23	Dövlət krediti üzrə malların keçirilməsi
26	Dövlət kreditinin ödənilməsi hesabına malların keçirilməsi

31

Klirinq üzrə hesablaşmalar

Klirinq valyutası hesablaşmaları ilə malların keçirilməsi (dövlət krediti və dövlət kreditinin ödənilməsin-dən başqa)

33

Dövlət krediti üzrə malların keçirilməsi

36

Dövlət kreditinin ödənişi hesabına malların keçirilməsi

Qapalı valyuta üzrə hesablaşmalar

41

Qapalı valyuta hesablaşmaları əsasında malların keçirilməsi (dövlət kreditindən başqa)

43

Dövlət krediti üzrə malların keçirilməsi

Digər kommersiya əməliyyatları

üzrə malların keçirilməsi

51

Görülüş mal mübadiləsi qaydası (barter sövdələşmələri) ilə malların keçirilməsi

52

Görülüş iş və xidmətlərin hesabına malların keçirilməsi

54

Digər ölkələrin ərazisindən qazın tranzit keçirilməsi

**Müəssisə və obyektlərin tikintisi haqqında
saziş-öhdəlik hesabına malların keçirilməsi**

71

Klirinq valyutası hesabı ilə kompensasiya öhdəliyi hesabına malların keçirilməsi

265

72	MDB ölkələri öhdəliyi hesabına malların keçirilməsi	80	Daxili su nəqliyyatı
75	MDB öhdəliyi hesabına müəssisələr tikintisi üçün malların keçirilməsi	90	Özühərəkətədən vasitələr
78	Kompensasiyalı öhdəliklər hesabına SDV ilə hesablaşmalar əsasında malların keçirilməsi		
80	Digerləri		

266

Yük gömrük bəyannamələrinin doldurulması qaydalarına 6 sayılı əlavə

NƏQLİYYAT NÖVLƏRİNİN TƏSHİFATI

<i>Kodu</i>	<i>Həqliyyat növlərinin adı</i>
10	Dəniz nəqliyyatı
12	Dəniz gəmisində (bərədə) dəmiryolu vəqonları
16	Dəniz gəmisində (Ro-Ro tipli gəmi) özü hərəkət edən yol vasitələri
20	Dəmiryol nəqliyyatı
30	Avtoyol nəqliyyatı
40	Hava nəqliyyatı
50	Poçt
70	Stasionar nəqletmə vasitələri (boru kəməri, elektrik ötürücü xətləri)

*Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
7 sayılı əlavə*

267

GÖMRÜK ÖDƏNİŞLƏRİNİN TƏSNİFATI

<i>S/n</i>	<i>Ödəniş növünün adı</i>	<i>Kodu</i>
	1. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yişimləri	
10	Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yişimləri	10
11	Malların gömrük rəsmiləşdirilməsinə görə əlavə gömrük yişimləri	11
12	Malların gömrük rəsmiləşdirilməsi - bu iş üçün müəyyən edilmiş yerlərdə və gömrük orqanlarının iş vaxtından kənar vaxtlarda aparılmasına görə gömrük yişimləri;	12
13	Malların gömrük rəsmiləşdirilməsi - bu iş üçün müəyyən edilmiş yerlərdə və gömrük orqanlarının iş vaxtından kənar vaxtlarda aparılmasına görə gömrük yişimləri;	13
14	Malların gömrük rəsmiləşdirilməsinə görə digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçiriləcək gömrük yişimləri	14

15	Malların gömrük rəsmiləşdirilməsinə görə digər Gömrük İttifaqı iştirakçı-dövlətlərinin büdcəsinə keçiriləcək əlavə gömrük yiğimləri	15
	2. Gömrük rüsumları	
20	İdxal gömrük rüsumu	20
22	Digər Gömrük İttifaqı iştirakçı-dövlətlərinin büdcəsinə keçiriləcək idxl gömrük rüsumları	22
25	İxrac gömrük rüsumları	25
27	Digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçirilməli olan ixrac rüsumları	27
	3. Gömrük orqanları tərəfindən alınan dələyisi vergilər	
30	Aksız	30
32	Əlavə dəyər vergisi	32
35	Xüsusi vergilər	35
37	Digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçirilməli olan-aksizlər	37
38	Digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçirilməli olan əlavə dəyər vergisi	38
39	Digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçirilməli olan - xüsusi vergilər	39
	4. Fiziki şəxslərdən alınan ödənişlər	
40	Gömrük ödənişlərinin vahid dərəcəsi	40
41	Digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçiriləcək vahid gömrük ödənişləri dərəcəsi	41

44	Yığılmış gömrük ödənişləri	44
45	Digər Gömrük İttifaqı iştirakçı - dövlətlərinin büdcəsinə keçiriləcək yığılmış gömrük ödənişi	45
	5. Digər yiğimlər və haqlar	
50	Malların saxlanılmasına görə gömrük yiğimləri	50
51	Malların gömrük müşayiətlərinə görə gömrük yiğimləri	51
52	Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə peşə attestatının və lisenziyanın verilməsinə görə yiğimlər	52
53	Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə verilmiş peşə attestatı və lisenziyanın fəaliyyət müddətinin bərpa olunmasına görə yiğimlər	53
54	Bankın və digər kredit müəssisəsinin banklar reyestrinə daxil olmasına görə yiğimlər	54
55	İlkin qərarın qəbuluna görə haqq	55
56	Gömrük auksionlarında iştirakına görə haqq	56
57	Məlumatlandırma və məsləhətleməyə görə haqq	57
	6. Vəsait və cərimələr	
60	Müsadirə olunmuşların realize olunmasından olan vəsaitlər	60
65	Girovun reallaşdırılmasından olan vəsaitlər	65
67	Cərimələr və malların dəyerindən tutulan vəsaitlər	67
	7. Digər gömrük ödənişləri	
91	Gömrük ödənişlərinə möhlət verilməsinə görə faizlər	91

93	Gömrük ödənişlərinin möhlət müddətinin uzadılmasına görə faizlər	93
95	Dəbbələr (Dəbbe pulları)	95
97	Gömrük orqanlarına alınması həvalə olunmuş digər ödəniş növləri	97
98	Gömrük ödənişlərinin ödənilməsini təmin edən məbləğ	98

Qeyd: Ödənişlərin növlər üzrə rəqəmli kodu mütləq təsnifatda göstərilən rəqəmlərdən başlanmalıdır. Rəqəmli kodda sonrakı rəqəmlərin istifadəsi tövsiyə xarakteri daşıyır.

*Yük gömrük bəyannamələrinin doldurulması qaydalarına
8 sayılı əlavə*

**GÖMRÜK ÖDƏNİŞLƏRİNİN ÖDƏNİLMƏSİNƏ
TƏMİNAT NÖVLƏRİNİN TƏSNİFATI**

<i>Kodu</i>	<i>Təminat növləri</i>	
<i>rəqəmli</i>	<i>hərfi</i>	
11	BZ	Bank zəmanəti
22	MG	Malların girovu
33	DT	Pul vəsaitinin depozitə keçirilməsi

*Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
9 sayılı əlavə*

ÖDƏNİŞ NÖVLƏRİNİN TƏSNİFATI

<i>Kod</i>	<i>Ödəniş üsulu</i>	
<i>rəqəmli</i>	<i>hərfi</i>	
01	HH	Bank vasitəsilə nağdsız hesablaşma
02	KK	Gömrük kassasına nağd ödəniş
03	ÖM	Gömrük ödənişlərinin ödənilməsinə möhlət verilməsi
04	ÖMU	Gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddətinin uzadılması
05	ŞH	Gömrük ödənişlərinə şərti hesablaşma
06	QÖ	Ödənişin qarşılıqlı hesablaşma əsasında aparılması

272

GÖMRÜK MÜƏSSİSƏLƏRİNİN TƏSNİFATI

Sıra №-si	Gömrük orqanın kodu	Gömrük orqanının adı	Qeyd
1	00100	Bakı Baş gömrük İdarəsi	
2	00101	Bərə postu	28 00401
3	00102	Biləcəri postu	29 00402
4	00104	Xirdalan postu	30 00500
5	00105	Keşlə postu	31 00501
6	00106	Qaradağ postu	32 00502
7	00108	Yasamal postu	33 00503
8	00109	Səbayıl postu	34 00600
9	00110	Sahil postu	35 00602
10	00112	Binəqədi postu	36 00700
11	00113	Sənqəçal postu	
12	00115	Yeni Sahil postu	37 00701
13	00116	İpək Yolu postu	38 00702
14	00151	Bərə postu (dəmir yolu)	39 00800
15	00200	Tovuz Gömrük İdarəsi	
16	00201	Candargöl postu	40 00801
17	00202	Girzan postu	
18	00203	Poylu postu	41 00802
19	00204	Sınıq-Körpü postu	42 00803
20	00205	Sadıxlı postu	
21	00206	Böyük Kəsik postu	43 00900
22	00207	2-ci Şıxlı gömrük postu	44 00902 45 00903

Əlavə 10

23	00300	Yevlax Gömrük idarəsi
24	00301	Şəki postu
25	00302	Mingəçevir postu
26	00303	Qəbələ postu
27	00400	Astara Gömrük İdarəsi
28	00401	Lənkəran postu
29	00402	Masalı postu
30	00500	Balakən Gömrük İdarəsi
31	00501	Muğanlı postu
32	00502	Mazımcay postu
33	00503	Lahic postu
34	00600	Əli-Bayramlı Gömrük İdarəsi
35	00602	Kürdəmir postu
36	00700	Sumqayıt Gömrük İdarəsi
37	00701	Şirvan postu
38	00702	H.Z.Tağıyev-1 postu
39	00800	Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
40	00801	Gəncə Hava Limanı postu
41	00802	Qala postu
42	00803	H.Z.Tağıyev gömrük postu
43	00900	Gəncə Gömrük idarəsi
44	00902	Samux postu
45	00903	Şəmkir HES postu

273

GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİ

46	01000	Culfa Gömrük İdarəsi			Mənafelərin Mü-hafizə İdarəsi
47	01001	Nehrəni postu	70	01701	Bakı Beynəlxalq limanı postu
48	01002	Naxçıvan Hava Limanı postu	71	01702	Xaçmaz dəniz nəzarət postu
49	01100	Sədərək Gömrük İdarəsi	72	01703	Siyəzən dəniz nəzarət postu
50	01101	Şahtaxtı postu	73	01704	Pirallahi dəniz nəzarət postu
51	01200	Biləsuvar Gömrük İdarəsi	74	01705	Hövsan dəniz nəzarət postu
52	01201	Biləsuvar postu	75	01706	Qaradağ dəniz nəzarət postu
53	01202	Salyan postu	76	01707	Neftçala dəniz nəzarət postu
54	01300	Xudafərin Gömrük İdarəsi	77	01708	Lənkəran dəniz nəzarət postu
55	01301	Horadiz postu	78	01800	Naxçıvan Gömrük İdarəsi
56	01302	İmişli postu	79	01900	Bakı Avtonəqliyyat Gömrük İdarəsi
57	01400	Xaçmaz Gömrük İdarəsi	80	02000	Naxçıvan Hava Limanı Gömrük İdarəsi
58	01401	Xanoba postu			
59	01402	Samur postu			
60	01403	Yalama postu			
61	01404	Zuxul postu			
62	01405	Şirvanovka postu			
63	01500	Aksız Gömrük İdarəsi			
64	01600	Enerji Gömrük İdarəsi			
65	01602	“Dübəndi” postu			
66	01601	“Liman” postu			
67	01603	“Gözdək” postu			
68	01604	Yeni Sənqaçal postu			
69	01700	Xəzər Dənizində AR-in İqtisadi			

*Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
11 sayılı əlavə*

**TƏYİNATINA UYĞUN OLARAQ GÖMRÜK
RÜSUMU ÖDƏNİŞLƏRİNDƏN AZAD OLAN
MALLARIN TƏSNİFATI**

Dövlət Gömrük Komitəsinin 25 may 2000-ci il 39 №-li əmrinə əsasən 12 sayılı əlavə ləğv edilmişdir.

*Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
12 sayılı əlavə*

**NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ
MALLARIN GÖMRÜK DƏYƏRİNİN
TƏYİNİ METODLARININ TƏSNİFATI**

<i>Kodu</i>	<i>Adları</i>
01	Gətirilən malların sövdələşmə qiyməti
02	Eynileşdirilmiş malların sövdələşmə qiyməti
03	Eynicinsli malların sövdələşmə qiyməti
04	Dəyərin toplanması
05	Dəyərin çıxılması
06	Ehtiyat metod

*Heydərov X.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.*

276

**AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI**

Qərar № 80

Bakı şəhəri, 12 aprel 2001-ci il

**AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLARIN MİQDARI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI**

277

“Azərbaycan Respublikasının 2001-ci il dövlət bütçəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 28 noyabr tarixli, 422 nömrəli Fermanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisində gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”, “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” və “Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yiğimlarının miqdarı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar 2001-ci il aprelin 16-dan qüvvəyə minir.

*Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə*

**GÖMRÜK
RƏSMİLƏŞDIRİLMƏSİ**

*Azərbaycan Respublikası Nuzirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli,
80 nömrəli qərarı ilə təsdiq edilmişdir*

**AZƏRBAYCAN RESPUBLİKASINDAN İXRAC
ZAMANI İXRAC GÖMRÜK RÜSÜMUNA CƏLB OLUNAN
MALLARIN SİYAHISI VƏ İXRAC RÜSUMLARININ
DƏRƏCƏLƏRİ**

Kod	Malların adı	Əlçə vahidi	İsrar rüsum dərəcəsi (gümüşük dayarına % -da və ya əlçə vahidində gərə ABŞ dol.)
1	2	3	4
I. İLKİN MƏHSULLAR: DƏNƏVƏR VƏ TOŞQİNLİ MƏHSULLAR			
7201	Poldaq vo gizgi çıqunlalar, külçə, qılıb vo digar ilkən formalarda:		
7201 10	- torfibində 0,5 kütlo % -da və ya ondan az fosfor olan asqarlanmamış poldaq çıquş		
	- torfibində 0,4 kütlo % -den az olmayaraq manqan olan		
7201 10 110	- torfibində 1 kütlo % -da və ya ondan az silisium olan	kq	1000 kq. 5 ABŞ dol.
7201 10 190	- torfibində 1 kütlo % -den artıq silisium olan	kq	1000 kq. 5 ABŞ dol.
7201 10 300	- torfibində 0,1 kütlo % -den az olmayaraq, lakin 0,4 kütlo % -den az manqan olan	kq	1000 kq. 5 ABŞ dol.
7201 10 900	- torfibində 0,1 kütlo % -den az manqan olan	kq	1000 kq. 5 ABŞ dol.
7201 20 000	- torfibində 0,5 kütlo % -den az fosfor olan asqarlanmamış poldaq çıquş; gizgi çıquş;		
7201 50	- asqarlanılmış poldaq çıquş; gizgi çıquş;		
7201 50 100	- torfibində 0,3 kütlo % -den az və 1 kütlo % -den çox olmayaraq titan vo 0,5 kütlo % -den az olmayaraq vanadiyun olan		
7201 50 900	- digorları	kq	1000 kq. 5 ABŞ dol.
7202	ferronitritlər:		
7202 11	- ferronitrit:		
7202 11 200	- torfibində 2 kütlo % -den çox karbon olan;		
	- 5 mm - den böyük olmayan donovor şəklində vo torfibində 65 kütlo % -den artıq manqan olan		
7202 11 800	- digorları	kq	1000 kq. 5 ABŞ dol.
7202 19 000	- digorları	kq	1000 kq. 5 ABŞ dol.
7202	ferrositium:		
7202 21	- torfibində 55 kütlo % -den artıq silisium olan		
7202 21 100	- torfibində 55 kütlo % -den çox, lakin 80 kütlo % -den çox olmayaraq silisium olan		
7202 21 900	- torfibində 80 kütlo % -den çox silisium olan	kq	1000 kq. 5 ABŞ dol.
7202 29 000	- digorları	kq	1000 kq. 5 ABŞ dol.
7202 30 000	- ferronitrom:		
7202 41	- torfibində 4 kütlo % -den çox karbon olan		
	- torfibində 4 kütlo % -den çox, lakin 6 kütlo % -den az karbon olan		
7202 41 100	- torfibində 6 kütlo faizindən çox karbon olan		
	- torfibində 60 kütlo % -den çox olmayaraq xrom olan		
7202 41 910	- torfibində 60 kütlo % -den çox xrom olan	kq	1000 kq. 5 ABŞ dol.
7202 41 990	- digorları	kq	1000 kq. 5 ABŞ dol.
7202 49	- digorları		
7202 49 100	- torfibində 0,05 kütlo % -den çox olmayaraq karbon olan		
7202 49 500	- torfibində 0,05 kütlo % -den çox, lakin 0,5 kütlo % -den çox olmayaraq karbon olan	kq	1000 kq. 5 ABŞ dol.
7202 49 900	- torfibində 0,5 kütlo % -den çox, lakin 4 kütlo % -den çox olmayaraq karbon olan	kq	1000 kq. 5 ABŞ dol.
7202 50 000	- feroniķikoxrom	kq	1000 kq. 5 ABŞ dol.
7202 60 000	- ferronikel	kq	1000 kq. 5 ABŞ dol.

7202 70 000	- ferronitridləndir	kq	1000 kq. 5 ABŞ dol.
7202 80 000	- ferronitrid vo ferronitrovoflfram	kq	1000 kq. 5 ABŞ dol.
	- digorları		
7202 91 000	- ferronitrit vo ferosilikofitit	kq	1000 kq. 5 ABŞ dol.
7202 92 000	- ferronavanadıum	kq	1000 kq. 5 ABŞ dol.
7202 93 000	- ferroniobiüm	kq	1000 kq. 5 ABŞ dol.
7202 99	- digorları		
	- ferrofosfor:		
7202 99 110	- torfibində 3 kütlo % -den çox, lakin 15 kütlo % -den az olmayaraq fosfor olan	kq	1000 kq. 5 ABŞ dol.
	- torfibində 15 kütlo % -da və ya ondan artıq fosfor olanlar		
7202 99 190	- ferrosilikomangan	kq	1000 kq. 5 ABŞ dol.
7202 99 300	- digorları		
7202 99 800	Dənni filizinin bibrəsə redaksiya məsləlləri vo digar parca, yumqə vo əməliyi formalarda olan mosambik domitlər torfibində 99,94 kütlo % -daş element olan parca, yumqə vo əməliyi formalarda olan domitlər:		
	- dənni filizinin bibrəsə redaksiya məsləlləri		
7203	- digorları:		
7203 10 000	- torfibində 8 kütlo % -da və ya daş çox nikel olan poladlıq:	kq	1000 kq. 5 ABŞ dol.
7203 99 000	- digorları		
7204	Qara metal tullantıları vo qırıntıları; qara metal qırıntılarından alınmış torak ondılmok üçün külçələr (xolit külçələri):		
7204 10 000	- təkənə eçən tullantıları vo qırıntıları:	kq	1000 kq. 7 ABŞ dol.
	- asqarlanılmış (tissus) poladlıq tullantıları vo qırıntıları:		
7204 21	- torfibində 8 kütlo % -da və ya daş çox nikel olan poladlıq:	kq	1000 kq. 7 ABŞ dol.
7204 21 100	- digorları		
7204 21 900	- digorları		
7204 29 000	- qızaya örtülmüş qara metal tullantıları vo qırıntıları:	kq	1000 kq. 7 ABŞ dol.
7204 30 000	- digorları:		
7204 41	- torfibində 8 kütlo % -da və ya daş çox nikel olan poladlıq:		
7204 41 000	- torfibində 8 kütlo % -da və ya daş çox nikel olan poladlıq:	kq	1000 kq. 5 ABŞ dol.
7204 41 910	- baglaşmadı:	kq	1000 kq. 5 ABŞ dol.
7204 41 990	- digorları		
7204 49	- digorları:		
7204 49 100	- xardalanmış (kəsilmiş)		
7204 49 300	- baglaşmadı:		
7204 49 910	- digorları:		
7204 49 990	- torfibində 8 kütlo % -da və ya daş çox nikel olan poladlıq:	kq	1000 kq. 5 ABŞ dol.
7204 50	- digorları:		
7204 50 100	- asqarlanılmış (tissus) poladlıq:	kq	1000 kq. 5 ABŞ dol.
7204 50 900	- digorları:		
7205	Poladlıq vo gizgi çıqunlardan vo qara metallardan vo torzla:		
7205 10 000	- damollar:	kq	1000 kq. 5 ABŞ dol.
	- torzlar:		
7205 21 000	- asqarlanılmış poladlıq:	kq	1000 kq. 5 ABŞ dol.
7205 29 000	- digorları:		
7206 10 000	- kükürlər:	kq	1000 kq. 5 ABŞ dol.
Qrup 74	Mis və mis momifikasi:		
7601	Emal olunmuş aluminim asqarlanılmış aluminim:		
7601 10 000	- aluminim ornitiləri:	kq	1000 kq. 15 ABŞ dol.
7601 20	- ilkin:		
7601 20 100	- torz:		
	- kükürlə və ya maye həndə:		
7601 20 910	- digorları:		
7601 20 990	- digorları:		
7602 00	Alluminium tullantıları vo qırıntıları:		
	- məlləntərlər:		
7602 00 110	- torz yonquları, kükürlər, yonqə qırqları, frezə istehsalı və qarparları, kükürlər və kükürlərin tullantıları, qalıq 0,2 mm - den çox olmayan tənglənməs metallər intimalı və borkıldılmış və qaplanması və folqləndirm (səs hissəsi almadan) tullantıları:		
	- digorları (cəvad momifikasi da xəxil olmaqla):		
7602 00 190	- qırıntı:		
7602 00 900	Alluminium torzları vo pulçuşqlar:		
7603	- laylı qırqları torzlar, pulçuşqlar:		
7603 10 000	- Qırğınlıq və ondan olan momifikasi:		
7603 20 000	- Sıx və ondan hazırlanmış momifikasi:		
Qrup 78	- Dəlavə və ondan hazırlanmış momifikasi:		
Qrup 79	- 1000 kq. 15 ABŞ dol.		
Qrup 80	- 1000 kq. 15 ABŞ dol.		

*Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli,
80 nömrəli qərarı ilə təsdiq edilmişdir*

**GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ GÖRƏ ALINAN
GÖMRÜK YİĞİMLARININ MİQDARI**

280

1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklerin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayıaraq), nəqliyyat vasitələrinin, həmçinin Azərbaycan Respublikasının Milli Bankın tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda sıfariş verilməkle (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və s. çəkilən xərclər nəzəre alınmaqla) gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin xarici valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15 faizi miqdardında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanəti kreditləri hesabına alınmış uçuş aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxali üzrə bir yüksək gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayıaraq 275 ABŞ dolları miqdardında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən

müəyyən edilən məzənnəyə görə manatla gömrük yişimləri alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi istifadəsi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yişimləri alınır.

3. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vəreqi üçün sövdələşmə xarakterində asılı olmayıaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannaməleri üçün 10 ABŞ dolları miqdardında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yişimləri alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

yük və minik avtomobiləri, mikroavtobus və avtobuslar üçün 20 ABŞ dolları;

diger nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

281

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QÜVVƏDƏN DÜŞMÜŞ
BƏZİ QƏRARLARININ SİYAHISI**

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının 1-ci, 3-cü, 5-ci və 7-10-cu bəndləri, 4-cü bəndinin 4.1-4.2-ci yarımbəndləri;

2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərari na dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli, 25 nömrəli qərarının 1-ci bəndinin 2-ci, 4-6-ci, 9-10-cu və 12-18-ci abzasları;

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 may tarixli, 94 nömrəli qərarının 2-ci bəndinin 3.4-cü abzasları;

4. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 iyul tarixli, 112 nömrəli qərarı;

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 138 nömrəli qərarının 1-ci bəndi;

6. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 sentyabr tarixli, 164 nömrəli qərarı;

7. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərari na əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 sentyabr tarixli, 173 nömrəli qərarı;

8. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərari na əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli, 174 nömrəli qərarı;

9. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli qərarının 1-ci bəndi;

10. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli, 62 nömrəli qərarının 1-ci bəndi.

Qərar № 137

Bakı şəhəri, 13 avqust 2001-ci il

"AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLARIN MİQDARI HAQQINDA"

AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR
KABİNETİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ
80 NÖMRƏLİ QƏRARINA DƏYİŞİKLİK EDİLMƏSİ
BARƏDƏ

"Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 20 iyul tarixli 542 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxlər əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarı ile təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisine getirilən mallar üzrə gömrük idxlərinin ərazisindən artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli qərarının 1-ci bəndi;

rüsumlarının dərəcələri"ndə 48-ci mal qrupunda 1-ci sütundakı "480100" mal mövqeyinə və onun 2-ci sütundakı "Qəzet kağızı rulonlarda və vərəqlərdə" adına aid olan "480100100" və "480100900" mal yarımmövqələri üzrə 4-cü sütunda göstərilmiş "5" tarif dərəcəsi "0,5" tarif dərəcəsi ilə əvəz edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri A. Rasizadə

Qərar № 151

Bakı şəhəri, 30 sentyabr 2002-ci il

"AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLARIN MİQDARI HAQQINDA"

AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR
KABİNETİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ
80 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ
"AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ
GETİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL
RÜSUMLARININ DƏRƏCƏLƏRİ"NDƏ DƏYİŞİKLİKLER
EDİLMƏSİ BARƏDƏ

Azərbaycan Respublikasında idxlər əməliyyatlarının gömrük-tarif mexanizmi vasitəsilə tənzimlənməsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddeələrinə uyğun olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliy-

yətinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilsin (malların siyahısı əlavə olunur).

2. Bu Qərar 2002-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə

*Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 30 sentyabr tarixli
151 nömrəli Qərarına əlavə
SPESİFİK GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
ADVALOR GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
İLƏ ƏVƏZ EDİLƏN BƏZİ MALLARIN SIYAHISI*

Kod	Malların adı	Əlavə ilçə vəhidi	Tərif dərocosu (gömrük dayarlıca fəaliyyət vo ya əmək vəhidi) və gömrük rüsum ABS dəl. fə.
0204	Qeyd atı vo ya keçi atı, təzə, soyadılmış vo ya dondurulmuş:	Kq	15
0204 10 000	- qızıl çomdokları vo şeşqular, təzə vo ya soyadılmış - bəzək qızılı atı, təzə vo ya soyadılmış:	Kq	15
0204 21 000	- çomdoklar vo şeşqular	Kq	15
0204 22 100	- digər parçalar, sümükiyi çıxarılmış:	Kq	15
0204 22 300	- qızıl kəməklə qabiq yanmışşqular	Kq	15
0204 22 500	- çanaq-bud hissələri qolyapka ilə	Kq	15
0204 22 900	- digər əsrlər	Kq	15
0204 23 000	- sümüküz	Kq	15
0204 30 000	- qızıl çomdokları vo şeşqular, dəndürülmiş - digər qızılı atı, dəndürülmiş:	Kq	15
0204 41 000	- çomdoklar vo şeşqular	Kq	15

0204 42 000	- qızıl kəməklə döndülü bir hissəyə ayrılmış qabaq şeşqular:	Kq	15
0204 42 300	- bel hissəsinin hündür otağı vo/vo ya böyük hissələri	Kq	15
0204 42 500	- çanaq-bud hissələri qolyapka ilə	Kq	15
0204 42 900	Digərləri	Kq	15
0204 43	- sümüksüz	Kq	15
0204 43 100	- qızılı atı	Kq	15
0204 43 900	- digərləri	Kq	15
0204 50	- keçi atı	Kq	15
0204 50 110	- təzə vo ya soyadılmış	Kq	15
0204 50 130	- çomdoklar vo şeşqular:	Kq	15
0204 50 150	- qızıl kəməklə döndülü bir hissəyə ayrılmış qabaq şeşqular:	Kq	15
0204 50 190	- bel hissəsinin hündür otağı vo/vo ya böyük hissələri	Kq	15
0204 50 310	- çanaq-bud hissələri qolyapka ilə	Kq	15
0204 50 390	- digərləri	Kq	15
0204 50 510	- sümükiyi çıxarılmış şeşqular	Kq	15
0204 50 530	- dəndürülmiş:	Kq	15
0204 50 550	- çomdoklar vo şeşqular	Kq	15
0204 50 590	- qızıl kəməklə döndülü bir hissəyə ayrılmış qabaq şeşqular:	Kq	15
0204 50 710	- digərləri	Kq	15
0204 50 790	- sümükiyi çıxarılmış şeşqular	Kq	15
0209 00	Yəqin atdan ayrılmış donuz pilyi vo ya qusunun piyi, aridilənməsi vo ya hissə üzülləri hasil edilmişmiş, təzə, soyadılmış, dəndürülmiş, dəzlu, dəzlu sude, qurudulmuş vo ya hissə verilmiş:	Kq	15
0209 00 110	- təzə, soyadılmış, dəndürülmiş, dəzlu vo ya dəzlu sude	Kq	15
0209 00 300	- donuz piyi, 0209 00 110 vo ya 0209 00 190 mal yarımlı məngürlərinə göstərilənlərdən başqa	Kq	15
0209 00 900	- ev qusunun piyi	Kq	15
0210	Ət vo olavat orzaq məhsulları, dəzlu, dəzlu sude, qurudulmuş vo ya hissə verilmiş; atdan vo ya olava ot məhsullarından hazırlanan orzaq əsu:	Kq	15
0210 11	- domuz atı:	Kq	15
0210 11 190	- bədlər, kürükələr (qabaq bədlər) vo onların parçaları, sümükükleri çıxarılmış:	Kq	15
0210 11 310	- ev donuzlanımn:	Kq	15
0210 11 390	- dəzlu vo ya dəzlu sude:	Kq	15
0210 11 900	- bədlər vo onların parçaları	Kq	15
0210 12	- kürükələr (qabaq bədlər) vo onların parçaları	Kq	15
0210 12 110	- qurudulmuş vo ya hissə verilmiş:	Kq	15
0210 12 190	- bədlər vo onların parçaları	Kq	15
0210 12 900	- digərləri	Kq	15
0210 19	- ev donuzlanımn:	Kq	15
0210 19 100	- dəzlu vo ya dəzlu sude	Kq	15
0210 19 200	- qurudulmuş vo ya hissə verilmiş:	Kq	15
0210 19 300	- digərləri	Kq	15
0210 19 400	- bədlər vo onların parçaları	Kq	15
0210 19 410	- qurudulmuş vo ya hissə verilmiş:	Kq	15
0210 19 500	- digərləri	Kq	15
0210 19 510	- digərləri	Kq	15
0210 19 590	- digərləri	Kq	15
0210 19 600	- qurudulmuş vo ya hissə verilmiş:	Kq	15
0210 19 700	- qabaq atritəllər vo onların hissələri	Kq	15
0210 19 790	- dəzət atı vo onın parçaları	Kq	15
0210 19 800	- digərləri	Kq	15
0210 19 810	- sümükük	Kq	15
0210 19 900	- digərləri	Kq	15
0210 20	- məhəmmədzadə heyvan atı	Kq	15
0210 20 100	- sümükük çıxarılmış:	Kq	15
0210 20 900	- sümükük	Kq	15

0210 90	- digorları, otton vo ya olavo ot məhsullarından hazırlanan orzaq unu daxil etməmiş: - ot:	Kq	15
0210 90 100	- dzhul at otı, dzhul suda vo ya qurudulmuş - gevşət otı vo keçət otı:	Kq	15
0210 90 110	- sümüyül çoxalılmışmış	Kq	15
0210 90 190	- sümüküz	Kq	15
0210 90 210	- şimal mənşələrinin	Kq	15
0210 90 290	- digorformun	Kq	15
0210 90 310	- olavo mənşələrinin	Kq	15
0210 90 390	- digorları	Kq	15
0210 90 600	- tribunuzlu həyvanın: - digor:	Kq	15
0210 90 410	- yoxğun diafragma vo nazik diafragma	Kq	15
0210 90 490	- digorları	Kq	15
0210 90 710	- qarşın vo keçin	Kq	15
0210 90 790	- digor:	Kq	15
0210 90 800	- digorları	Kq	15
0210 90 900	- otton vo olavo ot məhsullarından hazırlanan orzaq unu	Kq	15
0409 00 000	Təhlili hal	Kq	15
1704	Sakardan hazırlanın qənnadi məməlatləri (nəg yoxkəd daxil etməmiş), tərkibində kakao olmasın:	Kq	15
1704 10	- saqqız, jakerli vo ya jakeraz:	Kq	15
	- tərkibində 60 kütlo %-dan az sakarozu olan (sakarozu kimi ifadə edilən invert şokori daxil etməmiş):	Kq	15
1704 10 110	- zolaqlı saqqız	Kq	15
1704 10 190	- digor:	Kq	15
	- tərkibində 60 kütlo % vo ya daňa çox sakarozu olan (sakarozu kimi ifadə edilən invert şokori daxil etməmiş):	Kq	15
1704 10 910	- zolaqlı saqqız	Kq	15
1704 10 990	- digor:	Kq	15
2209 00	Sırka va onun sırka turşusundan alınan avazənciləri:	Kq	15
	- çoxur sırkosu, qablaşdırılmış:	Kq	15
2209 00 110	- 21 vo ya az olan	Kq	15
2209 00 190	- 21-dən çox olan	Kq	15
2209 00 910	- 21 vo ya az olan	Kq	15
2209 00 990	- digorları, qablaşdırılmış	Kq	15
	- 21-dən çox olan	Kq	15

İşarə müdafiə

A.Hacıyev

Qərar № 164*Bakı şəhəri, 28 oktyabr 2002-ci il***AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR KABİNƏTİNİN BƏZİ QƏRARLARINA ƏLAVƏ VƏ DÖYİŞİKLİK EDİLMƏSİ HAQQINDA**

Azərbaycan Respublikasında daxili bazarın şampan şərabları məhsullarına olan tələbatını tam ödəmək, şampan şərabları məhsulları istehsalını

Heydarov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.

inkişaf etdirmək və bu növ məhsulların istehsalı üçün istifadə olunan şampan materiallarının respublikaya xarici ölkələrdən gətirildiyini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisine cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"nin 1-ci sütununda "220300" mal mövqeyindən və 2-ci sütununda 1 ölçü vahidi üçün onun aksiz dərəcəsindən sonra müvafiq olaraq "220430100" və "1 litr üçün 0,05 ABŞ dolları" rəqəm və sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikasında ixrac-idxlə emeliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğmaların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxlə rüsumlarının dərəcələri"ndə 22-ci mal qrupunda "220430100" mal mövqeyinin "15" tarif dərəcəsi "0,5" tarif dərəcəsi ilə əvəz edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə*

Qərar № 32

Bakı şəhəri, 26 fevral 2003-cü il
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNƏTİNİN BƏZİ QƏRARLARINA ƏLAVƏ
VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ

290

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılışdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

1. "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyer vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyer vergisindən azad olunan malların siyahısı"nda 1-ci sütunda "490700300-490700990" mal mövqelərindən sonra "Qrup 50" mal qrupu və "500100000" mal mövqeyi, 2-ci sütunda həmin mal mövqelərinin adlarından sonra "Baramaqdunun baraması, yumaq üçün yararlı" sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 50-ci mal qrupunda "500100000" mal mövqeyi üzrə "15" tarif dərəcəsi "0" tarif dərəcəsi ilə əvəz edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə

Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.

Qərar № 55

Bakı şəhəri, 22 aprel 2003-cü il
"AZƏRBAYCAN RESPUBLİKASINDA
İXRAC-İDXAL ƏMƏLİYYATLARI ÜZRƏ
GÖMRÜK RÜSUMLARININ DƏRƏCƏLƏRİ,
GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ GÖRƏ
ALINAN YİĞİMLƏRİN MİQDARI HAQQINDA"
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNƏTİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ
80 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ
"AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ
GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL
RÜSUMLARININ DƏRƏCƏLƏRİ"NDƏ
DƏYİŞİKLİKLER EDİLMƏSİ BARƏDƏ

291

Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi vasitəsilə tənzimlənməsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri advalor

GÖMRÜK
RƏSMİLƏŞDIRİLMƏSİ

gömrük idxal rüsum dərəcələri ilə əvəz edilsin (malların siyahısı əlavə olunur).

2. Bu Qərar 2003-cü il aprelin 1-dən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə*

*Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 22 aprel tarixli
55 nömrəli Qərarına əlavə
SPESİFİK GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
ADVALOR GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
İLƏ ƏVƏZ EDİLƏN BƏZİ MALLARIN SIYAHISI*

Kod	Malların adı	Əlavə ölçə vəhlidi	Tərif dərəcəsi (gömrük dayarına %4- lo və ya ölçə-vəhlidəne göhr ABS dolları ilə)
1	2	3	4
0603	Kəsimmiş çiçəklər və qızılıcor, huket düzəltmək əvəz yaradı və ya dekorativ məqsədlər üçün təzə, qaradılmış, boyanmış, nəğdilmiş, həşərdılmış və ya başqa əsərlər hazırlanan:		
0603 10	— təzə:		
0603 10 110	— qızılıcorlular	əd	15
0603 10 150	— sohlobicicoyi	əd	15
0603 10 210	— gladioluslar	əd	15
0603 10 250	— xizantemalar	əd	15
0603 10 290	— digorlori	əd	15
0603 10 510	— qızılıcorlular	əd	15
0603 10 550	— sohlobicicoyi	əd	15
0603 10 610	— gladioluslar	əd	15
0603 10 650	— xizantemalar	əd	15
0603 10 690	— digorlori	əd	15
0603 90 000	— digorlori	əd	15
0801	Hündürcük (kokos qozu), Braziliya findığı, ketyü findığı, qabaklı tomizlənmış və ya tomizlənməmiş, qabqla və ya qabqla:		
0801 11 000	— quru	Kq	15
0801 19 000	— digorlori	Kq	15
0801 21 000	— braziliya findığı:	Kq	15
0801 22 000	— qabaklı:	Kq	15
0801 31 000	— ketyü fundığı:		
0801 32 000	— qabaklı tomizlənmış	Kq	15
0802	Bəzəq qozu-findığ, təzə və ya qaradılmış, qabaklı tomizlənmış və ya tomizlənməmiş, qabqla və ya qabqla:		
0802 11	— badam:		
0802 11 100	— acı:		
0802 11 900	— digor	Kq	15
0802 12	— qabaklı tomizlənmış:	Kq	15
0802 12 100	— acı:	Kq	15
0802 12 900	— digor	Kq	15
0802 21 000	— meşe findığı (Corylus spp.):		
0802 22 000	— qabaklı tomizlənmış	Kq	15

0802 31 000	— qoz:	Kq	15
0802 32 000	— qabaklı tomizlənmış	Kq	15
0802 40 000	— şabalıd (Castanea spp.)	Kq	15
0802 50 000	— pısto	Kq	15
0802 90 00	— digorlori:		
0802 90 100	— pekan findığı	Kq	15
0802 90 300	— arca (vo ya betel) və kula findığı	Kq	15
0802 90 500	— sidi qozu	Kq	15
0802 90 600	— makadamia qozu	Kq	15
0802 90 850	— digorlori	Kq	15
0804	Kurma, acır, ananas, avokado, quayava, manqo və mangostan (qarşılıqlı), təzə və ya qaradılmış:		
0804 30 000	— ananaslar	Kq	15
0804 40	— avokado (armudu)	Kq	15
0804 40 900	— yümüş 1-dən noyabrın 30-dək	Kq	15
0805 20 110	— klementinlər	Kq	15
0805 20 130	— monreal və satsuma (unju)	Kq	15
0805 20 170	— tanjerinlər	Kq	15
0805 20 190	— digorlori:		
0805 20 190 10	— marlin 1-dən oktyabrın 31-dək:		
0805 20 210	— klementinlər:	Kq	15
0805 20 230	— monreal və satsuma (unju)	Kq	15
0805 20 270	— tanjerinlər	Kq	15
0805 20 290	— digorlori:		
0805 20 310	— noyabrın 1-dən dekabrın 31-dək:		
0805 20 330	— klementinlər	Kq	15
0805 20 370	— monreal və satsuma (unju)	Kq	15
0805 20 390	— tanjerinlər	Kq	15
0806	Qızan aylar üzrə		
0806 10	Üzüm, təzə və ya qaradılmış:		
0806 10 10	— təzə:		
0806 10 20	— sifir növbəti:		
0806 10 210	— yanvarın 1-dən iyulun 14-dək — Emperator növü (Vitis vinifera cv.) yanvarın 1-dən yanvarın 31-dək	Kq	15
0806 10 290	— digorlori:		
0806 10 310	— noyabrın 21-dən dekabrın 31-dək:		
0806 10 610	— Emperor növü (Vitis vinifera cv.) dekabrın 1-dən dekabrın 31-dək	Kq	15
0806 10 690	— digorlori:	Kq	15
0806 10 930	— yanvarın 1-dən iyulun 14-dək	Kq	15
0806 20	— qaradılmış:		
0806 20 110	— neto çökisi 2 kg-dan çox olmayan bağışlama:		
0806 20 120	— korinka	Kq	15
0806 20 130	— sultana	Kq	15
0806 20 180	— digori:	Kq	15
0806 20 910	— korinka	Kq	15
0806 20 920	— sultana	Kq	15
0806 20 980	— digori:	Kq	15
0807	Qozas (qarpiş daslı olmaqla) və papayya (papayya), təzə:		
0807 20 000	— qozas (qarpiş daslı olmaqla): — papayya (papayza)	Kq	15
0809	Ərik, albalı və gilas, pəftəs (sektələr daslı olmaqla) gavalı və güləm, təzə:		
0809 10	— ərik:		
0809 10 100	— yanvarın 1-dən mayın 31-dək	Kq	15
0811	Meyva və qoz-findığ (təzə və ya suda, yaxud buğda bürülmiş və ya bürülmemiş), dondurulmuş, sokar və ya digor sirnişdirici maddələr ilənə etmekle və ya etməsək:		
0811 10	— ciyalok və ya bəj ciyaloyi:		
0811 10 110	— sokar və ya digor sirnişdirici maddələr olara ciyalok:		
0811 10 190	— 13 hündü % -dan çox sokar tərkibi ilə	Kq	15
0811 10 900	— digorlori:	Kq	15
0811 20	— moruq, böyürtkən, tut, loqosov giromyevesi, qara, əj və qurmuş qarılıqlar və fırın özəmli:		
0811 20 110	— sokar və ya digor sirnişdirici maddələr olara ciyalok:		
0811 20 190	— 13 hündü % -dan çox sokar tərkibi ilə	Kq	15

OK11 20 190	— digorlori	Kq	15
	— digorlori:		
OK11 20 310	— monaq	Kq	15
OK11 20 390	— qara qarışığı	Kq	15
OK11 20 510	— qurmuş qarışığı	Kq	15
OK11 20 590	— bıçdırık vo tut	Kq	15
OK11 20 900	— digorlori	Kq	15
OK11 90	— digorlori:		
	— səkər vo ya digor şirniyyadırıcı maddələr olənə ətməklə:		
	— torkübi 13 kütlo %-dan çox səkər ilə:		
OK11 90 110	— tropik meyvələr vo tropik qız-fındıq	Kq	15
OK11 90 190	— digorlori	Kq	15
	— digorlori:		
OK11 90 310	— tropik meyvələr vo tropik qız-fındıq	Kq	15
OK11 90 390	— digorlori:		
OK11 90 500	— Vaccinium myrtillus növlü bitkilərin növləri	Kq	15
OK11 90 700	— Vaccinium myrtillus növlü bitkilərin meyvələri	Kq	15
	— albalı vo gilas		
OK11 90 750	— füz albalı (Prunus cerasus)	Kq	15
OK11 90 800	— digorlori	Kq	15
OK11 90 850	— tropik meyvələr vo tropik qız-fındıq	Kq	15
OK11 90 950	— digorlori	Kq	15
OK12	Meyvələr vo qız-fındıq, az müddəlli saxlanma üçün konservləşdirilmiş (musalan, kükürd qazı lla, duzu vo ya kükürdü suda, yaxud haqq məvəqətli konservləşdirici məhlükə), lakin belə hələ yeməkdən tətbiq olunmaq üçün yararlı olmamış:		
OK12 10 000	— albalı vo gilas	Kq	15
OK12 20 000	— cıvalak vo bəğçiyayı	Kq	15
OK12 90	— digorlori:		
OK12 90 100	— oriklər	Kq	15
OK12 90 200	— portokallar	Kq	15
OK12 90 300	— papaya (papayası)	Kq	15
OK12 90 400	— Vaccinium myrtillus növlü bitkilərin meyvələri	Kq	15
OK12 90 500	— qara qarışığı	Kq	15
OK12 90 600	— monaq	Kq	15
	— quayava, manqu, manqostan (qarsınıyo), tamarınd, anakardıya (akaju), lichi, çekfrut (çörək ağacı meyvəsi), sapodilla, passiflora (stratosvet), karambola, pitaya vo tropik qız-fındıq		
OK12 90 700	— digorlori	Kq	15
OK12 90 950	— digorlori	Kq	15
OK13	Qurudulmuş meyvələr, 0801-0806 mal məvəqeyində təsrif edilən meyvələrdən başqa; bu qrupda təsrif edilən qurudulmuş meyvə və qozların qurupqları:		
OK13 40	— digor meyvələr		
OK13 40 500	— papaya (papayası)	Kq	15
OK13 40 600	— tamazind	Kq	15
OK13 40 700	— anakardıya (akaju), lichi, çekfrut (çörək ağacı meyvəsi), sapodilla, passiflora (stratosvet), karambola, pitaya	Kq	15
OK13 40 950	— digorlar	Kq	15
OK13 50	— bu qrupda təsrif edilən qurudulmuş meyvə və qozların qurupqları:		
	— qurudulmuş meyvələrdən hazırlanmış meyvə salataları 0801-0806 mal məvəqeyindən meyvələrdən başqa		
	— qida güvənlilik		
OK13 50 120	— papayadan, tamazindan, anakardıydadan (akaju), lichi, çekfrutdan (çörək ağacı meyvəsi), sapodilladan, passiflora (stratosvet), karamboladan, pitayadan	Kq	15
OK13 50 150	— digorlori	Kq	15
OK13 50 190	— qara gevah da	Kq	15
	— yalnız 0801 vo 0802 mal məvəqeyindən qurudulmuş meyvələrdən ibarət olan qurupqlar		
OK13 50 310	— tropik qız-fındıqlar	Kq	15
OK13 50 390	— digorlori	Kq	15
	— bayqu qarışıklar		
OK13 50 910	— qara gevahlı və ya öncəsiz	Kq	15
OK13 50 990	— digorlori	Kq	15

OK14 00 000	Sitrin vo ya bəstən bitkilərinin qabiqləri (qarız qabiqləri daxil olmaqla), toza, dəndəndilməs, qurudulmuş vo ya düzlu suda, yaxud kükündüllü suda vo ya başqa məhvəqqəti konservləşdirici məhlükə az müddəlli saxlanma üçün konservləşdirilmiş	Kq	15
-------------	---	----	----

Qərar № 129

Bakı şəhəri, 3 oktyabr 2003-cü il
“AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLƏRİN MİQDARI HAQQINDA”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNƏTİNİN 2001-ci il 12 aprel tarixli
80 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ
“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ
GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL
RÜSUMLARININ DƏRƏCƏLƏRİ”NDƏ
DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ

Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi vasitəsilə tənzimlənməsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alı:

- “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərənin miqdari haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80

nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilsin (malların siyahısı əlavə olunur).

2. Bu Qərar 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.

*Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini A.Rasizadə*

*Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 3 oktyabr tarixli
129 nömrəli Qərarına əlavə
SPESİFİK GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
ADVALOR GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
İLƏ ƏVƏZ EDİLƏN BƏZİ MALLARIN SIYAHISI*

		<i>Tarif dərəcəsi (gömrük üzüntü %-da və ya ölüç vəhüdüns görs ABS dollar da)</i>	<i>Əlavə ülcü vahidi</i>
2009	- Meyvo şirələri (üzüm mayvesi daxil olmaqla) və toravoz şirələri, qeyd edilməməsi və tərkibində spiri olavaş olmayı, şokor və ya digor sırnlılıqları maddələr ulava edilməkla və ya edilməməklə - portakal şirəsi;		
2009 11	- dondurulmuş - 20 °C-də 1,33 q/sm ² -dən çox sıxlıq ilə		
2009 11 110	- 100 kq xalı çəki üçün 30 avrodan artıq olmayan qiymətə	1	15
2009 11 190	- digori	1	15
2009 11 910	- 100 kq xalı çəki üçün 30 avrodan artıq olmayan qiymət ilə və 30 kütlo %-dən çox olmayan şokor olavaş ilə	1	15
2009 11 990	- digori	1	15
2009 19	- digori - 20 °C-də 1,33 q/sm ² -dən çox sıxlıq ilə	1	15
2009 19 110	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə	1	15
2009 19 190	- digori - 20 °C-də 1,33 q/sm ² -dən çox sıxlıq	1	15
2009 19 910	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə və 30 kütlo %-dən çox olan şokor olavaş ilə	1	15
2009 19 990	- digori	1	15
2009 20	- qreynfrut şirəsi - 20 °C-də 1,33 q/sm ² -dən çox sıxlıq		
2009 20 110	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə	1	15

2009 20 190	- digori - 20 °C-də 1,33 q/sm ² -dən çox olmayan sıxlıq:	Kg	15
2009 20 910	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə və 30 kütlo %-dən çox olan şokor olavaşları ilə	Kg	15
2009 20 990	- digori		
2009 30	- digor sirrus bitkilərinin şirələri: - 20 °C-də 1,33 q/sm ² -dən çox sıxlıq:		
2009 30 110	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə	1	15
2009 30 190	- digorlar - 20 °C-də 1,33 q/sm ² -dən çox olmayan sıxlıq: - 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə		
2009 30 310	- şokor olavaş ilə	1	15
2009 30 390	- digorlar - 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə - limon şirəsi	1	15
2009 30 510	- şokor olavaş 30 kütlo %-dən çox	1	15
2009 30 550	- şokor olavaş 3 kütlo %-dən çox olmayan	1	15
2009 30 590	- şokor olavaşız - digor sirrus bitkilərinin şirələri:		
2009 30 910	- şokor olavaş 30 kütlo %-dən çox tərkibi	1	15
2009 30 950	- şokor olavaş 30 kütlo %-dən çox olmayan	1	15
2009 30 990	- şokor olavaş əldimədən	1	15
2009 40	- ananas şirəsi:		
2009 40 110	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə	1	15
2009 40 190	- digori - 20 °C-də 1,33 q/sm ² -dən çox olmayan sıxlıq:	1	15
2009 40 300	- 100 kq tomiz çəki üçün 30 avrodan artıq olmayan qiymətə, şokor olavaş ilə - digori	1	15
2009 40 910	- tərkibində şokor olavaş 30 kütlo %-dən çox	1	15
2009 40 930	- şokor olavaş 30 kütlo %-dən çox olmayan	1	15
2009 40 990	- şokor olavaş əldimədən	1	15
2009 50	- limon şirəsi	1	15
2009 50 100	- şokor olavaş əldiməkə	1	15
2009 50 900	- digori		
2009 60	- üzüm şirəsi (üzüm mayvesi daxil olmaqla): - 20 °C-də 1,33 q/sm ² -dən çox sıxlıq ilə		
2009 60 110	- 100 kq tomiz çəki üçün 22 avrodan artıq olmayan qiymətə	1	15
2009 60 190	- digori - 20 °C-də 1,33 q/sm ² -dən çox olmayan sıxlıq: - 100 kq tomiz çəki üçün 18 avrodan artıq qiymətə	1	15
2009 60 510	- konsernatlaşdırılmış	1	15
2009 60 590	- digori - 100 kq tomiz çəki üçün 18 avrodan artıq olmayan qiymətə: - 30 kütlo %-dən çox şokor olavaş tərkibi ilə:	1	15
2009 60 710	- konsernatlaşdırılmışdırılmış	1	15
2009 60 790	- digori	1	15
2009 60 800	- digori		
2009 70	- alma şirəsi - 20 °C-də 1,33 q/sm ² -dən artıq sıxlıq:		
2009 70 110	- 100 kq tomiz çəki üçün 22 avrodan artıq olmayan qiymətə	1	15
2009 70 190	- digori - 20 °C-də 1,33 q/sm ² -dən çox olmayan sıxlıq:	1	15
2009 70 300	- 100 kq tomiz çəki üçün 18 avrodan artıq olmayan qiymətə və şokor olavaş əldimək: - digori	1	15
2009 70 910	- tərkibində şokor olavaş 30 kütlo %-dən çox	1	15
2009 70 930	- tərkibində şokor olavaş 30 kütlo %-dən çox olmayan	1	15
2009 70 990	- şokor olavaş olavaş əldimədən	1	15
2009 80	- başqa toravoz və ya meyvələrin şirəsi: - 20 °C-də 1,33 q/sm ² -dən artıq sıxlıq:		
2009 80 110	- 100 kq tomiz çəki üçün 22 avrodan artıq olmayan qiymətə	1	15
2009 80 190	- digori	1	15
2009 80 320	- passiflor vo quayyyah şirələri		
2009 80 330	- manq, manqostan (qarışmış), papaya (papaya), tamarind, anakardiya ləkəlül, içi, cekfrut (çörək ağacıñın meyvəsi), saqodilla, karambola və pitaya şirələri	1	15
2009 80 350	- digorlar - digorlar:	1	15
2009 80 360	- tropik meyvələrin şirələri	1	15
2009 80 380	- digori - 20 °C-də 1,33 q/sm ² -dən artıq olmayan sıxlıq: - armad şirəsi:	1	15
2009 80 500	- 100 kq tomiz çəki üçün 18 avrodan artıq qiymətə: şokor olavaş ilə - digori:	1	15

2009 80 610	- tərkibində şokor olavəsi 30 kütlo %-dan çox		1	15
2009 80 630	- tərkibində şokor olavəsi 30 kütlo %-dan çox ulmayan		1	15
2009 80 690	- şokor olavo edilmişdən:			
	- digərləri:			
	- 100 kq tomiz çökü üçün 30 avrodan artıq qiymətə, şokor olavo edilən:			
2009 80 710	- albalı [gilas] şirəsi		1	15
2009 80 730	- tropik meyvələrin şirələri		1	15
2009 80 780	- digərləri		1	15
	- digərlərlə:			
	- şokor olavəsi 30 kütlo %-dan çox:			
2009 80 830	- passifflor və quayava şirələri		1	15
2009 80 840	- mangoo, mangosteen [qavşınıyl], papuuya [papuaya], tamariud, amakardıya [akaju], içi, qəlçəfır cörək ağacının meyvəsi], sapadilla, karambula və pitaya şirələri.		1	15
2009 80 860	- digərləri			
	- şokor olavəsi 30 kütlo %-dan artıq olmayan:			
2009 80 900	- tropik meyvələrin şirələri		1	15
2009 80 930	- digərləri		1	15
	- şokor olavo edilmişdən:			
2009 80 950	- Vaccumumum macrocarpon bikiłları meyvələrinin şirəsi		1	15
2009 80 960	- albalı [gilas] şirəsi		1	15
2009 80 970	- tropik meyvələrin şirələri		1	15
2009 80 990	- digərləri			
	- şirələrin qurşığıları:			
	- 20 °C-də 1,33 q/sm ² -dan çox sıxlığı:			
	- alma və armud şirələrinin qurşığıları:			
2009 90 110	- 100 kq tomiz çökü üçün 22 avrodan artıq olmayan qiymətə		1	15
2009 90 190	- digərləri		1	15
	- digərləri:			
2009 90 210	- 100 kq tomiz çökü üçün 30 avrodan artıq olmayan qiymətə		1	15
2009 90 390	- digərləri		1	15
	- 10 °C-də 1,33 q/sm ² -dan çox olmayan sıxlığı:			
	- alma və armud şirələrinin qurşığıları:			
2009 90 310	- 100 kq tomiz çökü üçün 18 avrodan artıq olmayan qiymətə və 30 kütlo %-dan çox olmayan şokor olavəsi ilə		1	15
2009 90 390	- digərləri		1	15
	- digərləri:			
	- 100 kq tomiz çökü üçün 30 avrodan artıq olmayan qiymətə:			
	- sırların və ananas şirələrinin qurşığıları:			
2009 90 410	- şokor olavəsi ilə		1	15
2009 90 490	- digərləri		1	15
	- digərləri:			
2009 90 510	- şokor olavəsi ilə		1	15
2009 90 590	- digərləri		1	15
	- 100 kq tomiz çökü üçün 30 avrodan artıq olmayan qiymətə:			
	- sırların və ananas şirələrinin qurşığıları:			
2009 90 710	- şokor olavəsi 30 kütlo %-dan çox		1	15
2009 90 730	- şokor olavəsi 30 kütlo %-dan çox olmayan		1	15
2009 90 790	- şokor olavo edilmişdən		1	15
	- digərləri:			
	- tərkibində şokor olavəsi 30 kütlo %-dan çox:			
2009 90 920	- tropik meyvələrin şirələrinin qurşığıları		1	15
2009 90 940	- digərləri		1	15
	- şokor olavəsi 30 kütlo %-dan çox olmayan:			
2009 90 950	- tropik meyvələrin şirələrinin qurşığıları		1	15
2009 90 960	- digərləri			
	- tərkibində şokor olavəsi olmayıən:			
2009 90 970	- tropik meyvələrin şirələrinin qurşığıları		1	15
2009 90 980	- digərləri		1	15
2105 00	- Dondurma və digər yeyinti həzər məslətləri, tərkibində kakao olan və ya olmayan:		1	15
2105 00 100	- tərkibində və ya yağları olmayan və ya tərkibində 3 kütlo %-dan az sıx yağları olan:	Kg	15	
	- tərkibində və ya yağları olan:			
2105 00 910	- tərkibində 3 kütlo % və ya dəluq, Lakin 7 kütlo %-dan az olan:	Kg	15	
2105 00 990	- tərkibində 7 kütlo % və dəluq, ulan:	Kg	15	
2106 90 980	- digərlər	Kg	15	
3604	Fipanglar; sığnal raketleri, yığış raketleri, deməninqərgi sığalları və digər plintexlikə məmulatları:			
3604 10 000	- fipanglar	Əd	15	
3604 90 000	- digərlər	Əd	15	
3606	Ferronserium və digər hər hansı formada piyadır arınlıları; bu gruppaya 2-ci qeydə göstərilən siyahı materiallardan hazırlanmış			

3606 10 000	- sığaret və digər malayı alıcıqların doldurulması və təkmil doldurulması üçün istifadə edilən, tutumu 300 sm ³ -dan çox olmayan konteynerlərdə nüvəsizdirilmiş qazaxşar yanacaq və nüvə yanacaq	Kg	15
4011	Təzə pnevmatik rezin püntələr:		
4011 10 000	- minik avtomobillər üçün (çoxşerli minik avtomobilləri və idman avtomobilləri daxil olmaqla)	Əd	15
4011 20	- yüksək avtomobilləri və ya avtobuslarda üçün:		
4011 20 100	- qırıva indeksi 121-dən çox olmayan	Əd	15
4011 20 900	- qırıva indeksi 121-dən çox	Əd	15
4011 30	- aviasiyada istifadə üçün:		
4011 40	- digərlər:		
4011 40 100	- motosiklər üçün:		
4011 40 100	- çuburov [tukorin] diametri 30,5 sm-dan çox olmayan	Əd	15
4011 40 910	- digərlər, kütəsi:		
4011 40 990	- 1,4 kq-dan çox olmayan	Əd	15
	- 1,4 kq-dan çox	Əd	15

**Nazirlər Kabinetinin Aparatının
rəhbəri A.Hacıyev**

Qərar № 161

Bakı şəhəri, 22 dekabr 2003-cü il
“AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLƏRİN MİQDARI HAQQINDA”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ
80 NÖMRƏLİ QƏRARINA DƏYİŞİKLİK
EDİLMƏSİ BARƏDƏ

“Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mallar nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərara təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə getirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri" yeni mətndə təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistem"də aparılan dəyişikliklərlə əlaqədar müvafiq tədbirlərin görülməsini və bu barədə rəsmi məlumatların dərc edilməsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

3. Bu qərar 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
baş naziri A. Rasizadə*

*Heydərov K.F., Əliyev A.Ə.,
Nuriyev C.Q., Mehdiyev S.M.*

Qərar № 34

Bakı şəhəri, 20 mart 2004-cü il

"AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ GÖRƏ ALINAN YİĞİMLARIN MİQDARI HAQQINDA"

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ**

**80 NÖMRƏLİ QƏRARININ ƏLAVƏSİ OLAN
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR**

KABİNETİNİN 2003-CÜ İL 22 DEKABR TARİXLİ

**161 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ
MƏTNİDƏ" AZƏRBAYCAN RESPUBLİKASININ
ƏRAZİSİNƏ GETİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK
İDXAL RÜSUMLARININ DƏRƏCƏLƏRİ"NDƏ
DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ**

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin, taxıl bazarının dövlət tənzimlənməsinin və qiymət tarazlığının qorunub saxlanılmasının zəruriliyi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılışdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabинeti qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş

mətndə "Azərbaycan" Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 10-cu mal qrupunda "1001 10 000 0", "1001 90 100 0" "1001 90 910 0" və "1001 90 990 0" mal mövqeləri üzrə "5" tarif dərəcəsi "0" tarif dərəcəsi ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə*

Qərar № 58

Bakı şəhəri, 20 aprel 2004-cü il

**"AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLARIN MİQDARI HAQQINDA"**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR
KABINETİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ
80 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ
"AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ
GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL
RÜSUMLARININ DƏRƏCƏLƏRİ"NDƏ DƏYİŞİKLİKLER
EDİLMƏSİ BARƏDƏ**

Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi vasitəsilə tənzimlənməsi, "Gömrük tarifi haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyəti-

nin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alır:**

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilsin (malların siyahısı əlavə olunur).

2. Bu qərar 2004-cü il aprelin 1-dən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə*

**Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 20 aprel tarixli
58 nömrəli qərarına əlavə**
**SPESİFİK GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
ADVALOR GÖMRÜK İDXAL RÜSUM DƏRƏCƏLƏRİ
İLƏ ƏVƏZ EDİLƏN BƏZİ MALLARIN SIYAHISI**

XİF MN-nin kodu	Malların adları	Əlavə əlavə vehidi	Tarif dərəcəsi (Gömrük dəyəri %)
0303	Dəndərsizməz balıq, balıq filisi və 0304 mal məngəyində təsəif edilən balıq eti istismar olunması:		
	- Sakit okyanus qızılbalığı (Oncorhynchus nerka, Oncorhynchus gorbuscha, Oncorhynchus keta, Oncorhynchus tshawytscha, Oncorhynchus kisutch, Oncorhynchus masou və Oncorhynchus rhodurus), qara cıyon, kürnək və toxumlu istismar olunması:		
0303 11 000 0	- qızılbalığı (nerka) (Oncorhynchus nerka)	-	15
0303 19 000 0	- digərləri	-	15
	- digər qızılbalıkları, qara cıyon, kürnək və toxumundan başqa:		

0303 21	- alabalıq (<i>Salmo trutta</i> , <i>Oncorhynchus mykiss</i> , <i>Oncorhynchus clarkii</i> , <i>Oncorhynchus aquaromita</i> , <i>Oncorhynchus qila</i> ; <i>Oncorhynchus apache</i> vo <i>Oncorhynchus chrysognathus</i>):		
0303 21 100 0	- <i>Oncorhynchus apache</i> vo <i>Oncorhynchus chrysognathus</i> növürləndən	-	15
0303 21 900 0	- digori	-	15
0303 22 000 0	- Atlantik qızılıbalığı (<i>Salmo salar</i>) vo Dünay qızılıbalığı (<i>Nehru hucho</i>)	-	15
0303 29 000 0	- digorlari	-	15
	- kambalıkimilər (Pleuronectidae, Bothidae, Cynglossidae, Solidae, Scophthalmidae, Citharidae), qara ciyori, kürüsü vo toxumu istisna olmaqla:		
0303 31	- palus (<i>Reinhardtius hippoglossoides</i> , <i>Nippoglossus hippoglossoides</i> , <i>Nippoglossus stenolepis</i>):		
0303 31 100 0	- qara palus vo ya maviqabiq palus (<i>Reinhardtius hippoglossoides</i>)	-	15
0303 31 300 0	- Atlantik palus (<i>Nippoglossus hippoglossus</i>)	-	15
0303 31 900 0	- Sakit okean aqabiq palus (<i>Nippoglossus stenolepis</i>)	-	15
0303 32 000 0	- donuz kambalası (<i>Pleuronectes latessa</i>)	-	15
0303 33 000 0	- donuz dilifi (<i>Solea spp</i>)	-	15
0303 39	- digorlari:		
0303 39 100 0	- kambala (<i>Platichthys flesus</i>)	-	15
0303 39 200 0	- megrim (<i>Lepidorhombus spp</i>)	-	15
0303 39 300 0	- Rhombosolea növülli balıq	-	15
0303 39 800 0	- digorlari	-	15
	- tunces (<i>Thunnus</i> cinsi), skipcock vo ya zolaqlı tunces (<i>Euthynnus (Katsuwonus) pelamis</i>), qara ciyori, kürüsü vo toxumu istisna olmaqla:		
0303 41	- üzümzögeli tunces vo ya albukor (<i>Thunnus alalunga</i>):		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 41 110 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 41 130 0	- qolsomosiz vo icatlısz	-	15
0303 41 190 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 41 900 0	- digorlari	-	15
0303 42	- sarıbürgögeli tunces (<i>Thunnus albacares</i>):		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
	- tomizlənməmis, bülünməmis halda:		
0303 42 120 0	- hor biri 10 kq-dan artıq çoxlu ilo	-	15
0303 42 180 0	- digor	-	15
	- qolsomosiz vo icatlısz:		
0303 42 320 0	- hor biri 10 kq-dan artıq çoxlu ilo	-	15
0303 42 380 0	- digor	-	15
	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız"):		
0303 42 520 0	- hor biri 10 kq-dan artıq çoxlu ilo	-	15
0303 42 580 0	- digorlari	-	15
0303 42	- digorlari	-	15
0303 43	- skipcock vo ya zolaqlı tunces:		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 43 110 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 43 130 0	- qolsomosiz vo icatlısz	-	15
0303 43 190 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 43 900 0	- digor	-	15
0303 44	- irigüzlü tunces (<i>Thunnus obesus</i>):		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 44 110 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 44 130 0	- qolsomosiz vo icatlısz	-	15
0303 44 190 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 44 900 0	- digor	-	15
0303 45	- mavi vo ya adi tunces (<i>Thunnus thynnus</i>):		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 45 110 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 45 130 0	- qolsomosiz vo icatlısz	-	15
0303 45 190 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 45 900 0	- digor	-	15
0303 46	- mavi comub tunces (<i>Thunnus maccoyii</i>):		

	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 46 110 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 46 130 0	- qolsomosiz vo icatlısz	-	15
0303 46 190 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 46 900 0	- digor	-	15
0303 49	- digorlari:		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 49 310 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 49 330 0	- qolsomosiz vo icatlısz	-	15
0303 49 390 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 49 900 0	- digor	-	15
0303 50 000 0	- styon (Clupea harengus, Clupea pallasi), qara ciyori, kürüsü vo toxumu istisna olmaqla:	-	15
0303 60	- treska (Gadus morhua, Gadus ogac, Gadus macrocephalus), qara ciyori, kürüsü vo toxumu istisna olmaqla:		
0303 60 110 0	- Gadus morhua növü	-	15
0303 60 190 0	- Gadus ogac növü	-	15
0303 60 900 0	- Gadus macrocephalus növü	-	15
0303 71	- digor balığı, qara ciyori, kürüsü vo toxumu istisna olmaqla:		
0303 71 100 0	- sardinalar (Sardina pilchardus, Sardinops spp), sardinella (Sardinella spp), kilkolar vo ya şorollar (Sprattus sprattus):	-	15
0303 71 300 0	- Sardina pilchardus növü sardinalar	-	15
0303 71 400 0	- Sardinos növü şorollar, sardinella (Sardinella spp)	-	15
0303 72 000 0	- kilkolar vo ya şorollar (Sprattus sprattus)	-	15
0303 73 000 0	- piçşa (Merlangium aculefinus)	-	15
0303 74	- sayla (Pollachius virens)		
0303 74 300 0	- skumbriya (Scomber scombrus, Scomber australasicus, Scomber japonicus)		
0303 74 900 0	- Scomber scombrus vo Scomber japonicus növürlərinin	-	15
0303 75	- körpə balığı:		
0303 75 200 0	- tikani köpök balığı <i>Squalus acanthias</i>	-	15
0303 75 500 0	- pişiktor fosilisindən körpə balığı <i>Squalus acanthias</i>	-	15
0303 75 900 0	- digor körpə balıqları	-	15
0303 76 000 0	- ilan balığı (<i>Anguilla spp</i>)	-	15
0303 77 000 0	- lavrak (labrak) (<i>Dicentrarchus labrax, Dicentrarchus punctatus</i>)	-	15
0303 78	- merluza (<i>Merluccius spp</i>) vo donuz nalimi (<i>Urophycis spp</i>):		
0303 78 110 0	- Merluccius cinsli merluza:		
	- kap merluza (dayaz suda yaşayan) (<i>Merluccius spp</i>) vo naimbibiya merluza (dərin suda yaşayan) (<i>Merluccius paradoxus</i>)	-	15
0303 78 120 0	- argentina merluza (<i>Merluccius hubbsi</i>)	-	15
0303 78 130 0	- yenzelzindəya merluza (<i>Merluccius australis</i>)	-	15
0303 78 190 0	- digori:		
0303 78 900 0	- Urophycis cinsli amerika nitper nalimi	-	15
0303 79	- digorlari:		
	- şirin suda yaşayan balıq:		
0303 79 110 0	- karp:	-	15
0303 79 19	- digori:		
	- noro fosililərin:		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 79 191 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 79 192 0	- qolsomosiz vo icatlısz	-	15
0303 79 193 0	- digor tomizlənmış, bülünmiş halda	-	15
0303 79 198 0	- digorlari	-	15
0303 79 199 0	- donuz balığı:		
	- Euthynnus cinsli balıq, skipcock vo ya zolaqlı tunces (<i>Euthynnus (Katsuwonus) pelamis</i>) başqa, 0303 43 mal (sub altı) mövcəyindək:		
	- 1604 mal mövcəyindəki mohsulların sonaye istehsalı üçün:		
0303 79 210 0	- tomizlənməmis, bülünməmis halda	-	15
0303 79 230 0	- qolsomosiz vo icatlısz	-	15
0303 79 290 0	- digor tomizlənmış, bülünmiş halda (mosolon, "başsız")	-	15
0303 79 310 0	- digori:		

0303 79 350 0	- <i>Sebastes marinus</i> növlü	-	15
0303 79 370 0	- digorlor	-	15
0303 79 410 0	- <i>Boreogadus sayda</i> növlü balıq	-	15
0303 79 450 0	- merlang (<i>Merlangus merlangus</i>)	-	15
0303 79 510 0	- donuz durnabalgı (Molva spp)	-	15
0303 79 550 0	- mintay (<i>Theragra chalcogramma</i>) vo gümüşən sayda (<i>Pollachius pollachius</i>)	-	15
0303 79 580 0	- <i>Orcynopsis unicolor</i> növlü balıq	-	15
0303 79 650 0	- anouslar (<i>Engraulis spp</i>)	-	15
0303 79 710 0	- donuz dəbabıhlı (Dentex dentex) vo <i>Pagellus</i> srr)	-	15
0303 79 750 0	- adi donuz çapayı (Brama spp)	-	15
0303 79 810 0	- tilovçu (<i>Lophius spp</i>)	-	15
0303 79 830 0	- putassu (<i>Micromesistius poutassou</i> vo ya <i>Gadus poutassou</i>)	-	15
0303 79 850 0	- conub putassusu (<i>Micromesistius australis</i>)	-	15
0303 79 870 0	- qulinc balıq (<i>Xiphias gladius</i>)	-	15
0303 79 900 0	- kılıçın (<i>Dissostichus spp</i>)	-	15
0303 79 910 0	- starvıda (<i>Caranx trachurus</i> , <i>Trachurus trachurus</i>)	-	15
0303 79 920 0	- yenizelandiya makrurunuş (<i>Macruronus novaezelandiae</i>)	-	15
0303 79 930 0	- qara kongrio (<i>Genypterus blacodes</i>)	-	15
0303 79 940 0	- Pektoris flavidus vo <i>Peltorhamphus novaezelandiac</i> növlöründən olan balıq	-	15
0303 79 980 0	- digorlor	-	15
0303 80	- geraciyyər, kürvə vo toxum:	-	15
0303 80 100 0	- Dizoksiaribonuklərin turşusu vo ya protamin sulfaj istehsal üçün kürvə vo toxum	-	15
0303 900 0	- digorlor	-	15
0304	Balıq fışesi vo digor balıq atı (qiymət daxil olmaqla), fəzə, soyudulmuş və ya daədarətləşmiş:	-	
0304 10	- fəzə vo ya soyudulmuş:	-	
	- file:	-	
	- şirin suda yaşayan balıqlar:	-	
0304 10 110 0	- <i>Salmo trutta</i> , <i>Oncorhynchus mykiss</i> , <i>Oncorhynchus clarki</i> , <i>Oncorhynchus aquabonita</i> <i>Oncorhynchus</i> <i>Oncorhynchus</i> <i>gilac</i> növlöründən olan alabalıq	-	15
0304 10 130 0	- Sakit okean qızılbalığının (<i>Oncorhynchus nerka</i> , <i>Oncorhynchus keta</i> , <i>Oncorhynchus tshawytscha</i> , <i>Oncorhynchus kisutch</i> , <i>Oncorhynchus masou</i> vo <i>Oncorhynchus rhodorus</i>), Atlantik qızılbalığının (<i>Salmo salar</i>) vo Dunay qızılbalığının (<i>Huso huso</i>)	-	15
0304 10 19	- şirin suda yaşayan digor balıqları:	-	
0304 10 191 0	- noro fossililərlər	-	15
0304 10 199 0	- digorlor	-	15
	- digorion:	-	
0304 10 310 0	- treskanın (<i>Gadus morhua</i> , <i>Gadus ogac</i> , <i>Gadus macrocephalus</i>) vo <i>Boreogadus</i> sayda növlü balıqlar	-	15
0304 10 330 0	- saydamın (<i>Pollachius virens</i>)	-	15
0304 10 350 0	- donuz xani balıqları (<i>Sebastes</i> spp)	-	15
0304 10 380 0	- digorlor	-	15
	- digor balıq atı (qiymət daxil olmaqla):	-	
0304 10 910 0	- şirin suda yaşayan balıqların	-	15
0304 10 970 0	- sivonok parçaları (dilimləri)	-	15
0304 10 980 0	- digori	-	15
0304 20	- dondurulmuş file:	-	
	- şirin suda yaşayan balıqların:	-	
0304 20 110 0	- <i>Salmo trutta</i> , <i>Oncorhynchus mykiss</i> , <i>Oncorhynchus clarki</i> , <i>Oncorhynchus aquabonita</i> <i>Oncorhynchus</i> vo <i>gilac</i> növlöründən olan alabalıqlar	-	15
0304 20 130 0	- Sakit okean qızılbalığının (<i>Oncorhynchus nerka</i> , <i>Oncorhynchus keta</i> , <i>Oncorhynchus tshawytscha</i> , <i>Oncorhynchus kisutch</i> , <i>Oncorhynchus masou</i> vo <i>Oncorhynchus rhodorus</i>), Atlantik qızılbalığının (<i>Salmo salar</i>) vo Dunay qızılbalığının (<i>Huso huso</i>)	-	15
0304 20 19	- şirin suda yaşayan başqa balıqların:	-	
0304 20 191 0	- noro fossililərlər	-	15
0304 20 199 0	- digorlor	-	15
	- freskanın (<i>Gadus morhua</i> , <i>Gadus ogac</i> , <i>Gadus macrocephalus</i>) vo <i>Boreogadus</i> sayda növlü balıqlar:	-	
0304 20 210 0	- <i>Gadus macrocephalus</i> növlü treskanın	-	15
0304 20 290 0	- digorlor	-	15

0304 20 310 0	- saydamın (<i>Pollachius virens</i>)	-	15
0304 20 330 0	- pikşanın (<i>Merlangiogrammus aeglefinus</i>)	-	15
0304 20 350 0	- donuz xani balıqları (<i>Sebastes</i> spp):	-	15
0304 20 370 0	- <i>Sebastes marinus</i> növlü	-	15
0304 20 410 0	- merlangın (<i>Merlangus merlangus</i>)	-	15
0304 20 430 0	- donuz durnabalgınn (Molva spp)	-	15
0304 20 450 0	- tuncsın (<i>Hunnus cinsi</i>) vo <i>Euthynus</i> cinsi balıqlar	-	15
	- skumbriyanın (<i>Scomber scombrus</i> , <i>Scomber australasicus</i> , <i>scomber japonicus</i>) vo <i>Orcynopsis unicolor</i> növlü balıqları:	-	
0304 20 510 0	- <i>Scomber australasicus</i> növlü skumbriyanın	-	15
0304 20 530 0	- digorlor	-	15
	- merluzanın (<i>Merluccius</i> spp) vo amerika nüteper nəliminin <i>Urophycis</i> spp):	-	
	- <i>Merluccius</i> cinsi merluzanın:	-	
0304 20 550 0	- kap merluzaşının (dayaz suda yaşayan) (<i>Merluccius</i> spp) vo namibiya merluzaşının (dorin suda yaşayan) (<i>Merluccius paradoxus</i>)	-	15
0304 20 560 0	- argentina merluzaşının (<i>Merluccius hubbsi</i>)	-	15
0304 20 580 0	- digorlor	-	15
0304 20 590 0	- <i>Urophycis</i> cinsi amerika nüteper nəliminin köpök balıqları:	-	15
	- tikanlı köpök balıqları (<i>Squalus acanthias</i> spp) vo pişiklər fosilisindən köpök balıqları (<i>Scyliorhinus</i>)	-	15
0304 20 690 0	- digor köpök balıqları	-	15
0304 20 710 0	- donuz kambalasının (<i>Pleuronectes platessa</i>)	-	15
0304 20 730 0	- çay kambalasının (<i>Platichthys flesus</i>)	-	15
0304 20 750 0	- siyonoyın (<i>Clupea harengus</i> , <i>Clupea pallasi</i>)	-	15
0304 20 790 0	- meqrumin (<i>Lepidorhombus</i> spp)	-	15
0304 20 810 0	- adi donuz çapağı (<i>Brama</i> spp)	-	15
0304 20 830 0	- tilovçunun (<i>Lophius</i> spp)	-	15
0304 20 850 0	- mintayın (<i>Theragra chaleogramma</i>)	-	15
0304 20 870 0	- qulinc balıqları (<i>Xiphias gladius</i>)	-	15
0304 20 880 0	- kılıçın (<i>Dissostichus</i> spp.)	-	15
0304 20 910 0	- yenizelandiya makrurupnusunun (<i>Macruronus novaezelandiae</i>)	-	15
0304 20 950 0	- digorlor	-	15
0304 90	- digorlor:	-	
0304 90 050 0	- surimi	-	15
	- digorlor:	-	
0304 90 100 0	- şirin suda yaşayan balıqlar	-	15
	- digorlor:	-	
0304 90 220 0	- siyonoyın (<i>Clupea harengus</i> , <i>Clupea pallasi</i>)	-	15
0304 90 310 0	- donuz xani balıqları (<i>Sebastes</i> spp)	-	15
	- treskanın (<i>Gadus morhua</i> , <i>Gadus ogac</i> , <i>Gadus macrocephalus</i>) vo <i>Boreogadus</i> sayda növlü balıqlar:	-	
0304 90 350 0	- <i>Gadus macrocephalus</i> növlü treskanın	-	15
0304 90 380 0	- <i>Gadus morhua</i> növlü treskanın	-	15
0304 90 390 0	- digorlor	-	15
0304 90 410 0	- saydamın (<i>Pollachius virens</i>)	-	15
0304 90 450 0	- pikşanın (<i>Merlangiogrammus aeglefinus</i>)	-	15
	- merluzanın (<i>Merluccius</i> spp) vo donuz nəliminin <i>Urophycis</i> spp):	-	
0304 90 470 0	- <i>Merluccius</i> cinsi merluzanın	-	15
0304 90 490 0	- <i>Urophycis</i> cinsi donuz nəliminin	-	15
0304 90 510 0	- meqrumin (<i>Lepidorhombus</i> spp)	-	15
0304 90 550 0	- adi donuz çapagini (<i>Brama</i> spp)	-	15
0304 90 570 0	- tilovçunun (<i>Lophius</i> spp)	-	15
0304 90 590 0	- putassunun (<i>Micromesistius poutassou</i> vo ya <i>Gadus poutassou</i>)	-	15
0304 90 610 0	- mintayın (<i>Theragra chaleogramma</i>)	-	15
0304 90 650 0	- qulinc balıqları (<i>Xiphias gladius</i>)	-	15
0304 90 970 0	- digorlor	-	15
0305	- Qaradulmuş balıq, düzlu və ya düzlu suda; işti və ya soyuq hissə verilmiş balıq; yeməkdə istifadə üçün yararlı qaba və ya ariş balıq unu və granulu (danavalar):	-	
0305 10 000 0	- yeməkdə istifadə üçün yararlı qaba və ya narmı balıq unu və granulu (donavalar):	-	15
0305 20 000 0	- balıqların qara ciyəri, kürkü və toxumu, quradulmuş, hissə verilmiş, düzlu və ya düzlu suda	-	15

0305 30	- balıq filesi, qurudulmuş, duzlu vo ya duzlu suya qoyulmuş, lakin hiso verilməmiş:		
	- treskann (Gadus morhua, Gadus ogac, Gadus macrocephalus) vo Borcugadus sayda növü balığın:		
0305 30 110 0	- Gadus macrocephalus növü treskann	-	15
0305 30 190 0	- digorları	-	15
0305 30 300 0	- Sakit olcan qızılbalığının (Oncorhynchus nerka, Oncorhynchus gorbuscha, Oncorhynchus keta, Oncorhynchus tshawytscha, Oncorhynchus kisutch, Oncorhynchus masou vo Oncorhynchus rhodurus), Atlantik qızılbalığının (Salmo salar) vo Dunay qızılbalığının (Hucho hucho), duzlu vo ya duzlu suda - qara paltusun vo ya maviqablı paltusun (Reinhardtius hippoglossoides), duzlu vo ya duzlu suda	-	15
0305 30 500 0	- digor:	-	15
0305 30 901 0	- noro fosiliflorın	-	15
0305 30 909 0	- digor	-	15
	- hiso verilmiş balıq, filesi daxil olmaqla:		
0305 41 000 0	- Sakit olcan qızılbalığının (Oncorhynchus nerka, Oncorhynchus gorbuscha, Oncorhynchus keta, Oncorhynchus tshawytscha, Oncorhynchus kisutch, Oncorhynchus masou vo Oncorhynchus rhodurus), Atlantik qızılbalığının (Salmo salar) vo Dunay qızılbalığının (Hucho hucho)	-	15
0305 42 000 0	- siyonoyun (Clupea harengus, Clupea pallasi)	-	15
0305 49	- digor:		
0305 49 100 0	- qara paltus, vo ya maviqablı paltus (Reinhardtius hippoglossoides)	-	15
0305 49 200 0	- Atlantik paltus (Hippoglossus hippoglossus)	-	15
0305 49 300 0	- skamberiya (Scomber scombrus, Scomber australasicus, Scomber japonicus)	-	15
0305 49 450 0	- alabalıq (Salmo trutta, Oncorhynchus mykiss, Oncorhynchus clarkii, Oncorhynchus aguabonita, Oncorhynchus gilae, Oncorhynchus tshawytscha vo Oncorhynchus chryso-gaster)	-	15
0305 49 500 0	- ilan balığı (Anguilla spp)	-	15
0305 49 80	- digorları:		
0305 49 801 0	- noro fosiliflorın	-	15
0305 49 809 0	- digor	-	15
	- quru balıq, duzsuz vo ya duzsuz, lakin hiso verilməmiş:		
0305 51	- treska (Gadus morhua, Gadus ogac, Gadus macrocephalus):		
0305 51 100 0	- qurudulmuş, duzsuz	-	15
0305 51 900 0	- qurudulmuş, duzlu	-	15
0305 59	- digor:		
	- Borcugadus sayda novlü balığ:		
0305 59 110 0	- qurudulmuş, duzsuz	-	15
0305 59 190 0	- qurudulmuş, duzlu	-	15
0305 59 300 0	- siyonok (Clupea harengus, Clupea pallasi)	-	15
0305 59 500 0	- arçousular (Engraulis spp)	-	15
0305 59 600 0	- qara paltus vo ya maviqablı paltus (Reinhardtius hippoglossoides) vo ağababıq Sakit olcan paltusu (Hippoglossoides stenolepis)	-	15
0305 59 700 0	- Atlantik paltus (Hippoglossus hippoglossus)	-	15
0305 59 900 0	- digor	-	15
	- duzlu balıq, lakin qurudulmamış vo hiso verilməmiş, duzlu suya qayılmış balıq		
0305 61 000 0	- siyonok (Clupea harengus, Clupea pallasi)	-	15
0305 62 000 0	- treska (Gadus Morhua, Gadus Ogac Macrocephalus)	-	15
0305 63 000 0	- arçousular (Engraulis spp)	-	15
0305 69	- digor:		
0305 69 100 0	- Borcugadus sayda novlü balığ	-	15
0305 69 200 0	- qara paltus vo ya maviqablı paltus (Reinhardtius hippoglossoides) vo ağababıq Sakit olcan paltusu (Hippoglossoides stenolepis)	-	15
0305 69 300 0	- atlantik paltus (Hippoglossus hippoglossus)	-	15
0305 69 500 0	- Sakit olcan qızılbalığı (Oncorhynchus nerka, Oncorhynchus gorbuscha, Oncorhynchus keta, Oncorhynchus tshawytscha, Oncorhynchus kisutch, Oncorhynchus masou vo Oncorhynchus rhodurus), Atlantik qızılbalığı (Salmo salar) vo Dunay qızılbalığı (Hucho hucho)	-	15

0305 69 900 0	- digor:	-	15
0306	- Xorçongimilər, hazırlanmış vo ya hazırlanmamış, diri, toza, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu va ya duzlu suya qoyulmuş; hazırlanmamış xorçongimilər; buğda vo ya qaynar suda bişirilmiş, soyudulmuş vo ya soyudulmamış, dondurulmuş, qurudulmuş, duzlu va ya duzlu suya qoyulmuş; xorçongimilərdən hazırlanmış yeməkda istifadə üçün yararlı qaba vo narin un vo qranular (dəsəvərlər):		
	- dondurulmuş:		
0306 11	- avropanın lanqustu vo digor lanquistalar (Palinurus spp, Palinurus spp, Yassus spp):	-	15
0306 11 100 0	- lanquistaların qaynarları	-	15
0306 11 900 0	- digorları		
0306 12	- omurlar (Homarus spp):	-	15
0306 12 100 0	- tomizlənməmiş, bölünməmiş	-	15
0306 12 900 0	- digorları		
0306 13	- krevetler vo dır-dır krevetlər:	-	15
0306 13 100 0	- Pandalidac fosilisi	-	15
0306 13 300 0	- Crangon cinsindən krevetlər	-	15
0306 13 400 0	- Dorin suda yaşayan çohräyi krevetlər (Parapenaeus longirostris)	-	15
0306 13 500 0	- Penaeus cinsindən krevetlər	-	15
0306 13 900 0	- digorları		
0306 14	- krablar:		
0306 14 100 0	- Paralithodes camchaticus, Chionocetes spp vo Callinectes sapidus növlərinə aid krablar	-	15
0306 14 300 0	- Cancer pagurus növü krablar	-	15
0306 14 900 0	- digorları:		
0306 19	- digorları, xorçongimilərdən hazırlanmış, yem yeməkdo istifadə üçün yararlı qaba vo narin un vo qranular (dəsəvərlər):		
0306 19 100 0	- sırrı suda yaşayan xorçonglor	-	15
0306 19 300 0	- Noreç omarı (Nephrops norvegicus)	-	15
0306 19 900 0	- digorları		
	- dondurulmamış:		
0306 21 000 0	- avropanın lanqustu vo digor lanquistalar (Palinurus spp, Palinurus spp, Yassus spp)	-	15
0306 22	- omurlar (Homarus spp):		
0306 22 100 0	- diri	-	15
0306 22 910 0	- digorları:		
0306 22 990 0	- tomizlənməmiş, bölünməmiş hələdə	-	15
0306 23	- digorları		
0306 23 100 0	- krevetler vo dır-dır krevetlər:	-	15
0306 23 110 0	- Pandalidac fosilisi		
0306 23 310 0	- Crangon növündən aid olan krevetlər:	-	15
0306 23 390 0	- tozo, soyudulmuş, buğda vo ya qaynar suda bişmiş	-	15
0306 23 900 0	- digorları	-	15
0306 24	- krablar:		
0306 24 100 0	- Paralithodes camchaticus, Chionocetes spp, Callinectes sapidus növləri krablar	-	15
0306 24 300 0	- Cancer pagurus növü krablar	-	15
0306 24 900 0	- digorları:		
0306 29	- digorları, xorçongimilərdən yem yeməkdo istifadə üçün yararlı qaba vo narin un vo qranular (dəsəvərlər):	-	15
0306 29 100 0	- sırrı suda yaşayan xorçonglor	-	15
0306 29 300 0	- Noreç omarı (Nephrops norvegicus)	-	15
0306 29 900 0	- digorları		
0307	Molyuskalar, hazırlanmış vo ya hazırlanmamış, diri, tozo, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu vo ya duzlu suya qoyulmuş; xorçongimilərdən vo molyuskaldan fərqli qeyri-su onurğazları, diri, tozo, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu vo ya duzlu suda; yem yeməkdo istifadə üçün yararlı qeyri-su onurğazları (Qaba vo narin un vo qranular (dəsəvərlər):		
0307 07	- istridiyolar:		
0307 10 100 0	- yastı istridiyolar (Ostrea növündən sid), diri vo hə biri 40 q-dan artıq olmayan çökü ilə (qanadları daxil olmaqla)	-	15
0307 10 900 0	- digorları	-	15

	- doniz daraqları, Peeten, Chlamys vo ya Placopecten növlü xırda doniz daraqları daşıl olmaqla:		
0307 21 000 0	- diri, tozo vo ya soyudulmuş	-	15
0307 29	- digorlori:		
0307 29 100 0	- mitsoddos yakov doniz daraqları (<i>Pecten maximus</i>), dondurulmuş	-	15
0307 29 900 0	- digorlori	-	15
0307 31	- midilər (<i>Mytilus spp.</i> , <i>Perna spp.</i>):	-	15
0307 31 100 0	- Diri, tozo vo ya soyudulmuş:		
0307 31 900 0	- <i>Mytilus spp.</i>	-	15
0307 39	- <i>Perna spp.</i>	-	15
0307 39 100 0	- <i>Mytilus spp.</i>	-	15
0307 39 900 0	- <i>Perna spp.</i>	-	15
	- mürəkkəbbəcəyilər (<i>Sepia officinalis</i> , <i>Russia macrostoma</i> , <i>seriolia spp.</i>) vo kalmalar (<i>Ommastrephes spp.</i> , <i>Loligo spp.</i> , <i>Nototodarus spp.</i> , <i>Serioteuthis spp.</i>):		
0307 41	- diri, tozo vo ya soyudulmuş:		
0307 41 100 0	- mürəkkəbbəcəyilər (<i>Sepia officinalis</i> , <i>Russia macrostoma</i> , <i>sepiola spp.</i>)	-	15
	- kalmalar (<i>Ommastrephes spp.</i> , <i>Loligo spp.</i> , <i>Nototodarus spp.</i> , <i>Serioteuthis spp.</i>):		
0307 41 910 0	- <i>Loligo spp.</i> , <i>Ommastrephes sagittatus</i>	-	15
0307 41 990 0	- digorlori	-	15
0307 49	- digorlori:		
	- dondurulmuş:		
	- mürəkkəbbəcəyilər (<i>Sepia officinalis</i> , <i>Russia macrostoma</i> , <i>Seriola spp.</i>)		
0307 49 110 0	- Seriola cinsi:		
0307 49 110 0	- kiçik mürəkkəbbəcəyi (<i>Sepiola rondeletii</i>)	-	15
0307 49 180 0	- digorlori	-	15
	- kalmalar (<i>Ommastrephes spp.</i> , <i>Loligo spp.</i> , <i>Nototodarus spp.</i> , <i>Serioteuthis spp.</i>):		
0307 49 310 0	- <i>Loligo spp.</i>		
0307 49 330 0	- <i>Loligo vulgaris</i>		
0307 49 350 0	- <i>Loligo pealei</i>	-	15
0307 49 380 0	- <i>Loligo patagonica</i>	-	15
0307 49 510 0	- digorlori	-	15
0307 49 590 0	- <i>Ommastrephes sagittatus</i>	-	15
	- digorlori:		
0307 49 710 0	- mürəkkəbbəcəyilər (<i>Sepia officinalis</i> , <i>Russia macrostoma</i> , <i>Sepiola spp.</i>)	-	15
	- kalmalar (<i>Ommastrephes spp.</i> , <i>Loligo spp.</i> , <i>Nototodarus spp.</i> , <i>Serioteuthis spp.</i>):		
0307 49 910 0	- <i>Loligo spp.</i> , <i>Ommastrephes sagittatus</i>	-	15
0307 49 990 0	- digorlori	-	15
0307 51 000 0	- sokätzavaqlı ibizlər (<i>Oculopsis spp.</i>):		
0307 59	- diri, tozo vo ya soyudulmuş	-	15
0307 59 100 0	- digorlori:		
0307 59 900 0	- dondurulmuş	-	15
0307 60 000 0	- digorlori	-	15
	- ibizlər, lirəsiyən bəqə		
	- digorlori, digor su omurgasılarından hazırlanan yemokda istifadə üçün yararlı qabı vo narin un vo qranular (donovorlar) daşıl olmaqla:		
0307 91 000 0	- diri, tozo vo ya soyudulmuş	-	15
0307 99	- digorlori:		
	- dondurulmuş:		
0307 99 110 0	- <i>Ilex spp.</i>		
0307 99 130 0	- zələqli venüs vo <i>Veneridae alosino</i> aid olan digor növlər	-	15
0307 99 150 0	- meduzalar (<i>Rhopilema spp.</i>)	-	15
0307 99 180 0	- digor su omurgasıları	-	15
0307 99 900 0	- digorlori	-	15
1604 13	- sardinalar, <i>sardinella</i> , <i>kılıkolar</i> vo ya <i>sprotlar</i> :		
	- sardinalar:		
1604 13 110 0	- zeytin yaşırnda	-	15
1604 13 190 0	- digorlori	-	15
1604 13 900 0	- digorlori	-	15
1604 30	- noro balığlarının körəsi (qara körə) vo unun ovozlöyiciləri:	-	15

1604 30 100 0	- noro balığının körəsi	-	15
1604 30 90	- kürə ovozlöyiciləri:	-	15
1604 30 901 0	- qızıl balıq kürəsi (qırmızı kürə)	-	15
1604 30 909 0	- digorlori	-	15
3923 30	- butillər, butulkular, fəkonlar ve analoji memənatlar:		
3923 30 10	- 21-dən çox olmayan tutumlu:		
3923 30 101 0	- preformalar	-	15
3923 30 90	- 21-dən çox tutumlu:	-	15
3923 30 901 0	- preformalar	-	15
3924	Plastik kötləndən yemek və mətbəx qabları, mövəfat ayrıları və tuəlet ayrıları:		
3924 10 000 0	- yemek vo motbox qabları	-	15
3924 90	- digorlori:		
	- regenerasiya edilmiş sellülozdan:		
3924 90 110 0	- qubkalar	-	15
3924 90 190 0	- digorlori	-	15
3924 90 900 0	- digorlori	-	15
5607 41 000 0	- spagat vo ya qablaşdırma üçün kondir (vis)	-	15
5701	İlməsənniyyət salçıclar və ya digər toxunma dəşəmə ortükərləri, hazır və ya hazır olmayış:		
5701 10	- yundan vo ya heyvanların zərif tükündən:		
5701 10 100 0	- torkibində 10 kütlo %-dan artıq ipok sapları vo ya darrağaz tullanıtları istisna edilməkən ipok tullanıtları ipliyi olan:	m ²	15
	- digorlori:		
5701 10 910 0	- hor 1 metr əsasda 350 ilmodan artıq ulmayanlar	m ²	15
5701 10 930 0	- hor 1 metr əsasda 350 ilmodan artıq, lakin 500 ilmodan çox olmayanlar	m ²	15
5701 10 990 0	- hor 1 metr əsasda 500 ilmodan artıq olanlar	m ²	15
5701 90	- digor toxunma materiallardan:		
5701 90 100 0	- ipok saplarından, darrağaz tullanıtları istisna edilməkən, ipok tullanıtları ipliklərinən, sintetik saplardan, 5605 mal məvqeyində tosnif edilən ipliklərdən vo ya metal sapları olan tekstil materiallardan	m ²	15
5701 90 900 0	- digor tekstil (toxuculuq) materiallardan	m ²	15
5702	Toxunma xalçıclar və digor tekstil dəşəmə ortükərləri, taftinqası və ya filokirlənməyən, hazır və ya hazır olmayan, "kilim", "sumax", "kerməni" və analoji ol xalçıclar daşıl olmaqla:		
5702 10 000 0	- "kilim", "sumax", "kerməni" və analoji ol xalçıclar	m ²	15
5702 20 000 0	- kokos (hindqozu) qızununu ifindindən doşomo ortükərləri	m ²	15
5702 31 000 0	- digor hazır olmayan xovlu ortükərlər:	m ²	15
5702 32 000 0	- yundan vo ya heyvanların zərif tükündən	m ²	15
5702 41 000 0	- kimyovi tekstil (toxuculuq) materiallardan	m ²	15
5702 42 000 0	- kimyovi tekstil (toxuculuq) materiallardan	m ²	15
5702 49	- digor tekstil (toxuculuq) materiallardan:		
5702 49 100 0	- pambıqlan	m ²	15
5702 49 900 0	- digorlon	m ²	15
5702 51 000 0	- digor xovsuz, hazır olmayan:		
5702 52 000 0	- yundan vo ya heyvanların zərif tükündən	m ²	15
5702 59 000 0	- kimyovi tekstil (toxuculuq) materiallardan	m ²	15
5702 91 000 0	- digor xovsuz, hazır:		
5702 92 000 0	- kimyovi tekstil (toxuculuq) materiallardan	m ²	15
5702 99 000 0	- digor tekstil (toxuculuq) materiallardan	m ²	15
5703	Xalçıclar və sair tekstil dəşəmə ortükərləri, taftinqası, hazır və ya hazır olmayış:		
5703 10 000 0	- yundan vo ya heyvanların zərif tükündən	m ²	15
5703 20	- naylonundan vo ya digor poliamidindən:		
	- çap olunmuş, taftinqı:		
5703 20 110 0	- maksimal sahəsi 0,3 m ² olan lövhə (plastin) şəkilli	m ²	15
5703 20 190 0	- digorlori:	m ²	15
5703 20 910 0	- maksimal sahəsi 0,3 m ² olan lövhə (plastin) şəkilli	m ²	15
5703 20 990 0	- digorlori:	m ²	15
5703 30	- digor kimyovi tekstil (toxuculuq) materiallardan:		
5703 30 110 0	- polipropilenindən:		
5703 30 190 0	- maksimal sahəsi 0,3 m ² - olan lövhə (plastin) şəkilli	m ²	15
	- digorlori:	m ²	15

	- digorlari:		
	- çap olunmuş, tətflinqil:		
5703 30 510 0	- maksimal sahisi 0,3 m ² - olan lövhə (plastin) şəkilli	m ²	15
5703 30 590 0	- digorlari:	m ²	15
	- digorlari:		
5703 30 910 0	- maksimal sahisi 0,3 m ² - olan lövhə (plastin) şəkilli	m ²	15
5703 30 990 0	- digorlari:	m ²	15
5904	Linoleum, forma üzrə bıçılmış və ya bıçılmamış, tekstil əsaslı, forma üzrə bıçılmış və ya bıçılmamış dəşəmə ərtükülləri:		
5904 10 000 0	- linoleum	m ²	15
5904 90 000 0	- digorlari	m ²	15

Qərar № 73

Bakı şəhəri, 24 may 2004-cü il

AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR KABİNETİNİN BƏZİ QƏRARLARINA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Programının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 11 fevral tarixli 24 nömrəli Azərbaycan Respublikası prezidentinin fermanlarına uyğun olaraq, qeyri-neft sektorunun sürətli inkişafını və Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafının prioritetliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı”nda 05-ci mal qrupunda 1-ci sütunda “051199500” mal mövqeyindən və 2-ci sütunda

tunda onun adından sonra müvafiq olaraq “0511998010” mal mövqeyi və “barama qurdunun toxumu” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasında ixrac-idxlə eməliyyatları üzrə gömrük rüsumlarının dərəceləri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxlə rüsumlarının dərəceləri”ndə 05-ci mal qrupunda “0511998010” mal mövqeyi üzrə “15” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
baş naziri A. Rasizadə*

Qərar № 74

Bakı şəhəri, 24 may 2004-cü il

AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR KABİNETİNİN 2001-Cİ İL 12 APREL TARİXLİ 80 NÖMRƏLİ QƏRARINA ƏLAVƏ EDİLMİŞ, 2003-CÜ İL 22 DEKABR TARİXLİ 161 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL RÜSUMLARININ DƏRƏCƏLƏRİ”NƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ

Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın

süretləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanlarına uyğun olaraq, qeyri-neft sektorunun sürətli inkişafını və Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələrdən biri olan üzümçülüyün inkişafının prioritetliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə edilmiş, 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 06-ci mal qrupunda “0602101000” və “0602201000” mal mövqeləri üzrə “15” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

*Azərbaycan Respublikasının
baş naziri A. Rasizadə*

Heydərov K.F., Əliyev A.Q.,
Nuriyev C.Q., Mehdiyev S.M.

Qərar № 125

*Bakı şəhəri, 10 sentyabr 2004-cü il
AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ, GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ
GÖRƏ ALINAN YİĞİMLARIN MİQDARI HAQQINDA”*

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABINETİNİN 2001-Cİ İL 2 APREL TARİXLİ
80 NÖMRƏLİ QƏRARINA ƏLAVƏ OLUNMUS
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABINETİNİN 2003-CÜ İL 22 DEKABR TARİXLİ
161 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ
“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ
GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL
RÜSUMLARININ DƏRƏCƏLƏRİ”NDƏ
DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ**

Ölkədə baramaçlılığı inkişaf etdirmək və tut ipək qurdlarının lazımı həcmde yem bazası ilə təmin edilməsi zəruriliyi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyəti təşkilatlarla razılışdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alır**:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətnində “Azərbaycan Respublikasının ərazisini gətirilən mallar üzrə gömrük idxal rüsumlarının

dərəcələri”ndə 06-ci mal qrupunda “0602 20 900 0” mal mövqeyi üzrə “15” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir.

Azərbaycan Respublikasının
Baş naziri A. Rasizadə

Qərar № 91

Bakı şəhəri, 22 aprel 1998-ci il

AZƏRBAYCAN RESPUBLİKASINDA İXRAC-İDXAL
ƏMƏLİYYATLARI ÜZRƏ GÖMRÜK RÜSUMLARININ
DƏRƏCƏLƏRİ HAQQINDA

“Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu”nda dərc olunmuşdur
(30 aprel 1998-ci il, № 4, maddə 299)

5 avqust 1998-ci il tarixli, 167 nömrəli; 30 oktyabr 1998-ci il tarixli 218 nömrəli; 27 fevral 1999-cu il tarixli, 25 nömrəli; 25 may 2000-ci il tarixli, 94 nömrəli; 6 iyul 2000-ci il tarixli, 112 nömrəli; 15 avqust 2000-ci il tarixli, 138 nömrəli; 7 sentyabr 2000-ci il tarixli, 164 nömrəli; 25 sentyabr 2000-ci il tarixli, 173 nömrəli; 26 sentyabr 2000-ci il tarixli, 174 nömrəli; 26 oktyabr 2000-ci il tarixli, 195 nömrəli; 7 mart 2001-ci il tarixli, 62 nömrəli; 12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 13 avqust 2001-ci il tarixli, 138 nömrəli; 15 aprel 2002-ci il tarixli, 65 nömrəli; 27 aprel 2002-ci il tarixli, 71 nömrəli; 31 yanvar 2005-ci il tarixli, 12 nömrəli; 1 fevral 2006-ci il tarixli, 31 nömrəli qərarla-
ra əsasən dəyişikliklər və əlavələrlə

Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi”nə və “Gömrük Tarifi haqqında” Qanununa uyğun olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətə davamlı məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

2. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sistemi-nə uyğun olaraq aparılsın.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanununun 33-cü maddəsinə uyğun olaraq aşağıdakılardan gömrük idxal rüsumuna cəlb olunur:

4.3. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərərasi və hökumətlərərasi sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə və texniki yardımçıları, qrantları, kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan mallar;

4.4. təmənnasız paylanması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;

4.5. fəvqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə mədi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazarların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyası-

nun təsdiqədici sənədi əsasında idxal olunan xüsusi texniki vəsítələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, lavazimatlar və materiallar.

4.6. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakin və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduна hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

4.7. Azərbaycan Respublikası vətəndaşlarını pasportları və şəxsiyət nəsiqələri blankları, onların fərdiləşdirilməsi, "Giriş-Cixış" avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, lavazimatlar və materiallar.

4.8. lizing müqaviləsinin obyekti olan qanuvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici fəaliyətin əmtəə nomenklatura üzrə siyahısı təsdiq edilsin (əlavə olunur).

6. Müəyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının rəziliğini gömrük orqanlarına təqdim etməlidirlər.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və ədvişikliklər edilməsi barədə" 1998-ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-ci abzasları və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və ədvişikliklər edilməsi barədə" 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri qüvvəsinə itirmiş hesab edilsin.

12. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə

MÜNDƏRİCAT

ÖN SÖZ	3
MÖVZU 1. HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SİYASƏTİ	6
MÖVZU 2. GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ VƏ GÖMRÜK REJİMLƏRİ	15
MÖVZU 3. GÖMRÜK ÖDƏNİŞLƏRİ	25
MÖVZU 4. GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNƏ GÖRƏ GÖMRÜK YİĞİMLARI	45
MÖVZU 5. GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ	56
MÖVZU 6. XARİCİ TİCARƏT ƏMƏLİYYATLARININ RƏSMİLƏŞDIRİLMƏSİ	61

MÖVZU 7. ALQI-ŞATQI MÜQAVİLƏLƏRİNDE MAL GÖNDƏRİŞİNİN BAZIS ŞƏRTLƏRİ VƏ BEYNƏLXALQ KONVENTSIYALAR	82
MÖVZU 8. BYD (BEYNƏLXALQ YÜK DAŞIMALARI) BARƏDƏ GÖMRÜK KONVENTSIYASININ TƏTBİQİ	92
MÖVZU 9. DƏMİR YOLU İLƏ DAŞINAN YÜKLƏRİN GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİ QAYDALARI	126
MÖVZU 10. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK SƏRHİDİNDƏN BORU KƏMƏRİ NƏQLİYYATI VƏ ELEKTRİK OTURUCU XƏTLƏRİ ÜZRƏ KEÇİRİLƏN MALLARIN GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİ QAYDALARI	139
MÖVZU 11. GÖMRÜK RƏSMİLƏŞDIRİLMƏSİNDE İLKİN ƏMƏLİYYATLARIN ROLU	145
MÖVZU 12. MÜVƏQQƏTİ SAXLANC	150
MÖVZU 13. GÖMRÜK BROKERİ VƏ GÖMRÜK DAŞIYICISI	156

MÖVZU 14. BƏYANETMƏ	162
MÖVZU 15. FİZİKİ ŞƏXSLƏRİN TƏRƏFİNDƏN KEÇİRİLƏN, İSTEHSAL VƏ KOMMERSİYA FƏALİYYƏTİ ÜÇÜN NƏZƏRDƏ TUTULMAYAN MALLARIN GÖMRÜK RƏSMİLOŞDIRİLMƏSİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ	175
ƏDƏBİYYAT	188
ƏLAVƏLƏR	191

322

QEYD ÜÇÜN

323

HEYDEROV K.F., ƏLİYEV A.Ə.,
NURIYEV C.Q., MƏHDIYEV S.M.

GÖMRÜK
RƏSMİLƏŞDIRİLMƏSİ
all məktəblər üçün dərslik

NƏŞRİYYAT REDAKTORU:
Müdir: ƏBDÜLRƏHMANLI

COMPUTER TƏRTİBATI:
Sənəd QƏMİYEV

VİGİCİ:
Xəlbat MİKAİLOVA

KORREKTOR:
Geyran ABBASOVA

İşləmə tarixi: 01.06.2008
Format: 24x10,5 cm
Mənzərə: 1000000000
1000000000

QANUN NƏŞRİYYATI

Bakı, AZ 1033,
Ağa Nemətulla küçəsi 44.
Tel: 567-79-56; Faks: 567-88-87
E-mail: ms@azdata.net
Web: qanun-az.com

2006
1813

MƏNİM AXIRA ÇATDIRA BİLMƏDİYİM TALEYÜKLÜ
MƏSƏLƏLERİ, PLANLARI, İŞLERİ SİZİN KÖMƏYİNİZ
VƏ DƏSTƏYİNİZLƏ İLHAM ƏLİYEV BAŞA ÇATDIRA
BİLƏCƏK!

Azərbaycan Xalqının Ümummilli Lideri
HEYDƏR ƏLİYEV



MƏN HEYDƏR ƏLİYEVİN SİYASI KURSUNDAN HEÇ
VAXT DÖNMƏYƏGƏYƏM!

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV

618